

AZƏRBAYCAN

9'2019

1923-cü ildən çıxır

AZƏRBAYCAN YAZIÇILAR BİRLİYİNİN AYLIQ ƏDƏBİ-BƏDİİ ORQANI

Baş redaktor: İntiqam QASIMZADƏ

Baş redaktor müavini: Südabə AĞABALAYEVA

Məsul katib: Vüsal NURU

***REDAKSİYA HEYƏTİ:** Ağasəfa, Vilayət Quliyev, Firuzə Məmmədli,
Məmməd Oruc, Vaqif Bəhmənli, Vahid Əziz, Seyran Səxavət, Saday
Budaqlı, Əli Əmirli, Yaşar, Asim Yadigar, Elçin, Əjdər Ol, Musa Yaqub,
Afaq Məsud, Rüstəm Kamal, Ənvər Əhməd, Kamil Əfsəroğlu,
Vaqif Yusifli, Fəxri Uğurlu, Paşa Əlioğlu, Əli İldirimoğlu*

Redaksiyanın ünvani:
Bakı - Az1000
Xaqani küçəsi, 25

Çapa imzalanıb:
27.08.2019
Sifariş 2665

E-mail:
intigam.gasimzade@gmail.com
sudabe334@mail.ru

Telefonlar:
Redaksiya –
498-78-10
493-28-32
493-28-34
Mühasibat –
493-29-41

Tiraj 600
Kağız formatı
70x108 1/16 - 6,5
kağız vərəqi
13 çap vərəqi
18,2 şərti çap vərəqi

Qiyməti
1 manat 50 qəpik
Bakı şəhəri,
“Azərbaycan”
nəşriyyatının mətbəəsində
ofset üsulu ilə çap olunur

Çap olunmuş yazılar qəbul edilmir.
Əlyazmalara rəy verilmir və qaytarılmır.

BU SAYIMIZDA:

P O E Z I Y A

ADİL CƏMİL – Şeirlər.....	3
TƏRLAN ƏBİLOV – Şeirlər.....	42
SÜLEYMAN ABDULLA – Şeirlər.....	69
ZAHİD AVŞAR ELOĞLU – Şeirlər.....	74
KƏMALƏDDİN QƏDİM – Şeirlər.....	89
ƏYYUB PAŞA – Şeirlər.....	96
İNQİLAB İSAQ – Şeirlər.....	171
RAHİL MƏMMƏD – Şeirlər.....	178
XALIQ RƏHİMLİ – Şeirlər.....	182

N Ə S İ M İ – 6 5 0

İLQAR FƏHMİ – Yeddinci - didaktik-detektiv pyes.....	11
--	----

N Ə S R

KAMİL ƏFSƏROĞLU – Yuxu (roman (sonu)).....	98
--	----

Ə D Ə B İ D Ü Ş Ü N C Ə L Ə R

ANAR – “Yaşamaq haqqı” traktatından fəsillər.....	50
---	----

N İ Z A M İ C Ə F Ə R O V U N 6 0 Y A Ş I

SÜDABƏ AĞABALAYEVA – Nizami Cəfərov: Obrazın üslubu, enerjisi və sintez tizfəhmi.....	64
--	----

D R A M A T U R G İ Y A

ELÇİN – Sirr – bədii-sənədli filmin ssenarisi.....	77
--	----

D Ü Ş Ü N C Ə L Ə R

VAQİF BƏHMƏNLİ – İşartılar.....	153
---------------------------------	-----

T Ə N Q İ D V Ə Ə D Ə B İ Y Y A T Ş Ü N A S L I Q

QORXMAZ QULİYEV – Mirzə Cəlil yaradıcılığı: xaos və kosmosun cazibə sahəsi.....	161
LALƏ HƏSƏNOVA – Obrazlaşan talelər və ictimai-siyasi reallıqlar.....	185
YAQUB BABAYEV – Füzulinin imtahani.....	198

İ S T İ - İ S T İ

ALLAHVERDİ EMİNOV – Yusif Həsənbəyin "Siziflərin qiyamı" poemasının fəlsəfi yükü.....	203
--	-----

K İ T A B R Ə F İ

207

◆ P o e z i y a



Adil CƏMİL

RUHUM YANIR

*Öncə yurdumu itirdim,
Sonra atamı,
Sonra anamı...
Hələ ölməmişdi içimdəki
Yaşamaq inamı.
İndi də oğlumu itirdim -
Yeganə oğlumu.
Siz deyin, bundan sonra
Yaşamaq doğrumu?*

Neyləmişdim, sən mənim bu yaşimdə
Gözlərimdə yaşa döndün, ay oğul?!
Daha gəlməz allı-güllü baharım,
Ürəyimdə qışa döndün, ay oğul.

İndən belə ağlamağın nəfi nə?!
Əcəl varsa, bu həyatın kefi nə?
Qapısından tək çıxdığın evinə
Tabutunla qoşa döndün, ay oğul.

Ruhum yanır yanın canın içində,
Qəlbim dərdin, bağrim qanın içində.
Əlimizdən bircə anın içində
Uçub gedən quşa döndün, ay oğul.

Mən Adiləm - bulaq kimi çağlaram,
 Fəryadımla dağları da dağlaram.
 Qara daşa "Orxan" deyib ağlaram,
 Niyə belə daşa döndün, ay oğul?!

14.07.2019

DƏRDİM

Başımı götürüb hayana getdim
 Məndən irəlidə yeridi dərdim.
 Çəkiyə gəlməyən ağırlığı var,
 Çekilməz dəndlərin biridi dərdim.

Demərəm bu dünya bir gülzar imiş -
 Ömür karvanına qəm ovsar imiş.
 Sən demə dərdin də dili var imiş -
 Nə susdu, nə də ki, kiridi dərdim.

Özüm də bilmədim nədir günahım,
 Zülmətin içində gəldi sabahım.
 Kükrəyən Arazi qurutdu ahım,
 Kürü yatağından küründü dərdim.

Əkdiyim əkindən, biçindən yedi,
 Doymadı - bağrimon içindən yedi.
 Qalan taqətimdən, gücümüzən yedi -
 Dəndlərin təzəsi, təridi dərdim.

Daha Adil Cəmil dirənib kuncə,
 Kimsə çəkdiyimi çəkməyir məncə.
 Belimdə şələ var vallah, ölüncə,
 Neçə ki diriyəm, diridi dərdim.

Yessentuki
19.07.2019

ANAMA LAYLA

Anam deyib öyündüyüüm,
 Həsrətində üzündüyüüm
 Daş sükullu sonam, lay-lay,
 Anam lay-lay, anam lay-lay.

Aylar, illər baş aldadır -
 Hələ yurdun işgaldadır...
 Viran evim, binam lay-lay,
 Anam lay-lay, anam lay-lay.

Qəm bağında ümid əkən,
Yuvam deyib haray çəkən
Ömrü, günü fənam lay-lay,
Anam lay-lay, anam lay-lay.

Hicran məni dara çəkir,
Sən yatan məzara çəkir.
Ey dərdimə yanan, lay-lay,
Anam lay-lay, anam lay-lay.

Bu taleyə mən nə deyim,
Səninlə bir dəfn etdiyim
Ümid lay-lay, inam lay-lay,
Anam lay-lay, anam lay-lay.

2018

QURD AĞZI BAĞLAYAN QARATEL QARI

Qurd ağzı bağlayan Qaratel qarı,
Çölü-biyabanda ulayan qurdun,
Qudurub bu meydan sulayan qurdun
Ağzını bağlamaq çətin ha deyil.

Böhtan adamının, şər adamının,
Göye tapınmayan yer adamının
Namərdin, nakəsin, ya müxənnətin
Ağzını bağlamaq çətindir, çətin...

Qurd ağzı bağlayan Qaratel qarı,
Bu qədər qurdlara çatarmı gücün?
Oğul böyütmüürük şəhid olmağa,
Quzu bəsləyirik qurbanlıq üçün.

Haçandır qalmışıq, Qaratel qarı,
Qonşuluq qanmayan qurdun əlində.
Yuxuda görürəm, yuxuda yalnız -
Əllərim əlçatmaz yurdun əlində...

Ağacı içindən yeyən qurd da var,
Çətindir ağzını bağlamaq, qarı.
Qurtula biləydik qurd əllərindən,
Bir belə möcüzən olaydı bari.

02.12.2014

BİZİM YERİMİZƏ UTANIR DAĞLAR

Mən niyə yatmırıam - almırıam çimir,
Yarama basılan nə duz olubdur?
Şəfa bulağında erməni çimir,
İstisu kafirə hovuz olubdur.

Dədəsi, babası görməyən günü
İndi Kəlbəcərdə görür erməni.
Cındır komasının qara üzünü
Bəyaz mərmərimlə hörür erməni.

Daşınır yurdumdan qızılım, civəm,
Meşəmdən ağaçın yekəsi gedir.
Dözə bilirəmsə bu dərdə, divəm,
Kəndimin palıdı, cökəsi gedir.

Bəs niyə yatırıq, niyə, qardaşım,
Belə yumşaq imiş səbrin balışı?
Oyulub, soyulub mənim dağ-daşım,
Salamat qalmayıb bircə qarışı.

Quruyub o narzan bulaqlarımız,
Ölü balıqlara boyludur Tərtər.
Alaçıl görməyən yaylaqlarımız
Utanıb dumanla üzünü örtər.

Bizim yerimizə utanır dağlar,
İndi nə ad verək "dağlar oğluna"?
İmkan tapa bilsə o qərib diyar
Qoyub qabağına, ağlar oğluna...

12.08.2019

ÖZÜMÜ SEVMƏDİM

Özümü sevmədim, əzizləmədim,
Umdum özgələrdən bu istəyimi.
Demədim özümü sevməsəm əgər
Özgələr sevəcək mənim nəyimi?!

Özümü sevmədim, düşündüm bu dəm
Özündən müştəbeh deyərlər mənə.
Özümü sevməyə başladığım gün
Deyərsiz göründü dəyərlər mənə.

Tanrı da sevmeyir qurra vazları,
Təşəxxüs insanın naqışlıyıdır.
Deyirəm bəlkə də özünü sevmək
İnsanın özünə öz pisliyidir.

2017

OYANİŞ

Bu ağacların arasında
Çiçəkləyir ilk dəfə
Əriklər, alçalar.
Bu evlərin sırasında
"gözünün suyunu" axıdır
Yenə köhnə navalçalar.
Açıq nərgiz, bənövşə,
Təbiət tumurcuq gözlərini
Dikir günəşə.
Yazağzı bizim yerlərdə
Nar çiçəkləmir ərikdən əvvəl,
Əzgil qabaqlamır alma, armudu -
Doğrusu budu:
Oyanışın da
Boysırası var,
Vaxtsız oyanan
Vaxtsız məhv olar...

2018

TƏRTƏR QANLI AXIRDI

Mart 1993. Kəlbəcərin son günlərində

Qan çəkən gözlərimlə
Mən Tərtərə baxırdım,
Mənə baxırdı Tərtər.
Suları qırmızıydı -
Qanlı axırdı Tərtər.
Sahildə görünmürdü
Qarmaq atan barmaqlar.
Balıqlar üzürdülər
Çənəsində qarmaqlar...
Yosunlara ilişib
Tövşüyürdü farellər.
Bağırməq istəyirdim:
- Hardasınız, ay ellər!
Mərmilər atəşində
Qovurğatək qovrulan,

Tüstüsü ərşə çıxan,
 Külü göyə sovrulan
 Kəndimə uzaq idim.
 Kim idim axı indi?
 İndimə uzaq idim.
 Dağılmışdı yuvası
 Leyləyin, qaranquşun.
 Ütülmüş ağacların
 Puçurları - qurğuşun.
 ... Qan çəkən gözlərimlə
 Mən Tərtərə baxırdım.
 Tərtər qanlı axırdı...

25.04.19

BU AYRILIQ

Mən ki qandan qaçan idim,
 Həyat qan uddurdu mənə.
 Təzə dərdim köhnələri
 Yaman unutdurdu mənə.

Ayım getdi, ilim gəldi,
 Daşqın oldu - selim gəldi,
 Qəm qəlbimə gəlin gəldi -
 Fələk toy tutdurdı mənə.

Bu ayrılıq uzun sürdü,
 Keçilməyən divar hördü.
 Ulu Tanrıım çoxmu gördü
 Doğulduğum yurdu mənə.

11.04.19

ŞAİR OBRAZI

Şair gərək
 Əriyib çöpə dönsün...
 Boğazındakı qalstuk
 Dar ağacından asılan
 İpə dönsün.

Şair gərək
 Meydan oxusun
 Xurafata, qaramata,
 göz dikməsin mükafata.
 Hərdənbir də
 gərək düşün qazamata -

Yatıb çıxsın.
Qumsaldakı su sayağı
Batıb çıxsın.

Şair gərək
Sevdiyinə qovuşmasın,
Cəmiyyətə yovuşmasın,
Öz dünyası olsun,
Dünya sözünə baxmasa
Söz dünyası olsun.

Şair gərək
Evsiz-eşiksiz olsun,
Yurdsuz, beşiksiz olsun,
"bağrı olsun şanə-şanə",
Ömür sürsün dərvişanə...

Şair gərək
Şallaqlansın, şillələnsin,
Yeri gəldi, gəlmədi
Hamının yerinə güllələnsin.
Ən yaxşı halda
Sürgünə düşsün.
Ölündən betər olan
Bir günə düşsün.

...Belədir gözümüzdə
Şair obrazi.
İlahi, günahsız bəndələrin
Şair olmağa
Olmasın razı...

16 may 2019

ŞEİRİN KÖHNƏSİ, TƏZƏSİ OLMUR

*Şair dostum Tahir Taisoğlu bir dəfə mənə
dedi ki, illər öncəsi yazdım, amma çapa
layiq bilmədiyim şeirlərimin üzərində yenidən
işləyib "həyata" qaytarıram. Bu mövzunu
həmin səhbətdən aldım.*

Kim deyir əlyazma əldən gedəndir,
Kim deyir arxivdə şeir can verir.
Tahir Taisoğlu ələyib bir-bir
Köhnə şeirlərə təzə qan verir.

Dünənki düşüncə uşaq yaddaşı,
Bugünün dünyaya baxışı başqa.
Təzəlik gəzirkə hər addimbaşı,
Deyirik təzənin naxışı başqa.

Orda döyünən də sənin qəlbindir,
Keçmişlə üz-üzə qalsan, utanma.
Köhnə misraları təzədən dindir,
Təzəlik eşqinə özünü danma.

Şeirin köhnəsi, təzəsi olmur,
Köhnə şeirlərdən yan durmayın siz.
Sağlam misraların "yanağı" solmur,
Əski əlyazmani yandırmayıñ siz...

6 mart 2019

UZANAN AYRILIQ ÖMÜR QISALDIR

Əllərim çatmayan xəyal kimisən,
Tutaram əlindən - əl yeri qoysan.
Sevən kül olmazmı eşqin oduna,
Alişib yanaram kül yeri qoysan.

Mənim məhəbbətim bir qeylü-qaldır,
Uzanan ayrılıq ömür qısalıdır.
Bəlkə də hicranın sonu vusaldır,
Ay nədir, dözərəm il yeri qoysan.

Səni unudaram sağalsa yaram,
Nə yaxşı mən belə yaralı yaram.
Vallah bir çəmənlik çiçək bağlaram
Əllərin içində gül yeri qoysan.

Adil görünərmi fürsət olmasa,
Tanrıñın verdiyi rüsxət olmasa.
Vəslinə qovuşmaq qismət olmasa,
Hicrinlə ölərəm - "öl" yeri qoysan.

2019

İlqar FƏHMI

YEDDİNÇİ



◆ Didaktik-detektiv pyes

İştirakçılar:

Şeyx-Əzəm Şəmsəddin Bağdadi - Hələb şəhərinin imam cüməsi

Seyid Əhməd Şamlı - Şam (Dəməşq) şəhərindən olan gənc ruhani

**Gənc qız
6 hürufi xəlifəsi**

Prolog

Qaranlıq səhnə.

Səhnə arxasından ritmlə müşayiət olunan Nəsimi qəzəllərindən fraqmentlər səslənir...

Səhnə yavaş-yavaş işıqlanır... Məhbəsi xatırladan yarıqaranlıq bir məkan...

Səliqəsiz dərviş görkəmində olan bir nəfər əyləşib zikr edir, başını tərpədir, Nəsiminin şeirlərindən dodaqaltı oxuyaraq, hal tutur...

*Mən mülki cahan cahan mənəm mən,
Mən ərşə məkan məkan mənəm mən*

*Mən ərş ilə fərsü kafı nunəm,
Mən şərhü-bəyan, bəyan mənəm mən..*

*Mən atəşi-eşqi-nuri-Həqqəm,
Musayə zəban, zəban mənəm mən...*

*Mən kafirə matəmü-müsibət,
Möminə iman, iman mənəm mən...*

*Dərvişin zikri davam etsə də səsi azalır, piçilti şəklində eşidilir...
Kənara işıq düşür, nurani görkəmli, qoca Şeyx Əzəm dayanıb, qəribə
baxışlarla dərvişi seyr edir....
Dərviş hal içində gözlərini yumduğuna görə heç kimi görmür, zikrini
davam etdirir.*

*Elə bu vaxt gənc Seyid Əhməd sakitcə daxil olub təzim edir, Şeyx-
Əzəmə yaxınlaşır....*

Şeyx Əzəm - Sağ-salim gəlib yetişdinmi Seyid Əhməd?

Seyid Əhməd - Bəli, şeyxanə, beş gün atları dəyişə-dəyişə yol
gəldim ki, hüzurunuza çatıım...

Şeyx Əzəm - Seyid Əhməd, səni təcili Hələbə dəvət etməyimdə
niyyətim budur ki, sənə çox ağır bir işi həvalə edək. Cün səni hələ
Qahirədə, əl-Əzhərdə oxuyan vaxtdan tanıyıram, bizim ən imanlı,
təqvalı tələbələrimizdən biri idin. İmanında zərrə qədər ləkə yoxdu,
yəqinin möhkəmdi, bilirəm ki, küffarə, müşriklərə qarşı ürəyinin
rəhm qapıları da bağlıdı... Bilirəm, Misirdə kafir İsmaili icmalarını
dağıtmagın səni çox əldən salıb, övladım... Fəqət, küfr yüzbaşlı bir
əjdaha kimidi - bir başını kəsirən, başqa yerdən digəri peyda olur...
nə qədər yorğun olsan da, bu işi səndən başqa heç kimə etibar edə
bilmərəm. Cün bunun öhdəsindən qeyri bir kəsin gələcəyi mənə
müskül görünür...

Seyid Əhməd - Nə müşküldü ki Şeyxanə? Sən olan yerdə məgər
müskülmü olur?

Şeyx Əzəm - Olur, Seyid, olur... (*dərvişi göstərir*) Şəksiz ki,
hürufilərin xüsusunda eşitmisən...

Seyid Əhməd - Qulağıma yetişib. Mən biləni Əmir Teymur
zamanında Şirvanda cəm olmuşdular, sonradan hər yerə yayılıblar...
Batıl əqidədi Şeyxanə, içində zərrə imanı olan kəs onlara qulaq
tutmaz...

Şeyx Əzəm - Mən də eynən o tövr xəyal edirdim, əhəmiyyət
vermirdim. Fəqət, axır illərdə görürəm ki, yavaş-yavaş bizim
şəhərlərin əsnafı onlara qulaq tutur, dinləyir, maraqlanır....
Hamısının da səbəbkər Nəsimi deyilən o məlun Fəzl xəlifəsinin
əşarıdı... O qəzəllərdi əsnafın ruhuna toxunan, ürəklərinə yol açan...
Əvvəllər Hələbdə çox deyildilər, amma son ildə artıblar. Söz gəzir ki
Hələb əsnafının, müdərrislərinin bir hissəsi gizlində Hürufi əqidəsini
qəbul edib...

Seyid Əhməd - (*təəccüblə*) Ola bilməz Şeyxanə, Hələb əsnafı
imanlı təqvalı camaatdı....

Şeyx Əzəm - Belədi Seyid, evimizə ilanlar girib, gərəkdi ki tapıb çıxardaq. Hətta son vaxtlar söz söhbət gəzir ki, o müşrik, kafir Nəsiminin özü də Hələbdədi... Səni də məhz bu səbəbdən bura dəvət etmişəm Seyid, sən gərəkdi ki, bütün gücünü, əqlü-şüurunu, təfəkkürünü işə salasan, bu müşkülü həll eləməkdə bizə kömək edəsən. Burda da əsas məsələ o Nəsimi məlunun tapılmasıdır. (*Başını yellədir*) O qədər də asan deyil, çün bunların hansı birini tutursansa, «Ənəlhəq» qışqıraraq deyir ki, mənəm Nəsimi... Ancaq sən öz elminlə, saf əqidənlə seçib həqiqi Nəsimini bunların arasından tapa bilərsən. Gərək özünə Nəsimi deyənlərin hamısıyla söhbət edəsən, dilləndirəsən, qoy danışınlar, sən də qulaq as, danışmaqlarından biləcəksən ki, əlinə keçən adam həqiqətən Nəsimidi, ya da onun başı getmiş xəlifələrdən biri... Özün də Mosul türkmanlarının içində çox olmusan, bunların dilini də yaxşı bilirsən... Ümidiüz fəqət sənədi.... Həqiqi Nəsimi tapılmasa, bu kafir hürufi əqidəsinin kökünü kəsmək mümkün olmayacaq... Allah özü sənə kömək olsun...

*Seyid Əhməd təzim edir, Şeyx Əzəm çıxır...
Məhbəsdə Seyid Əhməd və 1-ci dərviş qalır...
Dərviş bütün bu söhbətləri eşitmirmiş kimi, zikr etməyini davam edir...*

BİRİNCİ DƏRVIŞİN MƏQAMI - CÜNUNİYYƏT

*Seyid Əhməd bir dərvişin qarşısında gəzişir...
Dərviş öz zikrindədi...*

Seyid Əhməd - Hardan gəlib Hələbə çıxmışan, dərviş?
Dərviş - (başını qaldırmadan) Haqq məkanından...

Dərviş zikr edir.

*-Sirri-ənəlhəq söylərəm, aləmdə pünhan gəlmışəm,
Həqq söylərəm, həqq məndədir, həm xətmi-insan gəlmışəm...*

Seyid Əhməd - Hürufilərə nə zaman qoşulmusan?
Dərviş - Həqq zamanından.

*Dərviş zikr edir...
-Həm ayəti rəhman mənəm, həm rəhməti fürqan mənəm,
Həm mən kəlami natiqəm, həm cəmi Quran gəlmışəm..*

Seyid Əhməd - Fəzlullahı tanıydırınmı?
Dərviş - Həqq gümanından...

*Dərviş zikr edir.
-Fəzlin camalın nəqşini, gördü əzəldən gözlərim,
Mən Fəzlə heyran olmuşam, mən məstü-heyran gəlmışəm...*

Seyid Əhməd - Bəs Nəsimini görmüsənmi?
Dərviş - Həqq nişanından...

Dərviş zikr edir...

*-Mən həm qələndər surətəm, fərdəm mücərrəd təcridəm,
 Oldum fəqirü həm gəda, həm mülkə sultan gəlmışəm...*

Seyid Əhməd - Bəlkə elə Nəsimi sən özünsən?
Dərviş - (pauza) Həqq.. həqq amanında...

Dərviş zikr edir...

*-Gəlmış cahana şərh edər, şimdi Nəsimi haqq sözün,
 Onu kim idrak eyləsin? Mən sirri-pünhan gəlmışəm...*

Seyid Əhməd - (sınayıcı tərzdə) Bəli, mən tanıdım səni, Nəsimi elə sənsən, dərviş...

Dərviş ani pauza verir, sanki nəsə fikirləşir, yenə zikrini daha da yüksək səslə davam etdirir...

Dərviş - *Gəlmış cahana şərh edər, şimdi Nəsimi haqq sözün,
 Onu kim idrak eyləsin? Mən sirri-pünhan gəlmışəm...*

Seyid Əhməd - (bir az əsəbiləşir) Özünü cünun kimi göstərmə dərviş, mən biliyəm, hürufilər Hələbə əbəs yerə gəlməyib, əqidə-filan da boş şeydi. Bunlar hamısı Zülqədər oğlu Əli bəyin, Ağqoyunlu əmiri Qara Yuluk Osmanın oyunlarıdı, məqsədləri də budur ki, Hələbi, Şəmi Misir məmlüklərinin əlindən qoparıb bu torpaqlara özləri sahib olsunlar...

Dərviş zikr edir...

*-Hər yer Allahındı, yoxdur ondan özgə nəsnə çün,
 Hər nə var topraq içində, Haqqa məxsusdur yəqin...*

Seyid Əhməd - Bəli, Allaha məxsusdur, fəqət yırtıcı tamahkar əmirlər bunu bilmir, sizin batıl əqidənidən də istifadə edirlər ki, öz istədiklərinə çatsınlar, öz siyasetlərini yeritsinlər, məmlüklərin qoruduğu Allah yolundan əsnafi döndərib bizə qarşı qaldırsınlar... Yəni anlamırsız ki, bütün bu həngamələr yalnız ondan öteridi? Sizləri silah kimi Məmlüklərə qarşı istifadə edirlər. Siz də inanırsız. Sabah sizin hamınızı güdəzə verəcəklər, heç uf da deməyəcəklər... Siz dara çəkiləndə, onların heç eyninə də olmayıacaq...

Dərviş zikr edir...

*Hər kim cahandan əl üzüb, atəşdə bir nar istəməz...
 Zülfündə çəkmiş darə yar, bir başqa cür dar istəməz...*

Seyid Əhməd - Xub, əgər anlamırsızsa, onda Allah keçsin günahınızdan... (Sanki dərvişin həqiqətən divanə olub-olmadığını bir daha sınamaq istəyir) Fərraş... Götürün bu məlun dərvişi, əvvəl gözlərini çıxardın, sonra barmaqlarına dağ basın, sonra dilini kəsin, sonra boğazına əridilmiş qurmuşun töküñ, sonra...sonra...

Elə bu vaxt dərviş dəli bir qəhqəhə çəkir, qəfildən ayağa sıçrayıb əllərini qaldıraraq, sufilər kimi zəkr edərək rəqs etməyə başlayır...

*Dərviş -
 Ey əzəli can ilə cananımız,
 Eşqi rüxündür əbədi şanımız
 Can necə tərk eyləsin, ey can səni?
 Çünkü canın canışan ey canımız...
 Kəbə üzündür bizə ey dirlüba,
 Zülfü rüxün qibləvü imanımız...
 Pərdə üzündən götür, ey surətin
 Ərş-i-ilahi ilə Quranımız...
 Ta biləsən kim, nə imiş, ey fəqih,
 Adəmi-xaki ilə ehsanımız...*

Fərraşlar gəlib əl-qolunu bağlayıb dərvishi sakitləşdirirlər...

Seyid Əhməd - Hərgah Nəsimi budursa, deməli, artıq cünun olub. Hətta ölümü, işgəncəni də dərk eləmir əqli... Bu divanədən bizə xətər gəlməz... Aparın atın bir zindana, yemək-su verməyin, qoy canı çıxsın... Ələ keçən o biri kafırları də gətirin...

Fərraşlar dərvishi aparırlar... Səhnəyə qaranlıq çökür...

İKİNCİ DƏRVİŞİN MƏQAMI - ELMİ-İLAHİ

Səhnədə 2 dərvış oturub... Daha səliqəli, təmiz görkəmdədir, mədrəsə alımlarını xatırladır.

Seyid Əhməd onun ətrafında gəzişərək danışır...

Seyid Əhməd - Sən əvvəlki məhbusa bənzəməzsən... o cünuniyyət içindəydi. Zənn eylədim ki, bütün hürufilər bu tövr divanədirlər, boş-boş danışmaqdan başqa bir şey gəlməz əllərindən...

2-ci dərviş - Haqlısan Seyid, Nəsimi elmsiz ola bilməz. Olsayıdı, Nəsimi olmazdı... (ah çəkir) Üç il Quran məsciddə öyrəndim, altı il də Şirvanda, mədrəsə oxudum, iyirmi səkkiz ildi Fəzlin dəsturuyla batını elmləri öyrənirəm... İyirmi səkkiz tamam olur bu il...

Seyid Əhməd - (kinaya ilə) Maşallah... O nə batını elmdi ki, Qurandan daha çox vaxt sərf eləmisən ona?

2-ci dərviş - Fəzl elmi Quranın batını açarıdı... Açıq olmasa, bir mülkün qapısını açıb içine daxil ola bilməzsən, eləcə illərlə başına dolanarsan, hasarlarına baxarsan, qapısını döyərsən, ən uzağı, divarın üstünə çıxıb içəri boylanmağa cəhd edərsən. Fəqət, hidayət tapmayana gizli əsrarın qapıları açılmaz, içəri yol bağlı qalar...

*Fəzli-həqdən mən hidayət bulmuşam,
 Surətin nəqşində ayət bulmuşam,
 Gizli əsrarı nəhayət bulmuşam,
 Ol səbəbdən mən vilayət bulmuşam...*

Seyid Əhməd - Onda belə çıxır ki islam ümmətinin bu qədər üləması, fəqihləri, mütəkəllimləri, hamısı hasar üstdən boylananlardı? İlahi həqiqətin içində düşə bilmirlər? Tövhiddən, ilahi hikmətdən bixəbərdirlər?

2-ci dərviş - Onlar Allah kəlamının zahirindən o tərəfə keçə bilmirlər... Əhkamdan, şəriətdən, zahiri hökmərdən möhkəm yapışıblar... Altındakılardan qafildirlər.... Çünkü özlərini tanımlar, öz varlıqlarını, vücutlarını da görə bilmirlər...

*Kim ki bilməz öz vücudi-zatını,
Sorma sən ondan onun isbatını.
Oynamaz şətrənci-eşqin atını
Bilməyən bu zövqü-eşq şahmatını...*

Seyid Əhməd - Nə Quranda, nə də peyğəmbər hədislərində belə bir kəlmə yoxdu ki, Allah kəlamının zahiri qatı mənasızdı, ona əhəmiyyət vermək gərək deyil...

2-ci dərviş - Fəqət Allah kəlamının zahirində dayanıb qalmaq da cəhalət əlamətidi, Seyid... Məgər Rəsuli-Əkrəm buyurmayıbmı ki, ümmətim daim təfəkkür eləsin...

Seyid Əhməd - Daim təfəkkür eləmək batıl əqidələr kəşf eləmək deyil, dərviş... Sən ağıllı adama benzəyirsən. Məgər hər kəs Allah kəlamının batınınə özü istədiyi kimi düşərsə, onda araya sonsuz nifaqlar düşməzmi?

2-ci dərviş - Nifaqlar həmişə olub... Peyğəmbər özü buyurub ki, mənim ümmətim 73 firqəye bölünəcək... bunda qorxulu heç nə yoxdu, Seyid, çün Allaha aparan yollar insanların sayı qədər çoxdu... fəqət yolların hamarı var, daş-kəsəklisi var, yollarda həramilər var, yolkəsənlər var... Salikin elmi olmasa, bu güzərgahlardan sağ-salim keçə bilməz... Elm açardı, açar salikin əlində silahdı...

Seyid Əhməd - (yenə kinayə ilə) Yalnız Fəzlin elmi....

2-ci dərviş -

*- Cövhəri fərd Fəzlimin kanındadır,
«Küntə-kənzən» Adəmin şanındadır.
Gərçi şeytan Adəmin qatındadır,
Sirri-əsma Adəmin canındadır...*

-Fəzlin elmi Əflatunun elminin davamıdır. Bu elm yazılarının, cümlələrin, kəlimələrin və hərflərin bizə söylədiyi məzmunun altındaki gizli rəmzləri, gizli fikirləri çatdırır...

Seyid Əhməd - Məzmunun altındaki mənaları hamı qəbul edir. Allah özü buyurub ki, mənim kəlamımın hər birinin yeddi məna qatı var, hər qatın altında da yeddi məna var...

2-ci dərviş - Mən məzmunun altındaki mənanı demirəm. Məzmundan kənar mənaları nəzərdə tuturam, sözlərdəki hərflərin, hətta nüktələrin bizə verdiyi mənaları nəzərdə tuturam...

*Gər dilərsən xalıqi etmək əyan,
Hərfi sözsüz necə eylərsən bəyan?
Hərflərdən özgə yox həqqə nişan,
Gər tapıbsan, gəl bəyan eylə rəvan.*

Seyid Əhməd - Nağıl danışırsan dərviş, hərflər, nüktələr adı işaretlərdi, onlar birləşib kəlimələr yaradır, məna kəlimələrdən çıxır... nüktə heç nədi...

2-ci dərviş - Bəs Mövlamız Əli nə buyurub? Allahın bütün hikməti Qurandadı, Quranın hikməti Fatihə surəsindədi, Fatihə surəsinin hikməti Bismillahdadı, Bismillahın hikməti Ba hərfindədi... Ba hərfinin bütün hikməti

altındaki nöqtədədi... Mənəm o hərfin nüktəsi..... Hərgah Mövla Əli nüktəni bütün elmlərin mənbəyi görürsə, deməli, nükte adı işarə deyil...

Seyid Əhməd - (soyuqluqla) Bu sehih hədis deyil... mübahisəlidir...

2-ci dərvış - Olsun... Bütün nüktələrin sırrı bəni-Adəmin sürətindədi. Bəni-Adəmin surəti elə Quran'a bərabərdi... Fəzl elmi Adəm simasının ilahi mənşəyini göstərir bize...

*Ey həqdən iraq olan əzazil,
Gər div ki deyilsən, Adəmi bil,
Adəmdə təcəlli qıldı Allah,
Qıl Adəmə səcdə, olma gümrah...*

Batini elmin köməyilə Adəmin vəchində, surətində yazılan Allah kəlamının sırrı açılır... Adəmin vəchi Həqqin təcəllasıdı...

*Kaf ilə nundan yaratmış aləmi,
Ərbəin gündə yoğurmuş Adəmi.
Dəm bu dəmdir, dəm bu dəm, bil bu dəmi
Adəmə vurdubu dəmdən Həqq dəmi...*

Seyid Əhməd - (əsəbileşir) Sən dərk edirsənmi ki, artıq şirkə gedib çıxdın, dərvış? Allaha şərik qoşmaq ən böyük günahdır... Düz deyirlər ki, hürfü filər müşrikdirler...

2-ci dərvış - Yaxşı... (düşünür) Şəksiz ki, Əbcəd hesabından məlumatın var, Seyid... İnsan surətinə «vəch» deyirik. Vəch kəlməsini əbcəd hesabıyla sayanda hansı rəqəm alınır?

Seyid Əhməd - (ani düşünür) On dörd.

2-ci dərvış - Dözdü, bəs Fatihə surəsində neçə ayə var?

Seyid Əhməd - Yeddi...

2-ci dərvış - Bəli, həm də Fatihə surəsi yeganə surədi ki, iki dəfə nazil olub, o səbəbdən də «Səbülməsanı» deyirik... iki dəfə yeddi... Bu da on dörd edir... bunun üstünə insan vəchinin əbcəd hesabındaki on dördü gələndə neçə edir? İyirmi səkkiz... Allah kəlamı olan Quranın nazil olduğu əlifbada neçə hərf var? İyirmi səkkiz hərf...

*Yeddir, üç yeddirən bir yeddir,
Yüz iyirmi dörd yenə üç yeddir,
Evi bir, bacası yeddi, qapı üç,
Əhli beyt ilə özü on yeddir...*

On yeddi də gündəlik namazların sayıdır...

Seyid Əhməd diksinir, fikrə gedir... Amma cavab vermir.

2-ci dərvış - İnsan vəchindəki on dördün sırları bununla bitmir Seyid. Fatihənin ən vacib ayəsi «Qül hüvər rəhman» kəliməsinə diqqət elə... On bir hərf və üç nöqtədən ibarətdir... bunun cəmi də on dörd edir... Üstünə insan vəchinin on dördünü gələndə yenə 28 alınır. Quran hərflərinin sayı... Bundan əlavə, insanın üzündə Allah kəlməsi yazılb Seyid, Əlif burundu, Lam saçdı, Həy də qulaq...

*Surəti-həqdən işarətdir üzün.
Əhli-tövhidə bəşarətdir üzün,
Həccü-ehramü-ziyarətdir üzün.
Cümlə əşyadən ibarətdir üzün.*

Seyid Əhməd - (tərəddüdə) Bütün bu hərflər və rəqəmlər sizin batını elminizdəndir?

2-ci dərvış - İlahi elmdəndir, Seyid... İnsan üzü ilahi nurun təcəllasıdı. İnsan üzünə səcdə etmək gərəkdir, əsil mehrab odur... Fəqət, təkcə insan

surətiylə də sirrlər bitmir... İnsan zatən başdan-ayağa sirrdi, Seyid. Bütün varlığıyla. Qaməti, saçları, əlləri...

Seyid - (sanki tərəddüdlə öz əllərinin içində baxır) Burda nə sərr ola bilər ki?

2-ci dərvış - Seyid, bax, hər rükətdə torpağa səcdə eləyirsən, barmaqlarını yerə sixırsan. Bəs fikir vermisənmi ki, hər barmağında neçə büküş var?

Seyid - (əllərinə baxır) Baş barmaqda iki, o birlərdə üç büküş...

2-ci dərvış - Deməli, hər əldə on dörd büküş var. Bəs namaz vaxtı, əllərimizi duaya qaldırıb qünut tutanda nə baş verir? Əllər sanki birləşib kitabə çevirilir. Hər əldəki on dörd büküş də birləşir, olur iyirmi səkkiz... Əlifbamızın hərflərinin sayı... Quran da iyirmi səkkiz hərflə yazılıb... Kelimeyi-ilahının sayı iyirmi səkkizdi... Deməli, qünut tutanda sənin əlində 28 kəlimeyi-ilahi birləşir...

Seyid - (təəccüb və maraqla) Heç diqqət eləməmişdim...

2-ci dərvış qoynundan kiçik bir kitab çıxardı...

2-ci dərvış - Götür bu kitabı, Seyid, batini elmin bir çox sirrləri burda yazılıb. Mən hamisini danışa bilmərəm... Özün oxu... O biri səmavi kitablar möcüzələr barəsində hekayətlərdi, rəvayətlərdi fəqət. Qurani-Kərim özü başdan-ayağa möcüzədi, ilahi ecazdı... Bu kitab həmin möcüzələrin sirrləri ni açır bize, Quranın hürufatının altındakı ilahi xəzinənin açarıdı...

Həqqi batıl sanma, Həqq yoxdur demə,

Rəbb mənəm, rəbbül-fələq yoxdur demə,

Şəmi yandır, qorxma nurü-naridən,

Yazıcı, yazı, vərəq yoxdur demə.

Seyid Əhməd kitabı alır, ehtiyatla içində baxır...

2-ci dərvış - Hərflərə diqqət elə Seyid...

Yey - yenə sığındım ol Sübhənə mən

La Əlif - la demədim ol Xanə mən.

Vav - veylindən iraq olmaq üçün,

Hey - həmişə aşiqəm fürqanə mən.

Nun - nə kim qıldım günah, tutdum ümid,

Mim - Məhəmməd Müstafa sultanə mən...

Lam- Ləbbeyk çağırınlar Həqq üçün

Kaf - Göstər görəyim cananə mən...

Cim - Cəhənnəmdə sanırdım giriçək,

Birdən Seyid sanki yuxudan oyanır, ilan vurmuş kimi sıçrayır, kitabı yerə atrı...

Seyid Əhməd - (vahimə içində) Cəhənnəm... cəhənnəm sədasıdır... Əs-tağfürüllahü rəbbi ətubi ileyk... ...Küfrdür, şeytan vəsvəsəsidir, ... (səsi qal-xır) Əsil həqiqət Qurandalı, o bir olan Allaha itaətdədi, ibadətdədi, şəriətdədi... Batini inanclar şirkdi, küfrdü... (əsəbi şəkildə) Fərraş, götürün bunu...

Fərraşlar dərvisi tuturlar.

Seyid Əhməd - Aparın, aparın dilini kəsin, az qalmışdı mənim də fikrimi qarışdırınsın, onun ilan dilini qopardın, boğazına qurmuşun tökün... şeytan vəsvəsəsi tərk eləsin onu, başqa heç kimə də ziyan vurmasın mürtəd...

Fərraşlar dərvişi aparır, Seyid isə yerdəki kitaba baxır, sanki qorxur kitabdan... yaxınlaşmağa ehtiyat edir... Ehtiyatla yaxınlaşıb kitabı cəld götürüb kənara atır, Qəfildən yerə çöküb Allaha dua ələməyə başlayır...

Seyid Əhməd - Əstağfürüllahü rəbbi ətubi ileyk... Əstağfürüllahü rəbbi ətubi ileyk... İlahi pərvərdigara, qoyma imanıma rəxnə düşsün, qoyma şeytan vəsvəsəsi məni yəqinimdən daşındırsın, peyğəmbərin yolundan sapım, ilahi, özün kömək ol...

Sakitcə dua eləyir...

ÜÇÜNCÜ DƏRVIŞİN MƏQAMI - EŞQİ-İLƏHİ

Seyid Əhmədin qarşısında 3-cü dərviş oturub...

O da dodaqaltı nəsə zümrümə edir, lakin zikr üslubunda yox, sadəcə, aşiqanə şeir deyir...

3-cü dərviş -
*Üzün bərgi-güli tərdir, güli tər,
 Boyun sərvi sənubərdir, sənubər...*

*Sənin şəmi camalından vücludum
 Münəvvərdir münəvvərdir münəvvər...*

*Sənin nəqş-i-xəyalın can içində
 Müsəvvərdir müsəvvərdir müsəvvər...*

Seyid Əhməd - (zənnlə ona baxır) Divanə və alim Nəsimi cəhənnəmə vasil oldu.

3-cü dərviş - Nəsimi aşiqdi. Aşıqlər cəhənnəmə düşməz, çünkü cəhənnəm eşq olmayan yerdə. O yerdə ki, Fəz həqq öz aşiqlərinin qəlbindədi, o yer cəhənnəm də olsa, aşiqlər üçün cənnətdi... Bu məhbəs həqiqətdə cənnəti-əladan üstündü...

Seyid Əhməd - Deməli, o Divanə sufi həqiqətdə Nəsimi deyilmiş...

3-cü dərviş - Onu sən bilərsən Seyid... Axi cəhənnəmin qapılarının açarı sənin əlindədi... Bizsə, cənnət əhliyik...

Seyid Əhməd - Əcəb yəqinin var, heç övliyaların belə yəqini yoxdu...

3-cü dərviş - Ola bilər. Əgər yəqinləri yoxdusa, deməli, cani-canın rəbitəsi yoxdu. Yarının xəyalı onun qəlbində deyil...

Seyid Əhməd - Bəs sənin qəlbində nə var?

3-cü dərviş -

*Nəqş-i xəyalı sürətin, sanma ki məndən ayrıdır,
 Mən bu xəyalü nəqş ilə nəqşü xəyal içindəyəm...*

Seyid Əhməd - Yaxşı əzbərləmişən Nəsimi əşarını...

3-cü dərvış - Mən aşiqəm, aşiqin qəlbində qeyri kəsin kəlamına yer yoxdu Seyid, fəqət öz eşqidı...

Nagahan könlümə düşdü şurişi- qovgayi eşq...

Aqılı divanə qıldı aqibət sevdayı eşq...

Eşqə düşənlər bilir həm yenə eşqin qədrini,

Ol aşiq aşiqmidir kim, olmadı rüsvayı eşq...

Seyid Əhməd - (kinayə ilə) Nə böyük mərtəbədi ki eşq dediyin, böylə vəsf eylərsən. Dünyada elə insan varmı ki, eşqi olmasın? Hamı kiməsə könül verir, kimse muradına çatır, kimse çatmır... O qədər dastanlar, nağıllar, rəvayətlər yazılıb eşqdən... Növcavanların oyuncağıdı... Ağlı olan adam öz eşqinin əsiri olmaz. Çün eşq əsiri olmaq insanı aciz eylər. Əl ayağını bağlayar...

3-cü dərvış - Məgər eşq əsiri olmaq insanın öz əlindədi? Öz iradəsindədi? Hüsn olmasa, eşq peyda olmaz. Hər şey gözəllikdən başlayır. Gözəllik... mələkləri də valeh edən hüsni-Adəm...

Bu necə qəddü qamətdir ki bənzər sərv-i-balayə,

Bu necə hüsni surətdir ki nur ehsan edər ayə...

Camalından münəvvər ay ilə xurşid, ey dilbər,
Mələkdir valehü-heyran bu gün bu hüsni-zibayə...

Seyid Əhməd - Gözəllik şeytan əməlididi. İnsanları yoldan çıxartmaq, nəfəsinə qurban eləməkçün şeytanın əlində silahdı... Gözəl surətlər, gözəl mülklər, gözəl geyimlər, daş-qası, bər-bəzək, cahü-cəlal, hamısı insanın nəfsinin düşmənidir... Əsil mömin gərəkdi bu gözəlliklərə göz yummağı bacarsın...

3-cü dərvış - Cahü-cəlal, bər-bəzək məsələsində etirazım yoxdu. Fəqət gözəl sima səcdəyə layiqdi. Adəmin gözəl siması vəchüllahdı, Allah insan surətini öz timsalında yaradıb... Ona görə, Adəm surəti ilahi surətin əksidi, onunçun də sevilməyə layiqdi. Eşqin mənbəyidi, kitablar kitabıdır... Adəmin surəti Qurandi.

Şəha, çün surətin Quranımızdır,
Ol on dörd xətt bizim imanımızdır...

Necə tərkini qılsın can sənin kim,
Əzəldən çünki canın canımızdır...

Bu gün çün eydi-əkbərdir camalın,
Nəsiminin canı qurbanımızdır.

Seyid Əhməd - Küfrdü... İnsan surəti nə qədər gözəl olsa da, əvvəl-axır solub gedir, eybəcər bir haletə düşür. İlahi gözəllik isə əbədidi. Əsil gözəllik Allaha imandadı, itaətdədi, ibadətdədi, təqvada, zöhddədi... Qalan nə varsa, küfrdür... Eşq-filan boş şeydi...

3-cü dərvış - küfri iman eynidir, kəbə və bütxanə fərqi yoxdu, Seyid.

Aşıq qatında küfr və iman ki bir-dürür,

Hər handa məskən eyləsə aşiq, əmir-dürür...

Bütixanə ilə Kəbəni surətdə fərq edən

Mənədə yetkin olmamış, hərçənd pir-dürür.

Seyid Əhməd - (fikirli halda gəzişir) İnsan ciòhrəsi, insan gözəlliyi diqqətə layiq deyil. Şeytanın vəsvəsəsidir. Çünkü ehtiras yaradır, insanı şəhvətə çəkir, günaha sövq edir. Eşqə düşmək zəncirə bağlanmaq kimidi. Bu səbəbdən də heç bir mənası, mahiyyəti yoxdu... Təfəkkürdən unudulmalı, yad-daşdan silinməlidir...

3-cü dərvış - (qəfil Seyidin gözünün içine baxır) Bəs sən özün niyə unuda bilmirsən?

Seyid Əhməd - (diksinir) Kimi?

3-cü dərvış - Gözünün qarşısından çekilməyən o surəti...

Seyid Əhməd - Sən nə danışırsan?

3-cü dərvış - Mən danışmırıam, bayaqdan sən danışırsan. Fəqət mənimlə danışırsan. Məni görmürsən. Danışdıqların mənə ünvanlanmayıb. Burda da ikimizdən savayı kimse yoxdur. Deməli, söylədiklərin fəqət öz-özünə ünvanlanıb. Özün özünə deyirsən, özün özünü inandırmağa çalışırsan. Həm də təkcə indi yox, həmişə bunları deyirsən öz-özünə...

Seyid Əhməd - Mən öz-özümə heç nə demirəm...

3-cü dərvış - Mən aşıqlerdənəm, Seyid, peyğəmbərimiz buyurub, mömin möminin aynasıdır... Aşıqlerdə də elədi... Aşıq qəlbə ayinədi... Çok şeyi əks elətdirir...

Seyid Əhməd - Əstağfurullahü rəbbi ətubi ileyk...

3-cü dərvış -

Canımı yandırıdı şövqün, ey nigarım, hardasan,

Gözlərim nuru iki aləmdə varım hardasan?

Seyid Əhməd - Kifayətdi... Mən səni bura eşq dərsi almağa gətirməmisiem...

3-cü dərvış - Bəlkə elə sənin ən böyük cəhalətin zamanında eşq dərsini düzgün ala bilməməyində, Seyid Əhməd... Eşq məktəbindən keçmək vacibdi hər bəni adəm üçün... Amma, görünür, səni bu eşq məktəbini təmamə yetirməyə aman verməyiblər, yarımcıq qovublar. Kim qovub səni bu məktəbdən, Seyid?

Seyid Əhməd - Sənə nə dəxli var? Məgər sən bilirsən hər şeyi? Əsil eşq tamam başqa şeydi... Hüsn-rüxsarı vəsf eləmək eşq deyil... Çünkü içində ehtiras var, sahib olmaq istəyi var, əsil eşq isə sahibkarlıq deyil...

3-cü dərvış - (qəfildən) Onu nə vaxt itirmisən? Növcavan vaxtında?

Seyid Əhməd - (geri çəkilib divara sıxlırlar) Sən... sən.... Fərraş...

3-cü dərvış - Fərraşlar sənin dərdinə dərman eləməz Seyid... Çünkü yüz fərraş da çağırsan, o surəti sənin ayineyi-çeşmindən silə bilməz. Möhkəm həkk olub ora... Ona görə də indiyəcən eşq məktəbini başa vura bilmirsən, çünkü hər kəsdə onun simasını axtarırsan, onun çöhrəsini görmək istəyirsən... Şəksiz ki, növcavan vaxtı zorla ayıriqlar sizi... Ona görə indiyəcən için yanır bu ayrılıqdan...

Ey müsəlmanlar, bu gün ol yarı pünhan ayrılır,

Ağlamayım neynəyim, çün gövdədən can ayrılır.

Taqətim səbrim tükəndi, yarısız mən neynərəm,

Əqlimi şeyda qılan ol çeşmi-fəttan ayrılır.

Məşhəri yovmül hesab, qopdu qiyamət başıma,

Yəni ey Yusif sifətli, Piri-Kənan ayrılır.

Seyid Əhməd - (özünü itirmiş halda bir az da bərkdən) Fərraş...

Fərraşlar daxil olurlar.

Seyid Əhməd - Aparın bunu. Şəksiz ki bu, məlum sehrbaz Nəsiminin özüdü, elə əsnafı da bu üsulla yoldan çıxardıb, ürəyinə girib... Aparın dilini kəsin... qanı axıb getsin... damarında bir zərrə də qalmasın...

Fərraşlar 3-cü dərvişi sürüyüb aparırlar...

DÖRDÜNCÜ DƏRVIŞİN MƏQAMI

- İLAHİ YAZI MƏQAMI

Seyid Əhmədin qarşısında artıq bir kişi oturub, uzun barmaqlarını ovuşdurmağından xəttat olduğu hiss edilir...

Seyid Əhməd bir az sakitləşmiş görünür.

Seyid Əhməd - Sən də hürufisən? Darğanın adamları bildirdilər ki, əsnafın içində hürufi təbliğatı aparırsan. Fəqət xeyri yoxdur. Fəzlullah coxdan qətlə yetirilib. Nəsimi də artıq edam olunub... (*kinayə ilə gülümsünür*) hətta biri yox. Bir neçəsi...

4-cü dərviş - Nəsimi laməkandı... Dünən ərzü-asimanda idi, bütün sənin hüzurunda...

Seyid Əhməd - Hüzurumda? Olmaya deyəcəksən ki, İmadəddin Nəsimi sənsən?

4-cü dərviş - Bəli. Mənəm...

Seyid Əhməd - Sən necə Nəsimi ola bilərsən axı?.. Darğanın adamları dedi ki, otuz ildi xəttatlıqla məşgulsan... Hələb kitabfürüşlarının sıfarişiyəle kitabların üzünü köçürüdürsən... Sənin kimi yüzlərlə xəttat var Hələbdə... Yəqin ki, hamısı da Nəsimidi... (*gülümsünür*)

4-cü dərviş - Əsil xəttat xətlərin sadəcə şəklini çəkmir, hərflərin arxasında yazılıları da oxuya bilir. Ümumən, külli kainat özü bir kitabdı, çoxlu-çoxlu səhifəsi var... Hər yer yazdı. Fəqət bu yazıları oxumaqçun gərək Nəsimi olasan... həm yazar Nəsimi, həm də oxuyan Nəsimi...

Seyid Əhməd - Dünyada yalnız bir kitab var. O da Həqq Təalanın Quranıdır...

4-cü dərviş - Quran hər yerdədi... Hər yer ilahi hərflərdi, səhifələrdi... Cümə cahan. İnsü-cinn, külli kainat ilahi gözəlliyin təcəllasını göstərən hərflərdən başqa bir şey deyil.

Ta göründü səfheyi-hüsнündə xəttin, rəşkdən,

Daşə çaldı afitabi sadəlövhün çərxi dun...

Seyid Əhməd - Çox da işırtırmə, Xəttat Nəsimi... Hərflər sadəcə işarələrdi. Fikirləri bildirərə...

4-cü dərviş - Hərflər yazdı. Yazı isə yazarın ayinəsi. İnsan da Həqq Təalanın yazısı, o baxımdan hər insan da öz növbəsində Həqq Təalanın ayinəsi... Fəqət hürufi elminin sırrlarına bələd olmaq, ağır riyazət yollarından keçmək gərəkdi ki, bəsirət gözün açıla, hər yazının arxasında yazarın təcəllasını görəsən...

Seyid Əhməd - (öz-özünə) Yazı sən demə yazarın ayinəsi imiş. Əcəbdi... Bəlkə mən heç özümdən yazmiram, kiminse sözünü köçürüdürüm. Onda nə görəcəksən, ey yazıların sırrına vaqif olan agah xəttat Nəsimi?

4-cü dərviş - Göre bilməsəydim Nəsimi olmazdım, Seyid Əhməd...

Seyid Əhməd - (birdən ağılna nəsə gelir) Yaxşı, indi baxarıq ki, yazı arxasında nə görürsən...

Seyid Əhməd qoynundan əl boyda kitab çıxardır...

Seyid Əhməd - Bu, al-Cahizin Bağdad hekayələridi... Bir rəfiqim təfəqqə eləmişdi, mən də Şamda xəttatlara tapşırdım, bir nüsxə köçürdülər, yolladılar. Fəqət hələ verməmişəm. İstəyirəm bu Ramazan ayında yollayım. Ramazan hədiyyəsi olsun... Götür, gör nə gözəl xətti var?!

4-cü dərvish kitabı götürür, daşın üstündə oturur, kitabı məşəlin işığına tutaraq vərəqləyir... Barmaqlarını hərfərin üstündə gəzdirir, gülümsünür, bir-iki dəfə başını qaldırıb Seyidin üzünə baxır, yenə kitabı vərəqləyir...

Seyid Əhməd - Nə oldu ey bəsirət gözü açılmış kəramət sahibi, ulu xəttat şair Nəsimi... Yoxsa üçüncü göz hələ açılmaq istəmir?

4-cü dərvish - (yorğun səsə) Bu kitabın üzünü köçürdən xəttat təxminən 30 sinnin içindədi. Çox bağlı adamdı, məsuliyyətlidi, səliqəlidid, zahirən çox nizamlıdı... Fəqət içində, ruhunun meydanında böyük cəngü-cidal gedir. Öz zöhdü-təqvasının, ehkamının içində batib qalıb, çıxa bilmir... Elə bil qəfəsdədi, arada istəyir qəfəsin dəmirlərini sindirib çıxa, bülbül kimi qəfəsdən azad ola, göylərdə pərvaz edə - fəqət alınmir... Başı dəmirlərə dəyir, yenə öz içində çekilir... Tisbağa kimi qarantalıq qınından çıxmaga qorxur. Qorxur ki, dünyanın zülmü-riyası şərri onu parçalar... Şəksiz ki, həyatı boyu, ya da uşaqlıqda çox əzəblər çəkib, gözü möhkəm qorxub dünyanın qəza-qədərindən, zülümdən... O qorxunu hələ də içindən çıxarda bilmir... Qəfəsi sindirib tazə gülüstən tələb eyləye bilmir...

Ey bülbüli qüdsi, nə giriftarı qəfəssən,

Sındır qəfəsi, təzə gülüstən tələb eylə...

Seyid Əhməd - (gizli maraqla) Bunu sənə hərfər dedi?

4-cü dərvish - Özün elm sahibisən, çox kitab oxumusun, bilməmiş deyilsən ki, bizdə ciddi yazıları Kufi, ya da Nəsx xəttiyle yazırlar, fəqət, şeirləri, aşiqanə hekayətləri Nəstəliq xəttiyle köçürdülər, çün həm kufi, həm də nəsx xəttində hərfər elə bil ordu əsgərləri kimi nizamla səliqəyle düzülür, hamısı ciddidi, hamısı qaşqabaqlıdı... Təliq, Nəstəqil, hətta Reyhani xətlərində hərfər elə bil boşalır, yüngülləşir, bir-biriyle qol-boyun olur, sərməst aşiq-məşuqlar kimi sarılırlar, eyş-işrət məclisinə bənzəyir Nəstəliq xətti, Seyid...

Seyid Əhməd - Nə olsun? Bunu hamı bilir...

4-cü dərvish - Bunu yanan xəttat çox ehkamçıdı... Özünü çox ciddi, ağır mömin təqvalı adam kimi göstərir... O səbəbdən də kitabdakı aşiqanə hekayələri, şeir parçalarını, beytləri, rübai'ləri də əvvəlcə Nəsx xəttiyle yazır. Sanki demək istəyir ki, mən en ehsasatlı məqamlarda da öz ciddiyətimi, təqvamı, möminliyimi saxlaya bilirəm... Bir neçə sətir sonra, özü də hiss eləmədən, yavaş-yavaş hissələri, duyğuları, xatirələri ona güc gəlir, hərfər yavaş-yavaş nizamını itirir, şeirlərin orta misralarında təmamən Nəsx xətti dönüb olur nəstəliq, özü də çox hissiyyatlı, eşq dolu bir Nəstəliq... Burdakı Nəstəliq yerlərində olan yanğını, eşqi, ehtirası mən bu vaxtacan görməmişəm... Çox ürəyimə yatdı. Elə bil ki, yanan adamın içində çoxdan bəri sıxıb saxladığı hissələrin, eşqü-məhəbbətin kəndirini bir az boşaldır, o eşqü məhəbbətin istiliyi onun barmaqlarına keçir, ordan xaməyə axır, kağızin üstünə süzülür... Musiqi səsi gəlir, hərfər başlayır rəqs eləməyə, bir misra, iki misra... Yavaş-yavaş xatirələrin şirinliyindən, eşqin hərarətindən onun başı hərlənir, hərfər də onunla bir yerdə dövrə vurub Səma rəqsi eləməyə başlayır... Fəqət, ehtirasın, eşqin cövlən elədiyi ən ali məqamda, elə bil ki, birdən ildirim çaxır, yanan adam edir ki, xətti keçmək üzrədi, tez "estağfürullah" deyir. Ürəyində şeytana lənət oxuyur ki, az qala onu yoldan çıxaracaqdı.., tez gedib iki rükət namaz qılır, yenə hərfəri nizama salır, yenə nəstəliq qəfildən dönüb nəsx olur... Qəfildən, Seyid... Çün nəsx xətti nəstəliqə yavaş-yavaş çevrilir, fəqət geri hərəkət, nəstəliqin təzədən ciddi nizamlı nəsxə çevriləməsi bir anda, bir misrada baş verir...

4-cü dərvish bir az fikirləşib başını yellədir.

4-cü dərvış - Çox maraqlı gəldi mənə bunu yazan adam Seyid, zahirən nə qədər sərt nizamlı, möhkəm görünse də, içində bülbüllər cəh-cəh vurur... Zahirən səhradı, daxilində gülüstan var. Fəqət o gülüstanı susuz qoyub qurutmağa çalışır, istəmir heç kim görsün... Xəcalət çəkir içindəki o gülüstandan... Çünkü qəfəs içində yaşayır - əhkamın qəfəsi içində... Başa düşmür ki, əslində, qəfəs özü də bir yazdı... Dünya gülüstandı başdan-başa; görənlər üçün - yazı və hərf gülüstanı... Ən böyük yazı gülüstanı isə insan sürətidi. İnsan surətində hərflər var; əlif də, lam da, mim də insanın surətindədi... Əlif burundu, lam burunla qaşlardı, mimi ağızdı. Həy qulaqlardı...

4-cü dərvış qəfildən susur...

Seyid Əhməd dişlərini sıxıb ona baxır, hiss olunur ki, özünü güclə saxlayır... Birdən əl çalır, ferraşlar gelir...

Seyid Əhməd - Aparın, bunun əllərini kəsin. Sonra da kəsilmiş əllərinə dağ basın... Üç gün əlsiz yaşasın. Üç günə ürəyi partlamasa, asarsız...

Ferraşlar 4-cü dərvisi aparanda dərvış qəfildən çönüb Seyid Əhmədin üzünə baxır...

4-cü dərvış - O kitabın üzünü sən özün köçürtmüsən Seyid Əhməd... Sənin öz xəttində; elə deyilmə?

Seyid Əhməd - (əsəbililiklə) Aparın, tez olun...

Ferraşlar dərvisi aparır...

*Seyid Əhməd diz üstə çökür...
Qəfildən ağlamağa başlayır...*

BEŞİNCİ DƏRVIŞİN MƏQAMI - İLAHİ ŞEİR

5-ci dərvış daha fərəhli görünür. Seyid Əhməd onu diqqətlə süzür...

Seyid Əhməd - Sən nə alımə, nə də cünuna bənzəmirsən, gözlərində yorğunluq yoxdu... Əksinə, fərəh var...

5-ci dərvış - Şairlərin ruhu yorğun olmur... Çünkü Həqqi Təalanın bütün əsrarı şairlərin dilinin altındadı; peyğəmbərlərdən sonra sıradə şairlər gəlir. Böyük Nizami böyle demiş...

Elə ki, səfin öünü və arxası düzəldi,

Qabaqca peyğəmbərlər, sonra şairlər gəldi...

Seyid Əhməd - (gülür) Bu sözü şairlərdən başqa heç kim təsdiq eləmir... Hərgah şeir böyük bir mahiyyətə malik olsayıdı, Həqq Təala peyğəmbərə şairlik verərdi...

5-ci dərvış - Məgər Qurani-Kərim də, bir şeir deyilmə...

Seyid Əhməd - Küfr danışma. Qürani-Kərim haqq kəlamıdı. İlahi həqiqətdi. Quranda şairlər nə qədər ittiham olunur? (Şüəra surəsindəki ayəni deyir)

5-ci dərvış - Əlləziynəsi də var, Seyid...

Seyid Əhməd - O əlləziynə sizə aid deyil, arxayı ol... Çünkü sizin şeiriniz başdan-ayağa yalan üzərində qurulub. Bir sənətin ki, gözəlliyi onun içindəki yalanlardadı, belə sənət ilahi həqiqət daşıyıcısı ola bilərmi?

5-ci dərvış - Gözəlliyyin elə məqamı var ki, orda yalanla həqiqət arasında fərq itir, Seyid, ora vəhdət məqamıdır... Fərqlərin aradan getdiyi məqamdır... İşqliqla zülmət fərqi, küfrlə iman fərqi, bütün fərqlər qalxır, vəhdət və eyniyyət yaranır...

***Abid mənəm, zahid mənəm, mömin mənəm, kafir mənəm,
Asi mənəm, fasiq mənəm, mən külli-insan olmuşam...***

O məqam ən ali məqamdı, o məqam Nəsimi məqamıdır...

Seyid Əhməd - İblis məqamıdır o məqam... Ona görə də siz şairlərdə iblisin bütün sıfətləri var (*danişdılqca əsəbileşir*). Riyakarlıq, yaltaqlıq, tamahkarlıq, şəhvətpərestlik... kin-küdürü... Dilinizdə, sözünüzdə o qədər gözəllik varken, içinizdəki bu nəcasət hardandı mən bilmirəm?! Hərgah tacir, baqqal, sərraf belə olsa, heç kim fikir verməz, çün əməlləriyle sözleri eynidi... Fəqət, siz şairlər bu qədər gözəlliklərdən, hikmətdən, əxlaqdan yaza-yaza özünüz nəcasətin içindəsiz... Əgər yazdığınıza özünüz əməl edə bilmirsəsə, onda başqalarına niyə öyrədilsiz (*gəzişir*)? Budu sizin səfa qardaşlığınıza? Budu sizin söz mülkünün təmizliyi? Hamınız əmirlərin, xanların, tüccarların qapısında it kimi sülənirsiz, məddahlıq eləyirsiz ki, qabağınıza it payı atsınlar, bəxşeyiş versinlər... O bəxşeyşlərin xatırınə ən sarsaq adamı da tərifləyib övliya dərəcəsinə qaldırmağa hazırlı... Ya da ki, təkəbbürünüz xətrinə qeyri-adi batıl əqidələri şeirlərinizə doldurub əsnafın beyninə doldurmaqla məşğulsuz... (*nəfəsini dərir*) Bunları da inkar edəcəksən? Bu ki, hamiya gün kimi əyandır... Hamınız bülbülbildinə girmiş qarğalırsız... Əmkənim olsaydı, hamınızın boğazına ərinmiş qurğuşun tökdürərdim ki, səsiniz birdəfəlik kəsilsin...

Seyid Əhməd əsəbiliklə 5-ci dərvışə baxır...

5-ci dərvış ona baxaraq gülümsünür...

Seyid - Nə gülürsən, dərvış?

5-ci dərvış - Heç bilməzdim ki, bu qədər ürəkdən şeir-sənət aşiqisən, Seyid... Gözləməzdim...

Seyid Əhməd - (*sərt*) Kim sənə deyir ki, mən şeir aşiqiyəm? Mən şairlərə nifrət edirəm...

5-ci dərvış - Bəli, şairlərə nifrət edirsən, çünkü şeir aşiqisən. (*gülümsünür*) Çox zərif ruhun var, belə ruhu olan bir kəs əşarı sevməyə bilməz, Seyid...

Seyid Əhməd - Sevmirəm, görən gözüm yoxdu...

5-ci dərvış - Əger sən əşarı bu qədər ürəkdən sevməsəydin, şairlərin bəd əməlləri sənə bu qədər dərindən təsir eləməzdi... Heç eyninə almazdım... Amma sən əhəmiyyət verməyə bilmirsən, qeyzlənirsən, əsəbileşirsən, hətta ürəyində fikirləşirsən ki, belə səfəh, yaltaq, məddah, asi təkəbbürlü bir tayfaya Allah niyə belə kəramət verir, niyə belə gözəl şeirlər yaza bilirlər, niyə adamin ruhunu ələ ala bilirlər? Eynən mənim əşarim kimi... Ürəyində deyirsən ki, görəsən Allah bu kafir, üsyankar ruha niyə belə böyük şairlik qüdrəti verib ki, bütün əsnaf Nəsimi şeirinin dəlisinə çevrilib... Çox soruştursan, fəqət cavabını tapa bilmirsən...

Seyid Əhməd - Mənimcün bütün sualların cavabı Qurandadı, Allah kəlamındadı... Sənin kimi səfəh sərsəm şairlərin nə yazdıqları mənimcün boş shəydi... Eynən gül kimi... Gözəldi, ətri var, hüsnü-vəcəhəti var, hamını valeh edir, hamının ağlını başından çıxardır, fəqət, dərinə gedəndə heç bir xeyri yoxdu. Nə ac olanda adəmin qarnını doydura bilir, nə bir xəstənin

dərdinə əlac edir, bir ovuc buğda bir çəmənlik qədər gül-çiçəkdən daha xeyirlidir...

5-ci dərvış - (*həqiqi təəccüblə*) Əhsən... Əhsən, Seyid, bu elə-belə aqil sözü deyil, bu əsil şair sözüdü. Nə gözəl bir şairanə təşbeh, nə gözəl bir dəlil... Mən düşünürdüm ki, sən böyük şeir xırıdarısan, fəqət, indi güman eylərem ki, (*onun gözlərinin içində baxır*) yooox, yox... sən özün də şairsən, özün də şeirlər yazırsan, fəqət, hamidan gizlədirsin, istəmirsin kimsə sənin şeir yazdığını bilsin, çünkü istəmirsin ki, sənin də haqqında o riyakar şairlər barədə deyilənləri desinlər... İstəmirsin desinlər ki, sən də o məddah yaltaq zümrənin adamlarındansan... Onların bəd eməlləri məcbur edib ki, sən şairliyini gizlədəsən. Elə buna görə də, nifret edirsən hamısına. Amma özün gizlində yazırsan, yazırsan, hamidan gizlədirsin... Ürəyin partlayır, istəyirsən kiminçünsə oxuyasan, amma heç kimə oxumağa cəsarətin çatmır... Hər kəsin bir sırrı var, fəqət Nəsimi üçün sırr yoxdu...

Üzünü məndən nihan etmək dilərsən, etməgil

Gözlərim yaşın rəvan etmək dilərsən, etməgil...

*Perdəni üzündən açarsan, məgər naməhrəmə
Gizli əsrarı əyan etmək dilərsən? Etməgil...*

Dərvış gülür...

- gizlətmə seyid, özün də qorxma, heç kimə demərəm... oxu mənimcün...
Seyid Əhməd - Mənn... şeir.. yazmiram...

5-ci dərvış - Yazırsan... yazırsan, Seyid... oxu, çox maraqlıdı mənimcün, görünüm içinde bu qədər iman, yeqin olan, küfrlə barışmayan, zahirən sərt görünən bir adamın içinde hansı gözəlliklər var? Çox maraqlıdı mənimcün...

Seyid Əhməd - Şeir oxuyum? (*dişlərini sıxır*) Dedim axı, mən şeir-filan yazmiram, heç yazmaram da... Mən peyğəmbər yolunun salikiyəm... Onunsa, şeir-filana ehtiyacı yox idi, çünkü, kamil insanın bəzək-düzəyə ehtiyacı yoxdu. Eyibləri yoxdu ki, şeir vasitəsiylə ört-basdır eləsin...

*Şeir bir ziynətdi ancaq biz kimi naqışlərə,
Ol ki kamildir onu möhtaci-zivər qılmadı.*

Dərvış - Nə gözəl? Nə şirin beyt... Əgər bu sənin əşarindəsa, səndə böyük şairlik istədədi var, Seyid... heyifdi... gizlətmə...

Seyid Əhməd - Ferraş,

Get çağır cəlladi, kəssin bu ləinin başını,

5-ci dərvış - Gözünün yaşı ilə xəlq yuyar başdaşını.

Seyid Əhməd - Lənət olsun sənə, bəsdir daha, sus, kəs səsini.

5-ci dərvış - Yoxsa kimsə eşidər haqq səsimin naləsini...

5-ci dərvış qəhqəhə çəkir.

5-ci dərvış - Görürsən, Seyid, hətta verdiyin əmrlər də əruz üstündədi, şeirə bənzəyir...

Seyid Əhməd - Kəs... İndi əmin oldum ki, məlun Nəsimi məhz sənsən, bədahətən şeir deməyindən bildim... Adı hürufilər bunu bacarmaz... Sənin bütün divanını əzbərləye bilerlər, amma bədahətən deyə bilməzlər...

5-ci dərvış - Bəli, mən Nəsimiyəm, sən məni yaxşı tanıdın, çünkü mömin möminin aynasıdır, şair şairin güzgüsü... Mən Nəsimi də sən Seyidin güzgüsüdür... İki güzgü üzbüüz dayananda əbədiyyətə qədər bir-birini təkrar

edir... Fəqət, bir şərtlə ki, hər ikisi kin-küduretdən, ö şər riyadan təmiz ola, saf güzgülər ola...

Seyid Əhməd - (az qala qışqırıqlı səslə) Dedim ki, mən şair deyiləm, mələn, şair deyiləm... Fərraşşşş... aparın bunu, aparın... Başı kəsilsin, qala divarından asılsın... Öldürəcəm səni... Canına qəsd eləmək məqamı gəlsə, yenədəmi deyəcəksən ki, mənəm Nəsimi?

Dərviş - (kinayə ilə)

Qoymuşam eşqində mən kövnü məkanın varını...

Can nədir kim qəsdi can etmək dilərsən, etməgil...

Fərraşlar 5-ci dərvişi aparır, Seyid Əhməd onun dalınca baxır...

ALTINCI DƏRVIŞİN MƏQAMI - HƏQQÜL-YƏQİN VƏ ÖVLİYA-ULLAH

6-ci dərviş daşın üstündə möhtəşəm heykəl kimi oturub fikrə gedib... 45-50 yaşlarında yorğun görkəmdə olsa da, oturuşunda qəribə bir ağırlıq, bir əzəmət var...

Seyid Əhməd içəri girir...

Gözlərində və yerişində halsızlıq var. Sanki gecələr yatmayıb...

6-ci dərviş başını qaldırıb Seyid Əhmədə baxır...

6-ci dərviş - (ağır səslə) Gəl içəri, Seyid Əhməd, gəl...

Seyid Əhməd - Bura məhbəsdi, dərviş, məgər öz evindi ki, məni içəri dəvət edirsən?

6-ci dərviş - Xalıq insan üçün bütün külli kainat öz evidi, öz vətənidir, Seyid, gəl.

Seyid Əhməd gəlib oturub dərvişi ağır-ağır sözür...

6-ci dərviş - Mən səni növcavan güman eylərdim, Seyid, çün hamı danışır ki, Dəməşqdən bir cavan seyid balası gəlib, hürufilərə divan tutur, Nəsimini axtarır... Fəqət, indi görürəm ki, xəta deyiblər...

Seyid Əhməd - Niyə ki? Məgər mən belə qocayam?

6-ci dərviş - (onun gözlerinin içine baxır) Cismini deyə bilmərəm, fəqət gözlərin yaman qocalıb, Seyid Əhməd, gözlərinin içi çox qocadı... Görünür, axır zamanlar gecələr də yata bilmirsən... Elə bil yüz illərin fikri-xəyalatını çəkirsən... (yenə gözlerinə diqqət kəsilir) Özü də təzəlikcə qocalıb gözlərin, Seyid, lap təzəlikcə... bilinir. Açıq-aydın bilinir... Üstündə meyvələri qalıb qəfildən quruyan ağaca bənzəyirsən...

Seyid Əhməd - (yorğun səslə) Sən nə danışırsan? Üstündə meyvə olan, bəhər verən ağac niyə qurumalıdı ki?

6-ci dərviş - Quruyar, Seyid, quruyar... içində qurd giribsə, yüz illik ağac da quruyar... Şərbətin içində zəhər düşəndə, bir nəfəsə bütün şirinliyini aparıır...

Şərbəti ağuludur fani cahanın, sən anın,

Şərbətindən nuşdarlıq umma, zinhar istəmə...

Seyid Əhməd - (qəzəblənir) Mən bu saat heç nə istəmirəm, istədiyim bir-cə şey budu ki, mürtəd hürufilərin Hələbdə kökünü kəsim... Nəsimi adı da-

ha bir dildə də səslənməsin... Hansı dildə bu ad səslənirsə, kökündən qopmalıdı... Nəsimi yer üzündən yox olmalıdır. Adı da, əşarı da unudulmalıdır...

6-cı dərvış - Nəsimi yox ola bilməz... Nəsimi bahar yeli kimi bir zərif ruhud, Seyid, bir gün mənim içimdədi, bir gün onun, o bir gün bunun, bir gün də... sənin...

Seyid Əhməd - Bəsdi, kəs.... Mənim öz ruhum var, heç bir başqa ruhun gəlib içimə girməsinə ehtiyac yoxdu...

6-cı dərvış - Məgər insan özümü seçir? Yox, Seyid,... Nəsimi bir əbədi ruhud ki, özü seçir öz qurbanını, özü seçir kimin qəlbinə hakim kəsiləcəyini, özü seçir kimi dar ağacına aparacağını... O seçir, Seyid, biz yox... Biz kimik ki...

*Çün Nəsimi aləmin sultanıdır,
Dövr onun, dövran onun dövranıdır...*

Seyid Əhməd - Aləmin bircə sultani var, o da Həqq Təaladı...

6-cı dərvış - *Həqq Təala Adəm oğlu özüdür...*

Otuz iki həqq kəlamı sözüdür...

Seyid Əhməd - Bəsdi, bəsdi. (*əsəbileşib özündən çıxır*) Artıq bezmişəm... Bir cünun dəli deyir ki, mənəm Nəsimi, edam edilir, bir şair gəlir ki, mənəm Nəsimi, edam edilir, bir alim gəlir ki, mənəm Nəsimi, edam edilir, bir xəttat gəlir ki, mənəm Nəsimi, edam edilir... Heç biri də aman diləmir... Bunnalar tilsimlənlərlər, nədi? Ölümək bu qədər xoşdusa, gedib özlərini minarədən atıb öldürsünlər, bunlara nə olub belə? Məgər "mən Nəsimiyəm" demək bu qədər xoşdu ki, ölümə də getməyə hazırlıdılar?

6-cı dərvış - "Nəsimi mənəm" demək, "Haqq mənəm, haqq məndədir" deməkdir, Seyid... Haqqı bulandan sonra, insan haqqının özü kimi ölməz olur, dara çəkilmək, asılmaq, edam olunmaq onunçun mənasını itirir... Onda adamın içini qurd yemir, sənin kimi...

Seyid Əhməd - Mənim könlümün qəsri möhkəmdi, hasarı yeqinimdi, imanımdı, zöhdü-təqvamdı. (*kinayə ilə*) Qorxma, dərvış, hasarı peyğəmbər şəriətindən tikilən bir qalanın içine şübhə adlı düşmən keçməz...

6-cı dərvış - Qalanın içinde heç nə qalmayıb Seyid, tekçə quru divarları... İçəridəki bütün daş bildiyin evlər qum kimi ovulub tökülüblər... Elə bilirsən ki, sübhəcən ara vermədən gecə namazları qılmaqla, başını yerə döyməklə, dualar, zikrlər eləyib Allaha yalvarmaqla, ovulub tökülən evləri təzədən tikə biləcəksən?

Seyid Əhməd - Sən nə bildin ki, mən gecə namazları qılıram, sübhəcən dualar, zikrlər edirəm?

6-cı dərvış - Sən elə indi də dua eləyirsən, zikr eləyirsən... Mənimlə danışırsan, mənə qulaq asırsan, amma dodaqlarının arasında ara vermədən zikr eləyirsən, ... la şərikə ləhü la şərikə ləhü...

Seyid diksinir, geri çəkilib divara sıxılır...

6-cı dərvış - Vəhdətü la şərikə ləhu... Allah təkdi şəriki yoxdu... Fəqət, əgər güman edirsən ki, Nəsimi də, bütün hürufilər də, Allaha şərik qoşur, onda yanılırsan, Seyid... Mən müşrik deyiləm, Seyid, Allaha da şərik qoşmuram... Sadəcə, vəhdət sahibiyəm... Günəş birdir, fəqət, günəşin hər şüası, elə günəşin özünün bir zərrəsidi... Hər nur zərrəsinə baxan orda günəşi görməlidir. Hər nəqşədə nəqqaş var, Seyid. Hər məxluqda xalıq var... Hər surət öz nəqqaşını göstərir... Bu, Həqq-Təalaya şərik qoşmaq deyil. Haqqı tanımaqdı, haqqın içinde əriməkdi...

Surətin nəqşində hər kim görmədi nəqqasını***Vahibüs-sürət onun gözsüz yaratmış başını...***

Ona görə nəqşədə nəqqası görmək şirk deyil. Bəsdi, ürəyində bu qədər səylə zikr eləmə, havalanarsan...

Seyid Əhməd - sən nə bilirsən ki, mən ürəyimdə nə zikr edirəm?

6-ci dərviş - Ehkam əhlinin ən böyük qorxusu Allaha şərik qoşmaqdı. Ona görə hər azad fikirdə, hər aşiq ürəkdə şirk görürler, ondan qaçmağa çalışırlar, ən qorxduqları şey də odu ki, özlərinin fikir və əməllərində də elə bir şey olar ki kimlərsə şirkə aparıb çıxardarlar... Səni belə öyrədiblər, gözünü açandan bunu eşitmisən...

Seyid Əhməd - (*susub dərvişi müşahidə eləyir*) Hardandı bu qədər təkəbbür, siz hürufilərdə? Səfadan, paklıqdan, təmiz ruhdan danışırsız hamınız, amma dərk eləmirsiz ki, elə ənəl-həqq sözünün özü yalnız təkəbbürdən doğur... Hamınız bu cürsüz... Ona görə də, Allahın lənətindən qurtula bilməyəcəksiz, çünkü təkəbbür şeytanın vəsvəsəsidı...

6-ci dərviş - Düzdü, Seyid, təkəbbür şeytan vəsvəsəsidı. Fəqət sən təkəbbürün mənasını deyəsən hələ fəhm eyleməmisən... Haqqə tapındığını demək təkəbbürdümü? Bəlkə, gözünü açıb ətrafına yaxşı baxasan, oxuduğun Əl-Əzheri, başqa hövzələri gözünün qabağına gətirəsən? Məgər bir şeyxin iki möizədən sonra bütün əvam camaata yuxarıdan-aşağı baxması deyilmi təkəbbür? Allahı, fəqət, mən düzgün tanıyıram, başqaları batıl yoldadı, cəhənnəmlikdi deyib yüzlərlə insanı qılıncdan keçirmək deyilmi təkəbbür? Bir-birinin ayağının altını qazıyıb, min cür fitnə-fəsad töredib mənsəb sahibi olan şeyxlərin, qazılərin, müftilərin rəzaletləri təkəbbürdən doğmurmu? Düzünü de, məgər sən özün həmişə bu barədə düşünməmisən? (*susur*) Gözlərindən görürem ki, düşünmüşən, həmişə bu fikirlərin içinde çapalamışan, suallarına cavab tapmamışan. Cavab tapmadığına görə də, sualları öz içinde dəfn eləməyə çalışmışan... Amma, suallar it cəmdəyi deyil ki, torpaq altında qalıb, birdəfəlik çürüyüb getsin. Suallar toxum kimidi, basdırarsan ki, birdəfəlik məhv olub getsin, səndən əl çəksin, fəqət əvəzində bir toxumdan yüz toxum göyərər...

Seyid Əhməd (*həyəcanlısa da, özünü ələ almağa çalışır*) - Allahü ələm... bütün sualların cavabı yalnız Allahdadı... Düzünü Allah bilir...

6-ci dərviş - Bəli, düzünü Allah bilir. O səbəbdən, mən də bilirəm, çünkü, Haqq mənəm, Haqq məndədir, Haqq söylərəm...

Seyid Əhməd - (*əsəbini birtəhər sıxb saxlayır*) Sən ... sən... indi yenə deyəcəksən ki, şirk deyil dediklərin? Səni yüz dəfə edam eləmək də azdı...

6-ci dərviş - Bəli, azdı yüz dəfə, min dəfə... Nə qədər istəyirsən, edam ələ. Xeyri olmayacaq... Günəşin şüalarını məgər məhv eləmək olar? Qarşısını kəsə bilərsən, o da müvəqqəti. Fəqət, nə qədər günəş varsa, onun şüaları da həmişə olacaq... Deməli, mən də həmişə olacam və Nəsimi adı da, dillərdən düşməyəcək...

Seyid Əhməd - (*dişlərini sıxır*) Yenə təkəbbür... yenə təkəbbür... Məxluqatın içinde ən təkəbbürlüsü iblis idi, təkəbbüründən Allahın dediyinə ası oldu... Sənin bu danışdıqların da, iblisin vəsvəsəsi... Onun təkəbbürü indi də səndə əyan olub, (*kinayə ilə*) övliya Nəsimi, müdrik Nəsimi...

6-ci dərviş - Bəli, Seyid, düz buyurursan. Şeytan Adəmə səcdə etmədi, fəqət bütün məlekələr səcdə elədilər, çünkü, Allahın əmri idi. Sənəcə Allah təala özündən başqasına səcdə eləməyə məlekələri niyə məcbur edirdi? Bəlkə onda, İblisin dediyi haqq idi? İblis də müşrik olmaq istəmirdi, onunçun buyurdu ki, mən səndən başqasına səcdə eləmək istəmirəm...

Hiss olunur ki, Dərvişin qəribə fikirləri Seyid Əhmədi çasdırıb...

Seyid Əhməd - (*dili dolaşa-dolaşa*) Sən nə küfr sözlər söylərsən, danışma belə şeylər, dərviş... Danışma.

6-cı dərviş - Diqqətlə qulaq as, Seyid, əgər Allah özündən başqasına mələklərin səcdə eləməyini tələb edirdisə, onda elə sən dediyin şirkin səbəbkəri, Allah özü idi...

Seyid Əhməd - (*gözləri bərəlir*) Küfrdü, küfr danışırsan, Allah sənə lənət eləsin, kafir...

6-cı dərviş - (*əhəmiyyət vermir*) Bəs görəsən, niyə Həqq Təala mələk-lərdən Adəmə səcdə eləməyi tələb elədi? (*tələsmədən, yavaş-yavaş Hürfiliyin əsas tezisini bəyan edir*) Bəlkə, ona görə ki, Adəmin vəchində elə Həqq Təalanın özünün siması təcəlla eləmişdi... Adəm elə Vəchullah idi... Bütün Adəm övladı Vəchullahdı... Bütün Adəm övladı, Seyid, mən də, sən də... hamı... eynən Günəşin şüaları kimi... Sakit ol, Seyid, qeyzlənmə... Dediklərimi dərk edən və bu yolun yolçusu, saliki olan Adəm övladı, külli kainatın bütün sirrlərinə vaqif olur.

*Möminin qəlbə içində çünki beytullahdır,
Neyçün izzət eyləməzsən, orda çün Allahdır.*

Seyid Əhməd - Lap övliyalar kimi danışırsan, dərviş... (*yenə acı-acı gülümsünür*) Bəlkə deyəcəksən ki, övliyaullahsan?

6-cı dərviş - Övliyaullah? Bilmirəm... Bu söylədiyin salikin axırıncı suali-di... Sən kimsən, mən kiməm...

*Mən ki dərvişəm, gədayam, padişahi-aləməm,
Ruhı birəngəm, əgər ki rəngə girdim, Adəməm...*

*Şəş cəhətdən çar ənasırdır məni faş eyləyən,
Yoxsa mən gəncineyi vəhdətdə nuri əbkəməm...*

Seyid sanki mübahisəyə girməyə çalışırmış kimi, onunla üzbeüz oturur...

Seyid Əhməd - Yaxşı, tutalım, mən öz yəqinimi, imanımı qoydum bir kənara... Gəl sənə belə bir sual verim, padişahi-aləm dərviş... Bax, mən deyirəm ki, əsil möminin borcu yalnız budur ki, Allahın qoymuğu ehkamı doğru-dürüst yerinə yetirsin, şəriətin ipindən möhkəm yapışsın, əxlaqını, nəfsini şeytan vəsvəsəsindən qorusun, təqvası, zöhdü ləkəsiz olsun ki, Allah-Təala onu axırət əzabından qurtarsın, cənnət nəsib eləsin...

6-cı dərviş - (*Onun sözünü kəsir*) Bu sənin sözün deyil, sənin şeyxlərinin minberdən bəyan elədikləridi... Bazar ticarətdi bu, Seyid, mən bunu eləyirəm, sən də əvəzində belə elə...

Seyid Əhməd - Sözümü kəsmə, ağıllı dərviş... Son sualıma cavab ver, aqibətin bundan asılıdı... Tutalım, biz belə deyirik... Amma, sən deyirsən ki, mən başqa yolla getmişəm, şəriətdən də keçmişəm, təriqətdən də keçmişəm, gəlib ilahi mərifət kəsb eləmişəm və indi külli-kainatın sirrləri mənimcün əyandı... İndi de görüm, buna necə nail olmusan və nail olmanın sübutu nədədi? Yoxsa "mən həqqəm, həqq məndədir", "bütün sirrlərdən agaham" sözünü hamı deyə bilər... Dil bir parça ətdi, o yana da dönər, bu yana da dönər..

6-cı dərviş - (*gülümsünür*) İki sual oldu, Seyid, bir yox... Həm də mənim yox, daha çox sənin aqibətin bu sualdan asılıdı... Əvvəla, deyim ki, o sözü ki, sən dedin, dil o kəlməni deməkçün illərlə riyazətdən keçməlididi, dünyaya göz yummağı bacarmalıdı, nəfsini öz əqlinin nökərinə çevirməlididi... Dildə

yox, Seyid, əməldə... Yoxsa, sənin o şeyxlərin, əllamələrin kimi minberdə nəfsi ram eləməkdən, dünya malına göz yummaqdan danışıb, fəqət, minberdən düşüb zər-zibalı geyimlərdə gəzib, cah-cəlallı evlərdə yaşamağı demirəm... Həqiqi təqvardan, riyazətdən danışıram... Bu yolu sən də keçmişən, Seyid, bilirəm, dəqiq bilirəm... Qatı şəriətçi, ehkamçı olmusan, şeyxlərin, vaizlərin dediklərinə cidd-cəhdə əməl eləmisən, hətta dediklərindən də artıq eləmisən, öz nəfsini ram eləməyə çalışmışan, uzun illər qatı riyazət çəkmisən, bu yaxşıdı...

Seyid Əhməd - (*kinayə ilə*) Nə əcəb, əhkam əhli haqqında bir xoş söz dilinə gəldi, dərviş...

6-ci dərviş - Mən şəriətdən imtina eləməmişəm, Seyid, şəriət peyğəmbərin şəriətidi... Yolun başlanğııcıdı... Fəqət şəriətdə batıb qalan, ondan o tərəfi görməyən və ehkamı əldə bayraq eləyib heç kimi irəli getməyə qoymayan riyakar ruhanilərə tənə eləmişik biz... Çünkü, yol kənarında oturub qalməq, yol əhlinə mane olmaq yaxşı əməl deyil... Məqsəd, yol deyil, yol vəsiyyətdi, məqsədə çatmaqcun... Amma sən elələrindən olmamışan, həmişə düşünmüşən ki, nəsə çatmır, vaizlərin, şeyxlərin dedikləri səni qane eləməyib, hiss eləmisən ki, daha nələrsə var, fəqət, sənin gözünü bağlayıblar, qoymayıblar irəli baxasan, deyiblər, elə nə varsa, burdadi, yaxında, iki addımda, irəlidə heç nə yoxdu. Çünkü özləri heç nə görə bilməyiylər. Səni əmin eləməyə çalışıblar ki, görməyə heç nə yoxdu və ya gördüm deyənlər hamısı küfrə batıb qalıblar... Sən də qorxmusan, gözlərini bağlamışan, qoymamışan ki irəli baxsınlar. Başını aşağı salmışan ki, ayağının altından başqa heç nəyə baxmayasan...

Seyid Əhməd - Bu cavab deyil dərviş... Lap tutalım, sən də qatı riyazət yolu tutdun, bu yolda laaap uzaqlara gedib çıxdın... Bəs sonra? Axırdə mizan, tərəzi qurulanda əməlisalehlər cərgəsində olacaqsan, şəfaət tapacaqsan, cəhənnəm odundan nicat tapacaqsan... Nə olsun? Bunu hamımız deyirik, bütün minberlərdən bu həqiqətlər bəyan olunur...

6-ci dərviş - Bizim riyazətimiz cəhənnəm odundan nicat tapmaq üçün deyildir... Külli-aləmin sırrlərindən agah olmaqcundür... Haqqı öz içində tapmaqcundür...

Seyid Əhməd - (*karixır, bezir*) Anladım, başa düşdüm... Haqqı öz içində tapdın, bəyənmədiyin üləmadan qat-qat yüksəklərə qalxdın, padişahi-aləm oldun... bildim. Bəs, nədədi sənin padişahlığın? Hardadı sənin sırrlərdən agah olmağın?

6-ci dərviş - Kainatın sırrlərinə vaqif olan insan üçün zaman, məkan yoxdu. Yüz il əvvəl, yüz il sonra, dünyanın hər yerində... heç bir pərdə yoxdu, pərdələrin qalxdığı məqamdı bu... Allah bu riyazətin, bu təqvanın müqabilində salik üçün kəramət qapılını açır...

Seyid Əhməd - Boş-boş sözlərdi...

6-ci dərviş - Yaxşı, mən pərdələri qaldıraram. Düzünə qalsa, heç istəməzdəm, fəqət, sən vadər elədin məni... Bax, Seyid, sənin özün bu saat mənimcün açıq kitabsan. Dünəndə, bugündə, sabahında nə varsa, hər şeydən, bütün sırrlərdən agaham... Hər şeyi görürəm... Çünkü hər şey sənin surətində eks olunub, ayinə kimi...

Seyid Əhməd - (*Ehtiyatlanır*) Nəyi görürsən?

Pauza. Dərviş gəzışır...

6-ci dərviş - Görürəm ki, uşaq vaxtı valideynlərdən məhrum olmusan, atanı, babanı heç xatırlamırsan, fəqət, ananın çöhrəsi yadındadı... Sonra ev-

eşikdən didərgin düşmüsüz, anan çətinliklərə dözməyib tələf olub; qohumların da pərən-pərən düşüb. Sənə mədrəsələrdən biri sahib şixib, orda böyümüsən, çox ali bir ruhani səni himayəye götürüb, cün görüb şüurlu cocuqsan, həm də heç bir əzizin qalmadığına görə, özünü təmamən ruhaniyyata həsr eləyə bilərsən... Mədrəsədən sonra da əl-Əzhərdə oxumusun, Quranı, fiqhi, ehkamı çox səylə öyrənmisən. On beş yaşında Hafizi-Quran oldun. Şeyxin də diqqət-nəzəri həmişə üstündə olub... Həmişə səni sərt, qəddar, barışmaz bir din təəssübkeşi kimi böyüdüb. Bütün fərqli təfəkkürlərə və təriqətlərə nifrat doldurub içində: «Allahın yeganə düz yolu bizim getdiyimiz yoldu, kim bizdən deyilsə, kafirdi, mürtəddi, qanı halaldi»... - bu fikirlərlə böyümüsən...

Seyid Əhməd - Nə olsun ki? (*əlini yellədir*) Bunları hamı bilir...

6-ci dərviş - Xub, (*fikirləşir*) onda başqa şeyləri danışım... 17 sinnin tamam olandan sonra Dəməşqdə Hövzədə oxuyanda başına qeyri-adi bir iş gəldi... Qaldığın mülküն yanında bir druz ailəsi qalırdı, növcavan qızları var idi, çox gözəl ud çalırdı, aşiqanə qəzəllər deyirdi... Sən də onun ud çalmağını eşidib ağaca çıxardin, gizlincə seyr edərdin. Çox maraqlı gəlirdi sənə, cün özün də gizlində şeirlər yazardın.

Dərviş sakit tərzdə danışdıqca, Seyid Əhməd halbahal olur, götürüb su içir, yaxasını açır...

6-ci dərviş - Axırı, bir dəfə qərara gəldin. Yazdığını şeirlərdən birini gözəl nəstəliq xəttiylə kağıza köçürdüb o həyətə atdın... Ərtəsi gün sənin qəzəlini oxudu... Sən də onu seyr edərdin... Beləcə, dostlaşdırı... Gün batandan sonra, bütün aşıqlərin dostu olan ayın işığı altında gizlincə görüşərdiz, söhbət edərdiz, sən ona şeirlər oxuyardın, o da rəng verib, rəng alardı... Beləcə, bir müddət keçdi, sonra dağlıarda druz tayfalarının üsyani başladı... Hökmədarın əmri gəldi ki, Dəməşqdə məskunlaşan druz ailələrini də cəzalandırınsınlar... Beləcə, könül həmdəmindən ayrı düşdün... İllər keçdi, fəqət, nə onun özünü unuda bildin, nə də çalıb-oxuduğu nəgmələri... Onlarla şeir yazdırın ona, amma, gizletdin, heç kimə oxuya bilmədin... Yenə fikrivi-diqqətvi Şeyx Əzəmin fərmayışlərinə yönəldin, bütün dini fətvaları sərtliliklə yerinə yetirdin, səni hara göndərdilərsə, başqalarından daha qəddarlıqla işin öhdəsindən gəldin, harda küfr bidət ocağı nişan verildisə, tərəddüd eləmədən dağıtdın, məhv elədin... Hamı səni din yolunda, Allah yolunda çəkinmədən canını belə fəda etməyə hazır olan qorxmaz, barışmaz bir mücahid kimi tanıdı... (*dərviş nəfəsini dərir*) Fəqət, əslində, sən çox qorxacaq adamsan, Seyid...

Seyid Əhməd - Mən? (*səsi xırıldayır*) Mən heç vaxt heç kimdən qorxma-mışam...

6-ci dərviş - Qorxmusan, Seyid, qorxmusan. Bütün qəddarlığın, barışmazlığın da, elə qorxudandı...

Seyid Əhməd - Allah düşmənlərinə qarşı qəddar olmaq qorxudan deyil, imandandı...

6-ci dərviş - İmandandısa, bəs onda niyə sənin başın üstə dayanan şeyxlərin, ruhanilərin bəd əməllərinə qarşı da eyni cür qəddar olmamışan? Niyə susmusan?

Seyid Əhməd - Şər atma tanımadığın adamlara...

6-ci dərviş - Onlara şər atmağa nə ehtiyac var, özləri başdan-başa şərdilər. Özlərindən başqa heç kimə xeyirləri dəyməyib... (*birdən gülür*) Aaa, yox, dəyib, sənin kimi əqidəli gənclərə də xeyirləri dəyib... Sizin

ağınızı bağlamaqçün əllərindən gələn yaxşılığı ediblər... Könül həmdəmindən ayrılandan sonra çox xiffət elədin, xəstəlik tapdı səni, neçə ay yatdır. Kim idi yastığının üstündən çekilməyən? Şeyx Əzəm əllamə Bağdadı... Kim idi hər cümlə sənə baş çəkən? Qaziyi-vilayət Məhəmməd ağa.... Kim idi ən məşhur təbibləri sənin üstüne gətirən? Əmir-əl üməra İshak Misri... Amma, ən çox Şeyx Əzəm narahat idi səninçün... Axi, illərlə zəhmət çəkmişdi sənin üstündə, səni istədiyi mərtəbəyə qədər qaldırmışdı... Bütün günü əmir-əl üməraya, başqa ruhanilərə səni tərifləyirdi, başqa bədxahlar əmirin qulağını sənin əleyhinə dolduranda, Şeyx Əzəm müdafiə edirdi, qoruyurdu səni... Ən çətin məqamda, bədxahlar sənin ayağının altını qaziyanda, başqa çoxlu çətin məqamlarda sənə arxadayaq olurdu... Bütün bunlardan sonra sən, axı, onlara qarşı necə qiyama qalxa bilərdin? Hər dəfə onlardan bir riyakarlıq, şər əməl görəndə, için qaynayırdı, amma danışa bilmirdin, özün öz səsini boğurdun, başa düşürdün ki, səsini qaldırsan, hamı səni nankorluqda ittiham edəcək, hamı deyəcək ki, bu aşısaqqallar gənc nəcib Seyidi bu cür bəslədilər, fəqət, sonda, Seyid nanəcib çıxdı, onların üzünə ağ oldu... Beləcə, haqq səsini boğurdun, özün özünü inandırırdın ki, yox, burda nəsə var, əger bu aşısaqqallar bütün bu riyakarlıqları, fitnə-fəsadı töredirlərsə, deməli, boşbosuna eləmirlər, bunu da haqq yolunda eləyirlər, nəsə ali məqsədləri var... Özün özünü sakitləşdirirdin..

Seyid Əhməd - (dişlərini sıxır) Böyüklərin əməllərinə qiymət verməkçün, gərək, özün də böyük olasan...

6-cı dərviş - Bəli, Seyid, sən bu sözləri özün özünə yüz dəfə, min dəfə demisən. Öz-özünü sakitləşdirmisən... Fəqət, yenə deyirəm, səbəb sənin qorxaqlığın olub, Seyid, sən təklikdən qorxmusan həmişə, çünki, uşaqlıqdan yaxınlarını itirmisən, tək qalmışan, müdafiəsiz olmusan, çox əzablar çəkmişən, indi də böyüklərə ası olub təzədən tək qalmaqdan qorxmusan... Tək qalmaq sənə cəhənnəm əzabı kimi gəlib... Hər şeyi ona güzəştə getmisən, haqqə arxa çevirmisən, ürəyini haqqın məhbəsinə çevirmisən... Olmaz belə, Seyid, kamil insan gərək tənhalıqdan, kimsəsizlikdən qorxmasın, haqq kimsəsizlərdəni, haqq kimsəsizlərdədi, kimsəsizlərin pənahı Haqq Təala özüdü... Kimsəsizlər Haqqın özüdü... Sən əger bunu fəhm etsəydin, bu qədər qorxaq olmazdin, Seyid... Onlara da bənzəməzdin...

Seyid Əhməd - (bardaqtan su içir) Mən heç kimə bənzəmirəm...

6-cı dərviş - Bənzəyirsən, Seyid, bənzəyirsən... Onlar səni özləri kimi görürər, öz yerlərinə hazırlayırlar, sən də hiss eləmədən onlara bənzəyirsən... Şeyx Əzəm hətta öz qızını da sənə verməyə hazırlaşır... İstəyir səninlə qohum olsun, sonra da öz minberini sənə təhvil versin... Amma, o ilan yuvasına yaxın getmə, Seyid, getmə, özün də ilan olarsan... Haqqə gəl, haqqı tanı, öz içinde tanı haqqı, Seyid, başa düş ki, kamil insan qorxudan məhrumdu... Sən də tərk et qorxularını, bu xovfu, küdürüti... Yoxsa, əqrəb kimi səni içəridən zəhərləyəcəklər... (başını yellədir) Artıq zəhərləyiblər, o səbəbdən içini qurd yemiş ağaca bənzəyirsən, Seyid, işin çürümək üzrədi... Zəhər atmışan, Seyid, mən bilirəm, dəqiq bilirəm, görürəm...

Ta öylə bir atəşdi ki, bu xovfü-küdürüət

Yerdən gögəcən hər tərəf üzrə şərər atmış...

Düşmüşsə əger ruhuna, bir vaxtı görərsən

Zahirdə şirin bəhrədi, içdən zəhər atmış...

Seyid Əhməd əsəbiləşir, əlindəki su qabını yerə çırpıb sindirir...

Seyid Əhməd - Kəs səsini. (*Seyid qəzəblə dişlərini sıxır*) Bəs hər şeyi görürsənə, de görüm, öz taleyini, öz həyatını necə görürsən? (*gərginliklə*) Bilirsən nə vaxt öləcəksən? Əzrayıl sənin canını nə vaxt alacaq?

6-ci dərvış - (*susub nəsə fikirləşir*) Bu gün... Əzrayıl artıq qapı arxasında, Seyid, hiss eləmirsənmi nəfəsin? Mənim canımın ardılıca gəlib...

Seyid Əhməd - Qəti əminsən?

6-ci dərvış - Bəli, Seyid, sən məni qətlə yetirəcəksən...

Seyid Əhməd - (*dəli kimi qəhqəhə çəkir*) Həə, bax burda uduzdun Dərvış, uduzdun... Çünkü sənin taleyin mənim əlimdədi. Mən də səni öldürməyəcəm... Öldürməyəcəm... Zindana salıb başının üstünə də fərraşlardan qoyacam ki, qətli-nəfs etmiyəsən...

6-ci dərvış - (*Seyidin gözlərinin içinə baxır, gülümsünür.*) Boş sözdü deyirsən...

Seyid Əhməd - Yoox, boş deyil, həqiqətdi... Eşidirsən, dərvış? (*kinayə ilə*) Mən imkan verməyəcəm ki, sən ölüsən, arxayı ol, mən sənə söz verirəm... Eşidirsən? İmkən verməyəcəm ki, ölüsən...

Qısa sükut...

6-ci dərvış - (*sakitcə*) İllər əvvəl o Dəməşq gözəlinə də eyni sözləri deyirdin... (*Seyid Əhməd diksinir, gözləri bərəlir.*) Onu da inandırırdın ki, sənin ölməyinə imkan verməyəcəm, arxayı ol. Sən ölməyəcəksən... O da arxayı id... Edama aparılında da arxayı id, gözlerini sənə zilləmişdi...

Seyid Əhməd - (*gözləri bərəlir, əlləri əsir*) Bəsdi, susss, danışma...

6-ci dərvış - Hə, sənə zilləmişdi gözlerini, boğazına kəndir keçiriləndə də gözərni sənə baxırdı, arxayı id ki, son nəfəsdə də olsa, sən onların ailəsini xilas edəcəksən, sən onları ölməyə qoymayacaqsan, axı, sən ona söz vermişdin... Axı o sənə inanırdı...

Seyid Əhməd - Bəsdi (*dəli kimi qışqırır*). Bəsdi...

6-ci dərvış - Sənsə, heç nə eləmədin... Çünkü fətva verilmişdi, ailəsi mürtəd elan olunmuşdu, sən onlara kömək eləsəydi, səni də kafirlikdə ittiham edərdilər... Amma başa düşmürdün ki, kamil insan üçün dünyada küfr və iman yoxdu... Nur var və cəhalət var...

Seyid Əhməd - (*əliyle başını tutur*) Kəssss... danışma....

6-ci dərvış - O qız səni kamil insan bilirdi, inanırdı... Az qala səcdə eləməyə hazır idı sənə... Sən də ona söz vermişdin. Eynən mənə söz verdiyin kimi. Amma heç nə eləmədin, ona görə də, indiyəcən onun çöhrəsi sənin gözlerinin qabağından getmir, həmişə yuxularına girir, səndən imdad diləyir...

Seyid Əhməd - (*az qala qışqırıqla*) Bəsdi, yalvarıram bəsdi...

6-ci dərvış - (*ah çəkir, yenə şeir deyir*)

Yarını satdın bəhasız, bilmədin miqdarını,

Heçə dəyməz ol kişi kim, heçə satar yarını...

*Kim bəhasız canını görmüşsə yarından əziz,
Yarını itirdi, nadan, bulmadı dildarını...*

(Dərvış şeiri dedikcə, Seyidin əlləri əsməyə başlayır)

*Kim ki qurban olmadı yolunda ol məşuqənin,
Düz deyil əhdə vəfası, tulla boş göftarını...*

**Ey Nəsimi, inciyi-dürrü bilən sərrafə sat,
Cahilü-nadanə satma löleyi-şəhvərini...
Seyid Əhməd - Sussss...**

Qəfildən Seyid Əhməd qoynundan kiçik xəncəri çıxardıb dərvişin qarnına soxur...

Dərviş qarnını sixir, bükülür, acı-acı gülümsünür...

6-cı dərviş - (səsi qırıla-qırıla) Gördün, Seyid? Axırda Nəsimi yenə haqlı çıxdı... Mən dedim axı, Əzrayıl gözləyir məni... Hərçənd sənin əllərin cəllad əlləri deyil...

Dərviş yerə çökür...

Seyid Əhməd qorxu içində əlindəki xəncəri atır, dərvişin cəsədinə baxır, asta-asta yerə çöküb fəryad edərək ağlamağa başlayır...

Getdikcə səsi sakitləşir.

Bir azdan qaranlığın içindən gənc və gözəl bir qız çıxır. Bu, həmin gözəlin kabusudur.

Qız şirin zəhin səslə şeir deyərək, rəqs edərək Seyid Əhmədin başına dolanır...

**Qız - Həbibim, izzətim, canım, cahanım,
Rəfiqim, munisim, aramı-canım.**

*Sənubər qədli dildarım, təbibim,
Gələr didarına ruhi-rəvanım...*

*Canımdan getməz odlu dərdi-hicran,
Çəkə bilməm, nedim, aramı-canım?*

Seyid Əhməd - (başını qaldırır, yorğun baxışlarla) Yenə sənsən?

Qız - Ruhdan düşmə şairim, heç ruhdan düşmə... Axı, sən kimsəsiz deyilsən, mən heç vaxt səni tək qoymamışam, ən müşkül məqamda da yanında olmuşam, sənə güc vermişəm...

Seyid Əhməd - (ah çəkir) Qiymətədək təqib edəcəksən məni? Bilirəm, günahkaram qarşında, bilirəm, bacarmadım; səni də, ailəni də qoruya bilmədim... bilirəm, bilirəm...

Qız - Sənin heç bir günahın yox idi, şairim, mənim qismətim oraya qədər idi... Belə daha yaxşıdı, sən məni həmişə növcavan xatırlayacaqsan, qocalmağımı, saralıb-solmağımı heç zaman görməyəcəksən... Belə daha yaxşıdı, sənin heç bir günahın yox idi...

Seyid Əhməd - (yalvarışlı səslə) Əgər günahım yox idisə, niyə rahat buraxmırısan məni? Niyə yuxularımdan əl çəkmirsən, kabusa dönüb izləyirsən məni? Niyə çıxıb getmirsən biryolluq?

Qız Seyid Əhmədin ətrafinə dolaşaraq danışır...

Qız - Çünkü sən özün də bunu istəmirsən... Axi sənin məndən başqa heç kimin yoxdu... Unutmusan məgər? Uzun illər əvvəl özün həmişə bu sözü deyirdin mənə... Səndən başqa heç kimim yoxdu, heç kimim yoxdu... Sənin sözlərin idi... O səbəbdən tənha buraxmaq istəmirəm səni, şairim, dünya qəddar dünyadı, zalim dünyadı, sənin ruhunsa çox zərifdi, yumşaqdı... Zahirən dəmir kimi görünmək istəsən də, hamı səni bu tövr tanışa da, bircə mən bilirəm ki, əslində için şam kimi yumşaqdı, azacıq istidən əriməyə hazırlıdı...

Seyid Əhməd - (bezikmiş səslə, ağlamsınır) Hə, elədi, amma olmaz... Mən belə olmamalıyam, mən dəmir kimi möhkəm olmaliyam. Yoxsa, əzərlər məni, tapdalayalar...

Qız - Hərənin bir qisməti var, Seyid... Sən elə bilirsən ki, özünü zahirən dəmir kimi sərt, barışmaz göstərməklə, həqiqətən də əvvəl-axır üçün də dəmir kimi olacaq... Yox, Seyid, sən beləsən, Allah səni belə yaradıb... Mən də səni belə sevmişəm...

Seyid Əhməd - Bilmirəm, bilmirəm. Mən heç nə başa düşə bilmirəm...

Qız - Hə, başa düşə bilmirsən, çünkü haqqdan uzaq düşmüsən, haqqı kənarda axtarırsan, öz içində yox... Öz içində düşməkdən qorxursan... Amma qorxma, Seyid. Mən sənin yanındayam, mən də səniləyəm, qorxma öz içində düşməkdən... Axi, haqq elə sənin öz içindədi, haqq elə sənin özünsən. Haqq sənsən, haqq səndədir...

Qaranlığın içindən əvvəl edam olunmuş dərvişlərin ruhları çıxır, ortada oturmuş Seyid Əhmədin ətrafına dolaşırlar, Qız da kənardan ud götürür, oturub sakitcə ud çalır...

Dərvişlər Seyid Əhmədin başına dolaşaraq sanki zikr edirmiş kimi, udun nəğməsi altında şeirlər deyirlər:

1-ci dərviş -

*Səndən iraq ey sənəm, şamü-səhər yanərəm,
Vəslini arzularam, dəxi betər yanərəm.*

2-ci dərviş -

*Eşq ilə şövqün odu, canımı kar eylədi,
Gör necə tabindən ey şəmsü-qəmər yanərəm...*

3-cü dərviş -

*Səbr ilə aramımı aldı əlimdən qəmin,
Badi-həvədən deyil, qəmdən əgər yanərəm.*

4-cü dərviş -

*Yandığımız yar üçün, gizli deyil, mən dəxi
Hər nə qədər kim onun könlü dilər, yanərəm.*

5-ci dərviş -

*Şəmi-rüxün surəti qarşıma gəlmışdır,
Şəşəsindən mana şölə düşər, yanərəm...*

6-ci dərviş -

*Çıxdı içimdən tütün, ərşι boyadı bütün,
Gör ki nə atəşdəyəm, gör nə qədər yanərəm...*

Qız -

**Müddəi yanər demiş qəmdə, Nəsimi üçün
Qəmdə yanın yarı çün yarı sevər, yanərəm...**

Dərvişlər susur, udun nəgməsi bir müddət davam edir...

Qəfildən kənardan Şeyx Əzəmin gurultulu səsi eşidilir...

Şeyx Əzəm - Lənət olsun kafirlərə... Bütün müşriklər, allahsızlar cəhən-nəm odunda yanacaq... Heç birinə axirətdə şəfaət olmayıacaq... Təkbir, Allahü Əkbər...

Şeyx Əzəmin səsi gəldiyi müddətdə dərvişlər və qız çekilir... Şeyx Əzəm içəri daxil olur...

Seyid Əhməd başını qaldırıb laqeyd baxışlarla ona baxır, lakin adətincə təzim eləməkçün yerindən qalxmır, yenə başını aşağı salır...

Şeyx Əzəm - Bu nədi övladım, nə halətə düşmüsən? Yəni sənin də hissiyyatın səni aldatdı? (*narazılıqla*) Mən düşünürdüm ki, sənin təqvan ilə, yəqinin, imanın ilə həqiqi Nəsimini tapmaq sənə çətin olmaz, Hələbdəki kafir yuvasını da darmadağın eləyərsən...

Seyid Əhməd özünü müdafiə eləməyə söz tapmir sanki və yenə başını aşağı salır... Özündə deyilmiş kimi görünür.

Şeyx Əzəm - Fəqət, son ayda sən altı nəfəri Nəsimi adıyla edam elətdirmisən. Hər dəfə də Dəməşqə Əmiri-əzəmə namə göndərisən ki, həqiqi Nəsimini tapmışam, məhz budur axtardığımız məlun.... Əmir də edam fitvası verir, fəqət beş gündən sonra yenisi peyda olur.... Əmir Əzəm məni çağırıb səndən xeyli giley-güzər elədi. Dedi, sənin tələbən Seyid Əhməd deyəsən hürufilərin əlində çəşib qalıb, başını itirib...

Seyid Əhməd dodaqaltı nəsə mızldanır.

Seyid Əhməd - Bacarmıram.... Bilmirəm... Başa düşmürəm...

Şeyx Əzəm - (*ah çekir, bir az qeyzlənir*) Heyf, səd heyf, sən ümidlərimi daşa çırpın... Məni Əmirin yanında gözükögəli, diliqisa elədin, Seyid Əhməd... Mən vəd eləmişdim ki, Seyid Əhməd bir ayın içində hürufilərin kökünü kəsəcək Hələbdə... Fəqət, heç bir nəticə yoxdu... (*gəzisərək danışır*) Sizin tayfanız lənətullah Əlevilərdən idi... Hamısını o vaxt sürgün elədilər burallardan, fəqət, mənim sənə yazığım gəldi, xəyal eylədim ki, bu yeddi yaşılı co-cuğun şəksiz ki, beynini hələ batıl fikirlərlə doldurmağa macal tapmayıblar. O səbəbdən özüm sahib durdum sənə, oxutdurdum, mədrəsə keçdin, əl-Əzhərdə hamidan yaxşı ad çıxartdım, mən də sənə baxıb fəxaret keçirdim... Sonra da həmişə başımı uca elədin, bütün tapşırılan işlərin öhdəsindən gəldin... mən də səni qorudum, imkan vermədim ki, bədxahlar ayağının altını qazıyıb səni yıxsınlar, əzsinlər... Bəs indi nə oldu sənə, Seyid Əhməd? Nə oldu, axı? Nə dəyişdi ki, birdən-birə belə aciz oldun? Hanı sənin dəmir kimi imanın, polad kimi yəqinin, barışmazlığın, sərtliyin? Yoxsa unutmusan ki, sən kimsən? (*bir az da bərkdən*) Hə, Seyid Əhməd? Unutmusan ki, kimsən?

*Birdən Seyid Əhməd başını qaldırıb Şeyx Əzəmin gözlərinə baxır...
baxışlarında qəribə bir divanəlik və qətiyyət hiss olunur...*

Seyid Əhməd - (sualı təkrar edir) Mən kiməm? Mən kiməm? (qəfildən gülür)

*Mən ki dərvishəm, gədayam, padişahi-aləməm,
Ruhı birəngəm, əgər ki rəngə düşdüm, Adəməm...*

Şeyx Əzəm - (diksinir) Nə? Nə dərviş? Nə gəda?

Seyid Əhməd - (daha qətiyyətlə):

*Aləmi-qeybin sıfatı məndə oldu aşikar,
Ey bəsirətsiz, mənri gör kim, nə zati-əzəməm...*

Şeyx Əzəm - (geri çəkilir) Sən nə danışırsan? Mənəm bəsirətsiz?

Seyid Əhməd -

*Söyləyən Həqqdır mənim dilimdə hər dəm, yoxsa mən
Çar ənasirdən mürəkkəb, bilisanü-əbkəməm....*

Şeyx Əzəm - Sən... Sən... Deyəsən, cəhənnəm əhlinin yoluna əyilirsən, əməlisaleh möminlər kimi Cənnəti-firdovsdən əlini üzməkmi isteyirsən?

Seyid Əhməd -

*Cənnəti-firdovs üçün bir ləhzə qəmgin olmazam,
Talibi-didarı yarəm, şadimanü-xürrəməm...*

Çün Nəsiminin işi təqdir əlindən işlənir,

Fariqəm dünyadə və üqbadə qəmdən, biqəməm...

Şeyx Əzəm - Nə? Nəsimi? (sanki ümidiñir) Bəlkə həqiqi Nəsimini tapmisan? Mən bilirdim ki, sən bu işi yarımcıq qoymazsan, mütləq başa vuracaqsan... Əgər belədisə, sənə əmirdən böyük bəxşeyiş alaram... Tapmisan həqiqi Nəsimini? Tez ol, cavab ver...

Seyid Əhməd - Hə, tapmışam....

Şeyx Əzəm - Hə? Çox yey xəbər oldu... Bəs hardadı Nəsimi?

Seyid Əhməd - (ayağa qalxır, qamətini düzəldir) Hüzurundadı İmadəddin Nəsimi...

Şeyx Əzəm çəşib diksinir, geri çəkilib divara qısılır....

Şeyx Əzəm - Sən havalanmışan nədir? Nə olub sənə, axı? (əsəbi şəkildə) Allahü əkbər... Allahü əkbər...

Seyid Əhməd -

*Allahü əkbər, ey sənəm, hüsnündə heyran olmuşam,
Qövsi-qüzehdir qaşların, yayına qurban olmuşam...*

*Kövni-məkandan keçmişəm, məna şərabın içmişəm,
Cananın üzün görmüşəm, başdan ayağ can olmuşam...*

Şeyx Əzəm - (inanmırıñ kimi) Olmaya... Olmaya sən də o kafirlərin... o asılərin batıl əqidəsinə mail olmusan? Sən də möminliyi, zöhdü tərk edib o asi kafirlər cərgəsinə qoşulmusan?

Seyid Əhməd - (gülür)

*Mömin mənəm, kafir mənəm, zahid mənəm, abid mənəm,
Ası mənəm, fasiq mənəm, mən külli-insan olmuşam...*

*Gah çıxmışam İsa kimi çərx üstünə oturmuşam,
Gah varmışam Yusif kimi ol Misrə sultan olmuşam...*

**Sərrafi-bəhri-qüdrətəm, yaqutı-kani-vəhdətəm,
Gərçi bu gün Nəsimiyəm, xak ilə yeksan olmuşam...**

Şeyx Əzəm - (əsəbiləşib qışqırır) Yetər, bəsdir küfr danişdın, Seyid Əhməd, mən səni Hələbə ona görə çağırırmamışdım ki, o məlunların əşarini tutuquşu kimi təkrar eləyəsən... Mən onların kökünü kəsmək üçün çağırımişdım səni... Tapşırılmışdım ki, küfrün ocağını dağıdasan, Allah yolundan çıxanlar odda yansın...

Seyid Əhməd - (qaşları çatılır) Onda gərək ilk növbədə elə öz minbərini yandırasan, Şeyx Əzəm... Bu şəhərdə küfr yuvası varsa, o da sənin minbərində...

Şeyx Əzəm - (bağırrı) Məlun, sən bilirsən nə danışırsan?

Seyid Əhməd - Bilirom Şeyx, bilirom, çox yey bilirom ki, sən minbərdə adamları dünya malından əl üzməyə, nəfsə uymamağa, peyğəmbər əxlaqından, şəriətdən möhkəm yapışmağa səsləyib düşəndən sonra hansı işlərlə məşğul olursan. Küfrdə ittiham eləyib didərgin saldıığın druzların, nəsranilərin mülk-malını Hələb Əmiriyələ birlikdə necə ələ keçirib satmışız, Həcc ziyarətinə üz tutanların karvanlarını gizlincə necə çapqına vermişiz, Türkman əmirləriylə cəngü-cidal adıyla beytül-maldan nə qədər var-dövlət oğurlamışız... Hamisini bilirom Şeyx... (o danışdıqca Şeyxin rəngi ağarır) Hələ Hələbdə, Dəməşqdə saxladığın gizli hərəmxanələri demirəm, hələ müsəlman kəndlərindən əsir eləyib ora saldıığın kənizləri, qulları demirəm... Bunları eləyəndən sonra hansı üzlə minbərə çıxıb Allahdan, peyğəmbərdən danışırdın, Şeyx Əzəm?

Şeyx Əzəm - (dili topuq vurur) Sən... sən... Bunlar hamısı yalandı... Nakəslərin böhtanıdı... Əmirin vəzirinin, şəhər qazisinin şəridi... Bilirsən ki, onlar mənim düşmənlərimdi... Məni gözdən salmaqcın hər cür böhtana əl atırlar...

Seyid Əhməd - Sən hələ də yatmışan, Şeyx Əzəm... Anlamırsan ki, insanlardan çox nəsnəni gizlədə bilərsən, fəqət, Haqqın gözü hər şeyi görür...

**İtirdin Cami-cəmşidi, oyan uyğudan ey qafıl,
Nə buldun uyğudan göstər, nə qıldın uyğudan hasıl?**

**Məgər həqdən ziyan gördün ki, batıl işlərə girdin?
Çevirdin üzünü Həqqdən, saqın kim, həqq deyil batıl...**

**Əzazılın sözün tutdun, uyub vəsvasına anın
Ki iblisə uyan olmaz könül məqsudinə vasil....**

Şeyx Əzəm - (onun gözlerinin içine baxır) İblisə mən uymamışam, Seyid Əhməd... sən uymusan... həm də indi yox, xeyli əvvəl... (sanki xatırlayır) Hər şey o şeytansurətli druz gözəlinə aşiq olmağından başladı... Ondan sonra üzün döndü məndən...

Seyid Əhməd - (Diksənir) Sən onu tanıydın? Bilirdin?

Şeyx Əzəm - (kinayə ilə) Elə bilmə ki, hər şeyi bilən təkcə sənsən... Hə, bilirdim hər şeyi... Bilirdim ki, aşiq olmusan, fəqət, onu da bilirdim ki, bu eşq sənin imanına, yəqininə rəxnə salacaq, səni zəiflədəcək, ruhunun qəsrinin qalın divarları çat verəcək... O səbəbdən Əmir onların qətlinə fitva verəndə, mən qabağını almadım... Hərçənd xilas edə bilərdim onları...

Seyid Əhməd - Sən... (dişlərini sıxır) sən.... Necə qəddar adamsan, Şeyx...

Şeyx Əzəm - (sərtliklə) Bəli, mən qəddaram. Allah düşmənlərinə qarşı. İstəyirdim sən də belə olasan. Çünkü dünya qorxu və vahimə üzərində

bərqrər olub... Amma sən onları xilas eləməyi düşünürdün. Hətta neçə dəfə yanına da gəldin, bu xüsusda söhbət salmaq istədin. Gözlərindən oxuyurdum ki, nə istəyəcəksən... Fəqət, cəsarətin çatmadı ürəyini açmağa. Deyə bilmədin. Mən də sevindim... Sevindim ki, Seyid Əhməd hələ tam azmayıb yolunu. Ancaq sonra çox xiffət elədin, yatağa düşdün, hətta bir çoxları artıq sənin sağalmağına da ümid eləmirdi, güman eylərdilər ki, nəsə ağır saqlamaz bir mərəzə tutulmusan... Fəqət, mən səninçün ən məşhur təbibləri getirdim, saqlardılar səni...

Seyid Əhməd - (*inildəyir*) Kaş ölüydim...

Şeyx Əzəm - Yox, sən ölməli deyildin. Sən mənim sağ əlim olmalıdır. Necə ki, oldun...

Seyid Əhməd - Kaş ölüydim... Heç bilməyəydim hər şeyi... Mən sənə övliya kimi baxırdım, Şeyx, riyakarlıqların, bəd əməllərin üzə çıxanda da inanmirdim, qəbul eləmirdim... Şər, böhtan güman eylərdim... Fəqət... (*ah çəkir*)

**Ey iblisin əsiri, itaətin hədadır,
Əyri yolun zəlalət, ibadətin xətadır.**

**Ey küfrü-şirk içində sanan özünü mömin
İslamə şərū-iman məxsusi övliyadır....**

**Zənnü-güman içində qalmışsan, ey yəqinsiz
Müşrik ilən kim aydır, qalmaq əməl rəvadır?**

**İmanı yoxdur anun, çün oldu biəmanət
Dinin itirmiş ol kim, əhdinə bivəfadır.**

Şeyx Əzəm - (*aci-acı gülür*) Şeir yazdığını da bilirdim... Fəqət, güman eylərdim ki, bu boş, mənasız işin başını atmışan... Mən səni ən ali mənsəblərə qaldırmaq istəyirəm... Ancaq sən... (*dişlərini sıxır*) İndi gəlib məni burda zəlalətdə, riyakarlıqda ittiham eləyirsən... Budur mənə təşəkkürün? Mənə olan borcunu belə ödəyirsən?

Seyid Əhməd - (*səsinin tonu yenə dəyişir*) Haqqın heç kimə borcu yoxdu... Əksinə, hamı Haqqa borcludu, hamının Haqqa ehtiyacı var... Günəşə ehtiyac olan kimi...

Şeyx Əzəm - (*kinayə ilə*) Bəlkə sənsən Haqqın günəş?

Seyid Əhməd - Bəli, Nəsimi haqqın günəşidi... Nəsimi günəş ruhudu, hər dəfə bir salikin qəlbinin ayinəsində təcəlla eylər. Bir gün onun, bir gün mənim, bir gün sənin... (*ah çəkir*) Fəqət yox, sənin qəlbinin ayinəsini o qədər pas tutub ki, Nəsiminin Haqq ruhu orda təcəlla edə bilməz. Çünkü sən mömin cildinə girmiş tamahkar, nanəcim, riyakar bir həşəratsan...

Şeyx Əzəm - (*bir müddət susub baxır*) Səndə ki, mənə qarşı bu qədər nifrət var idi, bu vaxtacan içində necə siğmişdi? Necə saxlamışdım içində bunları?

Seyid Əhməd -

**Məndə sıgar iki cahan, mən bu cahanə sığmazam,
Gövhəri-laməkan mənəm, kövnü-məkana sığmazam...
Ərş-ilə fərşि kafı nun, məndə bulundu cümlə, çün
Kəs səsini və əbsəm ol, şərhü-bəyana sığmazam...**

Saxlamışdım, Şeyx Əzəm, birtəhər saxlamışdım və saxladıqca da yavaş-yavaş sənə bənzəməyə başlayırdım, sənin kimi olurdum... Şükür ki, Allahın mənə yazıçı gəldi... Haqqı buldum...

*Bulmuşam Həqqi, Ənəlhəqq söylərəm...
 Həqq mənəm, Həqq məndədir, Həqq söylərəm,
 Mən bu əsrarı nə mülhəq söylərəm.
 Sadıqəm qövlümdə, səddəq söylərəm...*

Şeyx Əzəm - (qəfildən səsi qalınlaşır) Müşrik, kafir... Sən cəhənnəm odunda yanacaqsan...

Seyid Əhməd -

*Zərrə mənəm, günəş mənəm, çar ilə pəncü şeş mənəm,
 Sürəti gör bəyan ilə, çünkü bəyanə siğmazam...
 Gərçi bu gün Nəsimiyəm, Haşimiyəm, Qureyşiyəm,
 Məndən uludur ayətim, ayətə şanə siğmazam...*

Şeyx Əzəm - (bərkdən) Fərraş... (fərraş gəlir) Əmirə xəbər yolla, Həqiqi Nəsimi tapılıb... Mən, Şeyx Əzəm Əllamə Şəmsəddin Bağdadi, fitva verirəm... Hələb meydanında Məlun Nəsiminin diri-dirisi dərisi soyulsun, boynu vurulsun, bədəni şaqqlansın... Bir şaqqası Zülqədər oğlu Əli bəyə, bir şaqqası Ağqoyunlu Qara Yuluk Osmana göndərilsin...

Seyid Əhməd - (qəhqəhə çəkir) Mən Hələbə gələndən altı Nəsimi qətlə yetirmişəm. Görünür ki, yeddinci də elə özüm olacam... Sən hər cür fətva verə bilərsən, Şeyx, fəqət mən ölümən qorxmaram... Dərimi soydursan da, mən soyulmuş dərimi ciynimə atıb Hələbin doqquz qapısından çıxb gedəcəm... Nə qədər axtarsan da, tapa bilməyəcəksən, hər dəfə bir Nəsimi peyda olacaq, hər dəfə biri zühur edəcək... Və qiyamətəcən sən də, sənin kimilər də rahatlıq tapmayacaq...

Şeyx Əzəm - Aparın... Şəksiz ki, bu məlun kafir öz ölüm mələyinə tuş gəlməyə yaman tələsir... (kinayə ilə) Görək xəncərini çekən cəlladın hüzurunda nə deyəcək?

Seyid Əhməd - (gülür) Nə deyəcəm? Ölüm də Haqdı... Haqq gələndə nə deyərlər?

*Mərhaba, xoş gəldin ey ruhi-rəvanım, mərhaba,
 Ey şəkərləb yarı-şirin, laməkanım, mərhaba...*

*Ey mələk surətli dilbər, can fədadır yoluna,
 Cün dedin, Ləhmikə ləhmi, qanə qanım, mərhaba...*

*Könlümə səndən ayrı nəsnə layiq görmədim,
 Surətim, əqlim, üqulum, cismü-canım, mərhaba...*

Şeir davam etdikcə, səhnə yavaş-yavaş qaranlıqlaşır...

◆ P o e z i y a



Tərlan ƏBİLOV

AYRILIĞIN QATI QARANLIĞINDA

Ayrılığın qatı qaranlığında
bir göz dəyməz gözünə,
bir diz dəyməz dizinə,
bir əl tutmaz əlindən.

Yuxu kimi gəlib keçər yanından həyat,
ha içindəki dibsizliyə
kəndir sallat,
ümid qat,
sevindirməz səni
bu dibsizlikdə çəşmə kimi açılan gün işığı.
Sənə sünbül ətrini bağışlamaz onun zəmi saçları,
onun zəmi saçlarının işiq seli bir də sıçramaz sənə sarı.
Çökər gecənin damı,
divarları tuta-tuta çıxarsan özündən,
bir göz dəyməz gözünə,
bir çiyin toxunmaz çiyninə,
bir əl tutmaz əlindən
ayrılığın qatı qaranlığında...

SİVİLİZASİYA

Əlimin hər şeydən üzüldüyü yerdəyəm,
 kardı,
 kordu,
 laldı indi əllərim.
 Yəni bədənindən bir hərf də qalmayıb
 barmaqlarımın yaddaşında,
 eşitmir,
 görmür saçlarını barmaqlarım.
 Barmaqlarım nəsə danışa bilmir səndən
 bu kağız sükutunda indi.
 Zəmi saçların sünbüл-sünbüл sovulub,
 ovulub,
 qum olub dəyirman daşları,
 gözlərim eynəklə də oxuya bilmir üzündəki
 qədim yağışları.
 Qaranlığının üzünü köçürmək üçün
 əllərimdən sıfətimi dartıb qoparmaqdı
 mənimki indi,
 kardı,
 kordu,
 laldı hər yerim...

BİR YOLA QOŞULUB GETMƏYİM QALIB

Bir yola qoşulub getməyim qalib,
 Bir adam tapmırıam, soruşum məni.
 Soruşum, bu getmək istəyən kimdi?
 Soruşum, bu qalmaq istəyən kimdi?
 Kimə ucaldacaq, kimə əyəcək,
 Hər sənin uğrunda vuruşum məni?

Ovcumda tarixin qanı, qusuram,
 Tarixi güclülər yazdırır, neynim?
 Görürəm susmusan, mən də susuram,
 Ta məni şeytan da azdırımrı, neynim?
 Bir yola qoşulub getməyim qalib.
 Susmuşam, batırır qulaqlarımı,
 Paslı nal səsləri, qılinc səsləri.
 Süküt zəncirləyib ayaqlarımı,
 Barışla bitməyir həyat dərsləri,
 Soruşum, bu getmək istəyən kimdi?
 Soruşum, bu qalmaq istəyən kimdi?

Çölün şəkilidi bu pəncərələr,
Ağzını dayayıb qonşunun iti.
Qanaddı uçana, qanad-dərələr,
Gəl, gəl mənə bu çöldə bir yovşan bitir,
Düşsün, kəlağayın çıyindən düşsün,
Yaylığın saxlaşın qırğından məni...
Yolların tozunu çırpısin küləklər,
Güneşin dənizdə qaçısın dodağı.
Bir sən bil, bir də mən kimin nəyi yəm,
Gəl, yaxınlarımın olum uzağı,
Uzaqda olanın bilinir qədri,
Bir yola qoşulub getməyim qalıb.

Götürsün uzağa məni bu atlar,
Külək bəstələsin qırımcı səslərin.
Şəklini sinəmin dağından asım
Ruhu bədənimdə olan kəslərin,
Soruşum, bu getmək istəyən kimdi?
Keçim ayaqlarım cibimdə burdan,
Keçim, heç duymasın bu dünya məni.

Ruhumla birlikdə qoy qalxın şaha,
Qırılan yolların uzun yüyəni.
Özün də deyəsən, indi burdaydı,
Bu adam bəs kimə qoşulub getdi...

* * *

Mən indi daşa çırpıldıım
Camdan betərəm, betərəm.
Dörd divar saxlamayan bir
Damdan betərəm, betərəm.
Özünə yolu olmayan,
Bir səmti, yönü qalmayan,
Dibinə işiq salmayan
Şamdan betərəm, betərəm.
Düyün-düyünsə sərr olan,
Neynir ocağı pir olan?
Yüz çiliyiylə Bir olan
Tamdan betərəm, betərəm...

GEDƏNDƏ YOLLARI YİĞİŞDIRMISAN

Dünyada nə varsa, başa gələndi,
illah da baxt bir az sıkəst olanda.
Hamı öz dərdini səndə unudur,
vaxtı getməyəndə, bekar qalandı.

Gedəndə yolları yiğisdirmişan,
nə gəlmək?!
səndən heç getmək də olmur...
Ayrılıq adamı elə ləngidir,
tələsik böyründən ötmək də olmur.

Heç nə belə ötmür, səssiz-səmirsiz,
adamı birinci öz yaşı ötür.
İşdi, əgər görsən yaşım ötübdü,
qayıtsan,
ad günümə göz yaşı götür.

Dünyada nə varsa, başa gələndi,
ayağın sağ olsun, başın sağ olsun...
Ay məni qəbrimə götürən adam,
başımın üstündə daşın sağ olsun...

SƏNİN DƏ DODAĞIN QAÇA BİR KƏRƏ

Məndə o baxt hanı, o yiğval hanı,
Mən birini sevəm, o, məni sevə.
Mən onu atsam da, atmaya məni,
Sevə, mənim kimi düşməni sevə.
Deyəm ki, ilahi, sənə çox şükür,
Şükür, hər dağında çənə çox şükür,
Şükür, saçlarimdə dənə çox şükür,
Sənin da dodağın qaça bir kərə.

Sənin də dodağın qaça bir kərə,
Bu boyda yoxluğun gözə dəyməyə.
Payızdan bir ocaq çatasan mənə,
Yana,ancaq odu közə dəyməyə,
Necə ki, ətəyin dizə dəyməyir,
Necə ki, ayağın izə dəyməyir,
Necə ki, bir ömür "döz"ə dəyməyir,
Eləcə, eləcə, eləcə eynən,
Sənin də dodağın qaça bir kərə.

Saplana bir iynən yüz yamaq üçün,
Sapın qıt düşməyə bu yumaq üçün...
Küləklər saçımı yolmaya belə,
Bəhanə tapmayam ağlamaq üçün,
Sənin də dodağın qaça bir kərə.

Bütün atdıqlarım qayıda, dönə,
Qayıdam, töhmətin üzə dəyməyə.
Tullayım qələmi yüz dəfə sözə,
Bircə yol bıçaqtək sözə dəyməyə,
Sənin də dodağın qaça bir kərə.

Vura qoltuğuna məni də bu baxt,
Mən də ətəyindən öpməyə gəlim.
Yerdə yer qalmaya səni gəzməyə,
Dırmaşım, dırmaşım göyə, dincəlim,
Sənin də dodağın qaça bir kərə.
Məndə o baxt hanı, o yıgval hanı...

AĞLIM KƏSƏNDƏN

Ağlım kəsəndən bir söz yolumu kəsib,
bir yolu axıracan getmək mənə olmayıb nəsib.
O söz qarşında kəsir,
o sözün qarşısında boğazım quruyub,
dizlərim əsir.

Bir qadın məndən gedir,
bir qadın məni məndən edir.

Pəncərəmdən əskilib Ay,
içimdə yetimdi bir haray.

O sözün kölgəsi üşüdür məni,
o sözün kölgəsi üstümə qaldırır düşməni.

Bir daş sükutu öyrədir mənə
qulağıma piçıldıya-piçıldıya o söz:
döz, döz, döz..!

GECƏNİN SÜRREALLİĞİ

Gecədir...
Təkəm...
başımı qatmaq üçün
əvvəl bir şeir yazıram, alınmir.
Sonra şeir yazdım kağızdan
bir quş düzəldirəm;
özündən,
qanadlarından qopa bilməyən bir quş,
uçduğu günlər üçün darıxan bir quş.

Pəncərədən həyətə baxıram,
 yağış yağır,
 gözlərimlə sağa dönürəm,
 yarıqurumuş armud ağacı
 can üstdə olan adam kimi
 nəfəs alır ağır-ağır.
 Gözlərimlə sola dönürəm, sakitlikdi.
 Quş olan əlimi yuxarı qaldırıb
 açıq pəncərədən havaya çırçıram,
 doğrudan-doğruya uçub gedir
 kağızdan düzəldiyim quş...

* * *

Bir ovuc dən səpdim havaya,
 bir qucaq bulud kəsdi torpağın başının üstünü,
 tumurcuqladı yerdə bir gölməçə yağış,
 cürcərdi bir dəstə quş göy üzündə,
 quş yuvası gətirdi ağaclar.
 Füzulinin "Su" qəsidəsinə qoşulub axdı,
 sellərinin ardiyca heyrətlə baxdı çaylar.
 Sünbüл zəmisinə,
 Nuhun gəmisinə çevrildi
 təbiətə verdiyim salam...

* * *

Vaxtdır, qapa gözlərini
 bədəni soyumamış bu xatırənin,
 Alça ağaclarının ağ təbəssümünü
 ört üzünə canı çıxan bu yolun,
 üzünü qibləyə çevir bu şeirin...
 Ağlama,
 bir gün evinin qapısı payızə bağlansa,
 divarında bir şəkil yeri də mənə saxla,
 üşüyəndə
 divarının hənirtisini kürəyimdə hiss edim...
 Həyətində bir ağaç da mənim adıma ək,
 kölgəsi qəbrimin üstünə düşün
 istilər düşəndə...

* * *

Sənə qal deməyəcəyəm,
 su da bir yerdə qalanda ölürlə...

Vədlər,
yalanın ömrünü uzatmaq üçündür.
(Bu gün, həmin o gündür...)
Onsuz da əlimdən heç nə gəlməyəcək,
onlar məni,
mən də səni aldadacağam,
qanın, qanım qaralacaq yenə.
Çoxdandır
gözlərimə tapşırımişam tutub saxlamasıñ səni,
əllərimə demişəm qalxmasın sənə,
əllərindən belə möhkəm yapışmasıñ yəni.
Ağır olur,
ağır olur mənə
gözlərinin içində düz baxmaq,
əllərin əlimdə sənin üçün darixmaq.
Mənə belə baxma,
baxma mənə belə,
mənim işim deyilmiş səni xoşbəxt etmək.
Qal deməyəcəyəm,
dünyada
kimin ayağına yazılmadı ki, getmək?!.

ÇEVİR BU VARAĞI O BİRİ ÜZƏ

Quşu budağından härküb uçursa,
Şəkildən divarı uçacaq ömrün.
Gəl çıxar içimdən Allah xofunu,
Göyüñü toz bassın bu uçak ömrün,
Çevrilim ruhumun şəkil üzünə,
Çevir bu varağı o biri üzə.

Əsib buludları süpürsün külək,
O uzun saçların burulsun yelə.
Görüm əl zirəkdi, ya saçlar zirək?
Əlim o saçları daşısın belə,
Əlimdə çəkilsin daraq o telə,
Çevir bu darağı o biri üzə.

Könlümə işığı düşsün gecənin,
O budaq qaytarsın quşu özünə.
O şəkil qaytarsın divarı geri,
Çevrilim əlimin qabar üzünə,
Çevrilim telinin hamar üzünə,
Çevir bu çıraqı o biri üzə.

Səmada iz salsın o uçak uzun,
Ürəyin atlansın qapı səsinə.
Bərk tutub saxlaşın pəncərən Ayı,
Göy bassın o izi bərk sinəsinə.
Çevir bu qınağı,
Çevir bu qonağı o biri üzə.

Böl bircə balışı ikiyə mənlə,
Çevrilək bu ömrün yuxu üzünə.
Əllərim daraşsın qarışqa kimi
Bəyaz əllərinin tumar izinə.
Düşməsin bir yarpaq ağacdan yerə,
Yayılsın şipşirin ətrin səhərə,
Çevir bu yatağı o biri üzə...
Çevril divarımın şəkil üzünə...

ÇƏKİRSƏN

Hərə bir cür çəkir dünyada dərdi,
mən sola, sən isə sağa çəkirsən.
Sağ ol, ürəyinin gözündə yaşı
dərdimi hamidan baha çəkirsən.

Bir parça ətdi can, atmışan itə...
Bir sevgi tapasan, bu həsrət bitə...
Köhnə bütperəsttək təzə məscidə,
kəndiri əlində buğa çəkirsən...

Hələ bişməmişəm, kalam, ciyəm mən,
Görmürsən başsızam, təkəm, yiyyəm, mən?!
Özüm öz qapımda dilənçiyəm mən,
məni qul dərdinə ağa çəkirsən...

Daşın bir zədədi, zədə başımda,
Səpsən, dən cücməz daha bu şumda...
Ahın qılıncdırımı, durub qarşımızda
hər gün sinəmdəki dağa çəkirsən?!.

♦ Θ d e b i d ü ş ü n c ə l ə r ♦

ANAR

«YAŞAMAQ HAQQI» TRAKTATINDAN FƏSİLLƏR



GÜNEY İŞIQ(LI)LARI

Mirzə Fətəli Axundzadə həm Şimali, həm də Cənubi Azərbaycanda və bütövlükə İranda ictimai-siyasi fikrin inkişafına böyük təsir göstərmişdir.

Böyük ədibin epistolyar ırsında Zərdabiyə məktublarla yanaşı, Arazın o tayına, maarifçilərə - Mirzə Məlküm xana, Mirzə Yusif xana ünvanlanmış məktublar önemli yer tutur. Bu şəxslərlə Axundzadə şəxsən tanış idi. Cənubi Azərbaycanın və İranın digər ünlü maarifçiləri, işqılı insanları - Mirzə Əbdürəhim Talibov-Təbrizi, Zeynalabdin Marağayı, Seyid Cəmaləddin Əfqani yazıçı ilə şəxsən tanış olmasalar da onun məfkurəsinin, əsərlərinin böyük təsiri altındaydılar.

Mirzə Fətəlinin komediyalarının təsiriylə Təbrizli Mirzə ağa dörd səhnə əsəri yazmışdı, beləliklə, İranda dramaturgiyanın ilk «qaranquşları» pərvazlanmışdı.

Şimali Azərbaycanın ilk maarifçiləri Mirzə Cəfər Topçubaşov, Mirzə Kazım bəy, Həsən bəy Zərdabi Rusiyada təhsil almış, yaxud A.Bakıxanov və Mirzə Fətəli kimi rus mədəniyyətilə six bağlı olmuşdularsa, Mirzə Yusif xan və Mirzə Məlküm xan Parisdə oxumuş, uzun zaman Londonda yaşamışdır. Onların əqidə və düşüncələri, əsasən, Avropa mütəfəkkirlərinin təsiri altında formalasmışdır. Bu xadimlərin dünyabaxışında sırf türk özünüdəki həllədici önem daşıdır.

Onlar özlərini ilk növbədə iranlı kimi qavrayırdılar. O taylı maarifçilər üçün İranın yeniləşdirilməsi ideyası səciyyəvidir. Onlar ilk növbədə müstəbidin tək hakimliyinə deyil, qanuna söykənən quruluşun yaranmasına can atırlılar. İranın şahlığı saxlamaqla konstitusion monarxiya kimi müasirləşməsini arzulayırdılar. Yəni bu, mahiyyətcə Mirzə Fətəlinin "Aldanmış kəvakib" də göstərdiyi maariflənmiş hökmdar, ədalətli monarx-şah modeli idi. Mirzə Fətəlidən fərqli olaraq, onlar yeniləşməni də məhz İslam çərçivəsində görürdülər. Bu cəhətdən Panislamizmin banisi və nəzəriyyəcisi sayılan Seyid Cəmaləddin Əfqanının ideyaları Mirzə Fətəlinin "Kamalüddövlə məktubları"nda və "Aldanmış kəvakib" əsərində ifadə olunmuş fikirlərə çox yaxındır. Yaxındır, am-

ma eyni deyil. Mirzə Fətəli də, C.Əfqani də Şərq ətalətinin əleyhinə, qabaqcıl Qərb elminin nailiyyətlərini mənimsemək istəyində, çağdaşlaşmaq arzularında eyni mövqedə dururdular. Amma Mirzə Fətəli “Kamalüddövlə məktubları”nda bu istəklərə əngəl kimi dini görürdüsə, C.Əfqani, əksinə, bu yeniləşməni, dünya dəyərlərinə yiyələnməyi İslam dininin zəminində gördü, C.Əfqanının Şərq ruhuna, mentalitetinə uyğun olan ideal hökmdar modeli isə Mirzə Fətəlinin daha önce yaratdığı bədii obrazı Yusif Sərracı xatırladırı.

Cənub işıqlarının - Cənubi Azərbaycandan bütün İrana və İslam Şərqiňə yayılan maarif şüalarının vaxt etibarıyla ilk təmsilçilərindən biri Mirzə Əbdürrehim Talıbov-Təbrizi (1834-1911) idi. Talıbov-Təbrizi “Kitab yüklü eşşək”, “Əhmədin kitabı” adlı nəşr əsərlərinin müəllifidir və bunlar Z.Marağayının “İbrahimbəyin Səyahətnaməsi” ilə yanaşı, Cənubi Azərbaycanda və bütövlükdə İranda realist ədəbiyyatın ilk örnəkləri sayılır.

Qədim Roma yazılıcı Apuleyin “Qızıl eşşək” romanından Mirzə Cəlil Məmmədquluzadənin “Eşşəyin itməkliyi”nə qədər bu adı pis çıxmış, amma zəhmətkeş və dinc heyvan bir sıra ədəbi əsərlərin süjetində önemli yer tutur. Ümumiyyətlə, dünya ədəbiyyatında insanın hissələrini heyvanların adından ifadə etmək təşəbbüsleri ilgincdir.

Lev Tolstoyun “Xolstomer” adlı atı insana xas problemlərdən danışır. Çexov hekayələrinin qəhrəmanları insanlar arasında həmdərd, həmdəm tapmayanda qüssələrini atla bölüşürler...

Talıbov-Təbrizi də bu ədəbi üsüldən istifadə edərək, İranın ictimai və əxlaqi problemlərini eşşəyin diliylə nəql edir.

“Bir otlaqda çoxlu uzunqulaq ilə qaramal bir-birinə əzab-əziyyət yetirmədən otlayır. Bir kürsüdə iki nazirin əyleşməsi və yaxud bir məmləkətdə iki amirin hökmranlıq etməsi mümkün müdür?”

Bu sayaq atmacalar bütün əsər boyu səpələnib. Və belə atmacalar bu gün də son dərəcə müasir səslənir.

Demə, Roma tarixindən də xəbəri olan eşşək danışır:

“- Deyirlər ki, Roma dövlətlilərindən birisi ziyaftədə bir dəstə dostuna bülbül dilindən yemək veribmiş. Şairlər bülbülə dönərək, onun haqqında min dastan demişlər. İndi bu qədər sərvəti ola-ola yoxsulları çox pis halda görüb onlara rəhm etməyən belə adamlar haqqında necə dastan qoşmaq olar? Əgər keçmişdəki varlılar ifrat israfçılıq edirdilərsə, bunu öz eyş-işrətləri üçün öz evlərində edirdilər. İndiki varlılar isə, bundan əlavə yoxsullara öz şanşöhrətini göstərməyi də qarşılığına məqsəd qoyur və beləliklə də onların qəlbine yoxsulluq dərdlərindən daha artıq dağ çəkirlər”.

Eşşəyin insan xisleti haqqında daha bir dəqiq müşahidəsi:

“Hadisələrin gedisi və bəxt bir şəxsi ali rütbəyə çatdırın kimi hər tərəfdən ona tərif yağışı yağır. Yaltaqlar olmadığı sıfətləri ona nisbət verirlər, şairlər onun mədhi üçün qəsidələr yazırlar. Bu yeni parlayan şəxsə əlləri çatmayanlar isə məktub vasitəsilə onun tərifini yazıb yayır, o biçarəni cəhalət və nadanlıq dalğaları qoynunda göyə qaldırırlar, başqa tərəfdən isə onun xoşbəxtliyinə həsəd aparırlar. Qədimdə böyük adamların həmişə sarayda təlxəkləri olardı, onların işi baş verən qüsurları, eyibləri yaltaqlıq və məddahlıq etmədən deməkdən ibarət idi. İndi təlxək olmadığı üçün hamını öz eyiblərindən xəbərdar etmək peşəsinə qəzetlər öz öhdəsinə götürmişlər, amma nə fayda!”

Eşşəyin daha bir müdrik fikri:

«Pislik və ədavətin ən çox səbəbi ya lovğalıqdan, ya da öz zəifliyini hiss etmədən irəli gəlir. Ən çox o adamlar kİN bəsləyirlər ki, özlərində həddən

ziyadə dahilik görürlərsə də, həqiqi qabiliyyət dərəcələrinin aşkar çıxmasından qorxurlar".

Müəllif bu əsərində seçdiyi üsulu ardıcıl şəkildə davam edir, yəni doğrudan da real eşşeyin başına gələ biləcək hadisələrdən - nəcib və nanəcib sahiblərinə münasibəti, istidən-soyuqdan qorunması, acliqdan-susuzluqdan əziyyət çəkməsi, hirslenib zalim sahibinə şıllaq atması, ağır yükdən yorulub səfali bir yerdə ağnaması, anqırıb xeyirxah sahibini oğrular barədə xəbərdar etməsi ve sair detallar oxucunun gözləri qarşısında doğrudan-doğruya bu məzəlum heyvanın sərgüzəstlərini, yaşamaq tərzini canlandırır. Amma yazılıçının məqsədi zooloji mətləblərdən söz açmaq deyil. Seçdiyi bu üslubla eşşeyin gözüyle insan davranışlarını göstərməkdir. Doğrudur, bəzi yerlərdə yazılıçı ölçü hissində riayət etmir, eşşeyin monoloqları sanki ciddi siyasi xadimin, ya müdrik filosofun bəyanatlarıdır, amma hər halda müəllif qarşıya qoyduğu məqsədə nail olur - bu vasitəyle müasir cəmiyyətin qüsurlarını, bəzi insanlara xas olan naqışlıkları açıb göstərə bilir. Yaşadığı dövrün tənqidü Talıbov-Təbrizinin başqa bir əsərində "Əhmədin kitabı"nda daha sərt şəkildə ifadə olunmuşdur.

Zeynalabdin Marağayının (1837-1910) "İbrahimbəyin səyahətnaməsi" romanında Talıbov-Təbrizinin "Əhmədin kitabı" xatırlanır və əsərin qəhrəmanı İbrahim bəy vətəni İranı sərt tənqid etdiyinə görə bu kitabı pisləyir. Amma İранa səfər edəndən sonra (əvvəller Misirdə yaşamış azərbaycanlı İbrahim) Əbdürəhim Talıbovun kitabını pislədiyinə görə peşman olur və yazar: "Əhmədin kitabı" müəllifindən - müdrik ərəndən məni bağışlamasını fəqiranə xahiş edirəm, çünkü öz üzdənirəq vətənpərvərliyimin səbəbindən onun haqqında bəd düşünürüm. Yalnız indi, bu görkəmli insanın müdrik fikirlərinin bütün incəliklərini dərk edərkən mən deyə bilərəm ki, onun qəlbində həqiqi vətənpərvərlik alovu yanındı".

Cənubda, eləcə də Şimalda realist ədəbiyyatın və ictimai-bədii fikrin inkişafına Zeynalabdin Marağayının "İbrahimbəyin səyahətnaməsi" böyük təsir göstərmişdir. Əsər İranda, eləcə də Türkiyədə, Hindistanda, Cənubi Qafqazda, Orta Asiyada geniş yayılmışdı. Bertels qeyd edir ki, bu əsər "həyatın sosial tərəflərinin aydın ifadə olunduğu farsca yazılan ilk Avropa tipli orijinal romandır".

Z.Marağayı özü romanı haqqında belə deyir: "Mən fəxr edirəm ki, ölkəmizin eyiblərini və nöqsanlarını aşkarlayan, göstərən və onların aradan qaldırılması üçün bütün səylərimi sərf etmiş ilk yazılıçı olmuşam. Mən Avropa yazılıclarının etdiyi kimi etdim - əsarət, istismar və vətən oğullarımızın nadanlığı haqqında düz və açıq söz söylədim. Namaza çağırın müəzzzin kimi, sübhən xəber verən xoruz kimi - xalqımızı oyatmağa çalışdım. Ədalətə səslədim. Mən şadam ki, əsərinin sehifələrində bərabərlik, azadlıq və qanun çırığı yandırıa bilmüş birinci yazılıçı olmuşam".

Zeynalabdin Marağada - Azərbaycanın "ərzaq hasil edən ən iri şəhərində" (romanda deyildiyi kimi) - anadan olmuşdur. "Səyahətnamə" farsca yazılsa da, müəllif öz türk mənşeyini vurğulayır, dəfələrlə soydaşları haqqında rəğbətlə söz açır. Romanın qəhrəmanı İbrahim bəy Qahirədə uzun müddət yaşamış azərbaycanlı tacir oğludur. Qahirədə o, iranlı zəvvvarlarla görüşüb söhbətləşir. Zəvvvarlar ondan: "Bəs siz farscanı hardan bilirsiniz?" - deyə soruşur. Cavabında: "Mən iranlıyam, Azərbaycandanam" - deyir... Başqa yerdə:

"Sən türksən?"

"Bəli. Azərbaycanlıyam". (!-A.)

1962-ci ildə Marağayının romanı nüfuzlu “Literaturniye pamyatniki” seriyasında, SSRİ Elmlər Akademiyasının nəşriyyatında rus dilində işləq üzü gördü. Bu nəşrə son söz yazmış A.M.Şoytov qeyd edir ki, “M.F.Axundovun “Hindistan şahzadəsi Kamalüddövlənin İran şahzadəsi Cəlalüddövləyə üç məktubu və sonuncunun cavabları” adlı məşhur fəlsəfi əsəri bütün Yaxın Şərqdə olduğu kimi, İranda da geniş yayılmışdı. “Kamalüddövlə məktubları”nın təsiri, şübhəsiz, “İbrahimbəyin səyahətnaməsi”ndə də özünü göstərir və buna dəlalət edən yalnız müəlliflərin gerçəkliyə eyni cür tənqid yanaşması, bir çox faktların və məişət detallarının üst-üstə düşməsi deyil, həmçinin bədii üsulların oxşarlığıdır”.

Zeynalabdin Marağayı və Mirzə Fətəli “Məlikül-şüəra”, “Şəmsi şüəra” elan olunan istedadsız qafiyəbazları eyni sarkazm ilə məsxərəyə qoyurdular. “Səyahətnamə”dən aşağıdakı səhnəcik belə bənzərsiz komizmə misaldır.

“Corabçının dükanı yaxınlığında əlində qələm, kağız tutub oturmuş bir nəfər gördüm. O, karşısındakı oğlana arabir baxa-baxa nəsə cizma-qara edirdi. Elə bilmədim ki, gəncin portretini çəkən rəssamdı. Qələmli, kağızlı adamı qoca dükançıya göstərərək soruşdum: - Əmi, de görüm bu rəssamın ismi nədir?

Qoca gülübü dedi:

- Oğul, rəssam bildiyin şəkilçəkən yox, şairdi. Bu oğlan üçün şeir qosur. Lap zəhləmi töküb bu həyasız şairlər! Gah biri, gah o birisi burada sülənir ki, nə var, nə var bu gəda üçün şeir yazsın...”

Cəlil Məmmədquluzadənin bir felyetonunda da şərqlilərin bu «şairlik azarına», cizmaqaraçılığa eyni münasibəti görülür: «Şeir nəşəsilə məst olan şairlər tək bir Azərbaycanda deyil, Türkiyədən başlamış yer üzərində yaşayan cümlə müsəlman qələm sahibləri şairidlər. Nə qədər ki, Qərbədə... eşq və məhəbbət şairleri azdırılsara, o dərəcədə biz cənnətin hurilərini xəyal ilə qucaqlayan islam ümməti içinde eşq və məhəbbət şairliyi günü-gündən artmaqdadır.

Onunçun də onlarda dünya mədəniyyəti tərəqqi tapmaqdadır, bizlərdə xəyalat “mədəniyyəti” şöhrət tapmaqdadır. Orda qələm sahibi öz fikrini sadəcə kağız götürüb ildirim sürəti ilə dünya və aləmə deyir, bizlər də sol ovcumuza kağız alıb gözlərimizi göye axıdib qafiyə axtarıraq və məzmunu vəzn və qafiyəyə qurban gətirib şeir yazırıq...”

Bu son cümlələr sanki Marağayının yazdığı səhnənin əyani mənzərəsidir.

Mirzə Cəlil dəfələrlə Marağayının romanlarından sitatlar gətirmiş, 1906-1907-ci illərdə “Molla Nəsrəddin”的 səhifələrində “İbrahimbəyin səyahətnaməsi”nin süjetləri üzrə karikaturalar dərc olunmuşdur.

Panislamizmin ideoloji banisi və dinin erfarmatoru kimi tanınan məşhur mütəfəkkir və ictimai-siyasi xadim Şeyx Cəmaləddin Əfqani (1838-1897) Həmədan yaxınlığında, əsasən azəri türkləri yaşayan Əsədabad qəsəbəsində anadan olmuşdur. Əfqani ilə Parisdə yaxın ünsiyyətdə olmuş Əhməd bəy Ağaoğlu onun dilindən eşitdiklərini qələmə almışdır: “Valideynlərim Marağadandı, sonralar Həmədana köçmüşlər. Mən Həmədanda anadan olmuşam. Atamın işləri pozulduğuna görə Əfqanistana köçməli olduq”.

Ağaoğlu yazır: “Cəmaləddin Azəri türkcəsini ana dili olaraq konuşuyordu”.

Əsərlərində dönə-döne Azərbaycanın adını çekir, “Azərbaycan hadisələri zamanında məmləkətdə qəhətlik və zülm hökm sürdüyü”

bildirirdi. Təbrizdə xalqın qorxu içində yaşadığı günlərdə İran qəzetlərinin "Təbriz şəhəri və onun rayonları çox yaxşı haldadır" deyə yazdığını kinayə edirdi. İranda qəhətliyin yaranması və minlərlə Allah bəndəsinin tələf olması barədə yazarkən, Əfqani vurğulayır ki, ittihamları «bütün xeyirlərdən öz şəxsi mənafeləri üçün istifadə etməyə və çirkin yolla şəriətə zidd üsullarla Azərbaycan ölkəsinin yarısına sahib olmağa səy göstərən bəzilərinə aiddir».

C.Əfqaninin əsas ideyaları publisist məqalələrində əks olunmuşdur bu yazıların başlıqları da məzmundan xəbər verir: «Milli birlik fəlsəfəsi və dil ortaqlığının həqiqi mahiyyəti», „Despotizm - tərəqqinin əsas düşmənidir”, „İslamda islahatlar”, „Millətdən kənar səadət, dil olmadan da millət yoxdur”.

İslamın həqiqi dəyərlərini dirçəltməyə çağırın Əfqani Qərb sivilizasiyasının çağdaş uğurlarına da yiyələnməkdə bir qəbahət görmür, “əgər Qərb vaxtilə Şərqdən bir çox elmi fənnləri əxz etmişsə, biz indi Avropaya üz tutaraq öz elmimizi qaytarıraq” - deyə düşünürdü.

“Həyatla bağlı olan elm və maarif heç bir vəchlə dinə zidd və müğayir deyildir”.

Əfqaninin fikrincə, İslam dini müasir elmlərin inkişafi üçün hər hansı başqa dindən daha çox imkanlar tanıyor. İslamın reformatoru kimi çıkış edən Əfqani bir müsahibəsində suala cavab olaraq, xristian dininin reformatoru Lüteri xatırlayıb: “Quranın həqiqi ruhu azadxah və eləcə də, müasir fikirlərə uyğun gəlir, indiki nizam-intizamsızlığın İslam qanunlarına qətiyyən dəxli yoxdur. Bunlar nadan və cahil təfsircilərin islamə etdikləri əlavələrdir. Tarixi təkamül və inkişaf onların bu səhvələrini islah edəcək. Demək, bir müsəlman ziyalisi və alimi Avropa demokratik məfkurəsinə tamam aşına olsa, o, Quranın təlimlərinə əsaslanaraq, xalqı müasir mütərəqqi demokratik məfkurələrlə tanış edə bilər. Bu iş isə Lüterin üzləşdiyi maneələrlə üzləşməz”.

Bununla belə, böyük din mütəfəkkiri dil amilini də unutmur. Əfqani belə qənaətə gelirdi ki, “ana dilində olmayan elm və maarif hamının varına çevrilə bilməz”. Fikrini açıqlayaraq yazırıb: “İnsanları bir-birinə bağlayan qüvvə iki vacib şeyi tələb edir; bunlar olmasa birlük də ola bilməz. Bunlardan biri məhz dil birliyidir. Buna milli vəhdət də deyirlər, digəri din birliyidir. Heç şübhə yoxdur ki, dil birliyi, yəni milli birlük dini birlikdən daha möhkəm və sabitdir. Çünkü dil az müddət ərzində dəyişməyi və ya başqası ilə əvəz olunmayı qəbul etmir. Din isə belə deyil. Tarix göstərir ki, eyni bir dildə danışan bir millət min il ərzində öz dilinə ciddi xələl gətirmədən dinini dəyişir, başqası ilə əvəz edir. Buna görə də dil birliyindən yaranan əlaqə və ittifaqın təsiri dini əlaqələrin təsirindən daha güclüdür”.

Əfqani kimi İslam bilicisinin dilindən səslənən bu fikir çox mühümdür. Dil amilinin öne çəkilməsi milli şürurda ümmət anlayışından millət anlayışına keçidin ilk örnəklərindəndir. Bu baxımdan bütün Şərqə xitab edən filosof Hindistanın dil probleminə də toxunur. Onun fikrincə, sanskrit, benqal dillərinə yaxın olan urdu dili Hindistanın rəsmi dili mövqeyinə çata bilər. Əfqani yazır: “Dediklərimdən belə çıxməsin ki, biz ingilis dilinin öyrənilməsinin əleyhinəyik. Əksinə, biz belə zənn edirik ki, ingilis dilini öyrənmək bir neçə cəhətdən hindlilər üçün vacibdir. Birincisi nəzərə almaq lazımdır ki, Hindistan hökuməti ingilis hökumətidir, nə qədər ki, məhkum millət hakim millətiin dilini öyrənməyib, o zaman onların arasında normal münasibətlər, tərəflərin hüquq bərabərliyi mümkün olmaz, narazılıqlar, zülm və sitəm heç vaxt aradan qalxmaz”.

Əfqanının yaşadığı dövrdə Britaniya müstəmləkəsi olan Hindistanın müstəqilliyindən söz açmaq real deyildi. Odur ki, Əfqani hakim ingilislərlə hindlilərin bərabər hüquqlu münasibətlər qurmasını, yerli dillərin də ingilis dili statusuna malik olmasını irəli sürdü, təklif edirdi ki, “Hind dili də Hindistanda rəsmi dövlət dili elan olunsun və bütün iclaslarda o dildən istifadə olunsun, bütün işlərdə, idarələrdə, Parlamanda hind dili ingilis diliylə bərabər tutulsun. Hindlilər inansınlar ki, onlarla ingilis milləti arasında ayri-seçkililik yoxdur, tam əlaqə və rabitə yaradılmışdır, hakim-məhkum imtiyazları aradan qaldırılmışdır”.

Hindistanın böyük siyasi xadimi Cəvahirləl Nehru yazdı: “XIX əsrдə Misirdə ən böyük islahatçı Seid Cəmaləddin idi (Əfqani bir müddət Misirdə yaşayış çalışmış, Şərq, Avropa ölkələrində, Rusiyada, Amerikada da olmuşdu - A.) O, ele bir dini rəhbər idi ki, İslami yeni dünyanın tələbatına uyğun olaraq müasirləşdirməyə çalışırdı. Seyid Cəmaləddin deyirdi ki, tərəqqinin bütün formaları müsəlman dini ilə uyğunlaşdırıla bilər. Onun İslamın dirçəlişi və yeniləşdirilməsi işində səylərilə, Hindistanda hind ənənələrinin yenileşdirilməsi arasında ümumi məqamlar çıxdı”.

Şərq və Avropa ölkələrində, ABŞ-da, Rusiyada alimlər və siyasi xadimlərlə mühüm görüşlər keçirən Əfqani türk, ərəb, fars, fransız və rus dillərini mükemməl bilirdi.

Böyük fransız alimi Renan Əfqaniylə görüşündən təəssüratı belə qələmə alır: “Şeyx Cəmaləddin ilə bundan iki ay əvvəl tanış oldum, indiyə qədər cox az adam üzərimdə bu qədər qüvvətli təsir buraxmışdır. Düşüncələrində sərbəst, əsil mərd xarakterli insandır. Söhbətimiz əsnasında İbn Sina ilə İbn Rüştən birinin dirilib qarşıma çıxdığını hiss edirdim”.

Şeyx də Rənan haqqında eyni hörmət və ehtiramla danışır, amma eyni zamanda onunla razılaşmadığı məqamları da açıq və məntiqli şəkildə izah edir.

Öz dini reforma ideyalarını Əfqani Rusiyının, İranın və Osmanlı dövlətinin rəhbərləriyle görüşlərdə də dile getirirdi. Peterburqda rus çarı Aleksandrla görüşü zamanı çar ondan Şahla ixtlafının səbəbini soruşur. Camaləddin: Mən bu fikirdəyəm ki, şahı parlaman təşkil etməlidir, Şah isə buna razi deyildir.

Çar: Əlbəttə, Şah haqlıdır, kəndlilərin onun hökumətini idarə etməsinə o, necə razi ola bilər?

Əfqani sözünün üstündə durur: Mən bu fikirdəyəm ki, hər padhaş üçün milyonlarla rəyyətin onu sevməsi, ona düşmən olmasından, onun əleyhinə qiyam fürsətini gözləməsindən yaxşıdır.

Bu sözlərdən sonra Çar ayağa qalxıb söhbəti kəsir. Bu, o demək idi ki, bu söhbət çarı daha maraqlandırmır və bu qəribə qonaq çıxb gedə bilər.

1899-cu ildə Parisdə Fransız İngilabının yüz illiyi qeyd olunarken bu mərasimə qonaq gəlmış İran şahı Nəsrəddin Əfqaniylə görüşür və barışq əlaməti olaraq onu İrana dəvət edir, Əfqani saf alım sadəlövhüyüylə bu dəvəti qəbul edib İrana qayıdır və dərhal başa düşür ki, bu dəvət onu daima nəzarətdə saxlamaq üçün lazımlı şaha. Bu epizod Cəfər Cabbarlının «Nəsrəddin şah» pyesində bədii cəhətdən canlandırılır. Nəsrəddin şah Əfqanının sözlərini, islahat təkliflərini diqqətlə dinləyir, onunla razılaşır, alım gedəndən sonra göstəriş verir ki, onu həbs etsinlər və öldürsünlər. Amma həyatda olduğu kimi, Cəfər Cabbarlının pyesində də məhz Nəsrəddin şahın özünə qəsd olunur. Pyesdə şahın qətl olunması haqqında qərarı

Cəmaləddin Əfqaninin (əsərdə öz adıyla çıkış edir) başçılıq etdiyi fədailər təşkilatı qərar verir.

Türkiyə sultani Əbdül Həmid də etiraf edir ki, "Cəmaləddin Əfqanini yaxından tanıyorum, Misirdə bulunurdu, təhlükəli bir adam idi... İstanbula çağırıldım, geldi və bir daha İstanbuldan ayrılmamasına izin vermədim".

Sultanın örtülü şəkildə "İstanbuldan ayrılmamasına yol vermədim" sözləri əslində Əfqanının məhbəsə atılması deməkdir. Ömrünün son məktubunu da məhbəsxanadan yazıb:

"Mən bu məktubu sizə həbsxanadan hazırlam və indi dostlarla görüşməkdən məhrumam. Artıq nə azadlığa ümidi var, nə də yaşamağa. Amma nə tutulmağımdan kədərlənirəm, nə də ölücəyiimdən qorxuram. Mənim üçün belə həbs də xoşdur, belə ölüm də. Mən özüm kimlərinse azadlığı naminə öldürüləcəyəm. Lakin bircə ona təəssüflənirəm ki, ədkiklərimi biçəmmədim, bəslədiyim arzulara çatamadım. Qəddarlıq qılınçı qoymadı ki, Şərq xalqlarının oyanmasını görəm... Lakin onlar başa düşmürələr ki, fikir sahibini məhv etmək onun fikirlərini məhv etmək vasitəsi ola bilməz. Həyatın özü haqq sözləri əbədi olaraq öz səhifələrinə həkk etmişdir".

Məktubunun son sözləri nəsillərə çağrış kimi səslənir:

"Bacardığınız qədər bu hakimiyyəti bünövrəsindən dağıtmaga səy edin. Elə edin ki, sizinlə başqa xalqlar arasında mövcud olan maneələri aradan qaldıra biləsiniz. Mövhumatçılara uymayın".

Sovet dönenində uzun illər boyu Cəmaləddin Əfqaninin adı, fəaliyyəti və əsərləri Azərbaycan oxucularına məlum deyildi. İlk dəfə onun haqqında tədqiqat aparan və kitabını nəşr edən görkəmli alimimiz Şamil Qurbanov qeyd edir ki, Əfqani İstanbul Universitetində Anadolu türkcəsində, Bakıda Azərbaycan türkcəsində, Peterburqda rusca, Parisdə fransızca danışdığı məlumdur. Cəmaləddin Əfqaninin Bakıda olması barədə 1889-cu ilin 30 oktyabr və 11 noyabr saylarında "Kəşkül" qəzetində də məlumat dərc edilib. Şimali Azərbaycanın görkəmli siyaset və ədəbiyyat adamları Məmməd Əmin Rəsulzadə, Əli bəy Hüseynzadə bu böyük alim haqqında dəyərli fikirlər söyləmişlər. 1911-ci ildə M.Ə.Rəsulzadə onun "Milli vəhdət fəlsəfəsi və dil birliyinin həqiqi mahiyyəti" əsərini fars dilindən çevirmiş və İstanbulda çap etdirmiştir.

Əfqanını elmi və fəlsəfi irsi, şübhəsiz, başqa Şərq xalqlarının da mənəvi sərvətidir, amma onun fəaliyyəti ilk növbədə İran və Azərbaycanın milli düşüncəsinin formallaşmasında, ümmətçilikdən milletçiliyə keçid kimi mühüm əhəmiyyət kəsb edir.

Əgər XIX əsrin ikinci yarısı və XX əsrin ilk onilliklərində Şimali Azərbaycanın Cənuba mədəni və mənəvi təsiri Mirzə Fətəli Axundzadənin, Həsən bəy Zərdabinin, Mirzə Ələkbər Sabirin yaradıcılığı ilə bağlı idisə, XX əsrdə artıq Nəriman Nərimanov, Məmməd Əmin Rəsulzadə İranın siyasi həyatında mühüm rol oynayırlar. Bura Mirzə Cəlil Məmmədquluzadənin "Molla Nəsrəddin" jurnalının Təbrizdə Azərbaycan tükçəsində buraxılmış nömrələrini də əlavə etsək, ister, İранa Konstitusiya vermiş Səttarxan Məşrutəsinin, ister, Şeyx Məhəmməd Xiyabanının "Azadistan" hərəkatının mənəvi mənbələri Şimaldan gələn çağrıqlar idi. Bu çağrıqlarla Cənubun özündən Talıbov-Təbrizinin, Zeynalabdin Marağayının, Cəmaləddin Əfqanının, Mirzə Həsən Rüşdiyənin maarifçi fəaliyyətləri səsləşirdi. Bu ideyalar daha sonralar Tağı Əranının, Seyid Cəfər Pişəvərinin siyasi və publisistik əməlləriylə davam etdirildi. Odur ki, 1945-46-cı illərdə Cənubi Azərbaycanda başlanan milli oyanışı yalnız sovet siyasetiyle və sovet

qoşunlarının İranda yerləşməsiyle bağlamaq düz deyil. Bu milli oyanışın kökləri hər iki taylı Azərbaycanın yüz il əvvəllərdən başlayan milli-mədəni intibahıyla bağlıdır. Mirzə Bala Məmmədzadənin düzgün olaraq qeyd etdiyi kimi, 1918-ci ildə yaranmış Azərbaycan Xalq Cümhuriyyətinin bu ya digər dərəcədə fikir babaları sırasında Mirzə Fətəlidən Zərdabiye, Mirzə Cəlil Məmmədquluzadə, Sabirdən Əlibəy Hüseynzadəyə, Əhməd bəy Ağayevə qədər ziyalılar pleyadası vardısa, Cənubi Azərbaycanda müstəqillik və müasirlik arzuları Talıbov-Təbrizidən, Zeynalabdin Marağayidən, Cəmaləddin Əfqanidən gələn işıqlarla bağlıdır...

“DILDƏ, FİKIRDƏ, İŞDƏ BİRLİK”

Mirzə Fətəli Axundzadənin və Həsən bəy Zərdabinin ideyaları Azərbaycandan kəndəda davam etdirildi.

Krim-tatar yazarı, publisist və ictimai xadimi İsmayıll bəy Qasprinski (1851-1914) Baxçasarayda “Tərcüman” adlı ümumtürk qəzetini nəşr etməyə başladı və yeni tədris metodunun - “üsüli-cədid”in təməlini qoyma.

Tarix elmləri doktoru, professor M.A.Usmanov İ.Qasprinskinin (Qaspralının) “Rusiya və Şərq” kitabının ön sözündə yazar: “Faktiki olaraq o, Rusyanın müsəlman xalqları arasında bütöv bir maarifçilik hərəkatı - “cədidçiliyin” yaradıcısı, həm ideoloqu, həm də praktik təşkilatçısı idi... Dünyəvi maarifçiliyin yeni və ən ali mərhələsi olan cədidçilik öz mədəni-mənəvi universallığı ilə bu xalqların hər birində milli hissin, yəni türk özünüdərkinin soy ümumiliyi içində yaranması və inkişafına təkan vermişdir”.

Yalnız Krim tatarları deyil, Rusyanın başqa türk xalqları da İ.Qaspralını ağsaqqal, millət atası, ulu ustad kimi qəbul edirdilər.

İsmayıll bəy həyat və fəaliyyət qayəsini türk xalqları üçün irəli sürdüyü məşhur “Dildə, fikirdə və işdə birlik” şürəsında ifadə edirdi.

“Tərcüman” qəzetiñin dil üslubuna gəldikdə, İ.Qasprinsk yaradıcılığının araşdırıcısı, tanınmış şərqşünas A.Beningston yazar: “Bu dil başlıca olaraq sadələşdirilmiş türk dilinə əsaslanır və mümkün qədər ərəb və fars dillerindən arıtlanmış, beləliklə, Balkanlardan tutmuş Böyük Çin səddinədək, yaxud Qasprinskinin xoşladığı təbircə desək, “Boğaziçi qayıqçılarından Kaşqar dəvəçilərinədək”, bütün türk xalqları tərəfindən anlaşıla bilərdi”.

Və məhz bu məziyyətinə görə, Beninqson qeyd etdiyi kimi, «Tərcüman» Rusiya imperiyasının və Türkiyənin qabaqcıl xadimlərinin diqqətini cəlb etmişdi. Onların arasında ən məşhurları Yusif Akçura, Ramiyev qardaşları, Əhməd Sədri Məqsudi, Rizaəddin Fəxrəddin, Firidun bəy Köçərli, Ələkbər Rəfibəyli, Nəriman Nərimanov, Osman Akçokraklı, Əhməd Ozanbaşı, Həsən Səbri, İbrahim Fəhmi, Fuad Köprülü, Ziya Göyalp, Əhməd Muxtar Paşa, eləcə də başqaları var».

Düzü, bu şərəfli siyahıda ulu babam Ələkbər Rəfibəylinin adını görüb qürur duyдум, amma indiyədək “Tərcüman”da onun məhz hansı yazılarının çıxdığını öyrənə bilməmişəm.

Mənim iş otağında asdığım fotosəkil - ixtiyar yaşında olan Həsən bəy Zərdabi, yetkinlik dövründə İsmayıll bəy Qasprinski və cavan Əlimərdan bəy Topçubaşov (Həsən bəyin kürəkəni) - rəmzi məna daşıyır. Mirzə Fətəlinin, Zərdabinin türk aləmində başladıqları maarifçi, mütərəqqi-demokratik və milli vətənpərvər fəaliyyətə yeni mərhələdə İ.Qasprinski və Ə.Topçubaşov davam etmişlər. Rusiya Müsəlmanlarının Birinci Qurultayında sədr Qas-

prinski, müavini Topçubaşov seçilmişdilər, ikinci qurultayda sədrlik artıq Əlimərdan bəyə həvələ edilmişdir. (Sonralar, Azərbaycan Xalq Cümhuriyyəti dövründə Əlimərdan bəy soyadını "Topçubaşı" kimi göstərirdi).

İsmayıł bəy Qasprinski alovlu vətənpərvər olmaqla yanaşı, həm də ayıq-sayıq və ehtiyatlı siyasetçi idi. O, bir çox fikirlərini üstüörtülü, "EZOP DİLİYLE" bildirir, mətləbin həqiqi mənasını pərdələməyi bacarırdı.

Məsələn, "Rusiya müsəlmanlığı" məqaləsində yazılırdı: "500 il əvvəl "Kulikovo çölü"ndə müsəlman xalqlarının, o cümlədən türk-tatar xalqlarının Rusiya tərkibində müqəddərəti həll olundu. Düşünürük ki, əvvəl-axır Rusiya cümlə türk-tatar xalqlarını öz qoynuna alacaqdır. Beləliklə, gələcəkdə, ola bilsin, ləp yaxın gələcəkdə Rusiya böyük müsəlman məmələkətlərinin birinə çevriləcək, bütün bunlar, mənim zənnimcə, onun xristian ölkəsi kimi önemini heç də azaltmayacaq».

O gündən bu günə qatı rus millətçilərinin qorxuduqları da elə budur.

Göründüyü kimi, İsmayıł bəy üstüörtülü şəkildə Rusyanın gələcəyinin türk-tatar xalqlarıyla münasibətində asılı olacağını sezdirir. Bu düşüncə hardasa bu gün rusların da, qeyri-rusların da tərəfdar çıxdıqları Avrasiya ideyaları ilə səsləşir. Halbuki, vaxtilə fəaliyyətini imperiya üçün təhlükəli, özünü isə "Türkiyə agenti" sanaraq rus şovinistləri Qasprinskini sıxma-boğmaya salırdılar. Türkiyədə isə bəziləri onu "rus casusu" sayırdı..

Parisdə İsmayıł bəy böyük rus yazıçısı İvan Sergeyeviç Turgenevlə tanış olur. Turgenev cavan tatar maarifçisine dəstəyini əsirgəmir.

1910-cu ildə nüfuzlu Fransa jurnalı "Revu dö Mond Müsulman" Qasprinskiyə Nobel sülh mükafatının verilməsi barədə təklif irəli sürür.

Öz vətənində isə o, fanatik müsəlman ruhanilərinin tənələrinə məruz qalırdı. Heç vəchlə dinə, təhsilə islahatçı görüşlərini ona bağışlamırdılar. Qasprinskiyə böyük hörmət bəsləyən Mirzə Cəlil "Molla Nəsrəddin" də mollaların İsmayıł bəyə hücumunu təsvir edən karikatura dərc etmişdi.

Qasprinski Azərbaycandakı məsləkdaşları Zərdabi, Topçubaşov, Nərimanov və başqalarıyla dostluq əlaqələri saxlayırdı. N.Nərimanov hələ Odessada təhsil aldığı illerdə İsmayıł bəyi ziyarət etmişdi. Böyük ehtiram bəslədiyi bu insanın ölüm xəberini ürək ağrısı ilə qarşılıyan Nərimanov İsmayıł bəyin xatirəsinə həsr etdiyi məqaləsində acı kədərlə yazdı: "Qaspralını unudan xalqlar bir başdaşı qoyub üzərində bu sözləri yazmalıdır: "İsmayıł bəy kimi qəhrəmanı unutmuş millət özü də qeyb oldu".

Azərbaycan Xalq Cümhuriyyətinin baş naziri və görkəmli xadimi Nəsibbəy Usubbəyov İsmayıł bəyin qızıyla evlənmişdi.

ÜMMƏTDƏN MİLLƏTƏ

XX əsrin başlanğıcında Azərbaycan ictimai fikri 1905-ci il Birinci Rusiya inqilabından sonra geniş nəşr olunmağa başlayan milli mətbuatımızın ətrafında formalaşındı. Hələ XIX yüzillikdə "Əkinçi"nin ardınca qısa müddət Səid Əfəndi Ünsizadənin redaktorluğu ilə "Ziya" qəzeti (1879-cu ildə; bir il sonra "Ziyayı Qafqaziyyə" adlanmış) və onun qardaşı Cəlal Ünsizadənin başçılığı ilə "Kəşkül" qəzeti (1883-1891) buraxılmışdı. "Kəşkül"də yeni dövrdə ilk dəfə olaraq "Azərbaycan" sözü ölkə və millət adı mənasında işlənir.

XIX-XX əsrlərin qovşağında Azərbaycanın qabaqcıl ziyalıları "millət" və "ümmət" anlayışları arasındaki fərqə dəqiq göstərmişlər. "Kəşkül" qəzetində

(1890-ci ildə) “azərbaycanlı” adıyla imzalanmış felyeton dərc edilmiş, soydaşımızın əcnəbi ilə mükaliməsi verilmişdir:

- Siz hansı millətdənsiniz?
- Mən müsəlmanam.
- Yox. Mən milliyətinizi soruşuram. Din ayrı şeydi, millət ayrı. Anladım ki, müsəlmansınız, amma milli mənsubiyyətinizi bilmək istəyirəm.
- Düzü milliyətimi bilmirəm.
- Sizin millətiniz azərbaycanlılardır.
- Necə dediniz?
- Azərbaycan milləti, əzizim, Azərbaycan”...

1903-cü ildə M.Şahtaxtinskinin redaktorluğu altında «Şərqi Rus» qəzetinin ilk sayı çıxır. 1905-ci il Rusiya inqilabından sonra Əlimərdan bəy Topçubaşov, Əli bəy Hüseynzadə, Əhməd bəy Ağayev “Həyat” və “Irşad” qəzetlerinin nəşrinə başlayırlar; 1906-ci ildə “Molla Nəsrəddin” və “Füyuzat” jurnalları mətbuat mənzərəmizi zənginləşdirirlər.

XX əsrin başlanğıcında Azərbaycan ictimai fikri əsasən iki istiqamətdə cərəyan edirdi; bir cərəyan ümumtürk dəyərlərinə üz tutur və arxalanır, o biri yön Mirzə Fətəli-Zərdabi realist xəttini davam edərək, Azərbaycanın problemlərini əsas götürən istiqamətdə çalışır...

Birinci səmtin ideoloji əsaslarını Əli bəy Hüseynzadə, Əhməd bəy Ağayev, Əlimərdan bəy Topçubaşov müəyyənləşdirirdilər. Ə.Hüseynzadənin ilk dəfə irəli sürdüyü üçlük artıq aparıcı qayə kimi səslənirdi: türkləşmək, islamlaşmaq, müasirləşmək.

Əli bəyin görmək istədiyi ideal şəxsiyyət «islam əqidəli, türk qanlı, Avropa libası» olmalıdır. Türk dillərinin urqo-fin (onun təbirincə «uyğur-fin») dillərilə bəzi linqvistik ilgilərinə əsaslanan Əli bəy «Turan» şeirində macarlara poetik müraciətlə üz tutaraq yazdı:

*Sizləriniz, ey qövmi Macar, bizlərə ihvan,
Əcdadımızın müştərəkən mənşəyi Turan.
Bir dindəyiz biz, həkimiz haqpərəstan,
Mümkünmü ayırsın bizi İncil ilə Quran?*

“Vahid türk milləti mövqeyindən çıxış edərək, Ə.Hüseynzadə osmanlı türkləri, azərbaycanlıları, özbəklər, qazaxları və başqa türk xalqları arasında etnik fərqlərin keyfiyyət səciyyəsini nəzərə almayıaraq «ayrı-ayrı türk xalqlarının müstəqil millət kimi təqdim olunmasını rədd edirdi» (A.Balayev).

Bu romantik, qlobal «Türkçülük», daha dəqiq desək, «turancılıq» ilə müəyyən dərəcədə Azərbaycanın romantik şairleri Abbas Səhhətin, Məhəmməd Hadinin, Abdulla Şaiqin, Hüseyn Cavidin, Əhməd Cavadın, gənc Cəfər Cabbarlının yaradıcı amalları səsləşirdi. Bu şairlərin bir qismi Ə.Hüseynzadənin 1906-ci ildə nəşrə başlığı «Füyuzat» jurnalı ətrafında toplaşmışdı. Təəssüf ki, bu jurnalın ömrü qısa oldu, elə həmin ildə də nəşri bitdi.

Ə.Hüseynzadə bütün türklərin gələcək vahid dili kimi osmanlı türkcəsinin İstanbul variantını görürdü və özü də bu lisanda yazdı. Yuxarıda götirdiyimiz sitatdan görünür ki, Məhəmməd Əmin Rəsulzadə bu barədə tamam başqa fikirdə idi. Bu iki bir-birinə zidd mövqə Azərbaycanın 1918-20-ci illərdə tarixi müqəddəratında həllədici siyasi olaylarda əksini tapdı.

Əli bəy Hüseynzadə Türkiyəyə gedəndən sonra türk dillərinin unifikasiyası vəzifəsini (Əli bəyin modeli əsasında) 1912-ci ildə çıxan “Şəlalə” jurnalı öhdəsinə götürdü. Bu təmayüllərə qarşı çıkış edən görkəmli maarifçi və ədibimiz Firidun bəy Köçərli “osmanlılar”ın səylərini

rusifikatorların cəhdlərilə bir tuturdu; hər iki halda Azərbaycan türklərinin doğma dillerini əritmək, ya yox etməyə yönəldilmiş təşəbbüs sayırdı.

O, sərt ifadələrdən də çəkinmirdi: "Bizim fikrimizcə, belə meymunçuluq faktiki olaraq milli xəyanətdir". A.Balayev yazır: "Ə.Hüseynzadə belə qə-naətdə idi ki, tarixdə ümumi din zəminində böyük millətlər dövranı gelməkdədir. Bundan çıxış edərək Ə.Hüseynzadə Azərbaycanın "islam aləminin mənəvi və siyasi lideri" saydığı Osmanlı dövlətinin tərkibinə qatılmağına çağırırdı".

Bu ideyalar xalqımıza baha başa gəldi. Həm çarizm dönəmində, həm də yetmiş illik sovet hakimiyyəti zamanı, hər şeydən əvvəl, pantürkizm "suçuna", Türkiyəyə qovuşmaq xəyalına görə ittihadımız üstə «Domokl qılıncı» kimi asılmışdı. Erməni millətçiləri Azərbaycana qarşı düşməncilik fəaliyyətlərində, əvvəllər Çar Rus hakimiyyətinə, sonralar sovet iqtidarına mütəmadi ötürdükləri donoslarda Qafqazın ardınca Orta Asiya xalqlarının Türkiyəyə qatılıb böyük Turan imperiyası yaradacaqlarıyla qorxudurdular.

Ə.Hüseynzadənin milli mətbuatımızın mədəni, ədəbi həyatının inkişafında Azərbaycana xidmətlərini heç də azaltmayaraq demək olar ki, belə əhvali-ruhiyyələrin Azərbaycan Xalq Cümhuriyyətinin 1920-ci ildə süquta uğramasında da müəyyən nəhs rolu oldu... Əqidəsi, ictimai-siyasi fəaliyyəti baxımından keşməkeşli ömrünün bir çox dönəmlərində Ə.Ağayev (Ağaoğlu) Əli bəylə eyni mövqedən çıxış edirdi.

Bəzən Əhməd bəyi türkülüyün çılğın təəssübkeşi olmaqla yanaşı, türk aləminin perspektivlərini Avropa dəyərlərinə yiylənənməkdə görüyünə görə millətçi-kosmopolit adlandıırlar. (Xatırladaq ki, Əli bəy Hüseynzadə də Hötenin «Faust»unu çevirmişdi, Lev Tolstoya pərəstiş edirdi). Ə.Ağaoğlu-nun xristianlığın, buddizmin və İslamın təhlilinə həsr olunmuş «Üç mədəniyyət» kitabında bir çox məramlar öz aydın ifadəsini tapmışdır.

Bu iki görkəmli mütəfəkkirin tam antipodu kimi «Molla Nəsrəddin» jurnalının banisi və redaktoru M.C.Məmmədquluzadə çıxış edirdi. Bu məşhur jurnal az qala bir çərək əsr ömür sürdü. Mirzə Cəlilin qeyd etdiyi kimi, «Molla Nəsrəddin»i zəmanə özü yaratmışdı. Həqiqətən də, daha çox estetik prinsiplərə aludə olan elitar «Füyuzat»dan fərqli olaraq, «Molla Nəsrəddin» dövrün ən yaralı, ağırlı mətləblərindən söz açırdı. Həm də əhalinin ən savadsız, geri qalmış təbəqəsinin anladığı dildə danışındı.

Sovet dönəmində bizim ədəbiyyatşunaslıqdə belə bir konsepsiya hakim idi ki, iki cərəyan - «Molla Nəsrəddin» və «Füyuzat» istiqamətləri bir-birinin qatı antipodları olmuşlar (bu düzgün idi), həm də «Füyuzat»ın və onun baş redaktorunun fəaliyyəti Azərbaycan xalqına düşmən mövqe kimi səciyyələnirdi(bu isə, əlbəttə ki yanlış idi...)

Müstəqillik bərpa edildikdən sonra bir çox meyarlar kökündən dəyişdi; mətnlərlə tanış olmağa başladıq. «Füyuzat» müəlliflərinin həqiqi məqsədlərini də izləyə bildik və gördük ki, onların fəaliyyətində Azərbaycan xalqına qarşı heç bir düşməncilik olmamışdır. Əksinə, onlar öz xalqına xidmət etməyə çalışıblar, sadəcə anlıdları tərzdə. Və belə fərdi yanaşmalarına görə onları ittihad etmək olmaz. Bu iki jurnalın mühərrirlərinin arasında da şəxsi qarşidurma olmamışdır. Ə.Hüseynzadə «Molla Nəsrəddin» və «Dəbistan» məqalələrində qarşıya belə bir ritorik sual qoyur, qəribə deyilmə ki, narahat, səksəkəli, kədərli zəmanədə «Molla Nəsrəddin» kimi gülməli, lağlağıyla dolu məzəli dərgi çıxır? Və özü sualını

cavablandırır: daha dərinə varsan, dərginin materiallarında Qoqolun, Swiftin, Dikkensin yanğılı, acı gülüşünə bənzər kədəri sezmək olar. «Molla Nəsrəddin»in qəlbini dərdlə, hüznə doludur.

«Molla Nəsrəddinə təşəkkür» adlı başqa məqaləsində Ə.Hüseynzadə heyifsilənir ki, «İbrahimbəyin səyahətnaməsi»ni illüstrasiyalarla əyanılaşdırıbmək fürsətini vaxtile fövtə vermişdir (axı Əlibəy həm də rəssam idir); bu vəzifəni «Molla Nəsrəddin»in həyata keçirməsindən məmnunluğunu bildirir, jurnalda təşəkkür edir, - yəqin jurnalda Marağayının «Səyahətnamə»dən qaynaqlanan karikatürü nəzərdə tutur; «Molla Nəsrəddin»in köməkliyi ilə bu kitabın işiq üzü görəcəyinə ümid bəslədiyini söyləyir.

Bu misallar Azərbaycan mədəniyyətinin iki böyük xadimi arasında qarşılıqlı hörmətə dəlalət edir.

Burada artıq günümüzün başqa problemi meydana çıxır. Bəzi müəlliflər “Füyuzat”çılara səmimi rəğbət bəsləyərək, “Molla Nəsrəddin” xəttini də danmayaraq, çox subyektiv nəticələr çıxarırlar. “Molla Nəsrəddin”in və “Füyuzat”ın arasında heç bir fərq olmadığını sübut etməyə cəhd göstərirler. Bu isə yanlış qənaətdir. Mirzə Cəlil Əlibəyin arasında şəxsi nəzakətli münasibətləri nəzərə almaqla, deyə bilərik ki, “Füyuzat”ın və “Molla Nəsrəddin”in ictimai-ədəbi yönələri və linqvistik prinsipləri kəskin fərqlidir. Bu polemik münasibət ilk növbədə dillə bağlıdır. Bu gün biz jurnalların bütün sayıları ilə tanış ola bilərik, - şükür ki, “Molla Nəsrəddin”in latın qrafikasıyla cildləri çıxmışdır, rəhmətlik Ofelya Bayramovanın zəhməti sayəsində “Füyuzat”ın da bütöv komplekti nəşr edilmişdir. “Molla Nəsrəddin” yazılarında hər şeyi asan, əngəlsiz anlayırıq. Di gəl əreb-fars lüğəti olmadan Ə.Hüseynzadənin dərin fəlsəfi mətnlərindən baş aç.

Bu qiyabi mübahisədə Mirzə Cəlil mövqeyinin düzgünlüyünü zaman özü sübuta yetirdi. Bunu Ə.Hüseynzadə özü də ona xas olan alicənablıqla, əsl ziyalı nəcabətiylə etiraf etdi. İyirminci illərdə görüşərkən o, köhnə “opponentinə” üz tutaraq “yaxşı yazırsınız” deyir və fikrini təşbehlə açıqlayıb: “Top yuxarı sıçrasın deyə, onu gərək yerə vurasan”. Yəni gərək torpaqdan, xalqdan, canlı dildən qidalanasan...

Mirzə Cəlil dərginin etrafında demokratik düşüncəli realist ədibləri birləşdirə bildi və bu parlaq dəstə sonralar ədəbiyyatşunaslar tərəfindən “Molla Nəsrəddin məktəbi” kimi müəyyənləşdirildi. Bu sırada Mirzə Cəlilin yanında şairlərdən Mirzə Ələkbər Sabiri, Əliqulu Qəmküsarı, Əli Nəzmini, Salman Mümtazı, nasirlərdən Əbdürrəhim bəy Haqverdiyevi, Məmməd Səid Ordubadını, publisistlərdən Ömər Faiq Nemanzadəni, Üzeyir bəy Hacıbəylini (gələcəyin böyük bəstəkarını) görürük.

“Molla Nəsrəddin”də M.Ə.Sabirin nadir istedadı qol-qanad açdı və jurnal özü də Mirzə Cəllilə yanaşı, populyarlığını xeyli dərəcədə bu böyük satirik şairimiz sayəsində qazanmışdır.

“Molla Nəsrəddin”in toxunduğu kəskin sosial və milli məsələlərin nəhəng və rəngarəng mənzərəsində dil problemlərilə yanaşı, Azərbaycan identifikasiyası, Azərbaycan-türk özünüdərk məsələsi mühüm yer tutur.

Bu mövzuda xeyli məqalələrin sırasında Mirzə Cəlilin “Azərbaycan” esesi xüsusi fərqlənir. Mən Mirzə Cəlilin özü bu səpgili mətnlərini belə adlanırmasa da, onları tipik esse sayıram, çünkü məhz bu janrın fikir və üslub sərbəstliyini eks etdirir. Beləliklə, Mirzə Cəlil XX əsrin ikinci yarısından üzü bəri çağdaş ədəbiyyatımızda mühüm yer tutan esse janrının da banilərindən sayıla bilər. Bu essesini yazıçı acı harayla başlayır:

“Ax unudulmuş vətən, ax yaziq vətən!

Dünyalar titrədi, aləmlər mayallaq aşdı, fələklər bir-birinə qarışdı, millətlər yuxudan oyanıb gözlərini açdırıv və pərakəndə düşmüş qardaşlarını tapıb dağılmış evlərini bina etməyə üz qoydular.

Bəs sən hardasan, ay biçarə vətən?!”

Müəllif özü-özünə ən adı suallar verir, mənim anam kimdir? Dilim nə dildir? Vətənim haradır?

Özü də cavablandırır:

“Mənim anam rəhmətlik Zöhrəbanu bacı idi”. Dilim “Türk-Azərbaycan dilidir”. Vətənim “Azərbaycan vilayətidir”.

Ədib vətəninin coğrafi hüdudlarını cizgiləyir. “Azərbaycanın çox hissəsi İrənədir ki, mərkəzi ibaret olsun Təbriz şəhərindən; qalan hissələri də Gilandan tutub qədim Rusiya hökumətilə Osmanlı hökumətinin daxillərindədir...”

Ardınca Mirzə Cəlil bu söhbəti açmağının səbəbini açıqlayır: Tiflisdə Müsəlmanların Milli Komitəsində «bir məsələyə baxıldı ki, aya, bizim bu məclisdə nə dil ilə gerek müzakirə olunsun... Axırda belə qərar qoydular ki, türk dili müəllimlərinin... çoxusu türkçə danışmağı yaxşı bacarmır, bu səbəbdən də bunlara izin verilsin ki, rusça danışsınlar...»

Felyeton yanıqlı nidalarla tamamlanır:

«Ay torpaq çörəyi yeyən təbrizli qardaşlarım, ay keçəpapaq xoylu, meşkinli, sərablı, goruslu və moruslu qardaşlarım, ay bitli marağalı, mərəndli, gülüstanlı qullı biyaban vətəndaşlarım, ey ərdəbilli bəradərlərim! Gəlin, gəlin, gəlin, mənə bir yol göstərin!.. Axır dünya və ələm dəyişdi, hər bir şey dağılıb öz əslini tapdı, hər mətləbə əl vuruldu, gəlin biz də bir dəfə oturaq və keçə papaqlarımızı ortalaşa qoyub bir fikirləşək, haradır bizim vətənimiz?!

Gəlin, gəlin, ey unudulmuş vətənin cırıq-mırıq oğulları! Gəlin görək beşikdə yad millətlərin südünü əmmiş, vətənimizdən yadırğamış və millətimizin ruhundan xəbərsiz bir para millət başçılarımız sizə nə gün ağlayacaqlar?! Niye sakitsiniz, ey mənim lüt-üryan qardaşlarım?»

O taylı-bu taylı Azərbaycanın vahid vətən kimi qavranılması Mirzə Cəlilin nəşr, səhnə əsərlərinin, publisistik yazılarının, esselərinin ana xəttidir. Təbrizin qana qəltən olunduğu günlərdə Mirzə Cəlil yazırı: «Bu gün böyük millətin yurdu, onun vicdanı, onun yaşamaq haqqının özü təhlükə altındadır. Bu gün Kərbəla meydani Azərbaycandaki vətənpərvərlik meydanıdır. Yekə bir millətin dili, namusu, hüququ, vətəni təhlükədədir. Hər kimin ürəyində bir cüzi namus, vətən hissi varsa, oranın qeydinə qalmalıdır. Axitmalı qanımız, ehsan etməli pulumuz varsa, gözümüzün qabağında ürəklər parçalayan Azərbaycan matəmgahı durur...»

Ana dili problemi daima ədibin diqqət mərkəzindədir. 1906-ci ildə «Molla Nəsreddin»in ilk saylarının birində də bu barədə yazırı:

«O zamandan ki, hürriyet və hüquq uğrunda dava başladı, bir müsəlman məclisi olmadı ki, «obrazavonni» müsəlmanlardan biri durub deməsin: hökumət qoymur balalarımızı öz dilimizdə oxudaq. Yaxşı, tutalım buna hökumət izin vermir, amma öz dilində danışmağı, öz dilini sevməyi kim sizə qadağan edib axı?

Bu məsələlər Mirzə Cəlilin dostu və silahdaşı Ömer Faiq Nemanzadəni də düşündürdü; Ö.Faiq M.C.Məmmədquluzadəylə bir yerdə jurnalın təsisçisi olmuş, ciyin-ciyinə çalışmış, Mirzə Cəlildən beş il artıq ömür sürmiş, 37-ci ildə repressiya qurbanı olmuşdur.

«Mən kiməm?» adlı məqaləsində Ömer Faiq belə bir səhnəni canlandırır: rusdan ya gürcündən milliyyətini soruşsan, cavab alırsan «rusam», ya

«gürçüyəm», türk isə həmin sualı barəsində «şamaxılıyam», «marağalıyam», ya «qafqazlıyam», «iranlıyam», ya da «sünnyəm», «şiyəm» deyir. Müəllif bundan rəncidə olaraq soydaşlarını qınayıf: «Hə, ey türk! İstər darıx, istərsə karıx, yaxandan əl çəkən deyiləm. Sən hər şeyi öyrənmək istədiyin halda niyə birçə zadı - yəni özünü bilmək istəmirsen, niyə öz varlığından, öz vücudundan, öz soy və nəslindən xəberin yox? Niyə sənə «Kimsən?» dedikləri vaxt həqiqi cavabında aciz qalırsan? Niyə sadəcə deyə bilmirsən ki, mən türkəm. Niyə deyə bilmirsən ki, şəlikdən, sünnilikdən, babiliqdan əvvəl sən türk idin. İndi də turksən və bundan sonra da türk qalacaqsan.

Sənin bu türklüyüne nə şəlik, nə babiliq, nə də dinsizlik mane ola bilməz. Sən ey türk! Nə əqidədə, nə məsləkdə olursan ol, həmişə turksən. Sən gərək biləsən ki, dünyada hələ şie, sünni, bəbi, şeyxi adları yox ikən sən var idin. İslamiyyət Ərəbistan qumluqlarında doğmadan əvvəl belə sən Altayın ətəklərində ətrafin gözəlliyyinə tamaşa edib zövq alırdın».

Üzeyir bəy Hacıbəyli də «Dil» felyetonunda bu mətləbə toxunur:

- «Bizim bir nəfərimizdən sor ki,
- Sən kimsən? Deyər: müsəlmanam.
- Hankı millətdənsən?
- Müsəlman milletindən.
- Nə dinindəsən?
- Müsəlman dinindən.
- Nə dili danışırsan?
- Müsəlman dili».

Göründüyü kimi, milli mənlik duyumu, «milliyyət», «dil» anlamı ilə dini mənsubiyyəti fərqləndirmək vacibliyi o dövrün mütərəqqi mətbuatında dəfələrlə vurğulanıb.

XX əsrin başlanğıcında «Şərqi Rus» qəzetinin redaktoru, ünlü qələm sahibi Məhəmmədağa Şahtaxtlı xalqın və dilin adlandırılmasına öz yanaşmasını belə bildirirdi: «Zaqafqaziya müsəlmanlarının azərbaycanlı, onların dilini isə Azərbaycan dili adlandırmaq yerinə düşərdi.

Azərbaycan Zaqafqaziyanın hissəsidir və onun əhalisi türklərdir. Həm Şərqi yazıçıları, həm də Avropa coğrafları bu əhalini məhz Azərbaycan türkləri adlandırır. Gündəlik həyatda xalqın, ya dilin adını iki kəlməylə demək ağırdır... Odur ki, Zaqafqaziya müsəlmanlarını azərbaycanlı adlandırmaq və «Zaqafqaziya türkcəsini «tatar» əvəzinə Azərbaycan dili adlandırmaq məqsədəuyğundur».

Kökləri uzaq keçmişlərdən rişələnən ana dilinin qorunması, milli özünütanımının formalaşması problemi XX əsrde də eyni cür aktual idi və XXI yüzilliyə də keçdiyi göz qabağındadır.

Qədim Orxon yazılarında həkk edilən «acı giley» XX əsrin başlanğıcında publisist Salman Mümtazın «Qul» məqaləsilə də səsləşir. O yazır ki, vaxtilə Ayxan, Günxan, Ulduzxan, Dənizxan, Oğuzxan, Laçın, Tərlan, Toğrul, Aydın, İldırım, Arslan, Elcan, Uğurlu kimi gözəl adları yaşıdan türklər onları yadırçıyib balalarına ərəb adları qoymağa başladılar, həm də «qul» sözünü calamaqla - Əliqulu, Həsənqulu, Qulaməli, Əbdülhəsən və s.

Azərbaycanın Rusiya tərəfindən işğal olunmasıyla başqa təhlükəyə məruz qaldıq, ruslaşmaya uğradıq; milli soyadlarının axırına «ov», «yev», «skiy» kimi sonluqlar əlavə olundu (bu halın qarşısı indi də alınmamışdır).

Yüz ildən artıq dövr keçsə də, o vaxt ən qabaqcıl ziyalılarımızın qaldırdığı problemlərin çoxu bu günçün də aktualdır.

NİZAMİ CƏFƏROVUN 60 YASI



NİZAMİ CƏFƏROV: OBRAZIN ÜSLUBU, ENERJİSİ VƏ SİNTEZ TİZFƏHMİ

Kənar adamin müşahidələri

Nizami Qulu oğlu Cəfərov - Atatürk Mərkəzinin direktoru, Azərbaycan Respublikası Milli Məclisinin deputatı, filologiya elmləri doktoru (1992), professor (1994), Əməkdar elm xadimi (2000), AMEA-nın həqiqi üzvü (2017), Azərbaycan Yazıçılar Birliyinin üzvü, Dünya Alpaqut Federasiyasının Prezidenti.

1959-cu il sentyabrın 21-də Ağstafa rayonunun Zəlimxan kəndində anadan olub. Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsini bitirib.

1985-ci ildən Azərbaycan EA-nın Nəsimi adına Dilçilik İnstitutunda elmi işçi, 1987-ci ildən "Ədəbiyyat və incəsənət" qəzetinin şöbə müdürü, 1991-ci ildən BDU-nun Türkologiya kafedrasının müəllimi, professoru, Filologiya fakültəsinin dekanı vəzifələrində çalışıb. 2000-ci ildən həmin universitetdə kafedra müdürü.

Elmi nəticələrinə və təhsil quruculuğunda səmərəli fəaliyyətinə görə Azərbaycan Respublikasının "Əməkdar elm xadimi" fəxri adına layiq görüldü.

Azərbaycan Respublikası II-V çağırış Milli Məclisinin deputatıdır. Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, Azərbaycan-Qazaxistan, Azərbaycan-Qırğızistan, Azərbaycan-Küveyt parlamentlərarası əlaqələr üzrə işçi qruplarının üzvüdür.

Tədqiqatları Azərbaycan dili tarixi, ümumi türkologiya, Azərbaycan ədəbiyyatı tarixi, Azərbaycan türkcəsinin milliləşməsi və Azərbaycanşünaslığın əsasları və inkişafı tarixinə, qədim türk və türk xalqları ədəbiyyatı tarixi və müasir ədəbi proseslə bağlı problemlərə həsr olunub.

500-dən çox elmi əsərin, onlarla monoqrafiyanın müəllifidir.

Rus, ingilis və fars dillərini bilir.

Evlidir, 2 övladı var.

Nizami Cəfərovun "Azərbaycan" jurnalında dərc olunmuş ilk yazısının səciyyəsi təkcə polemika ehtirası və şövqü ilə maraqlı deyildi, "Füzulidən Vaqifə qədər" başlıqlı 5 jurnal səhifəsi həcmundə olan bu məqalədə (№ 6, 1988) gənc müəllif, bəlkə o zaman bir qədər də fərqiñə varmadan, Azərbaycan mədəniyyətinin və deməli, həm də Azərbaycan xalqının psixoloji portretini təqdim edirdi. Bu dövr – 80-ci illerin sonu – təkcə yarımlı əsrlik bir elmi konsepsiyanın – "qan" və "kök" anlayışlarının "dil" və "mədəniyyət" anlayışları ilə əvəz olunması ilə bağlı nəzəri müddəaların oturuşması dövrü deyildi. Bu dövr dil və mədəniyyətin coğrafiyası, etnosun mədəni ənənələri milli kimliyin ölçülərinin müəyyən edilməsində önə keçirdi və başlayırdı xaosun alatoranından milli kimlik dərkinin qabardığı, eləcə də ümumtürk kontekstində azərbaycançılıq ideologiyasının tumurcuqlanma dövrü idi. Gənc müəllif fərqli mədəni xarakteristikaların və qlobal təsirlərin gücü qarşısına ədəbi yaddaşın gücünü çıxarırdı, hələlik tezis şəklində olan, sonralar bütün yaradıcı fəaliyyətinin özəyində sezilən belə bir fikri çatdırmaq istəyirdi: ədəbiyyat o zaman böyükdür ki, o, güclü etnik mədəni əsaslar üzərində dayanır. Başqa sözlə, Nizami Cəfərov bir elm adamı, bir vətəndaş kimi, milli kimliyin oyanması mərhələsinə milli yaddaşı səfərbər etməklə qədəm qoyurdu.

Əlbəttə, polemik ruhu, müəyyən məqamlarda subyektiv yanaşmanın təzahürü kimi qəbul oluna bilməklə mübahisələrə zəmin verməsi öz yerində, məqalənin adı təkcə neçə əsrlik bir ədəbi-mədəni-tarixi ekskurs kimi qavranılmırıldı, Nizami Cəfərovun bir yaradıcı natura, bir ziyalı və bir vətəndaş kimi kredosunun kodları rahat oxunurdu. Yazında bu kodlar klassik sosioloji məktəbin ideyaları ilə səsleşirdi və sonrakı bütün mərhələlərdə onun düşüncə modelinin əsas ştrixlərdən biri oldu: təkamülçülük! Nizami Cəfərovun düşüncə modelini bir mədəniyyət faktı kimi göturmək mümkün olarsa, o zaman onun təkamülçü missiyasının formulunun son dərəcə sadə və aydın ifadəsi var: cəmiyyəti birləşdirmək və insanları yaxınlaşdırmaq. Onun emosional sintaksisində də, təfəkkürünün panoramında da, düşüncə və yazı tərzindəki dərinlikdə də hiss olunan bu sadəlik və aydınlıq mütəvaze bir uzlaşmanın ahəngini tamamlamaqda eyni cür iştirak edir.

Nizami Cəfərovun üslubunun (və obrazının!) adı assosiativ psixolinqvistikanın qənaətlərinin növbəti təsdiqinə fakt verir. Əslində, adın taleyə, işə, fəaliyyətə təsirində danışmaqla, bu nəzəriyyənin Çarlz Osqud, necə deyərlər, Amerika kəşf etmir, sadəcə, xalq müdrikliyindən, psixologiyadan tanış olan məlum fikrin elmi şərhini verir. Amerikalı psixoloğun konsepsiyasında adın (imzanın, üslubun) enerjisi ilə bağlı irsiyyət amilinin rolü nə dərəcədə nəzəre alınır, deyə bilmərəm, ancaq insanın taleyinə, yaradıcı "gücü"nə etnik-mədəni əsasların təsiri əsla unudulmamalıdır. Nizami Cəfərovun yazılı və şifahi mətnlərində - auditoriyasından və ünvanlılığından asılı olmayaraq, xalqın sosial idealına və mənəvi normalarına həmişə oyaq bir münasibətin enerjisi duyulur. Bu, yalnız onun statusundan qaynaqlanır. Varislik və ənənəyə sağlam münasibətin formalaşdırıldığı xarakterin, mühitin və mənsub olduğu məktəbin rolü danılmazdır. Bu məktəb Nizami Cəfərov imzasına intellektual zəkanın və təcrübə biliyiň məharətlə uzlaşmış sintezi kimi hər deyəndə rast gəlinməyən bir təyin yazardır.

Nizami Cəfərov, heç şübhəsiz, istedadlı insandır. Müəyyən peşə, sənət, ixtisas üzrə fəaliyyətdə üzə çıxan istedaddan söhbət getmir; ümumən

istedadlı insanın ən maraqlı cəhəti olan daxili azadlığı və həyata, insana, cəmiyyətə münasibət və baxışında öz prinsiplərini müəyyən edib onları pealizə etmək müdrikliyindən söhbat gedir. Bu müdriklik yaşla, statusla bağlı deyil, vəziyyəti və şəraiti düzgün qiymətləndirərək, onu münbüt məcraya yönəltmək, sağlam enerji ilə sirayətləndirmək çevikliyindən gəlir. Və bu keyfiyyət şairlərdə, adətən, təb, Allah vergisi kimi qiymətləndirilir.



Nizami Cəfərov miqyaslı düşüncə adamıdır. Epos siqləti və poetik lirizm onun emosional sintaksisinə məxsusi çalar verir. Bu sintaksis dramatik situasiya və dramatik ovqatdan yan keçir. İnsan münasibətlərinin diplomatik gedişlərində onun qələbəsini də bu şərtləndirir; açıq, səmimi, rahat ünsiyyət. Bunca məziyyətləri həm də ona münasibətdə yüksək tələbkarlığa rəvac verir. Qələminin diqqət və təqdirinin zəmanət kimi qəbul olunmaq səviyyəsinə bəzən bu zəmanəti bayraq edib öyünənlərin miskinliyi kölgə salanda... onun imzasına toz qonmasını görmək istəməyənlərin incikliyinin kökündə bu dəyərli fikir və söz xadimina saygıının durmasını hiss etmək çətin deyil. Nizami Cəfərovun hərdən görünən ürək dolusu səxavətini "Yaradılanı xoş gör, Yaradandan ötəri" təlqini, yaxud bir məsuliyyət borcu olduğunu təsəlli kimi qəbul etməkmi?! Mənəvi məsuliyyətin dərki məqamına qalxa bilənlərin nümunəsində nə xoş bu niyyətə!

Xislətindəki xeyirxahlığın ailədən gələn didaktik mündəricəsi:

"Babam nəvələrinə Nizami kişi! Şahin kişi! Daşdəmir kişi!.. deyə müraciət edərdi. Ən kiçiyimizə də "Aslan kişi!" deyərdi... Bizim də kişi olmaqdan başqa çarəmiz qalmırıd".

Bir də, xarakterində iz qoymuş başqa bir nümunə - müəllim nümunəsi: "Tələbələrə kurs işi mövzuları paylamişdı - hər dərsin birinci, ya ikinci hissəsində Mir Cəlal müəllim bir-iki nəfəri qaldırıb soruşurdu ki, "sənin

əsərinin mövzusu nədir?" Hamının üzündə təbəssüm əmələ gəlirdi, bizim cızmaqaralarımıza "əsər" deməsi, özü də belə böyük yazıçı-ədəbiyyatşunasın, əlbəttə, qəribə idi".

Bəlkə, o da ədəbiyyata gəlmək, görünmək hərisliyini belə müalicə etmək isteyirdi - demək çətindir.

Əlbəttə, onun mətnlərinə, yazdıqlarına, söylədiklərinə, kitablarına birmənalı münasibətin olduğunu söyləmək olmaz. Elmi polemikalarda opponent mövqeyinə düzümlü münasibəti onun ziyalı mövqeyi ilə səsləşir. Bu müstəvidə yanaşma və mövqeyinin polemika mövzusu olması da, nəzəri görüşlərinin mübahisə doğura bilməsi də istisnalıq mahiyyətli deyil. Amma bəzən "qarşı düşərgədən" ittihamlar, təlimatlandırılmış ideoloq ruporu qismində bulunmağı özlərinə ar bilməyənlərin müstəntiq ədalı çıxışları da yönəlir ünvanına. Bu və buna bənzər məqamlarda, adətən, sükut sıpəri olur onun - ariflərin oxuya, eşidə biləcəyi sükut! Nə edəsən ki, "dünya duracaq yer deyil", nə edəsən ki, bəzən Zəlimxan Yaqub kimi deyib keçmək olmur:

*Ağillıdan dəlisçi çox bu yolun,
Qan soranı, zəlisi çox bu yolun,
Əlisi çox, Vəlisi çox bu yolun,
Bu qatarla mən gedəsi olmadım.*

Bu sükutun peşman ladları da var, bu da bir cür ağırlıdır; bəzən istəməsən də sən də "qarşı tərəf" olursan. Həyat ziddiyətləri, insan xisleti, cəmiyyətdəki naqışlıklər, yamanı qoruyan yalanlar bəzən "Burax məni, çıxm gedim azadlığa" (Musa Yaqub) iltimasını susdurur, əvəzində Vaqif Səmədoğlunun misraları köks ötürür:

*İzn ver yalan danışım,
sixılmışam həqiqətlə.*

Nizami Cəfərovun ekstremal aktuallıqda, mürəkkəb qarşıqlıqda yorğun görkəmi ilə uyuşmayan sakit, əmin qətiyyətinin təlqin gücü İsmayııl Şixli təmkini ilə qan qohumudur. Bəzən elə təəssürat yaranır ki, o, həyatın yaşlılığıdır, uzaqdan və naməlumluqdan gələn yolçunun yorğunluğuna yaşadıqları, eşitdikləri, gördükleri ümidsizlik rəngi qatsa da, əliboş da qayıtmayıb; intellekt və emosiya potensialımızın böyük bir hissəsinə mühacirətdə itirmişik və bu mənəvi potensiali geri qaytarmayıncı, perspektiv inkişaf üçün kontekst müəyyənləşdirmək, görünür, qeyri-mümkündür". Mühacirət sözünü ümumən "tarixi-mədəni, ədəbi-siyasi irs" ifadəsi ilə əvəz etmək olarsa, o zaman bu nəticə hasıl olur: "globallaşan, sərhədsizləşən və nəticə etibarilə "böyük bir kənd" halına gələn dünyadan maraqları"na qarşı millətin özünüqoruma instinctini güclü saxlayan bir qüvvə, bir mənəvi bağ var - fərdin də, millətin də daşıyıcısı olduğu dəyərlər sistemi, yəni onun mədəniyyəti.

Bu mövqe Nizami Cəfərovu bir az da millətçi statusunda təqdim edir fikrinə istinad kimi, çex mənşəli Amerika tədqiqatçısı, modernist nəzəriyyənin banilərindən biri olan E.Qellnerin "...milləti millətcilik yaradır" fikrini xatırlatmaq yerinə düşərdi. Amma bu, heç də lokal düşüncə anlayışı

deyil, boz kütlə millətçiliyi deyil, çığırmir, bəşəriliyin yolu millilikdən keçir həqiqətinə istinad edir.

Tarixin müxtəlif dövrlərində siyasi-ideoloji təcrid nə qədər güclü olsa, Azərbaycan xalqının mənəvi bütövlüyünü qoruyub saxlamasında milli intellektualların, ziyalların, mütəfəkkirlerin rolunu qiymətləndirərkən Nizami Cəfərovun millətçiliyi də millətyaratma amili kimi çıxış edir.

Əslində, məsələnin fəlsəfi yönü mədəni-tarixi inkişafda plüralizmi inkar etmir. Təcrübə və müşahidələr məsələyə başqa cür yanaşmayı təklif edir. Nizami Cəfərovun bir alim kimi metodoloji yanaşması mədəni özünəməxsusluğunu ehkam kimi qəbul etmir, əksinə, mövcud reallığın diqtəsini dirləməyin tərəfindədir; sənaye sivilizasiyasına arxaik mədəniyyəti cəlb etmək. Bakı Dövlət Universitetində “Dədə Qorqud Mərkəzi”nin təşkil olunmasında da, Atatürk Mərkəzinin fəaliyyət prinsipində də mədəni-tarixi potensialın realizəsi imkanlarının genişləndirilməsi və inkişaf etdirilməsi məqsədinə xidmət edir.

Nizami Cəfərov ünsiyyətə açıq olduğu kimi, cəmiyyətə də açıqdır. Tərcümeyi-halı, sosial statusu ilə həmişə göz qabağındadır. Yeganə “narahatlıq” karyera yüksəlişinin sürəti ilə bağlıdır. Mənsub olduğu dairələrdə onun “gəncliyi”, çoxluğun illərlə gözlədiyi, can atlığı məqamlara asanlıqla nail olmasına səbəbləri və yolları müxtəlif cür yozulur: fərd, fenomen faktoru unudulur; çox təəssüf! Amma cəmiyyətin reallıqları nəzərə alınarsa, təəccüblənməyə dəyməz. Qibtə və həsəd, rəğbət və qısqanlıq, xoşniyyətlilik və xəbislik, ehtiram və qəzəb, təqdir və təhrif - onun adının, obrazının arxasında qoşa addımlayır. Amma tənha addımlayan bir yolcusu da var ömür yolunun: Etiraf!

Onun dostu çoxdur. İdeoloji iqtidarda, siyasi müxalifətdə, ədəbi dolaylarda, bitərəf çoxluqda, bərabər - qeyri-bərabər sosial statusda özünü çox rahat hiss etməsi, münasibət və davranışlarında əndazəli sərbəstliyi daxili azadlığına bağlıdır. Onun özünü təqdim etmək sarıdan da, qəbul olunmaq sarıdan da əndişəsi yoxdur. Statusunu, imkan və imtiyazlarını, nümayiş etdirmək, məcazına uyğun deyil. Yüksek səlahiyyət məqamlarında, müxtəlif məsul dairələrdə də, diplomatik qəbulda da, universitet auditoriyasında da, ədəbi məclislərdə də, ekran-efirdə də intonasiyası sabitdir, dress-kod sixintisi da yoxdur. Türklər demiş: “adam kimi adam”!

Gözlənilən və arzulanan müəllifdir, hər hansı mövzu ilə bağlı sifariş və təkliflərə məsuliyyətinə, dəqiqliyinə və operativliyinə söz yox! Başlıcası, sədaqətli, qərəzsiz və müştəbehlikdən, ədalı monoloq mərəzindən uzaq olması ən müxtəlif yaşdan olan insanları ona eyni dərəcədə yaxınlaşdırır.

Təbiəti etibarilə sülh tərəfdarı, barış adamı olan Nizami Cəfərovun fitrətindəki prinsipial cəsarət və müdriklik, həyatdan və yaşamaqdan zövq almaq şövqü və mobil diplomatik səriştə, dövlətçilik məsuliyyəti, liderlik keyfiyyətləri, rəhbərlik məziyyətləri ilə birlikdə Obrazının Üslubunu Seçilən edir.

Südabə AGABALAYEVA



◆ P o e z i y a



Süleyman ABDULLA

DƏNİZ SERENADASI

Orda - dənizlə üfüqlərin birləşdiyi yerdə,
Qağayıların səsini eşidirsənmi, su pərisi?

Uzaqların rəsmini firtinalara həkk edən gəmi
üfüqlərə çırplıb parçalanmasa mayaklar diksinməz,-
Göz qırpır külək çırıntıları aramla, sopsoyuq.

Qaya sükutuna sığınır fəlakətlər,
Arada ləpə-ləpə oynasış şüaların qürubunda
Xilasedici kəmərlər boğulmağa hazır...
göyərtədə ağır sükunət, etinasız ümidsizlik.
Səssizcə ağlamaqda kölgələr,
qağayılar için-için gülməkdə...

Kapitan çevirir şturvalı
macəra kitablarının vərəqləritək,
İsladır adsız barmağını
dodağındakı qan damcılı dəniz suyunda,
Suiti dadır təhlükələrin ağuşu; bəlkə də kit...

Oxuyur,
oxuyur suların dərinliyini,
riflərin amansızlığını, burulğanların dibsizliyini.
Qabarır sinəsi sahilə doğru,
çəkilir gözləri ənginliklərə, - arada mürgüləyir,
Saya oturur arzuları nəhayətsizliyin qumlarında.

Dor ağacının iniltisi əllərində çırpinır matrosun,
 Ağlayır yelkənlər küləklərin huşsuzluğuna
 Lövbər səsinə diksinir balıqlar,
 qəlsəmələri hava dolu və göz yaşları islaq...
 Qağayılar yeganə şahididir dənizin üfűqə,
 üfűqün dənizə çevrildiyi anın...

Gəmi yox olmuş buludların bəyazlığında.
 Havadan ayrılıq qoxusu gəlir...
 Qağayıların səsini eşidirsənmi, su pərisi?
 Eşidirsənmi?

HƏRBİ GÖDƏKCƏ NAĞILI

O vaxt adamların çoxu mərd idi,
 Sevməyə dost-doğma bir vətən vardı.
 Kim idi ölümdən çəkinən, qorxan,
 Coxunun içində ulu Mən vardı.

Yaş olan payızda quruydu barıt,
 Düşmənə atılan güllə şən idi.
 O vaxt qiymətliydi söz də, əməl də,
 Hər kəs dəyərinə yetişən idi.

Həkəri sahili şad idi onda,
 Sopsoyuq suları qızartmırıldı üz.
 Güllə yağışına düşsə də tez-tez,
 Axardı arxayın...
 Gecə və gündüz...

Geri qayıdırı yollar bir axşam,
 Boynuma sarılan xəbər gözəlmış...
 O vaxt çox gərəkdi Vətənə əsgər,
 Sevindim...
 igidim dünyaya gəlmış!

O gün havalar da xeyli soyuqdu,
 Göydən narın-narın tökülürdü nəm.
 Yolu yürük idi doğum evinin,
 Barıt qoxuyurdu hərbi gödəkcəm.

Yorğun gözlərimdən sevinc yağırdı,
 İlahi, boz çiskə çevrildi qara.
 Qollarım yollandı dümağ qundağa,
 Ciblərim yol oldu müştuluqlara.

Bakıya dönürdü səadət köcüm,
 Qardan qorğanırdı özünü hamı.
 Nə pulum qalmışdı, nə maşın vardı,
 Hərbi gödəkcəmə bükdüm balamı.

Piyada yürüdük vağzala qədər,
Hərbi iş dediyin belə işdi dəə...
Təlaşla qundağı açıb yoxladıq,
Körpə puçur-puçur tərləmişdi də...

...Sonra illər keçdi o qarlı gündən,
O körpə böyüdü bir ərən oldu.
Böyüdü, boy atdı elə o ruhda,
Hərbi gödəkcəmlə boyu tən oldu.

Baxçası, məktəbi formada keçdi,
Ali məktəbi də bir parad kimi...
Ona çox yaraşdı əsgər paltarı,
Boyuna biçildi hərbi geyimi...

Hər səhər oyanıb işə gedəndə,
Canımda duyuram o qarı, sisi.
Hərbi geyiminə baxıb görürəm,
Gödəkcəm doludur Vətən sevgisi.

Sığmaz çantasına son xəritələr,
Bilir ki, bu sərhəd Vətənə dardır.
Gözaltı baxıram,
gənc zabitimdə
Köhnə kişilərin qüruru vardır.

Biz edə bilmədik torpağı Vətən,
Nə vaxtsa fələyin dənər təkəri.
Mənəm...
gödəkcədi...
xatirəldi,
Arada yuxuma girir Həkəri.

Üz tutub gedirəm işığa sarı,
O vaxt ki, inamım pəjmürdəhaldı.
Məni xatırlamaz hərbi gödəkcəm,
Daha ümidlərim oğluma qaldı.

Burda sona çatdı mənim nağılim,
Göydən alma deyil, ulduz düşür,- bax...
Çoxdan çıxarsam da o gödəkcəni,
Mənim gödəkcəmdən çıxmaz o uşaq.

TƏKAMÜL

Eyni cür doğuldı hamı,
Eyni sevinc, eyni ağrı...
Eyni şapalaq, eyni çigirtı,
Eyni dil...

Fərqliliklər
 buruna üfürülən nəfəsdən başladı,-
 Başqa hava, başqa nəfs,
 Başqa arzu, başqa inam,
 Başqa beşik, başqa layla...
 Ey dili-qafil ...

Yaşayışı oxşamadı heç kimin,
 Zaman söz-söhbəti gün-gün böyüdü.
 Ömür-ömür cəbhələşdi böyüyən...
 Fərqli dünya, fərqli fikir, fərqli güc
 Fərqli məkan, fərqli ev...

Məktəblərin hasarları ayrı cür,
 Müəllimin şapalağı növbənöv...
 Elmlərin şahı imiş davalar,
 Kimin gücü, kimin pulu, kimin ağılı
 Bölünmüştü hasillərin məxrəci.
 Qarışırkı torpaq-hava-su-atəş...
 Ölümünə güləşirdi qürur, ad,
 Daha ciddi çəkişirdi adamgil...

Qütblərin son ucuydu döyüşlər,
 Silahlardan yağırdı kin, ədavət.
 Mərmi-mərmi top qovurdu iddia,
 Rakət-rakət uçuşurdu maraqlar.
 Yer üzünə siğışmirdi fəlsəfə,
 Planetlər oylağıydı qəzəbin.
 Kainata "xox" gəlirdi ziddiyət,
 Yox, ölüm də qaldırammaz bu yükü...
 Yox, son nəfəs
 İlk nəfəslə bir deyil...

Həqiqəti doğru anla,
 Yanlış bil...

ÖZ İÇİNDƏ BATANLAR

Özündən çıxış üçün ürək yoxmuş adamda,
 Hələ gözlərini də qapamış işıqlara.
 Əbədi məhbəs imiş qapalı karserlərə,
 Fikir qara, qəlb qara, göz qara, dünya qara...

Qara-qara düşüncə ağarmayan üfüqmüş,
 Zülmətdə yarasanın ucuşudur xoş hali.
 Min illik xarabadır bayquşları ulayan,
 Vurnuxur öz içində qulyabarı timsali.

Bir dünyalıq gecədir gözündə qəflət yuxu,
 Oyanmağa işiq yox, zülmət-zülmət çən gəlir.
 Allaha əl açmağa nə müsəlman, nə kafir?!
 Dualıq heç nə yoxdur, bəla özündən gəlir.

Kor bucaqdı fikrinin iti tilində sınan,
 Nifrət edər işığa qaranlıqda yatanlar.
 Əl uzatma, amandır, insafı unutmasan,
 Səni də batıracaq öz içində batanlar!

ƏCƏL SÜKUTU

Çoxdan unutmuşuq gileylənməyi,
 Qəlbimiz son sözü bir il də susdu.
 Bir dildə danişdı vətən lalları,
 Qurbətin quşları bir dildə susdu.


Sıxıldı ürəkdə kədərin kipi,
 Gözdən asılıbmış çox adam tipi.
 Başımız üstündə seyr edib ipi,
 Ayaq altındakı kətil də susdu.

Kimin kimi imiş bu nəyin nəsi,
 Dəqiq hədəf aldı adamsız kəsi.
 Kəsişən marağın xırçıltı səsi,
 Sümüyə dirənib ən tildə susdu.

Əcələ oxşadı xoş əsən yeli,
 Ölərdik, qorxduq ki, qorxudaq eli.
 Bizim ruhumuzun "baş saritel"i,
 Sükutun çıxdığı lap zildə susdu.

Daha ağı çıxdı, dostum, ağıñ da,
 Batdıq bu həyatın şit-şit lağında.
 Vallah, canı çıxır darıxmağın da,
 Duruldu-bulandı qəm lildə susdu.

Su ilə yandırıdıq dönən salları,
 Daha bizlik deyil ismin halları.
 Boş çıxdı ümidiñ ehtimalları,
 Ani fərziyyələr qəfil də susdu.



Zahid Avşar ELOĞLU

GECƏ YAĞIŞI

Hörükдən qırılmış köhlənlər kimi,
Buludlar toqquşur, ildirim çaxır.
Gürşadlar ələnir şəffaf zər kimi,
Göylərin ağızından sanki, od yağır.

Qırıb, parçalayır qaranlıqları,
Şimşəklər hey çaxır, hey çaxır hələ.
Təbiət gecənin bu oğlan çağı,
Döyüşür səhərin həsrəti ilə...

GÖY GURULTUSU

İki qara bulud qarşılaşanda,
Sanki, bir cəngavər qılınçı sindi.
Təbiət diksinib qalxdı yuxudan,
Gərnəşdi, belinin quluncu sindi.

NƏNƏM XALI TOXUYUR

Nənəm xalı toxuyur -
Hər çənəsi bir çəmən,
Hər ilməsi bir çicək,
Nənəm xalı toxuyur -
Yeddi dünya, yeddi rəng.
Nənəm xalı toxuyur -
Toxuduqca xalıda
Cavanşirin, Babəkin,
Koroğlunun nərəsi,
Nizaminin arzusu,
Haqq yolunda soyulan,

Nəsiminin haqq səsi.
 Füzulinin sevgisi,
 Eşqi, ruhu yaşayar.
 Orda Mirzə Cəlilin
 kinayəsi, Sabirin
 gülüşü var, dərdi var.
 Nənəm xalı toxuyur-
 Burla Xatın həyali,
 Nigar, Həcər qeyrətli,
 Bəsdi, Sevil boyalı.
 Nənəm xalı toxuyur -
 "Cəngi", "Qatar", "Heyrati",
 Əsrlərin sükutu,
 Əsrlərin fəryadı.
 Nənəm xalı toxuyur -
 Nağıllaşır babalar,
 Doğmalaşır millətlər,
 Doğmalaşır obalar.
 Nənəm xalı toxuyur -
 Bir-birindən qənirsiz,
 Gah oğluna pay verir,
 Gah nəvəsinə cehiz...

ŞİMŞƏKLƏR

Deyən, babam bu gecə,
 Öz polad dəryazını,
 Buludla ovxarlayır.
 Göylər qılinc sıyırib,
 Qatı qaranlıqları
 Doğram-doğram doğrayır.
 Təbiət nərildəyir,
 İmkan vermir göylərə,
 Bulud ərişlərini,
 Düzə ilmə-ilməyə.
 Bəlkə, bəlkə, gözəllik,
 Əl atıb gecələrin,
 Başlayıb yaxasını
 Şirim-şirim sökməyə...

GƏL SƏN

Bəyaz saçlarına qış çəkəndə əl,
 Sazaq nəğməsini deyəndə, gəl sən.
 Başının üstünü kəsəndə əcəl,
 Fələk qamətimi əyəndə, gəl sən.

Bir dərin ümmanam, təlatümdəyəm,
 Tüstüm duman olub, göylərə dəyəm,
 Bir dadsız, bir duzsuz, bir kal meyvəyəm,
 Ömür yetişəndə, dəyəndə, gəl sən.

Lələsindən ayrı düşmüş Kərəm mən,
Yazılmamış ağır dərdəm, sərəm mən,
Kimsə öz eşqindən, məhəbbətindən
Yanımda özünü öyəndə, gəl sən.

Məhəbbət dünyamda basılmaz qala,
Qoyma ki, gözlərim yollarda qala,
Əllərində əsa, iz sala-sala,
Ölüm astanamı döyəndə, gəl sən.

MƏRC DAŞI

Bu dağların o üzündə bir daş var,
Divəyində buludların göz yaşı.
Dövrəsində dövrə vurur qarğalar,
Bu qarğalar bayquşların qardaşı.

Oğuz oğlu qaldıranda bu daşı
Ayaqları yerə batıb dizəcən.
Yüz illərdi, min illərdi eyyy... yaşı,
Sınaqlardan keçib gəlib bizəcən.

Əcəm oğlu çox sınayıb gücünü,
Şalvarını tuta-tuta qaçıbdı.
Qayış kəsib balağını, dizini,
Abırını, həyasını açıbdı.

Bu daş ki var - "Mərc daşı"dı, əyilməz,
Gecə-gündüz köç yolunu gözləyir.
Topa qoyub atsalar da yeyilməz,
Öz yurdunun ərənini gözləyir.

QALOŞLU ADAM

Allah sənə rəhmət eləsin,
"Qaloşlu adam".
Allah sənə rəhmət eləsin, -
"Qaloşlu adam"ı yazıb yaradan.
Bu, "Qaloş" ki var,
Nəslə yaman çoxalıb.
Mənim də "dost"larımdan
neçəsi təzə "qaloş" alıb...

Ağcabədi

◆ Dramaturgia

ELÇİN

SİRƏ

Gənc rəssam Məryəm Ələkbərli haqqında
bədii-sənədli filmin ssenarisi



BİRİNCİ HİSSƏ: YARANIŞ

(ABSURD)

İŞTİRAK EDİRLƏR:

1. Qadın
2. Məryəm

ZAMAN: Yəqin ki, müasir dövr; hər halda, artıq elektrik var, evə krant çəkilib.

MƏKAN: Anlaşılmaz bir otaq və bu otaq hardadır - şəhərdədir?.. kənddədir, dağdadır?.. arənadır?.. bəlkə başqa bir planetdədir? - məlum deyil, hər şey ola bilər, ancaq, hər halda, çox güman ki, Yer kürəsindədr.

Bu otaq irreal bir dünyadan gəlib, nədir?

Nuh əyyamında divarlara çəkilmiş və solub rənglərini itirmiş kağız üzüklər adda-budda qopub, sallanıb və bu otaqdakı əşyalar da elə yəqin Nuh əyyamından qalıb.

Qeyri-adi dərəcədə iri və orasının-burasının rəngi getmiş qara royal az qala otağın yarısını tutub.

Divara söykənmiş dolabın iri güzgüsü var və o güzgü də adda-budda pozulub, astarının qarası üzə çıxıb.

Küncə sixilmiş mizin üstündə içi boş şərab şüşəsi, iki toz basmış qədəh var və haçansa gilələri yeyilmiş üzüm salxımının skeleti də mizin üstünə atılıb qalıb.

O mizin ətrafında səliqəsiz dayanmış üç-dörd stul var və elə bil ki, o stullar da əbədi olaraq döşəməyə yapışdırılıb, əbədiyyətdən bəri də, həmişə belə olub.

Və bütün bu mebelin künc-bucağında, bir də tavandan asılmış abajurun qotazlarında hörməçəklər haçansa tor salıb, ancaq indi o yararsız hörməçək torlarını da toz basıb və o hörməçəklər də yəqin çoxdan acliqdan məhv olub gediblər.

Abajurun altında üç lampa var və o üç lampadan ancaq biri yanır.

Bu qəribə, anlaşılmaz otağın heç bir pəncərəsi yoxdur, təkcə iri bir qapısı var və o qapı da, çox güman ki, illər boyudur açılmayıb.

Qapıdan bir az kənarda paslanmış trubası divardan çıxmış köhnə bir krant var, o krantın altında isə paslı bir vedrə dayanıb.

Divarlardan çərcivələrə salınmış cürbəcür rəngli rəsmələr asılıb və o rəsmələr, elə bil ki, ilgim arxasındadır, rənglər, cizgilər səlis görünmür, ona görə də asanlıqla bir-birini əvəz edə bilir.

Divardan asılmış o rəsmələrin bir neçəsinin kətanından iplər dartılaraq, tavandan asılmış o iki yararsız lampa patronlarının arxasından aşağı uzanır və Qadın da o qapı ilə üzbəüz köhnə qoltuqlu kürsüdə oturub, həmin iplərlə nəsə toxuyur.

Qadın sifətinə o qədər rəngbərəng ənlik-kırşan sürtüb ki, elə bil, indicə sirkdə səhnəyə çıxacaq və onun yaşını təxmin etmək çətin məsələdir, ancaq hər halda cavan adam deyil, çünki sifətinin qırışları hətta o qalınlıqda ənlik-kırşanın da altından hiss olunur.

Onun cidd-cəhdli nə toxuduğunu da başa düşmək ki, - nədir? - çətin məsələdir, corab deyil, yaylıq deyil, köynək deyil... Nə isə dairəvi torbaya oxşayan yarımcıq bir şeydir və ən qəribəsi də budur ki, Qadının toxuduğu o «nə isə»nin özü də abajurun altından onun, yəni Qadının qucağına tərəf sallanıb.

QADIN (*qucağıınacan sallanmış o «nə isə»ni toxuya-toxuya kranta tərəf baxır*). Vermirlər, verməsinlər!.. Cəhənnəmə versinlər!.. Guya ki, nə olacaq?! Neçə gündü əlimi yumuram, üzümü yumuram, nə olsun? Heç vecime də deyil!.. Mən heç məni yaradandan minnət götürməmişəm, sizdən götürəcəyəm? Ay-hay!.. Dünyadan xəbərsiz əvamlar!.. Onsuz da verəcəksiz də!..

Pauza.

Qadın toxuduqca, iplər işləndikcə divarlardan asılmış o rəsmələrin kətanları yavaş-yavaş sökünlür.

Bu dəm krantın ağızı da yavaş-yavaş sulanmağa başlayır və vedrəyə danğıltı ilə bir damıcı su düşür.

QADIN. A-a-a... (*Başını qaldırıb kranta tərəf baxır*.) Deyəsən, suyu verirlər... (*Toxumağına davam edir*.) Üç-dörd gün bundan qabaq da belə idi, damcılayırdı. Mən də elə burda oturub, başlamışdım toxumağa. Ayaqlımdakı qaloşlar elə bil, bir-biri ilə danışındı, biri deyirdi, sən get o kranti bağla ki, damcılamasın, o biri deyirdi ki, yox, sən get... (*Gülür*.) Az qalmışdı mühabibəyə başlasınlar!.. Qaloşlar e!.. Bir-biri ilə!.. Dünyadan xəbərsiz qaloşlar...

Su vedrəni danğıldada-danğıldada krantdan dalbadal damcılamağa başlayır.

QADIN (*ironiya ilə*). Pah!.. Gözümüz aydın!.. Gözümüz aydın!.. Xoş gəlirsiz, səfa gətirirsiz!.. Bu nə iltifatdı?.. Bu nə şərəfdi?.. Hə? Vedrə də belə danğıldayır ki, mən əsəbiləşim, durub suyu bağlayım? Ay-hay!.. Siz məni yerimdən tərpədə bilərsiz?! Tərpədin görüm!.. (*Ayaqlarını qaldırıb qaloşlara baxaraq gülür*.) Hansınız istəyirsiz, siz gedin, kranti bağlayın, özünüz bilərsiz! (*Gülür*.) Mənlik deyil!..

Qadın toxuduqca, iplər dərtlərəq hərdən abajuru tərpədir və abajur da tərpəndikcə işiq divarlardan asılmış o rəsmərin üzərində oynamaya başlayır, ani olaraq onları ilgimin arxasından çıxarıır və yalnız həmin anlarda Məryəmin rəsməri aydın görünür - divardan asılmış bu rəsmərin isə hamısı Məryəmin işləridir.

Qapı döyüür.

QADIN (*qapıya tərəf baxaraq, rişxəndlə*). O-o-o!.. Bircə elə sən əskik idin!.. Sənə nə dəxli var nə toxuyuram? Bilmirsən ki, indi daha heç kim mənim işimə qarışa bilməz?! Hə? İndi məndən artıq qüvvə var dünyada, ay dünyadan bixəbər? Yoxdur!.. Özüm bilirəm nə edirəm!..

Krantdan gələn su zəif təzyiqlə axmağa başlayır və vedrə yavaş-yavaş dolur.

QADIN. Qoy axsin də!.. Demirsiz ki, su aydınlıqdır?.. Lap yaxşı, qoy axsin... Nənəm necə deyirdi? Əlli il bundan qabaq... Qoy görüm, necə idi?.. Qoy görüm? Su gələr... Su gələr... (*Bir anlıq əl saxlayıb, fikirləşir.*) Necəydi? Hə!.. (*Avazla oxumağa başlayır.*)

***Su gələr, axar, gedər,
Bəndləri yixar, gedər.
Dünya bir akuşkadi,
Hər gələn baxar, gedər...***

Bu sözləri oxuyurlar, amma heç özləri də başa düşmülər ki, nə oxuyurlar... Əlli il bundan qabaq... (Gülür.) Əlli il nədir? Altmış ill!.. Yox bir, bir az da əvvəl!?. Onda heç bu royal yox idi...

Krantdan axan su get-gedə artır.

QADIN (*krantdan axan suya baxa-baxa*). Əlli il bundan qabaq... Yaxşı, altmış olsun... (*Gülür.*) Yaxşı da, səksən il!.. Səksən il bundan qabaq bir dəfə nənəmlə çaydan keçirdik. Bax, elə bu ayaqlarımın ucbatından büdrəyib üzü üstə suya yixildim. Əlimdə də bir nar variydi, elə böyüyüdü, az qala qarız boyda, özü də qıpqırmızı, su götürüb apardı... O narı bir də heç vaxt görmədim...

Qadın danışdıqca milləri qeyri-iradi sinəsinə sıxır, iplər dərtlər, abajur tərpənir və divardan asılmış, kətanları yavaş-yavaş söküldən o rəsmər ani olaraq ilgimin arxasından çıxaraq bir-birini əvəz edir: Bu - Məryəmin «Bəyaz vazada narlar»ıdır... Bu da - onun «Mavi fonda natürmort»udur... Bu - «Mavidə natürmort»... «Nar kompozisiyası»... «Natürmort»... «Narlar və limonlar»... «Üç nar»... «Narla vaza»...

QADIN. O narı bir də heç vaxt görmədim... Eh, başım o qədər çekib ki, mənim... Birdi, ikidi, beşdi, ondu bəyəm?.. Deməynən qurtarandı bəyəm?.. Hansını deyəsən?.. O nar da eləcə... Hərdən hiss eləyirdim ki, hardasa, yanımıdadı, lap yaxındadı, eləcə böyükdü, eləcə qıpqırmızıdı, - gözəl narıydı də... - amma ha baxırdım, görə bilmirdim...

Krantdan axan su artıq vedrəni doldurub və daşaraq, döşəməyə töküür.

QADIN. Bu da mənim nar dastanım... (*Barmağı ilə göstərir.*) Bu royal isə sonra gəldi... (*Bir neçə an gözlərini yumub, üzünü tavana tərəf qaldırır.*) Onda axşamlar gün batanda dənizə qırmızı zolaq düşürdü... (*Qeyri-iradi milləri sinəsinə sixir və gözləri də eləcə yumuludur.*)

Abajur tərpənməyə başlayır və Qadın danışdıqca Məryəmin divardan asılmış rəsmələri ilgimin altında çıxaraq ani olaraq bir-birini əvəz edir: «Dəniz. Gün batır»...

QADIN. (*Toxuya-toxuya eləcə xəyal aləmindədir.*) Bəs, günəşli gündəki dəniz?.. Bəs, gömgöy dənizdə üzən ağappaq gəmilər... Ağ yelkənli gəmilər... Qırmızı yelkənli gəmilər... Bəzən də qırmızı gəmilər qırmızı balıqlarla birgə üzürdü... Qırmızı balıqlar... Çil-çil balıqlar... Rəngbərəng balıqlar... Sonra gecə düşürdü... Bəzən dənizin başının üstünü buludlar alırdı... Bəzən də dənizdən sakit dünyada heç nə yox idi... Palmalar sahildən o sakin dənizə baxırdı...

Qadın danışa-danışa təhtəlşür olaraq milləri sinəsinə sixir, iplər isə dərtilir, abajur tərpənir və divardan asılmış o rəsmələr də eləcə ilgimin arxasından çıxır: «Günəşli bir gün. Dəniz»... «Qırmızı yelkənli gəmi»... «Yelkənli gəmi»... «Bəyaz gəmilər»... Sualtı dünya»... «Çil-çil balıqlar»... «İki balıq»... «Mərmərə dənizi»... «Mərmərə dənizində gecə»... «Dəniz. Buludlar»... «Üç palma ağacı»...

Və o rəsmələrin kətanları söküle-sökülə xeyli kiçilib.

QADIN (*gözlərini açıb bir müddət tavana baxır, sonra üzünü royala tərəf çevirir.*) Royal da o vaxt gəlmışdı...

Qadın ayağa qalxaraq milləri kürsünün üstünə qoyur və royala yaxınlaşaraq, iki əli ilə də güc verib, qapağı qaldırmağa çalışır.

Və royalın qapağı cirildaya-cirildaya, nəhayət ki, açılır.

QADIN. Gözəl günlər idi... Bax, bu do!.. (*Royalın dilini basır.*) Bu da, re!..

Notlar otaqda əks-səda ilə səslənir və hər dəfə səsləndikcə də, Məryəmin divardan asılmış rəsmələri, elə bil, diksinərək canlanır. Notlar səsləndikcə, sökülen kətanlardakı o rəsmələr yenə də ani olaraq ilgimin altında çıxır: bu - «Novruz»dur, bu - «Qırmızı lalələr»dir, bu - «Altun xoruz»dur, bu - «Yaz. Çəmənlilik»dir... «Portağallarla natürmort»... «Güllər, güllər, güllər»... «Qırmızı lalələr»... «Lalə buketi»...

Və notlar səslənib əks-səda verdikcə Məryəmin divardan asılmış o rəsmələri də eləcə, ani olaraq bir-bir ilgimin altında çıxır...

QADIN. Bu mi!.. Bu fa!.. Bu sol!..

Su krantdan yüksək təzyiqlə axmağa başlayır və vedrədə köpüklənə-köpüklənə döşəməyə tökülür.

QADIN (*döşəməyə tökülən suya baxa-baxa daha artıq bir ehtirasla*). Bu lya!.. Görürsən, kökdən düşməyib!.. Eşidirsən?.. Bax, bu da si!.. Gördün ki!..

Pauza.

Döşəməyə tökülən su, elə bil, notların əks-sədasını daha da artırıb və Qadın bir neçə an diqqətlə o əks-sədalara qulaq asır.

QADIN. Təkrar edim yenə? Hə? Bax, bu do!..

Notlar səsləndikcə Məryəmin rəsmələri yenə bir-bir iğlimin altından çıxıb, ani olaraq səlis görünür: «Qurama biçimində kompozisiya»... «Sadə fonda otaq küncü»... «Pəncərədə səhləb gülləri (orxideya)»... «Nəşəli buket»... «Memar Sinan buketi»... «Sarı gullər»...

Kətanlar isə gözgörəti sökürlür və artıq rəsmələrin də birinin az, birinin çox hissəsi, rəsmələrin ayrı-ayrı detalları sökülməyə başlayır.

QADIN (eyni ehtirasla). Bu re!.. Bu mi!.. Tər-təmizdi! Tər-təmiz!.. Bu fa!..

Pauza.

QADIN. Yaxşı, daha bəsdi!.. Bəhsə-bəhsə girmək vaxtı deyil. Yadındadı, bəzən də elə olurdu ki, bax, elə bu royalın sədaları altında, o gül-çiçəyin ətri içində yuxuya gedirdim?...

Məryəmin «Uyuyan gözəl»i ilgimin altından çıxır. «Uyuyan gözəl»in də bir hissəsi artıq sökülüb.

QADIN. Yadındadır?.. Hə? (Ciddiləşir.) Yaxşı!.. Həvəsdir, bəsdir!.. İşim-güçüm var!..

Qadın yenə güclə royalın qapağını örtür və yerinə qayıdarkən dolab güzgüsünün qarşısında dayanıb özünə baxır.

Sifətini bir az da güzgüyə yaxınlaşdıraraq bir müddət gözlerini güzgüyə zilləyir.

Krantdan axan su artıq döşəmənin üstünü bürüyüb və Qadının qaloşları suyun içindədir.

Qadın köhnə güzgüdə eləcə öz sifətinə baxır, sonra asta addımlarla gəlib qoltuqlu kürsünün yanında dayanır. Əlini abajurdan sallanıb səhərdən bəri toxuna-toxuna xeyli uzanmış o «nə isə»nin içində salır və içəridən onu səliqə ilə yuvarlaqlayır, sonra əvvəlki yerində oturur.

QADIN (milləri əlinə alıb toxuya-toxuya). Qoy axsın... Su yaranıb axmağa, göz yaranıb baxmağa... (Başını çevirib dolabın güzgüsünə tərəf baxır.) Hə, göz yaranıb baxmağa...

Qapı döyüür.

QADIN. Yenə? (Əsəbi.) Sən bilmirsən ki, açmayacağam?.. Niyə qoymur-san işimizi görək!.. Niyə qarınağrisına düşmüsən, hə?.. Niyə döyəcləyirsən qapını?.. Bilmirsən ki, açılmayacaq?..

Pauza.

Döşəmədə su artıq Qadının topuğunacan qalxıb, ayaqları suyun altında qalıb, ancaq o, bunun fərqində deyil.

QADIN (*sakitləşib*). Hardan bilsin... Onun bildiyi bir şey var?.. Yox e, lap yaxşı bilir!.. Min illərdi qapı döyür, bilmir? Bilir, amma neynəsin, yenə döyür... (*Gülümsəyir*.) Döysün də!.. (*Yenə başını çevirib dolabin güzgüsünə tərəf baxır və ani olaraq əl saxlayır, sonra təzədən toxumağına davam edir*.) Güzgündü də... Güzgü yalan danışmir...

Pauza.

Su şırhaşır axır.

QADIN. Onda bədənim balıq kimi idi... Hamar... Diri... Bir dəfə...

Kiçik pauza.

QADIN. Bir dəfə... (*Başını bulayaraq gülür*). Bir dəfə, əlli il bundan qabaq... Yaxşı də, yaxşı, olsun altmış il bunda qabaq... Lap yetmiş il... Bağımızda balaca hamamımız vardı, orda çımirdim. Bir də gördüm ki, qonşudakı oğlan dırmaşıb öz hasarlarının yanındakı qoz ağacına... Hasarları bizim hamamın böyründən keçirdi... Hə, dırmaşıb ordakı o qoz ağacına, boynunu uzadıb, udquna-udquna hamamın yuxarısındaki balaca gözlükden mənə baxır. Elə hırsım tutdu ki!.. Cin vurdur başıma! Amma... (*Gülür*.) Amma özümü o yerə qoydum ki, guya onu görmürəm... Həmişəkindən iki dəfə artıq çımdı... O alçağın acığına!.. (*Gülür*.) Alçaq niyə e?.. O əzabı ki, qoz ağacında udquna-udquna o çəkdi, qışqırıq salıb onu biyabır etsəydim, heç həmin əzəbin yüzdə birini də çəkməyəcəkdi!..

Qadının toxuduğu iplər dərtilərəq yenə abajuru tərpədir və işiq yenə divardan asılmış o rəsmilərin üzərində oynayır, yenə onları ani olaraq, ilgimin altından çıxarıır və bu dəfə - Məryəmin nyu səpkili rəsmiləridir və onların da kətanı adda-budda sökülüb: bu - «Gimnast qızlar»dır... Bu - «Martanın portreti»dır... Bu - «Doğu gözəli»dır... Beləcə, «Pəmbə qadın»... «Violençalı qız»... «Mavi fondaklı qızlar»... «Ud çalan qız»... «Çılpaq»...

QADIN. Ondan sonra görürdüm ki, gizlincə pusur məni, bütün işini-güçünü buraxıb, dəli-divanə olmuşdu... Haçan ki, çimmək üçün hamama girirdim, dırmaşırdı o qoz ağacına, mənə baxırdı... Guya ki, gizlincə... (*Gülür*.) Hava da ki, isti, elə olurdu bir gündə iki dəfə çımirdim, kefim istəyəndə lap üç dəfə çımirdim... O axmaq da yay qurtarır, biz şəhərə köçənə qədər ayaq üstə çöpə dönmüşdü... Gözlərinin altı da qapqara...

Krantın şırhaşır axan suyu otağı qoltuqlu kürsünün oturacağına qədər doldurub.

Qadın yenə dolabin güzgüsünə tərəf boylanır, elə bil ki, o güzgü Qadını özünə çekir, hiss olunur ki, Qadın o güzgüyü baxmaq istəmir, özü ilə mübarizə aparır, ancaq, nəhayətdə, milləri kürsünün qoltuğuna qoyaraq qalxıb, ayaqları ilə suyu şappıldada-şappıldada güzgünün qabağına gedir, sifətini güzgüyü yaxınlaşdırır baxır.

Pauza.

Qadın əyilərək bir ovuc su götürüb sifətinə vurur, sonra yenə bir ovuc, yenə bir ovuc və Qadının sifətindəki o ənlik-kırşan - aq, qara, qırmızı, mavi... rənglər sulanaraq sifətindən, boğazından, sinəsindən süzülüb, otağı basmış suyun üzərində bir-birinə qarışır.

Və güzgündən üz-gözünü qırış basmış yaşılı bir Qadın baxır.

Sonra, elə bil, birdən-birə taqətdən düşmüş o yaşılı Qadın suyun içində güclə addımlaya-addımlaya qoltuqlu kürsüyə yaxınlaşır.

Su artıq az qala kürsünün qoltuğuna çatıb.

Qadın yenə də əlini içində salıb, toxuduğu o «nə isə»ni içəridən yuvarlaqlayır.

Qapı döyüür.

Bu dəfə Qadın qapının döyülməsinin fərqinə varmir və toxuduğu o «nə isə»ni çöl tərəfdən də hamarlayır.

Bu «nə isə» get-gedə iri bir baramaya oxşayır.

Qadın milləri götürüb elə ayaq üstə toxumağa başlayır.

Otaqdakı su Qadının qarnınacan qalxıb.

QADIN. Su hər şeyi təmizləyir... (*Dolabın güzgüsünə tərəf baxır.*) Dünyada elə çirkəb yoxdur ki, su onu təmizləməsin... Amma mən də dünya görmüşəm ha!.. (*Gülümsəyir.*) Hər üzünü görmüşəm... Yaxsısı pisdən çox olub, pisi də yaxsılarından çox olub. Şair demişkən, qoca cadugərdir bu dünya, həmişə də cavənləq donunda!.. Baxırsan, dünyadı də, gözəl, göyçək, adamın tamahı düşür!.. Abırılı!.. Həyalı!.. Məsum!.. İncə!.. Nazənin!.. Amma, əslində, qoca cadugərdi!.. Qoca köpəkdi, dişlərini qıcıyıb mırıldayı!..

Pauza.

QADIN (*toxuya-toxuya*). Onda nə üçün hamı bu dünyaya tələsir? Nə üçün heç kim bu dünyadan doymur?

Qapı döyüür.

QADIN (*gülür*). Görürsən ki?..

Sürətlə otağı dolduran su Qadının sinəsinəcən qalxıb və o, əllərini yuxarı qaldırıb toxuyur.

QADIN (*toxuya-toxuya*). Qoca köpəkdi bu dünya? Onda nə üçün hamı bu dünyaya tələsir?.. Hə?.. Çünkü... çünkü bu dünya başdan-başa sırdır!.. Başdan-başa!.. Elə bilirik ki, nə görürükse, odur... Day demirik ki, gördükərimiz görmədiklərimizin yanında heç nədir!.. Mən guya hər şeyi bilirəm? Mən guya dünyanın hər üzünü görmüşəm? Bələdçiyyəm bu dünyaya müzeylərdəki bələdçilər kimi, hə? (*Gülür.*) Ay-hay!.. Əslində, mən... mən e-e-e... mən özüm də heç nə bilmirəm!.. Mən özüm də dünyanın işlərindən bixəberəm!.. Bilirsən niyə? Çünkü... (*Otaqdakı su daha onun çənəsinəcən qalxıb və ağızına girdiyi üçün finxıra-finxıra güclə danışır.*) Çünkü hər şey... hər şey sırrı-xudadır... Mənim... mənim üçün də sırrı-xudadır... Hamı üçün!.. İnsan... İnsan, guya, cəmi məxluqatın əşrəfidir? Olsun də!.. Amma insanın o rəngbərəng balıqlardan heç bir fərqi yoxdur, çünkü insanın da o sırrı-xudadan bildiyi bir şey yoxdu!..

Qadın əllərini başının üstünə qaldırıb sürelə son ilmələri toxuyur və o, tez-tələsik toxuduqca, baramaya bənzər o torbanın da ağızı bəzülür.

QADIN (*ağızına girən sudan boğula-boğula*). Çatdıracam!.. Çatdıracam!..

Su Qadının gözlərinəcən qalxıb və Qadın son ilmələri toxuyanda artıq su onu tamam basıb, görünən yalnız suyun üzərində sonuncu ilmələri vuran əllərdir.

Baramaya bənzər o torba tamam hazırlıdır.

Və o əllər də suyun içinde yox olur.

Millərdən qopmuş iplərin təsirilə abajur yellənir, yenə də işiq divardan asılmış o rəsmələrin üzərində oynayaraq, onları bir-bir ani olaraq ilgimin altın-dan çıxarır və bu dəfə Məryəmin tamamilə başqa səpgili - mücərrəd rəsm-ləri bir-birini əvəz edir: «Əski məktublar»... «Əski şəhər»... «Ələddin»... «Gezi»... «Uzay»... «Qırmızı nehir»... «Mavi fonda kompozisiya»... «Mavi beyaz tonlarında»... «Fırtınada dəniz»... «Miro stilində Ditrik»... «Mavi, qırmızı, yaşlı kompozisiya»... «Pikasso ya ithaf»... «Bakıda gecə»...

Və bu rəsmələrin kətanı söküller, dağılır...

Və bu dəm qapı otağa dolmuş suyun təzyiqinə dözməyib, birdən-birə açılır.

Su o qapıdan sel kimi axıb gedir.

Və bu sel, elə bil, özü ilə bərabər, bizi də o otaqdan çıxartdı.

O otaq olan binanı indi biz eşikdən görürük: çöllü-biyabanda Nuh əyyamından qalmış tək, kiçik, köhnə bir binadır və qapıdan axan o selin suyu Qadının sıfətindən süzülüb tökülen ənlik-kirşanın rəngləri ilə rəngbərəngdir.

Sel bütün ətrafa yayılır, otu-ələfi, gül-çiçəyi o ənlik-kirşanın rənglərinə boyayırlar...

Sel bitib, su ətrafa yayılıb və təzə-tər, rəngbərəng gül-çiçəkli o çöl tam bir rahatlıq içindədir.

O otaq isə tamam boşalıb.

Otaqdakı o yeganə elektrik lapması da yavaş-yavaş sönür.

Daha krantdan su axmir.

Alaqqaranlıq otaq tam sükut içindədir.

Hər şey əvvəlkötək öz yerindədir, təkcə divarlardakı çərçivələrin içi bomboşdur.

O yaş qoltuqlu kürsüdə də daha heç kim oturmayıb.

Abajurdan asılmış o baramayabənzər torbanın içində nəsə tərpənməyə, hərəkət etməyə başlayır.

Torbanın içindəki o tərpəniş, hərəkət get-gedə artır.

Torba dərtlaraq aşağı enir.

Və alaqqaranlıq otaqda, cüçə dimdiyi ilə yumurtanı deşib çıxan kimi, o torbanın da içindən iki xirdaca əl pırtlayaraq torbanı dərtişdirmağa başlayır və nəhayətdə özünə yer açıb balaca, çılpaq bir qız baramayabənzər o torbadan eşiyyə çıxır.

O balaca qız bir müddət yerindən tərpənmir, sonra dolabın güzgüsünə yaxınlaşır və güzgü ilə üzbez dayanır.

Bu zaman hələ də üzərindən su süzülən o güzgüdə Məryəmin sıfətini görürük.

Sonra o güzgü sürətlə uzaqlaşır.

Və o boş çərçivələrdən birinin içində yalnız bir cümləlik titr yazılır:

**FİLMİN QURULUŞÇU RƏSSAMI
MƏRYƏM ƏLƏKBƏRLİDİR**

İKİNCİ HİSSƏ: MƏRYƏM

(GERÇƏK)

İŞTIRAK EDİRLƏR:

1. *Məryəm*
2. *Aktrisa - Qadın roluunun ifaçısı*
3. *Quruluşçu rejissorlar*
4. *Ssenari müəllifi*
5. *Və yeri düşdükcə, yaradıcı kollektivin digər üzvləri*

ZAMAN - 2013-cü il

MƏKAN - Qrim otağı, küçə, dükan, emalatxana, Luvr, təbiət, sərgi salonu və s.

1.

Qrim otağı.

Məryəm, aktrisa, rejissorlar, ssenari müəllifi.

Hər təref Məryəmin çəkdiyi qadın portretləridir: o portretlər divara söykənib, stolun, stulun, hətta döşəmənin üstündədir.

Bu portretlərin bir qismini biz birinci hissədə görmüşük, bir qismi isə təzədir.

Qadını oynayan aktrisa trilyajın qarşısında oturub və üzünə qrim çəkir.

Məryəm müdaxilə edir, hansısa rəngləri göstərir, rejissorlar, ssenari müəllifi nəsə deyirlər, Məryəmin hansısa işini götürüb, hansı cizginisə göstərilərlər, Məryəm, görünür, onlarla razılışmayaraq, başqa bir işini götürüb, oradakı cizgini göstərir, aktrisa hansı rənglə bağlısa mübahisə edir və s. Bir sözlə, canlı yaradıcılıq prosesi gedir.

Rejissorlardan biri yerdən Məryəmin çəkdiyi qadın portretlərindən birini götürüb nəsə deyir.

Hamı o portretə baxır və biz də o portreti ekran boyu görürük.

Və aktrisa da o portretə baxa-baxa qrimlənir və qrimləndikcə də trilyajın güzgüsündən artıq qrimlənən aktrisa yox, filmdəki... Qadın bizə baxmağa başlayır...

2.

Moskva. Sərgi salonu.

Məryəm və tamaşaçılar.

İndicə gördüyüümüz portret sərgi salonunda asılıb.

Məryəmin Paris sərgisindən sənədli kadrları görürük, Məryəmi təbrik edirlər, tamaşaçılardan kimlərsə nəsə danışır...

3.

*Küçə. Rəssamlıq dükani.
Məryəm və küçədəki yad insanlar, satıcı, alıcılar.*

Böyük şəhərlərdən (Bakı, yaxud Paris, İstanbul) birində izdihamlı bir küçə.

Ora-bura tələsən insanlar, səs-küylə gedib-gələn maşınlar, avtobuslar. Cürbəcür dükan vitrinləri.

Bura isə rəssamlıq ləvazimatları dükanıdır.

Məryəm də alıcıların arasındadır, rəngləri seçir, fırçaları yoxlayır, başqa ləvazimatlar alır.

Məryəm dükandan çıxır və əlindəki bağlama ilə küçədəki qəlebəlikdə gözdən itir.

4.

*Emalatxana.
Məryəm və filmin yaradıcı kollektivi.*

Məryəmin müxtəlif işləri divardan asılıb, yerdən nəyəsə söykənib, bir künclə üst-üstə yiğilib və s.

Bu işlərin də arasında bize tanışları da var, tanış olmayanları da.

Məryəm filmdəki kranti çəkir.

Yenə yaradıcı bir atmosferdir: Məryəm hansı detalısa pozub yenidən çəkir, rejissor nəyisə ssenari müəllifinə göstərir, ssenari müəllifi döşəməyə sərilmüş kətanın möhkəmliyini yoxlayıb nəsə deyir, qrimsiz aktrisa gülür və s.

Bütün ekran boyu Məryəmin çəkdiyi o rəsmə - divardan paslanmış trubası çıxmış kranta baxırıq və birdən birinci hissədə suyun vedrədə danqıldayaraq damcı-damcı axmağa başladığı epizodu görürük...

5.

*Dəniz kənarı.
Məryəm.*

Və Məryəm açıq pəncərədən dənizə baxır.

Və biz bir-bir Məryəmin dəniz mövzusunda rəsmlərinə baxırıq.

Bu rəsmlərin bəzisini biz artıq filmdə görmüşük.

Məryəm pəncərədən dənizə baxır və bütün ekran boyu onun dəniz mövzusunda işləri, rəngbərəng balıqları, gəmiləri, sualtı dünyası, «Gözəl səkkiz ayaqlı ilbiz»i bir-birini əvəz edir...

6.

*Paris.
Məryəm.*

Bütün ekran boyu Məryəmin «Axşamçağı Eyfel qülləsi» rəsmini görürük. Sonra «Günəş doğuşunda Eyfel qülləsi» əvvəlki rəsmi əvəz edir.

Sonra Məryəmin Eyfel qülləsini çəkdiyi üçüncü bir şəkil.

Sonra isə Parisdə Eyfel qülləsinin özünü görürük.

Eyfel qülləsinin qarşısındaki meydança qələbelikdir: şəkil çəkdirən turistlər, xirdavat satan küçə alverçiləri, gəzməyə çıxmış insanlar...

Və Məryəm Eyfel qülləsinin qarşısındaki həmin meydançada, skamyada oturub qülləyə baxa-baxa ləzzətlə dondurma yeyir.

7.

Çəkiliş pavilyonu.

Məryəm və yaradıcı kollektiv.

Çəkiliş pavilyonunda dekorasiyalar düzülür.

Məryəm, rejissorlar, ssenari müəllifi, aktrisa, yaradıcı kollektivin başqa üzvləri otağın orasını-burasını göstərə-göstərə təklif verirlər, müzakirə edirlər, kamerası qururlar, kimsə, görünür, zarafat edir, gülüşürərlər, başqa birisi nə isə deyir və s.

Divarlara Məryəmin rəsmələrini asırlar.

Və kamerası bu rəsmələrdən birinin üzərində dayanır.

O rəsmi bütün ekran boyu görürük...

8.

İstanbul.

Sərgi salonu.

Və həmin rəsmi bu dəfə biz Məryəmin İstanbuldakı fərdi sərgisində görürük.

İstanbul sərgisinin sənədli kadrları.

Sonra gerçək İstanbul mənzərələrini və Məryəmin bu mənzərələr mövzusunda çəkdiyi rəsmələri görürük.

9.

Çəkiliş pavilyonu.

Məryəm və yaradıcı kollektiv.

Yenə birinci filmin çəkilişi ilə bağlı yaradıcı atmosferdir.

Məryəm, rejissorlar, ssenari müəllifi, aktrisa, yaradıcı kollektivin başqa üzvləri yenə kamerası qururlar, nələrisə müzakirə edirlər və s.

Rejissorlardan biri çantasından disk çıkarır və nəsə deyərək dividiyə salır.

Həmi televizorun qarşısına yiğilir.

Məryəmlə bağlı üç-dörd dəqiqəlik bir videosüjetdir.

Məryəm qardaşı Cavid və Cavidin kiçik oğlu Səidlə bir yerdədir.

Məryəm balaca Səidlə məzələnir, oynayır və bu, şübhəsiz ki, Məryəm üçün həyatın ən gözəl məqamlarından biridir.

Və videosüjetə baxan Məryəm də ekranda görünən, balaca Səidlə məzələnən Məryəm kimi sevinc içindədir.

Məryəm barmağı ilə ekrandakı balacını göstərərək yaradıcı heyətə nələrsə deyir və Məryəm istəyir ki, bütün insanlar o balacını onun kimi sevsinlər.

Videosüjet davam edir: Məryəm yerə sərdiyi kətanda rəsm çəkir.

Ciddi bir yaradıcılıq prosesi gedir.

Və birdən o balaca uşaq, əlində oyuncaqlar, qaşa-qşa otağa daxil olur.

Videoya baxan Məryəm də ekranda göstərilən anları xatırlayaraq sevincə gülür.

Videosüjet davam edir...

10.

*Paris. Rəssamlıq məktəbi.
Məryəm və tələbələr, müəllimlər.*

Sinif-emalatxanada tələbələr naturadan nəsə çekirlər.

Məryəm də tələbələrin arasındadır və biz onun yaradıcılıq prosesini diqqətlə izləyirik: natura - Məryəmin rəsm çəkən əlləri - və bütün ekran boyu ancaq Məryəmin gözləri...

11.

*Paris. Luvr.
Məryəm və tamaşaçılar.*

Və Məryəmin gözlərini Cokondanın gözləri əvəz edir, biz bütün ekran boyu Cokondanın gözlərini görürük.

Sonra bütöv «Monna Liza».

Həmişəki kimi, «Monna Liza»nın qarşısında bir topa tamaşaçı dayanıb.

Məryəm də onların arasındadır və onun bütün fikri-zikri o portretdədir, gözləri ilə o portretdəki bütün detalları bir-bir öyrənir.

Bu, artıq tamam başqa bir Məryəmdir - ciddi, fikirli, düşüncələr içində...

12.

*Çekiliş pavilyonu.
Məryəm və yaradıcı kollektiv.*

Filmdə gördüyüümüz otaq, gördüyüümüz əşyalar, gördüyüümüz krant və vedrə - bir sözlə, hər şey filmdəkinin eynidir.

Görünür, yalnız dolabın güzgüsü hələ istənilən şəkildə deyil.

Rejissorlardan biri əlindəki alətlə güzgünün arxasını adda-budda qaşıyır, sonra hamı - Məryəm, qırımsız aktrisa, rejissorlar birlikdə güzgüyə baxır, müzakirə edir, təklif verirlər: orasını da bir az qaşıməq lazımdır, bu tərəfini də bir az...

Və biz artıq onarı yox, onların danışqları fonunda Məryəmin divardan asılmış rəsmlərini bir-bir görürük.

Sonra sükut çökür.

Sonra dolabın güzgüsünü eynilə filmdə olduğu kimi görürük.

Sonra yavaş-yavaş yaxınlaşaraq, kimsə o güzgündə görünməyə başlayır.

O görüntü get-gedə aydınlaşır.

Və filmdəki qrimli Qadın yenə bütün ekran boyu güzgündən bizə baxır.

QEYD:

- Ssenaridəki şəkillərin adları Məryəmin 2012-ci ildə nəşr edilmiş «Renklerin rəqsı (dansı)» albomundan götürülmüşdür.

◆ P o e z i y a



Kəmaləddin QƏDİM

APAR, SAXLA DƏRDİMİ

Söylə, səndən gizlədim
Hansi haqla dərdimi;
Dos-doğmaca balandı,
Öp, qucaqla dərdimi.

Sına, gəl, sən də sına,
Mən çox yandım uğruna.
Əzizlə, bas bağırna,
Oxşa, ağla dərdimi.

Aramızdan su keçib,
Günahını yu, keçib.
Boyumu boyu keçib,
Gəl, ölç dağla dərdimi.

Bir az qəlbin yuxalsın,
Bir az qayğıın çoxalsın.
Bir az da səndə qalsın,
Apar, saxla dərdimi...

ƏLİMDƏN YAXINI YOX

Səmtim, yönüm hayana,
Yolum hara, bilirəm.
Çiyinlərimdən yaxın
Başım gora, bilirəm.

Yaman çəkir uzaqlar,
Ağlımı alıb gedir.
Günlər, aylar ağzımın
Tamını çalıb gedir.

Gözlərim həsrətlə tən,
Təşnədi ki can yana.
Könlüm dərddən, qubardan,
Dilim duadan yana.

Qoynumda isidirəm,
Dolanıram başına;
Əlimdən yaxını yox
Gözlərimin yaşına...

DƏRD BİLİR, QƏM BİLİR MƏNİ

Azı özündən az sayır,
Kəmi də kəm bilir məni.
Bütövə bütövəm, bəlli,
Cəm görüb, cəm bilir məni.

Altmışına yetdim, dədə,
Günahkaram, haqqam nədə?
Bilməsin, kim bilməsə də
Dərd bilir, qəm bilir məni.

Mən damı, qəbri özünnən,
Hesabı, cəbri özünnən.
Daşlaşmış səbri özünnən
Daha möhkəm bilir məni.

Nə qapılar qıflanır,
Nə rəqəmlər sıfırlanır...
Dünya başıma firlanır,
Baxan da dəm bilir məni...

MƏNƏ DƏ VƏTƏN VERİN

Mənə də Vətən verin,
Bir vaxtlar mənim idi.
Ağrısı, acısıyla
Mənim Vətənim idi...

Məğlubu da mən idim
Bir vaxt Çaldıranda, mən.

Üçrəngli bayrağını
İlk kəz aldıran da mən.

Çəkilin qarşısından
Bir yol üzümü görsün.
Uman yerim deyilmi,
Umu-küsümü görsün.

Qoy göstərim bir az da
Kim sevir, kim, nə boyda...
Göstərim nə boydadi
Ona sevgim, nə boyda...

Addımbaşı düşməyə
Tələ, tor yerimdəmi?
Yoxmu yaşama haqqım,
Təkcə gor yerimdəmi?

Atəşinə tutuşub,
Oduna qalanmağa
Mənə də Vətən verin,
Başına dolanmağa.

Bir küncdə xəyalını
Qurmağa yer tapmırıam.
Sahibi, yiyesi var,
Durmağa yer tapmırıam.

Bir az imkanım olsun
Daş üstdə daş qoymaşa.
Mənə də Vətən verin
Uğruna baş qoymaşa...

HA YU BU QARA BƏXTİ...

Nə arannan dağ çıxar,
Nə də dağ aran deyil.
Arandakı yaralar
Dağda sağalan deyil.

Sev, sevələ, öy, sözün
Bəyliyini bəy sözün.
Az başına döy sözün,
Dəfin, nağaran deyil.

Dərdin-qəmin yaşıdın,
Bu vaxtacan daşıdın.
Nə sinən dağ başdı,
Nə qəlb mağaran deyil.

Gətirdin hara bəxti,
Bu yarım, para bəxti.
Ha yu bu qara bəxti,
Ha yu, ağaran deyil...

GERİ QAYITMAĞA ÜZÜN OLMAYA

Dərd odu səssizcə çıxıb gedəsən
Ardınca bir yolun, izin olmaya.
Adın çəkilməyə adlar içində,
Ortada söhbətin, sözün olmaya.

Görəsən tək budu qalan əlində;
Əlin bəlandadı, bəlan əlində.
Baş alıb qaçasan yalan əlindən,
Tutmağa bir doğrun, düzün olmaya.

Ha dönüb, durasan haqqa tapınıb,
Püləyə bir ucdn efir gapını.
Döyməkdən sindirə LAZIM qapını,
Açmağa ixtiyar, izn olmaya.

Bir gün də ölüsən, bu dərd-sər ilə
Dözüb, yol getməyə səbrin gor ilə:
Dünyaya qayitmaq əmrin verilə,
Geri qayitmağa üzün olmaya...

TƏKRAR YAŞAMAQ OLMUR

Öz sirrimdi, öz evim,
Nə ev, nə sərr dəyişmir.
Tez-tez soruşma, kefim
Saatdəbir dəyişmir.

Bu gün də dünən kimi,
Nə var dünəndən ötə?
Sabah da,bax,beləcə
Gəlib, sovuşar, ötər...

Səhər səhərin eyni,
Axşam axşamın eyni.
Mən o həmin pərvanə,
Şam da o şamın eyni.

Hər gün təkrardı bir az,
Bu da bir cürə yolmu?
Təkrarıyam özümün,
Təkrar yaşamaq olmur...

KİMƏSƏ KÖLGƏM DÜŞƏCƏK

Ha çək bu görkəmdə məni,
Ha çək, bu görkəm düşəcək;
Sən təbəssüm çəkəcəksən,
Yerinə dərd-qəm düşəcək.

Başa duman, çən qonacaq,
Saça ağ-ağ dən qonacaq.
Kirpiyimdə yaş donacaq,
Gözlərimdə nəm düşəcək.

Mən dərbədər, para-parə,
Mən hara, bu şəkil hara...
Çəkmə, yenə günüm qara,
Bəxtim yenə kəm düşəcək.

Ya dəymə gerçək yerimə,
Ya bir ağaç ək yerimə.
Bir başdaşı çək yerimə,
Kiməsə kölgəm düşəcək...

ŞUŞA GEDƏNDƏN GEDƏNƏM...

Çox da səil-sərgərdanam,
Səfə, düzümə gəlmirəm;
Qalxıb uca görünürəm,
Enib dizimə gəlmirəm.

Ovutmur nə sirsə məni,
Nə məscid, nə kilsə məni.
Ya çözəmmir kimsə məni,
Ya mən çözümə gəlmirəm.

Saxlasam da azda, kəmdə,
Özümü bu dərddə, qəmdə.
Gündə min yol incitsəm də,
Bir yol özümə gəlmirəm.

Ruham, bədəndən gedənəm,
Bu candan, təndən gedənəm.
Şuşa gedəndən gedənəm,
Hələ özümə gəlmirəm...

BU DƏRD - VƏTƏNDİ

Nə səsim yetişir, nə əlim çatır,
Bu necə var-dövlət, sərvət vətəndi?
Sərhəddən başlayır vətən deyirlər,
Qarşısında bu boyda "sərhəd"- vətəndi...

Bir borcu ödəmir fikir boşuna,
Niyyət boşunadı, zikr boşuna.
Yaxır əkməyinə, çəkir başına,
Çoxuna bal vətən, şərbət vətəndi.

Haqq üçün, haqq deyə baş tutmur davam,
Şuşasız, Laçinsiz çatışmır havam.
Durum necə deyim Göycə, İrəvan,
Borçalı vətəndi, Dərbənd vətəndi?..

Qurani bəllidi, tikəni bəlli,
Kimlərin əlində sükanı, bəlli.
Vətəndi bir qara tikanı, bəlli,
Ya köntöy bir daşı tərpət, vətəndi...

Başında sis, duman, çən qəribəm mən,
Yüz-yüz qəribinə tən qəribəm mən.
Bilirəm bir azca mən qəribəm, mən,
Bir az da bu vətən qürbət vətəndi.

İstəsəm yolumu seçib gedərdim,
Yanından səssizcə keçib gedərdim.
Bu dərddən biryolluq köçüb gedərdim,
Gedə də bilmirəm, bu dərd - Vətəndi...

MƏN SƏNİN YANINA QAYIDACAĞAM...

Bilməm, günümü keçər, aymı sovuşar,
Az qalıb, a yurdum, yuvam, qovuşaq.
Bir az dəli-dolu, nadinc, kür uşaq
Ata kötüyinə qayıdan kimi
Mən sənin yanına qayıdacağam...

Gözləyir, hələ də gözləyir məni,
Pəncərəm önündə solan səməni.
Gündə dörd dolanıb çölü, çəməni
Arı pətəyinə qayıdan kimi
Mən sənin yanına qayıdacağam...

Çatmadım bu il də güllü yazına,
Neçə şənliyinə, neçə yasına.
Bir bala qaranquş öz yuvasına,
Çoban tütəyinə qayıdan kimi
Mən sənin yanına qayıdacağam...

Yetəcək əlinə nə xoş, əllərim,
İllər həsrətlisi, naxoş əllərim.

Hər yandan üzülən bomboş əllərim
 Tanrı ətəyinə qayıdan kimi
 Mən sənin yanına qayıdacağam...

YAŞAYA BİLƏSƏN...

Ha gözlə, bu haqqın arxası gələ,
 Ha gözlə, dadına bu gələn çata...
 Təzədən quruyan arxa su gələ,
 Dərə duman görə, dağa çən çata...

Görəsən başını qovğasız, qalsız,
 Deyəsən, sözün də keçə saqqalsız.
 Olmayı olmaya meşə çaqqalsız,
 Qurda yem tapıla, quşa dən çata...

Saya yerindəcə kəmin kəm kimi,
 Bir gün çəkilməyə qəmin qəm kimi.
 Od tutub yanasan lap Kərəm kimi,
 Nə Əslin yetişə, nə Lələn çata...

Şuşadan bir külək əsə xətirə,
 Tuta, yeri-göyü tuta ətirə.
 Özüylə bir azca torpaq gətirə,
 Basasan ürəkdə görsənən çata...

Bu son şərqi, bu da tənha, qu canın,
 Yarı torpaq canın, yarı su canın.
 Allahın verdiyi ömür bu, canım,
 Yaşaya biləsən, hövsələn çata...

OXULARIN NƏZƏRİNƏ!

2020-ci İL ÜÇÜN

“AZƏRBAYCAN”

jurnalına abunə yazılışı başlamışdır.

“AZƏRBAYCAN”

jurnalının bir nüsxəsinin qiyməti 1 manat 50 qəpik,

illik abunə qiyməti 18 manatdır.

İNDEKS: 76300



Oyyub PASA

SARILA-SARILA

Yalqız gördüm bənövşəni,
Qaldım qırıla-qırıla.
Baxışından Yaz ləzzəti
Aldım, vurula-vurula.

Salamladım ilk baharı,
Dərdim, qəmim oldu yarı,
Bu sinəmə quzey qarı
Hopdu sorula-sorula.

Binələrə köçüb ellər,
Yamaclarda açıb güllər,
Dərələrdən gələn sellər
Axır, durula-durula.

Şimşek çaxdı, qopdu tufan,
Təhlükədir burda hər an,
Sürüsünü yığdı çoban,
Bağrı yarla-yarla.

Axşam olur, günəş yaxır,
Arxaclarla gəlir naxır,
Dəyələrdən tüstü çıxır,
Göyə burula-burula.

Hamı dolur dəyəsinə,
İt şirvanır iyiyəsinə,
Nənəm baxır düyəsinə,
Gözü yorula-yorula...

Vurğunam dağ havasına,
Gül-çiçəkli libasına,
Paşa yata, sonasına
Gecə sarıla-sarıla.

HARDASAN

Açılan sabahım, ey sökülen dan,
Ey gülü, çiçəyi bizə oxşayan,
Babamın, nənəmin ruhu yaşayan,
Marlaca, Naltökən dağı, hardasan?

"Darlığı" keçəndə Göyçəyə sarı,
"Alviz"in başında xarlayan qarı,
Elimin, obamın o şah vüqarı,
Dediyi bayatı, ağı, hardasan?

Düşmənin fitnəsi, əməli oyun,
Köckünün, qaçqının dərdini duyun...
Gülülün qoynunda elimin, soyun,
O qəmli, kədərli çağrı, hardasan?

Gəzməyə gedərdik Göyçə gölüne,
Dədə Ələsgərin ulu elinə,
Ağbulaq, Ardanış, Şorca, Cilinə,
O elin bostanı, bağı, hardasan?

Şış qaya, Kəsəmən, ulu Kəlbəcər,
Hani Qaçaq Kərəm, Nəbi, xan Həcər,
Pəri bulağından indi kim içər?..
Paşanın həsrəti, dağı, hardasan?

GÖZƏ BAX, GÖZƏ

Yolun kənarında, Gəncə çölündə,
Laləli, çiçəkli düzə bax, düzə.
Ağ libas geyinib gəzən gözəldə
O lalə yanağı, üzə bax, üzə!

Məni məftun etdi o ay camalı,
Ətirli buxağı, yanağı, xalı,
Görəndə unutdum eli, mahalı,
Sinəmə od salan gözə bax, gözə!

Yerişi, duruşu camalı aldı,
Könlümün sazını köklədi, çaldı,
Paşanı sağalmaz dərdlərə saldı...
Qəlbimin dediyi sözə bax, bax!



Kamil ƏFSƏROĞLU

YUXU*



◆ *Roman*

Qaraş dayı deyirdi sərhədçilər dəstəsinin qonşu Hadrut rayonuna köçürülməsi elə-belə məsələ deyil, bu işdə ermənilərin əli var. Stalinin, Mir Cəfər Bağırovun vaxtında belə iş tutmağa ürək eləməzdilər. Moskvada erməni generallar çoxdu, hələ marşalları da var. Mikoyan da ki ölkəni idarə edənlərdən biridi, onun sözünün qabağına kim söz çıxardacaqdı? Əllərinə girəvə keçdi, qarışılıqlıdan istifadə elədilər, yoxsa sərhədçilər niyə köçməliyidilər, Hadrut hardadı, sərhəd harda?.. Poqranotryad otuz ildən çoxdu burdaydı, indi noldu, buralar işə yaramadı?.. Qonşular Qaraş dayının dediklərinə haqq qazandırır, deyirdilər erməni bicdi, nə elədiyini yaxşı bilir.

Dəstənin köçməyi elə ilk gündən özünü göstərdi. Küçə-bazarda qol-qola gəzişən rus ər-arvad cütləri daha gözə dəymirdi. Daha klubun uzunsov zalında rus qadınlarından yayılan «Krasnaya Moskva» ətrinin qoxusu gəlmirdi. Kino başlayanacaq tez-tez qanrlıb arxaya baxır, elə bilirdim, bax indicə qapı açılacaq, əvvəllər olduğu kimi, yenə də sərhədçi zabitlər öz həyat yoldaşlarıyla keçib sırayla oturacaq və yenə zalı o xoş ətir qoxusu bürüyəcək.

Sərhədçilərin yoxluğuya barişa bilmirdik və sərhədçi oyunu hələ də ən çox sevdiyimiz əyləncəydi. Soldatların bizi bağışladıqları yaşılı paqonları, qırmızı ulduz nişanını yenə də həvəslə daşıyırdıq. Məhəllənin köpəyi Sarıbaş sərhədçi ovçarkasına tay olmasa da, yenə oyunumuzun daimi iştirakçısıydı. Bu əfəl itin ipini dartır, «Sarıbaş, işi, işi» (red. Axtar, axtar!) deyib əmr versək də, köpək öz bildiyini eləyir, «casus» tutmaq yerinə durub milçək qapırdı. Rus dilində verdiyimiz əmri, əlbət, it ağılıyla belə qanıb-qandırıldı. Köpəyin başındakı iri xal qarayıdı, onu niyə Sarıbaş çağırırdıq, baş açmirdim. Düyanın ən bivec iti idi, gün axşamacan başını atıb yatırdı, həyətə gələn qıraq adamlara belə hürmürdü, deyirdin bəs laldi. Əvvəllər, kefinin zay vaxtına düşəndə binanın arxasına adlayar, keşikdə dayanmış sərhədçinin yanındakı ovçarkaya sarı bir-iki ağız hafildayardı. Onun hafiltisi it dilində nə demək idi-sə, Alma adlı sərhədçi itini özündən çıxarardı. Xaltası sərhədçinin əlində olmasaydı, cumardı yerli itə. Əsgərin əmrinə itaət edib səsini udar, acığını mi-

* Əvvəli ötən sayımızda

rıldamaqla soyudardı. Rus köpəyinin Saribaşa qicanmağı Qaraş dayının pişinə gələrdi. «Yersiz gəldi, yerli, qaç, burda deyiblər e...», - deyib söylənərdi.

Almayla bağlı bir əhvalat da yadımdan çıxmır. Sərhədçilər dəstəsi hələ köcməmişdi. Böyüklərdən eşitmışdik ki, əlisilahlı soldatın itlə keşik çəkdiyi yeraltı qazma anbardı. Nə anbarı olduğu bizə maraqlı deyildi, maraqlı olan keşikdə dayanan əsgərin ciyindən asdıgi girdə daraqlı avtomat və yanındakı ovçarkaydı. Eynən «Dağlarda zastava» filmindəki kimiydi, hətta elə bilirdik ki, o kinodakılar bizim qəsəbədəki dəstənin sərhədçiləridi. Avtomat neçə patron tutur, ovçarka adam kimi dil bilir, casus yaxalayıır - danışığımız, bəhsimiz ancaq bu barədəydi. Aralıdan köpəyi səsləməkdən də həzz alırdıq. «Alma, işi!», - deyib sərhədçiləri yamsılayırdıq.

Yolun qıraqında komlaşmışdıq, beş-altı uşaq idik. Səs-küy salmağımız yaxındakı keşikçini və ovçarka Almani cana yimişdi. Alma gözünü bizə dikib acıqlı-acıqlı zingildəyirdi, qapağan itə oxşayırdı. Aramızda yaşca bizdən böyük uşاقlar da vardı. Sərxanın yenə təbi gəlmüşdi, oxumağına ara vermirdi:

*Cavan aşiq, çal, əllərin var olsun,
Ürək açan əməllərin yar olsun...*

Keşikçi əsgər «ey, konçat pet djavan aşık» deyib əmr etsə də, Sərxan ona məhəl qoymurdu. Əsgər bir də səsini qaldıranda, kimsə ona sarı daş atdı. Keşikçinin «Alma, fas» deməyi ilə iti açıb buraxmayı bir oldu. Kluba sarı götürüldük. Alma balacaların yanından güllə təki ötüb, böyüklərin dalınca düşdü. Klubun qapısı ağızında Sərxanı haqladı, şalvarından yapışib onu yerə yıxdı. Əsgər özünü yetirib köpəyin xaltasını dardı. Sərxanın hali özündə deyildi, üzünün qanı qaçmışdı, uzandığı yerdəcə tir-tir titrəyirdi. Alma isə təhlükeli bir casus yaxalayıbmış kimi dartinir, acıqlı-acıqlı mırıldayırdı.

O əhvalatdan hər kəs payını götürdü, Sərxansa bir müddət mahni oxumadı, daha doğrusu, oxuya bilmədi, sarsıntı keçirdiyindən, danışanda kəkələyirdi.

Sərhədçilər köçəndən sonra Saribaşın da qırımı dəyişmiş, elə bil dili batmışdı. Əvvəller yalandan da olsa, hərdən Almaya qicanar, hürərdi. İndi it o vərdişini də yadırğamışdı. İşinin adı gecə-gündüz böyrünü yerə verib yatmaq idi. İtin şirin yuxusuna həsəd aparanlar olsa da, bunu yalnız Qaraş dayı diliñə gətirirdi. Deyirdi Allahın elə tərs işləri-işdəkləri var, baş açmaq olmur, şirin yuxunu adama verməkdən, itə verir. It də bir it ola, barı...

* * *

Hər bazar günü Pavel adlı serjant bizim qəsəbəyə gəlirdi. Onu əzəldən tanıyırdıq və gəlişinə elə sevinirdik ki... Yaşıl paqonlu gənc sərhədçinin qabağına qaçırdıq. Pavel əlini gicgahına aparıb bizi salamlayıır və biz də onun hərəkətlərini yamsılayır, hərbçisayaq salam verirdik. Qəlbimdə bir ümid qıgilcımı işarirdi, elə bilirdim günün birində Pavel tək gəlməyəcək, sərhədçilər dəstəsi də ona qoşulub öz köhnə məkanına-məskəninə qayıdacaq və yenə səhərlər bizi yuxudan əsgər çəkmələrinin səsi oyadacaq, yenə axşamlar sərhədçilərin gitarada çalıb-oxuduqları həzin nəğmə qaranlığın bağrında ahəstə-ahəstə yayılacaq:

*Poqraničnaya reçuşka v noçnoy tişine,
Jurçaya ryadom, uxodit v dal...*

Pavelin gəlisiinin səbəbi heç kəsdən ötrü sırr deyildi, Tamara adlı bir qız vurulmuşdu. Tamara qamətli, gözəl-göyçək qız idi. Orta məktəbi təzə bitirmişdi. Hansısa idarədə işləyirdi. Yolu bizim məhəllədən düşürdü. Bu qızı görəndə oyunumuza ara verir, durub onun yerişini seyr eləyiirdik. Elə bil yerimir, bir əlcim bəyaz bulud təki havadaca süzürdü. Ta döngəni burulub, gözdən itənəcən uşaq heyranlığıyla onun dalınca baxırdıq.

Tamaragilin evi keçmiş hərbi hissənin barisından o üzdəydi. O vaxtlar qızın adını atasıyla dostluq edən sərhədçilər dəstəsinin rəisi qoymuşdu.

Gənclərin sevgisi hələ sərhədçilər dəstəsi burada olanda başlamışdı. Qızın valideynləri bu izdivaca razılıq verməsələr də, sevgililər qərarlıydılar, istəklərindən dönmürdülər. Axırda məsələ şışib böyüdü. Sərhədçilər dəstəsinin rəisi özü işə qarışdı, Hadrutdan gəlib rayon rəhbərliyi ilə ciddi danışdı. Dedi məsələ həll olunmasa, Moskva işə qarışacaq, bu məsələyə görə yalnız qızın valideynləri yox, yerli hakimiyyət orqanlarının rəhbərliyi, şəxsən rayon partiya komitəsinin birinci katibi cavab verməli olacaq. O vaxtlar bu çox ağır ittiham sayılırdı.

İclas çağırıldı, Tamaranın atasını partiyaçıya yaraşmayan hərəkətinə görə tənbeh edib, onu milli ayrı-seçkilik sallığına görə günahlandırdılar, yəni qızla oğlan bir-birlərini isteyir, sevirsə, valideynin qarışmağa haqqı yoxdur - kommunist əqidəsi bunu deyir, bunu şuar götürür. Elin dəbi-adəti isə başqaydı, bu şüərin tam tərsiyidi...

Bir yol Pavel tək yox, bir zabitle gəldi, üç qardaşın böyük bacısını - Tamaranı götürüb xidmet elədiyi rayona apardı. Bu söhbət bir müddət bizim də həyətin arvadlarından ötrü söz-həkət yeri oldu.

- Neyniyəsən? - Fatma xala dilləndi. - Könül sevən göyçək olar, - misal çəkdi. Amma onun tərəfini saxlayan olmadı.

Tərlan xala eşitdiyinə ağız büzdü.

- Aaz bəsdi, sən Allah! - dedi. - Dini-məzhəbi atmaq da olmaz, axı. Noldu, könül bu boyda rayonda sevməyə bir göyçək tapmadı? Maşallah, boylubuxunlu, şumal cavanlarımıza nə gelib?.. Atalar məsəlidi, deyir qızı özbaşına qoysan, ya halvaçıya gedər, ya da zurnaçıya.

Qoşular başlarını tərpədib, onun fikriylə razılaşdıqlarını bildirdilər. Bu məsələyə münasibətdə böyüklerin sözü üs-üstə düşsə də, biz uşaqlar bununla barışmir, biliirdik ki, Pavel nə halvaçıdı, nə də zurnaçı, o, yaşıl paqonlu, yaşıl furajkalı sərhədçidi.

Pavelin bizim qəsəbədə dostları vardi, yolu bərilərə düşəndə görüşürdülər. Deyirdi ki, onların hərbi hissəsi Hadruta köçsə də, ilkin adıyla qalır - «Zaqafqaziya Sərhəd Qoşunları Dairəsinin 42-ci Cəbrayıł sərhədçilər dəstəsi», orduda qayda belədir.

* * *

Eşidəndə ki, Çernov arvadını boşayır, gözümün qabağına birinci Şurik gəldi. Ona ürəyim yanırkı. O isə valideynlərinin ayrılmağının nə demək olduğunu anlamırdı elə bil. Baxırdım ki, bir dıqqan da olsa, halına təfa-vüt eləmir. Anası Marusya xala məhkəmə idarəsində xadimə işləyirdi. Onların boşanma işinə də elə çalışdığı, hər səhər silib-süpürdüyü binada baxdılardı. O gün Marusya xala məhkəmə zalını xüsusi canfəşanlıqla silib süpürmüüş, sonra evə gedib paltarını dəyişmiş, ətirlənib-duxulanıb gəlmışdı. Çernov da sahmanlıydı, ayağında ördəkburun qara tuflı vardi. Enli yaxalıqlı bəd-rəng kostyum geymiş, sumağı qalstuk bağlamışdı. Qəribə olan başqa məsə-

ləydi, saçı-birçəyi ağarmış bu adamlar məhkəmədən qol-qola çıxdılar, deyə-gülə gəlib bizim həyətdən keçdilər. Heyrətdən gözləri bərələ qalan Tərlən xala onlara gözaydınılığı verməkdən özünü güclə saxladı, o yazıçı qınamalı da deyildi.

Keçmiş ər-arvadın qarasınca söz atdı:

- Bu urus millətinnən baş açmaq olmur, toylarıynan vayları seçilmir. İnnən sonra nə üzlə bir dam altda yaşayacaqlar?..

Gözəl xala qonşunun fikrinə dəstək oldu:

- Aaz, urus ayrı millətdi, onlar ömrü bada verən dəyillər. Bir-birlərini istəyirlərsə, istəyirler, istəmirlərsə, deyirlər «do svidaniya», səninki səndə, mənimki məndə. Ayrılanda da xoşaxoşluqla boşanırlar, bizim kimi dəyillər ha, qanlı-bıçaq olalar.

- Hə dayna, millətdən millətə tafovut eliyor, - Gülcə xala da söhbətə qarışdı.

Bu söz-söhbət əbəs deyildi, yerli adamlar arasında boşanma halları azaz olsa da, heç biri qalmaqalsız, dava-dalaşsız ötüşmürdü. Tərəflərin yaxınları, qohum-əqrabası gəlib məhkəmə idarəesinin qabağını kəsdirirdilər. Söyüb-söylənir, bir-birlərinə söz atır, hətta bəzən çomaq davasına da qalxırdılar. Məhkəmənin katibi Qənbər deyirdi rus millətinə nə var, bir gündə on-on beş ər-arvad boşamaq olar, müşkül bizimkilərdi, işləri dava-dalaşsız ötüşmür, həftələrlə çəkir.

Fatma xala söhbəti soyumağa qoymadı:

- Sizi bilmirəm, urusun bu xasiyyəti mənim xoşuma gəlir, - dedi. Baxırdın ki, təkcə öz adından yox, başqalarının da adından danışır, çünkü digər qadınlar başlarını tərpətməklə onun sözlərini dəstəkləyirdilər. - Yaziq Marusya! Bədbəxt Marusya! - deyib dərindən ah çəkdi, rusun halına yandı.

Tərlən xala söhbətin əlin-ayağın yiğisidirmaq istəsə də, ürəyindəkiləri saxlaya bilmədi:

- Məni qınamıyın, deyir, axır vaxtlar Çernov şəhərə dadanıb. Həlbət, orda aşnası var, yoxsa, bu yaşda bunlara nə düşmüşdü ki, durub boşansınnar. Şükür ki, uşaqları böyükdü.

Ailənin dağılmağının səbəbini düz-əməlli bilməsələr də, qadınlar həmrəylik göstərib əks cinsi - Çernovu günahkar sayırdılar. Bəlkə də eləydi, çünkü Marusya xala keçmiş ərindən fərqli, həlimxasiyyət və söz-həkətdən uzaq adam idi. Amma həyətin kişiləri də Çernovun namını vermir, onun tərəfini tuturdular, yəni Marusya yaxşı olsayıdı, əri onu boşamazdı.

Bu söz-söhbətə Qaraş dayı son qoydu, dedi, babal yumayıñ, yaxşısını hakim Seyidova bilir, ondan soruşun. Məhkəmə binası bizim həyətə bitişik olsa da, hakim Seyidovadan nəsə soruştan olmadı. Fatma xala dedi, gedib nə soruştacağıq, Seyidova bizim Tərlən arvaddan çox bilir ki?..

O gün həyətimizdə qurulan «məhkəmə» bu qərarla bitdi ki, Çernovun şəhərdə aşnası var və işin bu hala gəlməsində Marusyanın bir mərrə belə günahı yoxdur.

Toran qovuşanda Çernovgilibin mənzilindən qrammofon səsi eşidildi. Çernov donuz kəsmiş, məclis qurmmuşdu. Araz boyundaki stansiyada işləyən dostu Kostyanı da boşanma mərasiminə çağırmışdı. Anisiya xala da onlardaydı. Kostyanın xırıltılı gər səsi evi başına götürmüdü. Deyib-gülən, şənlənən adamların səsi-küyük o gecə kəsmək bilmədi. Bu şadýanalıqdan baş açan yox idi. Qaraş dayı gülə-gülə dedi: «Varam bu millətə, boşananda da çal-çağırla boşanırlar. Bircə poqranotryadın duxovoy orkestri çatışdır».

Ərindən ayrıldan sonra Marusya arvad Anisiya xalanın yanına tez-tez gəlirdi, samovara od salır, oturub çay içir, dərdləşirdilər. Bayram günləri isə yalnız çay yox, çaxır da içir, baş-başa verib öz dillərində pəsdən həzin nəğmə oxuyurdular.

Son vaxtlar Anisiya xala kefsiz, qayğılı görünürdü, elə bil əvvəlki adam deyildi. Nənəm deyirdi bu urus arvadın fikri özündə dəyil, üst dodağı göy süpürür, alt dodağı yer. Xiffet eləyir...

Yadımdadı. Həmişə olduğu kimi, səhər yenə Kirli Gülünün gur səsiylə açıldı:

- Moloko! Moloko!.. Aynisə, moloko!

Bu dəfə onun səsinə nə səs verən oldu, nə qapı, pəncərə açan. Südsatan boylanıb Anisiya xalanı bir də səslədi, hay verən olmadığını görüb pəncərəni ehmalca taqqıldatdı. Bibim eşiye çıxdı. Anisiya xalanın Köçüb getdiyini deyəndə, südsatan diksindi. Nəsə soruşmaq istədi, amma dili söz tutmadı, qıçlarının taqəti kəsildi, dizləri büküldü. Yıxılı düşmüş kötüün üstünə çökdü, yaylığının ucunu yaşarmış gözlərinə apardı. Bir müddət oturduğu yerdə kirimişcə qaldı.

* * *

Qaraş dayı yanlarında «Xleb» yazılmış taxta budkalı maşını jildomla klubun arasında saxlayırdı, guya kinoaparatin taqqıltısının qabağını alırdı. Bu səs axşam vaxtı lap zəhlətökən olurdu. Həcər xala əsib-coşur, gileylənirdi ki, qulaqdan qut olduq, bu kinonu icad eləyən görüm kinosuz qalsın. Həcər xala yaxşı adam idı, bircə bu qarğışı olmayıyadı. Biz kinonu icad eləyənin kim olduğunu bilməsək də, eşitdiyimiz qarğışdan ağrınır, ürəyimiz paralanırırdı. Həyatı kinosuz təsəvvür etmirdik və Həcər xaladan fərqli, biz qarğış yox, şükür eləyirdik ki, nə yaxşı kinonu icad eləyiblər. Qaraş dayı deyirdi jildom uşaqları klubda böyüyürler, yekələndə hamısı artist olacaq. Vasif bu sözləri özünə götürmür, deyirdi böyüyəndə sərhədçi olacaq. Gözəl xala oğlunun ağızından vurub deyinirdi, bala, sən urussan ki, voyenni olasan? Qaraş dayının oğlu Almaz da artistlik sevdasından uzaq idı, kinoya çox da həvəs göstərmirdi. Film başlar-başlamaz, onu yuxu aparırırdı. İkiseriyalı filmdə isə yuxulamayan uşaq qalmırırdı. Analarımız gəlir, hər kəs öz oğlunu qucağına alıb aparırırdı evə. Tezdən yuxudan ayılanda ekrana tamaşa edirmiş kimi, gözümüz divara dikir, yarımcıq qalmış filmin ardını görmək istəyirdim.

O vədə bizim qəsəbədə ilk dəfə hind kinosu göstərildi. «Avara», «Cənab 420» filmləri hər axşam saknləri klubə toplayırdı, baxan bir də baxırdı. Bu filmlər dönə-dönə göstəriləsə də, adamlar doydum demir, arvadlı-uşaqlı axışib gəlirdilər. Ekranda gördükleri tamaşaçıları duyğulandırır, qadınlar-qızlar klubdan gözüyaşlı çıxırdılar. Həmin filmlərin bizim uşaq dünyamızda öz yeri vardi, hardasa sadəlövh, hardasa qayğılı, hardasa şən Racə oxşamağa çalışırdıq. Film bizim uşaq dünyamiza yeni bir oyun da bəxş eləmişdi və hər kəs bu oyunun Avarası olmaq istəyirdi. «Avarayam...», - deyib oxuya-oxuya aralıqdan yiğişmirdi. Bizdən ötrü «avara» sözü öz mənfi anlamını itirmişdi. «Avarayam», - deyib oxuyanda, biz bu kəlməni «xeyirxaham» mənasında başa düşürdük.

Hind filmi təkcə uşaqları yox, böyükləri də azara salmışdı. Cavanlar arasına isə təzə dəb düşmüştü, hər kəs özünü Rac Kapura oxşatmağa çalışırdı. Oğlanlar saçlarını onun kimi yanğı darayırlar, onun kimi geyinirdilər. Rac Kapura ən çox Tamaranın qardaşı Fikrət oxşayırdı. Deyirdilər ki,

bacarığı var, onnan yaxşı kino artisti çıxar. Biz balacalar da onun artistliyindən həzz alır, yamsılamalarını maraqla seyr edirdik. Bu şən, mehriban oğlan həm də kitab azarlısıydı, mütaliəsiz qala bilmirdi.

Mərkəzi kitabxana evimizə yaxın olduğundan, darixanda kiçik qardaşım və xalam oğlu Kərəmlə anamın iş yerine gedirdik. Anam bizə uşaq nağılları toplanmış rəngli kitablar verirdi. Vərəqləyirdik. Kitabların qəribə iyi-qoxusu vardı, ilk vaxtlar çox xoşlanmasam da, sonradan buranın havasına alışdım. Kərəm birinci sınıfə gedirdi, əlifbanı bitirmədiklərindən «ç» hərfinə qədər bilir, yazırırdı. Deyirdi üç-dörd dərsdən sonra hərfərin hamisini öyrənəcək. Onun höccələyə-höccələyə şəkilaltı yazıları oxumağına həsəd aparırdım.

Kitabxanaçı işləyən Səməngül xala hərdən oğlu Elmanı da özüylə gətirirdi. Elman məndən bir yaş kiçik, qardaşımıla yaşıd idı. Ara-sıra anasıyla bizim jildoma, bibisigilə gəlirdi. Ana nənəm tərəfdən qohumluğumuz da çatırdı. Ucaboy olduğundan, elə bilirdim o məndən bir yaş kiçik yox, bir yaş böyüdü. Davranışıyla da seçilirdi, azdanışan olsa da, amma istiqanlıydı. Kitaba həvəsliydi, vərəqləri maraqla çevirir, yazıları oxuya bilirmiş kimi, dodaqlarını tərpədirdi. Hələ məktəbə getməsə də, hərfərin çoxunu tanıyırırdı. Biz dolu rəflərin arasıyla dolaşır, heyrətlə baxır, elə bilirdik Qırmızıpapağın, Qoğalın, Cırdanın evləri bu kitablardadı, onlar burda yaşayırlar. Gözləyirdik ki, bax indiçə kitablardan çıxacaq, əlimizdən tutub bizi öz nağıllarına götürəcəklər. Hərdən mübahisəmiz də düşürdü: Kərəm deyirdi Cırdan mənim dostumdu, Elman deyirdi yox, mənim dostumdu. Bəhsimizə anam son qoyur, saçımızı tumarlayıb bizi başa salırdı ki, nağıllardakı Cırdan, Qoğal, Qırmızıpapaq bütün uşaqların dostudur...

- Ay qızlar, baxın! Rac Kapur gəlir! - Səməngül xala pəncərədən küçəyə boylandı.

Rac Kapur adını Fikrətə ayama qoşmuşdular, məşhur hind aktyoruna elə oxşayırırdı, sanki bir almanın iki bölünmüş parasıydılar. Deyirdilər onları yanaşı qoysalar, Rita belə seçə bilməz həqiqi Rac hansıdı, yalançı Rac hansı...

Fikrət onuncu sinifdə oxuyurdu. Dərsdən çıxanda yolunu kitabxanadan salırdı, oxuduğu kitabı qaytarır, yenisini götürürdü. Kinodakı Rac Kapur kimi onun da üzündən xəfif təbəssüm kəm olmurdu. Civə təkiydi, bir yerdə durmurdu, danışığı da püfərək idi. Bu şən, diribaş oğlanı hind artistindən fərqləndirən yeganə əlamət onun hindcə yox, öz dilimizdə danışmayıydı.

Fikrətin içəri girməyi ilə otağın ab-havası dəyişdi. İşçilər yenə zarafata saldılar ki, hind filmindən bir mahnı oxumayınca ona kitab verdi yoxdu. De-yəsən, bu, elə oğlanın da ürəyindən idi, başqa təklif gözləmədən çantasını döşəməsilən taxtaya keçirib ciyinə aldı, «yapon başmaqları, aparın məni» deyib gəzişə-gəzişə oxumağa başladı.

***Missiqi danna, missiqi danna,
Dani hoper, dani misiqqi danna...***

Yaxşı yamsılayırdı. Mən maraqlı kinoya baxırmış kimi, gözümü ondan çəkmirdim. Özünü artistliyə qoyan oğlanın ifası cəmi iki-üç dəqiqə sursə də, otaqdakıları bir film qədər əyləndirdi.

O, alqış səslərinə təbəssümlə cavab verdi, səhnədəymış kimi, bağır basıb baş əydi. Yalnız bundan sonra kitab ala bildi. Fikrətin götürdüyü kitab anamın bizə oxuduğu kimi nazik, şəkilli deyildi, qalın idi. Mən də isteyirdim tez böyüyüm, məktəbə gedim, o oğlan kimi qalın-qalın kitablar oxuyum.

* * *

Jıldomla üzbeüzdəki ikimərtəbəli ağ binada maliyyə idarəsi yerləşirdi, ora Əyyub dayının idarəsi deyirdik. Əyyub dayı qapı qonşumuz idi, o idarədə mühasib işləyirdi. Ailəsi böyük idi, Əyyub dayının əvvəlki arvaddan olan iki oğlu da onlarla yaşayırırdı. Xasiyyətcə çox ciddi görünən, ancaq daxilən həlim və xeyirxah olan Pakizə xala tədbirli, ağız dualıydı, heç vaxt uşaq-lar arasında ögeylik-doğmalıq salmazdı. Dörd qardaşın tek bacısı Füruzəydi, sakit, utancaq qız idi. Qardaşları onun üstündə yarpaq təki əsirdilər. Həyətdə bu əsmər qızı hamı çox istəyirdi. Atam da Füruzəni bizzən seçmir, bayramlarda ona da saçaqlı konfet, sovgat alırdı.

Ailədə qazanc gətirən Əyyub dayı idi, sonradan böyük oğlu Əhməd də işə düzəldi. Kəndlərə işləyən avtobusların birində bilet-satan idi. İki nəfərin işləməyi böyük ailənin gəlirini-çıxarını zorla görürdü. Çətinlik içində dolansalar da, bunu bildirməzdilər. Belə baxanda, hamı bir dərddə-sərdəydi, hamı qayğılı dolanırdı. Uşaq qəlbini həssas olur, gördüm ki, ailə nəsə qəm-qüssə içindədi. Əyyub dayını, Pakizə xalanı bir dəfə də olsun, deyib-gülən görməmişdim. Ailənin sonbeşiyi Fəxrəddin məndən iki yaş böyük idi. Tay-tuş olsaq da, bize qoşulub şənlənmirdi. Seyrək-seyrək gələn bayramlar belə onların evindəki susqun, kədərlə ab-havani dəyişdirə bilmirdi. Bir yol atamdan soruşanda o dedi ki, ailənin böyük oğlu Sabir Ukraynada hərbi xidmət çəkərkən suda batıb. Qəbri də oralardadı. Sabirin ölümü Stalinin vəfatıyla bir vaxta düşdüyündən, ələm qarışlığından gedib onun meyidini gətiyre bilməmişdilər.

Əyyub dayı evdə olanda biz uşaqlar üreklenir, özümüzü azad-asudə hiss edirdik. Bu nurlu, mehriban adam bizim havadarımız idi. Bilirdik ki, səs-küy saldığımıza görə bizi tənbeh edənlərə «işiniz olmasın, uşaqdılara» deyib tərefimizi saxlayacaq. Oyun vaxtı aramızda mübahisə düşəndə və nə haqdasa bəhsə girəndə Əyyub dayının üstünə qaçırdıq. Bizim aləmimizdə Əyyub dayı yalnız uşaqların yox, böyüklerin də dünyasının pirani məsləhətçisi, nəsihətçisiydi. Bəzən özünü şən göstərmək istəsə də, amma baxırdın ki, qəlbini gülmür, ürəyinə dağ ağırlığından dağ çəkilmişdi - övlad dağı.

Novruz ən çox sevdiyim bayram idi. Bu bayramın gəlisi uşaqlı-böyüklü hamı gözləyirdi. Evlərdən dadlı yemək ətri yayılırdı. Şəmil dayının böyük oğlu Arif həyətdə səhnə qurub, tar çalırdı. Evlərə papaq atan, "Kosa-kosa" oynayan uşaqların səs-küyü aləmi başına götürdü. Qulaq falına çıxanlar xoş söz eşitmək diliyi ilə qapı pusurdular. Evdə atam bize xəbərdarlıq edirdi ki, ucadan gülməyək, nəğmə oxumayaq, qonşudan ayıbdı. Amma Əyyub dayığının mənzilindən də dadlı yemək ətri gəlirdi. Anam deyirdi Pakizə arvad halva çalıb, qara bayram eleyirlər. Qara bayram - bu sözdən üzənirdim. Fəxrəddin qapı-qapı düşür, yuxaya bükülmüş ehsan halvası paylayırdı. Dəhliz qonşusu olduğumuzdan payı birinci bize verirdi. Anam xasiyyətimə bələd idi, o təamı mənə təklif eləmirdi, bilirdi ki, nə qədər ləzzətli olsa da, dilimə vurmaram. Dilimə vurmurdum da, çünki o, qara bayram halasıydı.

Yayda mənzillərin qapı-pəncərəsi açıq olurdu. Bir dəfə baxdım ki, Pakizə xala üzünü göyə tutub, özlüyündə nəsə piçildiyir, əyilib-qalxır. Gördüyümü anama danışanda, o dedi ki, Pakizə arvad namaz qılır, sən bunu heç kimə demə, yoxsa Əyyub kişini işdən çıxararlar. Mən namazın nə olduğunu bilməsəm də, anladım ki, nəsə yasaq əməldi və istəməzdim ki Əyyub dayını işdən çıxarsınlar. Hər səhər Əyyub dayını arın-axşayıñ idarəyə tərəf gedən görəndə ürəyim yerinə gəlirdi, bilirdim ki, onu işdən çıxarmayıblar.

Axşama yaxın maliyyə idarəsinin qulluqçuları iki-bir, üç-bir dağlılışib gedirdilər. İdarədən ən sonda Əyyub dayı çıxırdı, jildomacan əlli-almış addımlıq

yolu elə ehmal-ehmal gəlirdi, sanki uzun bir məsafə qət eləyirdi. Nurlu sifətində yorğunluq sezilsə də, bunu dilinə gətirmirdi. Uşaqları görəndə elə bil üzünə gün doğurdu, çöhrəsi açılırdı. Hamımızla əl tutur, kefimizi soruşurdu. Oğlu Fəxrəddin deyirdi ki, aşağı məhəllədə, məktəbin yanında çovustan ev tikdirirlər, ora köçəcəklər. Hər dəfə bu barədə danışanda Fəxrəddinin gözləri dolurdu. Mən də doluxsunurdum, jildomu Əyyub dayısız, Pakizə xalasız təsəvvür edə bilmir, ağılma siğışdırımdım.

Qulluqçular dağlılışib gedəndən sonra gecə qarovalçusu Şükür kişi işə gəlirdi. Maliyyə idarəsini kimdən, nədən qoruyurdu, bilmirdik. Bildiyimiz buydu ki, silahı yox idi, çomağı vardi və idarəni ucutoppuzlu əl ağacıyla qoruyurdu. Amma sən demə, bu yaşlı adam çomaqla idarəni yox, özünü qoruyurmuş. Yolu Çətənə dərəsindən keçdiyindən, itə-qurda ürcəh olmaqdan ehtiyat eləyirdi.

Axşamlar dərə tərəfdən çäqqalların vaqqiltisi gəlirdi, kəndin itləri «biz də varıq» deyə ağız-ağıza verib, vaqqilti gələn səmtə sarı hürdürlər. İtlərin gər hafiltisindən çäqqallar paylarını alıb, bir müddət səslərini udurdular. Sonra hər şey yenidən təkrarlanırdı, elə bil çäqqallar özlərinə düşmən bildikləri itlərin sayıqlığını yoxlayırdılar. Həyətimiz təpənin tilində olduğundan Şükür dayının yaşadığı kənd aydın görünürdü. Axşamlar o səmtdəki evlərdən neft çıraqının tabsız işaretisi sozalırdı.

Şükür dayının işə gəlməyini səbirsizliklə gözləyirdik. Ciblərinə doldurduğu göy alçanı, gavalını ovuc-ovuc bize paylayırdı. Hərdən nağıl da danışındı. Onun ahəstə, həlim səslə söylədiyinin sehrinə qapılır, nağıllar ələminə düşürdük. Analarımız bizi haylayanda Şükür kişi sözünü kəsirdi, yeni vaxtdı, durun dağlılışın evinizə. Yerimizdən könülsüz qalxırıq, bize qalsayıdı, bu ifallı, xoşqılıq adəmin danışdıqlarına səhərəcən qulaq asardıq. Onun səsini yuxuda da eşidirdim: «Biri vardi, biri yoxdu...»

Maliyyə idarəsinin beş-on addımlığındakı birmərtəbəli binada dövlət bankının rayon şöbəsi yerləşirdi. Gündüzlər, ələlxüsus da günün birinci yarısı burada qələbəlik olurdu, gəlib-gedən çox idi. Axşam idarə boşalanda meydan qalırdı qarovalçu Qılmanı. Şükür kişidən fərqli, Qılman binanı çomaqla yox, silahla qoruyurdu. Ona görə ki, rayonun nə pulu-parası vardi, bu binadaydı. Qılman bəstəboy idi, yay-qış uzunboğaz çəkmə geyir, işdə belinə tapança bağlayırdı. Silahın dəstəyi yarıçıq qoburdan çıxırdı, guya kişinin oğlu hər an atəş açmağa hazırlı. Tapança görünkməsə də, iri qoburun biçimi silahın inqilabdanqalma, köhnə olduğuna dəlalət eləyirdi. Qılmanın köhnə qoburlu köhnə tapançası bizi xoflandırsa da, mən uşaq ağıllıla özgə cür düşünürdüm. Düşünürdüm ki, həyətləri, qapı-bağçaları kilid-qifil tanımayan qəsəbədə Qılmanın tapança gəzdirmeyinə gərək yoxdur, Şükür kişi kimi onun da əlində çomaq olsa, yetər. Bu bəstəboy qaraqabaq adamdan çəkinirdik, ona yaxın düşmürdük. Bank qarovalçusu mənə kinodan tanıdım hansısa personajı xatırladırdı. Elə bilirdim bu qanisoyuq adam uşaqlara nağıl danışmaz, çünkü nağıl bilmir, çünkü o özü hansısa qorxulu-vahiməli nağıldan gəlib. Üz-gözündən zəhər yağırdı, guya adamların ona borcu vardi. Amma həmişə ayıq-sayıq görünürdü, ayaq tappiltisina, yarpaq piçiltisine belə qulaqlarını şəkləyir, əlini belindəki tapançaya aparırkı, sanki dövlətin bankını yox, öz malını-mülküն qoruyurdu.

Qaraş dayı Qılmanla qarşılaşanda ayaq saxlamır, dilucu salamlaşib ötürdü. Qılman hər dəfə onunla səhbətə girişməyə can atsa da, amma istəyi baş tutmurdu. Təkcə Qaraş dayı yox, elə hamı bu alamezhəb adamdan qaçırdı, deyirdilər xatakar adamdı, milislərə şeytanlıq eləyir. Bunu onun davranışları da deyirdi. Küçədə-bazarda iki adam səhbət eləyəndə Qılman qulağını şəklə-

yirdi görsün nə danışırlar. Növbədə olmayanda işi-peşəsi ara-bərədə dolaşmaq idi, gözü dörd olurdu. Deyirdilər Qılmən yenə iş başındadı, yəni onun bank keşikciliyindən savayı, bir işi də çuğulluqdu - gəzib baxır ki, görsün qəsəbədə nə baş verir, kim nə danışır, kim haradan gəlir, haraya gedir.

Bir səfər İsgəndərov Temir dostuya küçədə söhbət eləyəndə görür ki, Qılmən şəklənib aralıdan onlara qulaq verir. Temir işin nə yerdə olduğunu dərhal anlayır, dostuna göz vurur, səsini qaldırıb sözünü deyişir. Deyir dünən evdəki taxıl dəhnəsini sökəndə Nikolaydanqalma üç xəncər çıxdı, xas-xalis gümüşdən idi... Bunu eşitcək, Qılmən xəlvətə salıb bir qədər də yovuq gəlir. Temir deyir o xəncərlərin dünyaca maliyyəti var, birini özümə götürdüm, birini dayıma verdim... Dostu, bəs, üçüncüsünü neylədin deyə soruşanda, Temir qayıdır ki, üçüncüsünü də dürtdüm Qılmənin dalına.

* * *

Döşdən üzüaşağı sallanan daş pilləkənin ayağında, yolun o yanındaki dikimərtəbəli binada rayon milis şöbəsi yerləşirdi. Güllü-çiçəkli, çarhovuzlu həyəti vardı. İnqilaba qədər hansısa bəyin malikanəsi imiş. İndi o malikanədə nökərlər, kənizlər yox, qırmızı paqonlu, qırmızı furajkali milis nəfərləri gözə dəyirdi. Bir dustaq əlitüfəngli milisin nəzarəti altında həyəti süpürürdü. Bütün bunları amfiteatrın görünmüştə kimi, yuxarıdan izləyirdik və gördüklərimiz filmlərdəki mənzərələri xatırladırdı. Amma nədənsə o səmətə hövllə, xoflu-xoflu baxırdıq.

Milisin həyətində baş verənlər çox vədə eynən təkrarlansa da, amma bu, bizi bezdirmirdi. Sərhədçilər dəstəsi köçəndən sonra marağımızı bu yana salmışdıq. Hərdən mənə elə gəldi ki, milislərin heç bir işi-gücü yoxdu, bilmirlər günü necə başa vursunlar. Bir kündə dayanmış köhnə yük maşını da günlərlə yerindən tərpənmirdi, elə bil təkərlərini yerə mixləmişdilər. Əfelləşmiş ovçarka isə bekarcılıqdan səhərdən-axşamacan başını atıb divarın dibindəcə yatırdı. O iti tanıydıraq, Alma idi, sərhədçilər köçəndə köpəyi milislərə vermişdilər. Vaxtıyla sərhəd pozucularını yaxalamış Alma indi bir işə yaramırdı. Bəlkə də yarayardı, əger asayışı pozan, cinayət işlədən olsaydı. Böyüklerin dediyinə görə, səhərdən göndərilmiş təzə rəis müvəqqəti saxlama kameralarının qapısını açıq görəndə gözlərinə inanmayıb, deyib bu rayonda milis şöbəsinə nə gərək var, bağlaşınlar, getsin. Starşına İmrani çağırıb, əmr verib ki, rayonun iri alverçilərini maşına yiğib, şöbəyə gətirsin... Pəncərədən baxır ki, budur maşın gəldi, kuzovdan ahil kişi və bir arvad düşdü. Kişiinin qoltuğunda xırda meşin zənbil, arvadın əlində isə balaca dükçə vardi. Starşına İmrani məlumat verir ki, yoldaş rəis, sizin əmrinizlə rayonun alverçilərini gətirmişəm. Rəis əsəbiləşir ki, sənə dedim iri alverçiləri, möhtəkirləri getir. İmrani da qayıdır, bu rayonun irili-xırdalı alverçisi, möhtəkiri elə bunlardı. Kişi qonşu rayondan beş-on dəstə göy-göyərti gətirib satır, arvad isə qovurulmuş tum... Rəis az qalır havalansın... Bu əhvalatı Qaraş dayı danışanda əlini-əline vurub uğunurdu, qonşular da ona qoşulurdular. Stalinin ölümündən sonra adamların qırışığı açılmışdı, ürəkdən gülürdülər. Lətifə söyləyən kim, nağılı danışan kim... Uşaqların da söylədikləri vardi:

*Pobeda-mobeda bilmirəm,
Moskviçə minmirəm,
Arvad olsun, qız olsun,
Əyni-başı saz olsun...*

Bu mahnını yaşça bizdən böyük uşaqlardan öyrənmişdi. Dilimizdən düşmürdü, yalnız Süleyman dayı evdə olanda oxumurduq. Süleyman dayı Namiqin atasıydı, milis zabitiydi. Ucaboy, qamətli olduğundan milis forması ona yaxşı yaraşırı, həmişə də belində tapança olurdu. Namiq mənimlə yaşıdı idi, boy-buxunda atasına çəkmişdi. Qəribəydi ki, bizdən də çox Namiq atasından çəkinirdi. Əslində, Süleyman dayı elə sərt adam deyildi və Namiqi də, bizi də xoflandıran onun əynindəki milis forması, belindəki tapança idi. Namiqə deyirdik ki, atası yatanda tapançanı xəlvətcə götürüb gətirsin, baxaq. Onun rəngi qaçırdı, nə danışdığımızın fərqiñə varanda, biz dostumuzdan da pis kökə düşürdük.

Səhərlər Süleyman dayı uzunboğaz çəkmələrini parıldayanacan silib təmizləyirdi. Qapıdan çıxanda Gülcə xala ərinin qırmızı paqonlu formasına əynindəcə şotka çəkirdi. Daş artımanın başında gözdən itənəcən onun dalınca iftixarla baxırdı. Yalnız bundan sonra bizim qırışığımız açılır, səs-küy sala-sala oynayır, əylənirdik.

Milis şöbəsinin həyətində gördüklərimizdən ən maraqlısı Konyux (red. Mehtər) Məhərrəmin atları yemləməsi, qəşovlamasıydı. Cəmi üç-dörd kəhər at idi, biri alapaçaydı. Məhərrəm atları qəşovlayanda nəsə nəğmə oxuyurdu, aralıdan eşitməsək də, ağızının açılıb-yumulmağından bilirdik. Bəlkə də nəğmə oxumurdu, atlarla at dilində danışındı. Maraqlı olan bir də Məhərrəmin geyim-kecimiyydi, əynindəki paltar milislərin formasından seçilirdi, paqonsuz idi, köhnə dəbdəyi. Eləsini kinoda görmüşdük. Yanları nazik qırmızı xətli qolife şalvarda, qaba, uzunboğaz çəkmədə mehtər o qədər yönəmsiz görünürdü ki... İşinə görə onu «Konyux Məhərrəm» çağırılsalar da, şöbənin itinə də qulluq eləyirdi. Qulluq eləyirdi deyəndə, köpəyin qarnını «Perviklas» deyilən yeməkhanadan daşıyıb gətirdiyi artıq-urtuqla doyururdu. Alma sərhədçilərdən özgə qulluq görmüşdü, odur ki, Məhərrəmin verdiyini candərdi, iştahsız yeyirdi. Itə baxmaq Məhərrəmin ürəyindən deyildi, yəni bu əfəl köpəyə nə gərək var, artıq qarındı. Amma bir yol Alma it xasiyyətini göstərdi.

Yayın ortalarında qəsəbədə ağlagelməyən bir hadisə də baş verdi. Çov düşdü ki, bəs, mərkəzi küçədəki ərzaq dükənini yarıblar. Buna uşaqlı-böyüklü heç kəsin inanmayışı gəlməsə də, dəlil-sübut göz qabağındaydı - pəncərənin şüşəsi sınmışdı. İşsizlikdən darıyan milislərə də bu gərək idi. Üzlərində soyuq ifadə ora-bura vurnuxur, izi tapdalamasınlar deyə, adamları yanına gəlməyə qoymurdular. Starşına İmran it olub adamları tuturdu, məktəbli oğlu Telmani qırğına itələyib, ona elə bağırıldı, sanki o adda övlad tanımırdı. Digər milis nəfərlərini, zabitləri də tanımaq olmurdu, hamısı dəyişmiş, üzləri dönmüşdü. Kiçik leytenant Rəşid adamların arasından səslənən anasının dediklərini eşitmirmiş kimi davrandı, xəcalətdən üzü çiynindəki paqonun rəngi təki qıqpırmızı qızarmışdı. Yaziq arvad elə bir söz də demirdi, oğlunu səsləyirdi ki, nahara gecikməsin, qoç ətindən yaxşı bozbaş asıb.

«Görəsən, cinayəti kim törədib, kimin əməlidid?» - bu sual milisli-mülkili hər kəsi düşündürdü. Ümid ovçarka Almaya qalmışdı və köpək bunu qanırmış kimi, quyuğunu qaldırıb qoymuşdu belinin tırınə, təşərlənirdi.

- Alma! İki, işi! - İmran rus dilində əmr verdi. Köpək başını sallayıb asfaltı iylədi, irəli-geri getdi, astadan zingildədi. Cinayətkarın küçədə yiğmiş adamların arasında olduğuna əminmiş kimi gözünü gəzdirdi. İmsik itin iz tutub hara, kimin üstünə gedəcəyi milislərə olduğu qədər də qəsəbə sakınlərinə maraqlıydı. Səsini çıxaran yox idi. Amma Alma yaman çətinə düşmüdü, gic-gic gicəllənir, bir işə yaramadığının xəcalətini çəkmiş kimi, yazıq-yazıq zingildəyirdi. Asfaltı iyləyə-iyləyə qəfildən dönüb düz milis reisinin üstünə

getdi. Hamı donuxub heyrətlə baxırdı. Rəis pərt olmuşdu. Özünü o yerə qoymayıb, itə təpindi:

- İtil burdan!

Alma deyiləni qanmadığından, nə edəcəyini bilmədi, quyuşunu bulayıb, məzəlum-məzəlum milis rəisinin üzünə baxdı. İtin baxışındaki ifadəni oxuyan rəis, işin nə yerdə olduğunu anlayıb, bu dəfə rus dilində əmr verdi:

- Poşel otsyuda! Pyos neqodniy! (red. Get burdan! Yaramaz köpək!)

Köpək alımını alıb, aralandı, burnunu hul tutub havanı iyladı və birdən təpərə gəldi, xaltasından yapışmış starşınanı iyirmi-otuz addımlıqdakı çörəkxanaya sarı dartıb apardı. Milisi, sakinli hamı itin dalınca düşdü.

Milislər çörəkbışırən Xankışını şübhəli şəxs qismində şöbəyə apardılar. Amma aparmaqlarıyla da onu sərbəst buraxmaqları bir oldu. Öz işçilərini - Konyux Məhərrəmi dindirməli oldular. Biliñdi ki, Məhərrəmin başı atlara qarışığından Almaya yal verməyi unudub və ac köpəyi də çörəkxanaya dارتان isti çörək qoxusu olub. Ərzaq mağazasının pəncərəsinin nədən sindığının üstü açılmasa da, yoxlama göstərdi ki, dükandan bir çöp belə götürülməyib.

* * *

«Lenin bayrağı» qəzetiinin redaksiyası qəsəbənin mərkəzindəydi - Çinar kəhrizin on-on beş addımlığında. Atam ali partiya məktəbini bitirib rayona qayıdanda onu qəzetə redaktor qoymuşdular. Evimizə yaxın olduğundan, hərdən redaksiyaya gedirdim. Kabinetdəki kuşetkada oturub atamın otaqda gəzişə-gəzişə makinaçıya material diktə elədiyinə, yazıları necə diqqətlə oxuduğuna fikir verirdim. Burada gördükərim məndən ötrü nağıllı bir dünya idi. Bəzən redaksiyada şəhərdən gələn qonaqlar da olurdu. Atam məni şəhərli həmkarlarına təqdim edir, zarafatla deyirdi ki, gələcəyin jurnalistidi. O vaxt mən məktəbə getmirdim, jurnalistin nə olduğunu da bilmirdim.

Dəhlizin o başındakı mətbəə isə mənə əsil möcüzə kimi görünürdü. Mürəttiblərin şriftləri əllə tək-tək necə yiğdiqlarına, qəzetiçin çap maşınınından çıxmışına baxmaqdan doymurdum. Mətbəədəki yağı, boyası iyini təbim götürməsə də, dözür, özümü başqa bir aləmdə hiss eləyirdim. Çap maşınının aramsız gurultusu belə məni bezdirmirdi. Üst-başımın maşın yağına, boyaya batdığı vaxtlar da olurdu və bu pintiliyimin üstündə anam evdə məni danlayır, paltarımdakı ləkələri ağ neftlə silib təmizləyirdi.

Redaksiyanın binasından çıxanda evə tələsmirdim, kəhrizin gözünə enib, su içirdim. Bu kəhrizin bəlkə də dünyada taylı-bərabəri yox idi. Su nəhəng çınar ağacının qalın kökləri arasından axırdı, özü də buz kimiyydi, adamın dişlərini sizləndirdi. Çınar iri budaqlarını kəhrizin üzərində çətir kimi açmışdı, deyilənə görə, bu ağacın səkkiz yüzdən çox yaşı vardi. Kəhrizi isə çar vaxtında Hüseyn ağa adlı mallı-pullu bir bəy qazdırılmışdı. Sovet quruluşu gələndə kəhrizə Leninin adını versələr də, yerli əhalisi buranı Hüseyn ağa kəhrizi kimi tanıydırdı. El arasında Çınar kəhriz də deyirdilər. Kəhrizin tarixini qalalı Məşədi Abış kişi yaxşı bilirdi. Danışırkı ki, Hüseyn ağa kəhrizi qızıl pula iranlı kankanlara qazdırıb. Yalan olmasın, lağımı ermənilərin məskunlaşduğu Hərəkül kəndinədək uzanırdı və indiyəcən suyu bir damcı da azalmamışdı. Təşnəsini söndürmək istəyənlər kəhrizin gözünə düşüb buz kimi sudan içir, hər kəs ürəyində Leninə yox, Hüseyn bəyə rəhmət oxuyurdu.

Könlü çay istəyən isə qalxırkı çınarın qalın gövdəsinə sığınmış çayxananın ikinci mərtəbəsinə. Çayxananın bir üzü döşdəki Qalalılar məhəlləsinə baxırdı. Bu məhəllə başqalarından seçilirdi, həyət-bacası, ev-eşiyilə, elə insanlarıyla da. Çar zamanında Şuşa qalasından köcüb gəlmisdilər, ona görə

də bu obaya Qalalılar məhəlləsi deyirdilər. Qalalılar şəhər üstə gedirdilər, səliqə-sahmanları, yiğimcıl olmaqları, özlərinə xas adətləriylə seçilirdilər. Yerli adamlar onlara sataşanda xal vururdular ki, qalalılar ziqqidılar, noxudu qazana saynan atırlar. Onları ən çox cırnadan İsgəndərov Temirin sözləriydi, deyirdi alman davasında qalalılardan doqquz kişi müharibəyə getdi, onlardan səkkizi qəsəbənin ayağındakı Dəyirmən dərəsində nemeslərə plen düşdü. Temir şəbədəbaz adam idi və bu sözləri elə ciddi söyləyirdi, guya dava vaxtı almanlar, doğrudan da, buralaracan gəliblərmiş. Dinsizin öhdəsindən imansız gələr, Temirin də öhdəsindən Fətəli gəlirdi. Hazircavab idi. Atası cəbhədən qayıtmamışdı, yetim böyümüşdü. Bir yol yenə səhbət düşəndə Fətəli dedi, Temir, dava səhbətini kim eləsə də, sən eləmə. Barmağını qatda ki, nəslinizdən Hitlerə qarşı vuruşan olub. Bax, ona görə də dlini dinc saxla, Qələbə gününü bayram eləməyə sizin tırənin-tayfanın dıqqan da haqqı çatmir. Sənin özün, qardaşın, əmin uşaqları, hamınız qırx bir-qırx beş arası doğulmusunuz. Davanın şidirgi gedən vədəsi dədələriniz sizi burda əkəndə, mənim atam qırx üçdə Ukrayna cəbhəsində nemes generalı Quderianın tankını vurub... Orta məktəbdə tarix dərsi verən Bahadır müəllim onun sözünü kəsib deyəndə ki, bəs, Hans Vilhelm Quderian müharibədən çox sonra, 54-də ölüb, Fətəli yenə söz altda qalmadı. Dedi rəhmətlik dədəm cəbhədən göndərdiyi son məktubunda elə onu yazmışdı, hayifsılanırdı ki, generalın baxtı gətirib ki, tankın içində olmayıb.

Fətəlinin sözlərinə çoxları inanmayanlar da vardi, amma bunu dilə gətirən tapılmırdı. Temir də ilşir, kirimişcə qalırdı. Bundan ruhlanan Fətəli Çinar kəhrizlə üzbüzdəki heykəli göstərib deyirdi, qağa, unutma ki, bizim məhlədən qəhrəman da çıxb. Bunu niyə demirsən?

O qəhrəmanla təkcə qalalılar yox, hamı öyünür, qürur duyurdu. Polşa torpaqları uğrunda gedən döyüşlərdə igidlilik göstərmiş, həlak olmuşdu. Postamentdə yazılmışdı: «Sovet İttifaqı Qəhrəmanı Cəmil Məhəmməd oğlu Əhmədov. 1924-1944».

Hərdən abidə tərəfdən şeypur, təbil səsi eşidildi, şagirdlər pioner sıralarına burada keçir, Cəmil kimi cəsur, igid olacaqlarına, vətəni sevəcəklərinə and içirdilər...

Yaşlı bir qadın kəhrizə gələndə səhəngi doldurub əvvəl heykəlin yan-yö-rəsindəki çiçəkləre su verirdi. Dayanıb gözünü heykələ dikir, piçiltıyla özlüyündə nəsə danışındı. Sonra səhəngini doldurub alırdı ciyninə, qəddini əyib, yoxuşa ağır-ağır Qalalılar məhəlləsinə sarı qalxırdı. Cəmilin anası Tavad nə-nəydi.

Qalalılar məhəlləsində tədir asılında isti çörəyin ətri qəsəbəyə yayılırdı. Çörək pilə təki yumşaq və ləzzətli olurdu. Qalalılar bişirdiklərinin sırınnı gizli saxlayırdılar, heç yerli arvadlar da bunu öyrənməyə can atmırıldılar, yəni də-də-babadan necə gəlib, elə də getsə, yaxşıdı. Onların bişirdikləri boyatıyan-da dadi-tamı dəyişirdi, boğma olub, adamın boğazında qalırdı.

Bu məhəllənin qəribə ab-havası vardı - sakit, susqun, elə bil burada insan yaşamamırdı. Qalalılar qaladan köçəndə sanki özlərlə səssizlik toxumu gətirib səpmişdilər yamacın döşünə. Səhərlər bu səmtdən xoruz banı, axşamlar it hafiltisi eşidilməzdi. Qalalılar qapıda toyuq-cüçə, it-pişik saxlamırdılar, gülçiçəyə həvəsliydilər. Yasları-hüzləri də susqun keçirdi, aqlaşmaları məhəllədən qıraqa çıxmırıldı. Temir buna da loğaz qoşur, deyirdi, a zalım balaları, yas məclisində arvadlar ağı deyər, səs götürüb ağlaşarlar, saxsey-vaxsey vurarlar. Siz qəribə məxluqsunuz, vallah, bir o qalib ki, yaponlar kimi hüzrү gülə-gülə, şad-şalayın yola verəsiniz. Şirin zarafatları, duzlu-məzəli səhbətləriylə manşır olan Temir qalalıların yiğimcıl olmasına da sataşındı.

Deyirdi qalalılar varınıyeməzdilər. Danışındı ki, Fətəlini göy öskürək tutubmuş, dərman almaqdan ötrü aptekə gəlir. Aptekçi bir qutu kinə verir, deyir on beş qəpik eləyir. Fətəli qutunun ora-burasına baxıb, geri qaytarır, deyir buna on beş qəpik verincə, gedib müftəcə öskürərəm...

Qalalılar məhəlləsiylə Mirzəcanlısı yalnız adamların hali-xasiyyəti yox, həm də enli çaylaq ayırrırdı. Daşlı-qumlu çay yatağı sanki yerin çatıydı və bu enli çat təkcə qəsəbəni ortadan ayırmır, dünya buradaca ikiyə bölünür, paralanırırdı. Yazda-payızda şiravan yağışlar yağında güclü sel gəlir, özüyle lil, qum, çinqıl və zindan-zindan daş-qaya gətirirdi. Çaylaqda körpü olmadığından Mirzəcanlı məhəlləsinə gediş-geliş kəsilirdi. O taylı-bu taylı adamlar üzbarı düzülüb, qıjılıtyla axan selə baxırdılar, elə bil uşaqlı-böyükli sıralanıb «bənövşə, bəndə düşə» oynayırdılar. Selin gətirdiyi qayğıların böyük payı mirzəcanlıların qismətinə düşürdü, dükan-bazara əlləri çatmırıldı. Çörəkxana, məktəb, klub, xəstəxana və idarələrin hamısı bəri üzdəydi. O tayda olan yalnız kolxoz, meşə təsərrüfatı məntəqəsi, bir-birindən aralı iki qəbiristanlıq və bir də Məmməd bəy kəhrizi idi. Selin səngiməyini daha çox o tayın adamları gözləsələr də, şəhər üstə gedən bəri tərəfdəkilər də darixırdılar. Ana nənəm, babam, xalalarım və xalam uşaqları o tayda olduqlarından mən də selin kəsməyini səbirsizliklə gözləyirdim. Yaxşı ki, sel çox çəkmirdi, bircə günün içində sönükdir, sonra tamam quruyurdu. Çaylaqdan yenə Məmməd bəy kəhrizinin dupdur suyu axırdı.

* * *

Yeni mənzilimiz geniş idi. Jildomda darısqallığa öyrəşdiyimizdən, bir müddət bu genişliyə alışa bilmirdik. Bağçası meyvə ağaclarıyla doluydu. Bu, daha çox nənəmlə bibimin ürəyincəydi, kənd adamı olduqlarından, əkib-becərməyə həvəsliydilər. Elə atam da işə getməzdən əvvəl ləklərə, ağaclarla su verməkdən həzz alırdı.

Həyətin küncündə bağdatı bir otaqvardı, artıq şeyləri ora yiğmişdiq. Bu otaqdan sarımsaqlı şoraba iyi yayılırdı. Nənəm iri taxta çelləkdə pomidor-xiyar turşusu tutmuşdu. Taxçalarda düzülmüş şüşə bankalardakı mürəbbələri də öz bağıımızın meyvələrindən bisirmişdi.

Qapımızdan toyuq-cüce səsi gəlirdi. Yumurtadan təzəcə çıxmış sarımtıl cüçələrə umac ovmaq, onları yemləmək ən çox sevdiyim məşğuliyyət idi. Anac toyuğun qıqqıldaya-qıqqıldaya öz cüçələrini başına yiğib, həyətdə dolaşmasına baxmaqdan doymurdum. Bizim görməmişliyim qonşu uşaqlarda gülüşə səbəb olurdu. Gözlərini açandan həyət-bağçada toyuq-cüce, qaz-ördək gördüklerindən, ev quşları onlardan ötrü maraqsız idi. Ağacların six yarpaqları arasında gizlenmiş qaratoyuqların ötməsini, həyətin ortasındaki hovuzdan gələn qurbağa qurultusunu da sanki eşitmirdilər. Onların marağıni çekən mənim köhnə məhəlləmizdən və oradakı uşaqlardan etdiyim söhbətlər idi. Sərhədçilər şəhərciyindən, çoxlu şpion yaxalılmış sərhədçi iti Almadan danışanda isə təzə dostlarının heyrətdən gözləri alacaicanır, ağızlarını əngəldib maraqla qulaq asırdılar. Bu danışdıqlarımın nağıl yox, doğru olduğunu isbata yetirən sərhədçilərdən yadigar qalmış bir cüt yaşıl paqon və qırmızı əsgər ulduzu idi. Baxırdı ki, təzə dostlarım açıqdan-açığa mənə həsəd aparırlar. Bizim gelişimizlə uşaqlar həm də yeni bir oyun qazanmışdır - sərhədçilər oyunu. Oyunun komandiri də mən olurdum və uşaqlar əmrimi canla-başla yerinə yetirir, papağıma taxdiğim qırmızı ulduza, ciyinimdəki yaşıl paqonlara həsədlə baxırdılar. Mənim həqiqi sərhədçi paqonlarımdan savayı hamının ciyinindəki kartondan düzəldilmişdi. Bu karton-paqonlara uluz

şəklini də bir komandır kimi mən çəkir, hər kəsə istədiyim rütbəni verirdim. Yunisə sırávi rütbə düşdüydən, o, oyundan çıxdı, küsüb getdi evlərinə. Bir azdan anası Sitarə xala oğlunun əlindən tutub gətirdi. Məni qınayıb dedi a bala, hamının paqonuna ulduz yapışdırımsın, mənim oğlum kimin uşağın-dan əskikdi? Ağzı əyridi, gözü çəpdi yoxsa?.. Mən də qayıtdım ki, Sitarə xala, hamı zabit olsa, alınmaz axı. Mənim əmrimi kim eşidər?.. Sitarə xala da-ha heç nə demədi, yerdən kömür qırığı götürüb, oğlunun ciynindəki karton paqonlara iri ulduz çəkdi, dedi Yunis indi oldu sizin generaliniz... Amma Yu-nisi general sayan yox idi, çünkü ona rütbəni biz verməmişdik, oyunda vali-deynin yox, uşaqların sözü öte idi.

Qonşu jildomun həyətindəki əfəl iti oyuna qatmaq istəsək də, bu heç cür alınmirdi. Əvvəla ona görə ki, Tuzik köpək deyildi və o, gözleri təzəcə açılmış küçüklerini başsız qoyub bize qoşulmaq istəmirdi. Min bir kələklə iti həyətdən çıxarsaq da, atlığımız çörəyi yeyən kimi yene balalarının yanına qayıdırdı. Jildom itləri qapı itlərindən seçilir, ayrı qırımda olur. Jildomda çox ailə yaşadığından, itə çörək atan çox olur və heyvan da onların hər birini öz yiyesi bilir, hər kəsin qabağına qaçıır, yalmanır, quyruq bulayır. Eləsi it vərdişlərindən uzaq olur, hətta hürməyə belə ərinir.

Tuzik oyunumuza qoşulsayıdı belə, bir işə yaramazdı, çünkü uşaqlardan heç kim şpion olmaq istəmirdi. Bizim sərhədçi oyunumuz, bir qayda olaraq, şpionsuz, casussuz keçirdi və izaxtaran itə elə də gərək qalmırdı.

Bir yol qonşuluğumuza Araz boyundaki kənddən Qələndər adlı kələm-baş, həvədiş bir oğlan qonaq gəldi. Tay-tuş olsaq da, amma bizdən, necə deyərlər, bir-iki bayram yaşılı görünürdü. Kənddən gəldiyinə, yad olduğuna görə ona yuxarıdan aşağı baxır, «Qələndər, a Qələndər, bir quşum var bu qəndər» deyib onu cırnatmaq istəyirdik. Oğlanı elə saldığımızdan, o bize yovuq durmur, qaynayıb-qarışmırı.

Birinci gün qıraqda oturub oyunumuza baxmaqla kifayətləndi. Deyəsən, xoşuna gəlmışdı. İkinci gün isə Qələndərin bize, bizim də Qələndərə müna-sibətimiz dəyişdi, hətta onu oyuna qatılmağa çağırıldıq. Qaraşın kobud sifəti, iri əlləri vardi, həqiqi casusa oxşayındı. Alnındaki çapıq isə onu lap şpionsifət göstərirdi. Oğlan sərhədçilər oyunu üçün əsil tapıntıydı. Amma bizim bu tək-lifimizi soyuqqanlı qarşılıdı, dedi mənə gərək deyil, sizə gərəkdisə, pulumu verin, şpion olum. Razılışmaqdən savayı özgə yolumuz qalmamışdı. O, hər dəfə bizdən iyirmi qəpik alandan sonra oyuna qoşulurdu. Diribaş oğlan idi, elə şpionu yaxalamaq su içmək təki asan deyildi, ağacın təpəsində, yaşıł yarpaqlı six budaqların arasında elə gizləndirdi, onu heç gerçək sərhədçilər də tapa bilməzdilər. Şpionu elə keçirməyəndə oyunun dadi-duzu qaçırdı. Qişqırıb daha iyirmi qəpik vəd edəndən sonra o, gizləndiyi yerdən çıxır, təslim olurdu. Amma məsələ bununla da bitmirdi. Oğlan danqazlığından qalmır, verdiyimiz işgəncələrə dözür, ağızından bir kəlmə belə qaçırmırı. Divarın yanında atılıb qalmış iri taxta çəllək hebsxananı əvəz eləyirdi. Qələndəri bu çəlləkdə saxlasaq da, xeyri olmur, bildiyini babasına vermir. «Səni kim və nə tapşırıqla göndərib?» - mən hirsle onun üstünə bağıranda, o, inadla başını bulayır, «bilmirəm» deyirdi. Doğrusu, casusun cəsurluğundan, inadkarlığından xoşlansam da, digər yandan bu məni açmırı. İstəyirdim ki, hər şey «Tissa üzərində» filmindəki kimi olsun, şpion sərhədi necə keçdiyini, hansı tapşırıqla gəldiyini boynuna alsın. Qələndər isə belə fikirlərdən uzaq idi, «Tissa üzərində» filmine baxmamışdı da. Oyuna necə alude olurduqsa, his-sə qapılır, özümüzü əsil sərhədçi, Qələndəri də həqiqi casus bilir, ona itin əzabını verirdik. Üz-gözündəki, qolundakı qançırlar verdiyimiz işgəncələrin nişanasıydı. O isə ağızından bircə kəlmə də qaçırmır, susurdu. Bəlkə də da-

nışar, hər şeyi boynuna alardı, sadəcə, oyunun şərtlərini tam bilmirdi. Kəndçi şpiyonan əlimizi üzmüşdük ki, Seyran elə bir işgəncə üsulu fikirləşdi, heç gestapoçuların da ağlına gəlməzdi. Dedi şpiyonun əlini-qolunu bağlayaq, ayağının altına duz sürtüb Doşməmmədin keçisində yalatdırıq, onda hər şeyi boynuna alacaq. «Məgər biz faşistik?» - Zakir bu cəzayla razılaşmaq istəmədi. Amma Seyran kəlləsini yaxşı işlətmışdı, casus bu işgəncəyə cəmi-cümətənə bircə dəqiqə tab gətirə bildi. Keçi onun ayaqlarının altını yaladıqca Qələndər qidiqdən qəşş eləyir, az qalırkı bayılsın. Bağıra-bağıra boynuna aldı ki, o, nemes şpiyonudu, Hitler onu göndərib ki, Mahmudlu stansiyasında dəmir yolunu, neftbazanı və zavodları partlatsın. Dəmiriyol, neftbaza məsələsi inandırıcıydı, zavoda qalandı isə, bu, ağlabatan deyildi. Saybalının işlətdiyi, yağı-pendir zavodu deyilən kiçik müəssisədən savayı rayonda başqası yox idi. İki balaca otağı və cəmi üç-dörd işçisi vardı. Adına yağı-pendir zavodu desələr də, o səmtdən ancaq pendir iyi gəlirdi. Bu bapbalaca məkanı partlatmaq Hitlerin nəyinə gərək idi? Qəribə olan bir də buydu ki, Hitlerin çıxdan gəbərdiyini yada salan da yox idi.

Yeni məhellədəki dostlarımdan Qiyyas adlı oğlan öz diribaşlığıyla seçilirdi. Yaşca böyük olduğundan bize çox da qaynayıb-qarışmındı, yəni onun dava-dava oynayan vaxtı keçmişdi. Yaman təşəxxüslüdü, dorğununu dartır, özünü qoluzorlu göstərməyə çalışırdı. Özü arıq idi, deyirdin üfürsən, yıxlər. Bu oğlanı tay-tuşlarının gözündə ucaldan həm də onun macəralı söz-söhbətləriydi. Tətildə şəhərdə yaşayın dayısığılə gedirdi və biz onun qayıtmasını sə-birsizliklə gözləyirdik. Ürəyidolu gəlir, nələr naqıl eləmirdi? Qiyyasın danişdılارının yarısının gop olduğunu bilsək də, üstünü vurmurduq. Onun şəhərdə dalaşlığı, güləşdiyi uşaqlar bize filmlərdən tanış idi. Ürəyimizə yatan buydu ki, o, ekrandan tanıdığımız və sevmədiyimiz qəhrəmanları axtarıb həyatda tapır, onlarla savaşır, bizim də qisasımızı alırı. «Bir qalanın sırrı» filmindəki Bidyla güləşdiyini, onu necə yixdiğini danişanda biz ağızımızı açıb heyrətlə qulaq asırdıq. Mən ürəyimdə ona həsəd aparırdım. Qiyyası bizim yanımızda diligədək eləyən bir qəbahəti vardısa, o da bu yaşda sünnet olmamasıydı. Bunu hər kəs, hətta məhəllə qızları da bilirdilər. Oğlan bu əskikliyinin xəcalətini çekirdi, elə bilirdi böyüyəndə ona qız verən olmayıcaq. Gecikməyi sə-bəbsiz deyildi, atası Nurəddin kişinin əhdidi vardi, gözləyirdi ki, qardaşı Əliş türmədən qayıtsın. Deyilənə görə, Əliş də dinc adam deyildi. Oralarda nə zibil qaynatmışdısa, aldığı işin üstünə üç il də gəlməşdilər və bunun acısını çəkmək həm də Qiyyasa qalmışdı, yoxsa çıxdan sünnet olmuş, canı qurtarmışdı.

* * *

Caylaqdan gələn qoyun-quzunun mələrtisi, mal-heyvanın böyürtüsü həftənin bazar günü olduğunu bir daha yada salırdı.

Qiyyas barının başından məni çağırırdı ki, onunla bazara gedim. Bazara gedənin pulu-parası olar. Deyəsən, Qiyyasın variydi, sol ovçunu bükülü tutmuşdu. Sağ əlində isə «Malenkov stəkanı» deyilən boş çappa stəkan vardi. Mənə maraqlı gəlsə də, heç nə soruşmadım.

Bazar evimizə yaxın idi, çaylağın ortasında, nisbətən hündürdəydi, adanı xatırladırdı. Bu adanın öz ab-havası, mənzəresi vardi: kənddən gələnlər atını-ulağını Məmməd bəy kəhrizi tərəfdə bağlayırdı, ondan bəridə qoyun-quzu, mal-qara satılan yer idi. Ermənilər məskunlaşan yaxın kəndlərdən gələnlər də olurdu, satlıq nələri vardi, çıxarırlılar bazara. Onların yeri ayricaydı, gircəkdən sağ əldə noxud, kartof, lobya, şoraba və tut arağı satırdılar. Elə eşşəklərini də digər kəndlərdən gələn uzunqulaqlarla bir yerdə yox, qıraqda

bağlayırdılar. Həftədə bir dəfə rastlaşan uzunqulaqlar bir-birlərini gəndən tənəyir, erkəkli-dişili ağız-ağıza verib anqırışırırdılar, nə dilləşirdilər, bunu bircə özləri qanıb-qandırırdı.

Bazar həyatının mənzərəsi özgəydi, insanların alış-verisi, qiymət üstündə çənə vurması mənə maraqlı gəlirdi, baxdıqca doymurdum. Onu da görür-düm ki, bu məkanda insanlar sanki yadlaşırlar, yaxınlıq, dostluq-qohumluq hissəleri çekilib itir. Saticıların boğazdanyuxarı söylədikləri «Qonaq ol» sözləri dillərdən düşməsə də, hamı yaxşı bilirdi ki, bazarda qonaq olmur, bazarda yalnız satanlar və alanlar olur.

Biz aralıdan erməni axçıklarının alış-verişinə bir xeyli tamaşa elədik, elə bil maraqlı teatra baxırdıq. Hər kəs öz malını təklif edir, öz malını öyürdü. Dile basmaqdə alıcılar da satıcılarından geri qalmır, qiymət üstündə çənə döyür-dülər.

Yaşlı bir kişi ayaq saxlayıb, axçıklardan soruşdu ki, gül kimi tut arağını ni-yə satırsınız, satıb ondan yaxşı şey alacaqsınız? Axçıklər gülüsdülər. Tayqol erməni kişi də güldü, dedi, ara, Alihuseyin kirvə, mazhap haqqı, yaxçı söz dedin, eli...

İki kişi bu baş-o baş düzülmüş dolu butulkalara, qrafinlərə bizim kimi aralıdan baxır, seçim eləyirdilər. Biri orta yaşıydı, o biri cavan. Görünürdü ki, bir qərara gəle bilmirlər.

- Erməninin tut arağının olmaz, - orta yaşlı yanındakına dedi. - Qradusu altmışdan yuxarı olur ki, aşağı olmur, adama od qoyur. Bunların arağını öz şorabalarıyla içəndə yaxşıdı, ləzzət verir.

- Nolar, şoraba da götürərik, - cavan kişi ağızını marçıldadıb udqundu.

- Hə! Amma Xaçidan aldı yoxdu. Şikəst olduğuna baxma, nadürüstün yekəsidi. Sənin yadına gəlməz, Çınar kəhrizdən bəridə yeməkxana işlədirdi. Tək qolunyan nələr eləmirmiş? Ala qarğanı bişirib, çolpa yerinə müştərilərə sıriyirmiş.

Yaxın durduğumdan kişilərin danışığını aydın eşidirdim. Qiyyası xəbərdar eləmək istəsəm də, buna macal tapmadım. O, tayqola yaxınlaşdı, ovcunda tutduğu pulu ona uzatdı. Nəsə xəcalət çekirmiş kimi, səsini qısıb astadan mızldandı:

- Xaçı day! Məni əmim göndərdi, dedi bir stəkan it arağı versin.

Tayqol kişi səksəndi, Qiyyası təəccübəsüzüb soruşdu:

- Ara, Aliş türmadan qayıdib ki? Bu rayonda tut arağına it arağı deyan ancaq odur, eli. Deyərsən ki, Xaçı kirvə səna salam göndərdi, - stəkanı ləbələb doldurdu. Nə fikirləşdi, Qiyyasın cibinə bir xışma da tut qurusu tökdü. Satdığı arağın acısını sanki şirin tut qurusuyla yumaq istəyirdi.

Elə bil tut qurusundan da tut arağının iyi gəlirdi. Qurudulmuş şirin giləllerin dadını çıxara-çıxara çaylaqla üzüaşağı qayıtdıq. Yol daşlı-qumluydu, rahat yerimək olmurdu. Qiyyas ayağının altına baxır, var gücünü, diqqətini toplayırdı ki, araq dağılmamasın. Ha cəhd eləsə də, amma alınmırıldı. Qolu yorulanda dolu stəkanı mənə verirdi.

- Xaçı dayiya yazığım gəldi, bir qolu yoxdu. Görəsən, qoluna nolub? - Qiyyas dilləndi.

Mən dostumun sualını sükütlə qarşılıdım. Bayaq eşitdiyim ala qarğa söhbətini ona danışmadım.

Həyət darvazasına çatanda stəkan yarılanmışdı. Küçədə tut arağının kəskin iyi duyulurdu. Arxamızca gələn ağbirçək arvad gileyli-gileyli nəsə dedi, dəsmal çıxarıb burnunu tutdu.

Qiyyasın əmisi Əliş stəkanın yarımcıqlığına fikir vermədi, arağı birnəfəsə başına çəkdi. İçkinin tündlüyündən üz-gözü qırışdı, qırışdı yox e, əyildi, elə

əyildi, sanki düzəlməyəcəkdi. Açıq sinəsi, qolları döymə şəkillərlə doluydu. Mən ilk dəfəydi qazamatdan gələn adam gördüm və nədənsə ona sarı baxmağa çəkinirdim.

Əliş qayidib çardağın altında əyləşmiş, gözaydınıliga gəlmış adamların arasında oturdu. Burnunu hul tutdu. Özünü elə dartırdı, guya türmə çəkməkdən yox, Tey dağındaki yeddibaşlı əjdahanın başlarını qoparmaqdan gəlmışdı. Başına gələnlərdən danışır, tez-tez də «siz də məni bağışlayın» deyib üzrxahlıq edirdi.

Əmisinin qayıtmamasına sevinməyən təkcə Qiyyas idi, sünnet ediləcəyini almışdı gözünün qabağına. Üstünü vurmasa da, necə təlaş keçirdiyini gördüm. Əlacı olsayıdı, aradan çıxar, Mahmudlu stansiyasında qatara minib, qaçardı şəhərə. Buna bənzər hissələri uşaqların çoxu yaşıyib. Qorxudan sarıntı keçirib xəstəlik tapanlar da olub...

Qiyyasın sünnetinə, bir qayda olaraq, çox qonaq çağırmamışdır. Fətəli adəti üzrə yenə atmacasından qalmadı, dedi bu gədənin mübarək məclisini azca da yubadıb, kiçik toyla böyük toyunu bir yerdə edəydilər...

Qiyyasın valideynləri və nənəsi Ayna qarı mənə tapşırılmışdır ki, onu tək qoymayım. Mən dostumun başını qatmağa çalışsam da, baxırdım ki, bərk təlaş keçirir.

Arvad məclisi uzun şüsbənddəydi. Qohum-əqraba, qonum-qonşu Qiyyasın boynunu qucaqlayıb, üzündən öpür, onu təbrik edirdilər. Bütün bunlar oğlanın könlünü açmaq yerinə, əksinə, onu əzirdi elə bil, gizlənməyə yer axtarırdı.

Qonşumuz Zəhra qollarını açıb, Ayna qarının boynuna sarıldı və ona gözaydınılığı verdi:

- Ayna nənə, mübarəkdi, xeyirli olsun!

- Sağ ol, başaa dönüm! - Ayna nənə minnətdarlıq elədi. Əlini hamilə qadının ireli çıxmış qarnına toxundurdu. - Qarnındakına borc olsun! - dedi.

Zəhranın çıçəyi çırtladi. Arxayınladı ki, doğrudan da oğlan uşağına hamilə qalib, guya qarının ağızı faldi.

- İnşallah, sünnetini yubatmazsan, ha! - Ayna nənə bəribaşdan məsləhət verdi.

- Bəs, nə təhər? Allah deyən olsun, bu balama elə kiçik toy eləyəcəm, belə ayrı cür! - dedi. Elə dedi, oğlan doğacağına guya zərrəcən də şəkkişübəsi yox idi. Bu inam onda çoxdan idi, əri elə ha deyirdi, Zəhra, sənə bir oğul əkəcəm, boyu-buxunu o çınar boyda olacaq. Arvad kişisinin sözünə ürək qızdırısa da, bir şübhədən qurtula bilmirdi - ərinin tirə-tayfasında cantaraq, cəsamətli bir nəfər də yox idi. «Oğul dayiya çəkər, qız bibiyə» - atalar sözünü yadına salanda ürəyi yerinə gelir, toxtayırdı, qardaşları şaqqalıydılar.

Kişi məclisi bağçada, ağacların altında qurulmuşdu. Əliş başda oturmuşdu. Hər tost söyləyənə əl çalırdı. «Yaşa səni, mujiksən, mən ölüm!» - deyir, araqdan dümləyir, bir qırtıq cœuryi burnuna tutub iyləyirdi. Sonra özü də sağlıq dedi. Yarı rusca, türmə dilində dediklərindən bir şey anlayan olmasa da, onu da alqışladılar. Ən çox əl çalan Oruc oldu, dedi, bratan, səni mənim kimi sroka oturub-çıxmış adam başa düşər, bu fağırlar nə bilsinlər? Oruc sroka oturmaq söhbətini hər məclisde eləyirdi. Onun paxırını Fətəli açırdı, deyirdi Oruc Bakı vağzalında marojna satanın marojnalarını dağıtdığına görə ilişib, Qaqarin mostunun yanındakı jenski kolonda on beş sutka yatıb çıxıb. O vədə xırda xılıqanlığa görə kişiləri qadın kolonundakı ayrıca barakda saxlayırdılar...

Sünnetdən sonra Qiyyas bir neçə gün şalvar geyə bilmədi. Əyninə qız tu-manı keçirmişdi. Xasiyyəti də dəyişmişdi, elə bil əvvəlki təpərli oğlan deyildi.

Qaradinməz olmuşdu. Uşaqlardan qaçırm, qızlarınsa gözünə görünmək istəmirdi. Nənəsi Ayna xala deyirdi keçib gedəcək, zarafat iş deyil, uşağın ətin-dən ət kəsiblər.

Qiyasda valideynlərinə qarşı kin yaranmışdı, yəni bu insafsızlıq onlarda haradandı, onun ağrı çekməsinə necə qiyidalar? İçindəki kin-küdürütdən bir pay da dəllək Haciya düşürdü, guya bu bəstəboy adam olmasaydı, uşaqları sünnet eləyən də olmazdı.

İki həftədən sonra Qiyasın əmisi Əliş «Perviklas»da bufetçi işinə düzəldi. Çörək dükanının qabağında uzun növbə olanda onun bufetinə gedirdik. Kömbə çörəyi qəzetə büküb verirdi ki, görən olmasın.

Təzə məhəllə çox fərqliydi, həyət-bacalarıyla, yolları-yolağalarıyla, evləriyle, elə adamlarıyla da.

Üzbeüzdəki kommunal binada bəstəboy, cavan bir zabit yaşayırı. Onun ciyinlərindəki paqon sərhədçilərinki kimi yaşılm yox, tox göy rəngdəydi, ortasında isə kiçik qızılı ulduz var idi. Yerli adama oxşamırdı. Qonşular onunla hörmətlə salamlaşsalar da, amma nədənsə ondan kənar gəzməyə çalışırlılar. Qardaşımı men isə eksinə, hemişə hərbi qiyafədə gördüyüümüz bu adamlı qarşılaşmağa can atıldıq. Səhərlər işə gedəndə, axşam işdən döñəndə onun qabağına qaçırm, əlimizi gicgahımıza aparıb, hərbi salam verirdik. O da bizim qəlbimizi qırmır, əlini gicgahına qaldırıb, salamımızı alırdı. Ürəyimizi açırdıq ki, bəs, böyüyəndə biz də voyenni olacaqıq. «Afərin!», - deyib, başımızı tumarlayırdı. Atamla rastlaşanda dostcasına görüşürdülər, biz yeni məhəlləyə köçməzdən əvvəl tanış idilər. Bir dəfə atam onu evə qonaq çağırıb ve biz onda bildik ki, Nəbi adlı bu əmi KQB deyilən bir idarədə işləyir. O idarənin nə demək olduğunu bilməsək də, nə qardaşım, nə də mən vərdişimizdən qalmır, zabitlə yenə də hərbçisayaq salamlaşırıq. Fələyin işinə bax, iyirmi altı il sonra qardaşım, Dövlət Təhlükəsizlik Komitəsinin gənc zabitli, Göyçay rayon şöbə rəisinə xidməti təyinata göndərilməsi barədə raport verəndə, bəstəboy podpolkovnik rəsmiyyəti kənara qoyub, onunla köhnə tanış kimi, mehbəbancasına görüşüb deyəcəkdi: «Afərin! Uşaq vaxtı mənə verdiyin sözün üstündə durdur!».

* * *

Yeni məhəlləmizin bir yaxşı tərəfi də buydu ki, Ağalar babam və Diliş xalamgilə yaxın idi. Babamgilin həyəti geniş olduğundan, uşaqların oyunlarına yaxşı yarayırdı. Xalam oğlu Kərəmlə günümüzün çox vaxtını orada keçirirdik. Bizi bu həyətə çekən həm də buydu ki, bolluca velosiped sürürdük. Tapdıq dayımın velosipedini onun özündən çox həyətdəki uşaqlar minirdi.

Bizim gəlmişimizlə Bayat nənəm, Tamaşa xalam əldən-ayaqdan olur, bis-düş eləyirdilər. Bozbaşın ləzzətli ətri həyəti bürüyürdü.

İkimərtəbəli, uzun binada dörd ailə yaşayırı, hamısı da qohum-əqrabaydı. O başda Əhməd Hüseynovun, ondan bəridə Zeyni müəllimin, ortada Ağalar babamın, bəri üzdə isə babamın qardaşı Muxtar əmimin mənziliydi. Uzun-uzunnama eyvanın arası o baş-bu baş açıq idi, hər ailə də səhər, günorta və axşam öz səmtində yerdən açılmış süfrə ətrafına yiğışırı. Yeməkdən sonra balkonun o başından şeir əzbərləyən qardaşların səsi eşidilirdi. Məktəb özfəaliyyət kollektivinin üzvləriydilər, rayon mədəniyyət evindəki tədbirlərdə iştirak edirdilər. «Deklamasiya deyir Həsən və Hüseyn Hüseynov qardaşları» - elanını tamaşaçılar coşquyla qarşılıyırıdlar.

Qonşuluqda yaşayın Abasquliyev qardaşları da konsertlərin yaraşıçıydılar. Onlar öz akrobatic çıxışlarıyla tamaşaçıları heyran qoyurdular.

Bir yol babamgilə gələndə gözüümə inanmadım, uzun eyvan arakəsmələrlə bölünmiş, hər ailə öz payına düşən yeri məngirləmişdi. Nazik arakəsmələr əmioğluları, əmizadələri bir dünya qədər uzaqlaşdırılmış, yadlaşdırılmışdı elə bil. O uzunluqda eyvan kiçilib ovuc içi boyda olmuşdu. Bir müddət bu darısqallığa alışa bilmirdim.

Yeni məhəllədə yaşıdlarım da az deyildi: Zakir, Əhməd, Seyran, Qurban. 1957-ci il sentyabrın 1-ində birinci sinfə də birlikdə getdik. Köhnə jildomdakı dostum Namiqin bizim sinfə düşməyinə çox sevindim. Tamaranın kiçik bacısı Tünzalə və əmisi oğlu Fariz də bizimlə oxuyurdu. Namiqlə bir parta arxasında oturur, tənəffüs də bir yerdə olurduq. Namiq dedi ki, Tərcə xalasının oğlu olub, adını Kamal qoyublar. Tərcə xalanın həyat yoldaşı İltifat dayını, qardaşı Mənsur müəllimi, onun həyat yoldaşı Lyuba xalani və uşaqları Elyanorani, Oqtayı jildomdan tanıyırdım, ailə yaxınlığımız vardı və bu yaxınlıq sonradan kirvəliklə də möhkəmləndi.

Namiq təzə xəberləri mənimlə həvəslə bölüşürdü. Jildoma köçmüş yeni qonşulardan, havalı Bəhruzun yenə də su daşımığından, Kirli Gülünün səhərlər «Moloko! Moloko!...» deyib harayıldığından danışırı. Sarıbaşı evin arxasındaki yolda maşın vurduğunu eşidəndə isə qəhərləndim, gözlərim doldu. O gün dərsin axırınacan kefim açılmadı, bir qırağa çəkilib, ağlayıb yüngülləşmək istəyirdim.

Məktəbdən çıxanda yolun yarısını Namiqlə birlikdə gedirdik. Mərkəzi küçəyə çatanda yollarımız ayrıldı. Namiq dayanır, gözünü bızdən çekmir, çaylaqdakı enli arxi necə adladığımıza təlaşla baxırdı. Bəlkə də ona elə gəlirdi ki, biz «Tissa üzərində» filmindəki çay keçirik. Məmməd bəy kəhrizinin suyu bol olsa da, gur axmırı, qəsəbənin ayağındakı hamam binasının tuşunda qumluğa hopub quruyurdu.

Bizim arx adlamağımız, doğrudan da, ayrı səhnəydi. Yastı, yaş daşlarının üstündə sürüşüb yixilan da olurdu. Suya düşmək elə də böyük dərd deyildi, dərd buydu ki, əyin-başımız, Kitab-dəftərimiz islanır, ayaqqabılarımız sıradan çıxırı. Eyni qayğını tezdən dərsə gedəndə də yaşayırdıq. Ayağı islanan qayıdırı evə. Bu arxin məktəb yolunun üstündə olması ürəyimizdən idi, dərsdən qalmaq istəyəndə ayağımızı qəsdən islatdığını vaxtlar da olurdu.

Məktəbə getməklə, məktəbdən qayıtmaq başqa-başqa aləm idi. Tezdən yuxudan kal ayılmış uşaqların qırımı özgə olurdu. Hamı susqun və qaraqabaq görünürdü, heç kim ünsiyyət qurmur, yubanmasın deyə, başını sallayıb püfərək yeriyirdi. Dərsə gecikmək böyük qəbahət sayılırdı, müəllimin danlağını ağır cəza bilirdik və bu utancı heç kim yaşamaq istəmirdi.

Məktəbdən qayıtmanın isə həzzi başqayıdı: uşaqların şən səsi eşidilirdi; yol boyu zarafatlaşan kim, qaçdı-tutdu oynayan kim. Yanımızdan ötən böyüklər bizi süzüb, mənalı-mənalı gülümseyirdilər, yəni bir vaxtlar biz də sizin kimi əlimizdə çanta bu yolu gedib gəlmişik.

İşin tərsiliyindən, qəsəbədəki yeganə neft dükəni da məktəb yolunun üstündəydi. Müəllimləri deyə bilmərəm, bu, şagirdlərin heç ürəyindən deyildi. Ağ neftin iyi aralıdan burnumuzu gicisdirirdi. Bəlkə də buna alışanlar vardi, amma mənim təbim heç götürmürdü. Bu, dərdin yarısıydı, dərdin böyüyü buydu ki, biz bir məktəbdən çıxıb başqa bir məktəbə düşürdük. Bekarçılıq olanda dükənci Qurban dayı bizi saxlayır, özü demiş, kəlləmizi yoxlamaqdan ötrü imtahana çəkirdi. Məktəbdəki müəllimlərdən çox, ondan çəkinirdik. Müştəri olmayıanda dükənin qabağındakı daşın üstündə oturur, uzun günlüğü kepkasını gözünün üstünə endirib, mürkü vururdu. Onu oyatmayaq de-

yə, səsimizi qısır, ayağımızın ucunda yeriyirdik. Deyim ki, bunu heç də rəhm-dillikdən eləmirdik, sadəcə, Qurban dayının imtahanından yayınmaq istəyirdik. Bu, bəzən alınırı, bəzən yox. O, mürgüləyəndə də gözüaçıq mürgüləyir, hər şeyi görürdü. Başını qaldırıb, bizi səsləyəndə gizlənməyə yer axtarırdıq. Qaçan yolumuz-yolağamız qalmırdı.

Bir yol Qurban kişi yenə adəti üzrə bizi səslədi:

- Θ bala! Yavuq gəlin, görün kimin uşaqlarınız?

Dükənçi bizim hər birimizi, kimin övladları olduğumuzu bilsə də, adətən, imtahana bu sualla başlayırdı və biz məcbur qalıb, özümüzü yenidən tanıtmalı olurdıq.

- Mən Zeyni məllimin oğluyam, - Qurban adaşının sualına birinci cavab verdi.

- Hə tanıyıram, dədən frontda olub. Berlinəcən gedib çıxıb, Hitlerin anasını ağlar qoyub.

Bu sözlərdən sonra Qurban gözümüzdə böyüdü. Oğlan özü də burnunu dikəldib qürurlandı, yəni onun atası fronta getməsəydi, Hitlerin anası ağlar qalmazdı.

Əhməd dükançını qabaqladı.

- Qurban dayı, mənim dədəmin adı Cəbrayıldı, - dilini sürdü. Qurban dayının sözü haradan, necə gətirəcəyini yaxşı bilirdi.

- Ləzgi Cəbrayılın? - dükançı soruşdu. - Dədənin nə vecinə? Zərgərdi, əli qızıl-gümüşlə oynuyur.

Əhməd günahkarmış kimi, başını aşağı salıb susdu. Dərsini bilməyəndə sinifdə də eynən belə kirimişcə dayanırdı. Həcər müəllimə onu danlayanda deyirdi, Əhməd, təkcə sənə görə bizim məktəb beynəlmiləl məktəb sayılır, oxu, adımızı rüsvay eləmə.

Hər dəfə Qurban dayıdan qızıl-gümüş söz-söhbətini eşidəndə, doğrusu, təəccübənlənidim. Əhmədin atasının əli qızıl-gümüşlə oynayırdısa, bəs niyə qamışdan hörülüb, sarı torpaqla suvanmış çovustanda yaşıyırdılar?

Əhmədin valideynləri əslən Dağıstanın Kubaçı kəndindən idi. Davadan sonra bizim rayona pənah gətirmiş, məskunlaşmışdılar. Əhmədin özü də, kiçik qardaşı və iki bacısı burada doğulmuşdu. Milliyətçə dargin idilər, amma Dağıstandan gəldiklərinə görə zərgəri Ləzgi Cəbrayıl çağırırdılar. Bu ayama kişini açmasa da, bununla barışmalı olmuşdu, adamların ağını yummayacaqdı ki... Cəbrayıl dayı oğlunun simasında sənətinin davamçisini görürdü və Əhmədin özü də bu peşəyə maraqlıydı. Bize sarı samovar dəmirindən «qızıl diş» düzəltmişdi və görən elə bilirdi xas-xalis qızıldandı. Əvvəl-əvvəl doğrudan da qızıl təki parıldayırdı, sonra yavaş-yavaş qaralmağa başladı. İki gündən bir Əhməd onları çıxarıb yenidən yaşla çalan pastayla silib parıldadır, ona verdiyimiz iyirmi qəpik əlmuzdunu qaytarmasın deyə bu əziyyətə qatlaşmalı olurdu. Sarı dəmir dişləri daha çox cibimizdə gəzdirirdik, nəinki ağızımızda. Yalnız tənəffüs də, bir də küçədə-bazarda taxırdıq. Taxma dişimi-zı göstərməkdən ötrü yerli-yersiz gülümşəyirdik və bu, sinfimizin qızlarının xoşuna gelirdi, bizi digər oğlanlardan seçirdilər. Elə bil, bizi öz tay-tuşları yerdə yox, böyük kişi yerində göründülər. Məktəbdə bize «Qızılış oğlanlar» deyirdilər.

Bir dəfə dərsdə Seyran taxma dişini çıxarmağı unutmuşdu. Bu sinif rəhbəri Oruc müəllimin gözündən qaçmadı, ama qəribədir ki, o, Seyranı yox, Əhmədi ayağa qaldırdı, necə deyərlər, arqacın ondan keçdiyini bilirdi. Əhmədi tənbeh edib dedi səni Dağıstana qədər qovaram, bir də geri qayıtmazsan. Müəllimin sözləri oğlunu şillə təki tutdu, gözləri doldu, başını aşağı salıb susdu. Sinif rəhbərinin bu təhər danışığı, ayrı-seçkililik salmağı mənim pisimə

gəldi. Bunu oğlanlı-qızlı hamının üzündəki ifadədən də duymaq olurdu. Sınıf rəhbəri dönüb sərt nəzərləriylə Seyranı, Qurbanı və məni süzdü, işarəylə küncləki zibil qutusunu göstərdi. Biz kirimişcə yermizdən qalxıb, «qızıl diş-lərimizi» cibimizdən çıxardıb qutuya atdıq. Qurban isə əlini cibinə salmadı, böyük tənəffüs də məktəbin bufetində pirojki yeyəndə özü də bilmədən «qızıl dişini» udmuşdu.

Metal dişler parıltısını itirib qaralmışdı. Mən buna çox da heyif silənmirdim, onsuza da Əhməd onları sürtüb parıldatmaqdən cana yiğilmişdi və söz vermişdi ki, bizdən aldığı əlmuzdunu qaytaracaq...

- Qurban dayı, mən Dilişin oğluyam! - Seyran da özünü tanıtdı. Atası ayrıldığından anasının himayəsində böyümüşdü və onu anasının adıyla çağırır, Dilişin oğlu Seyran deyirdilər.

- Çayçı Tellinin nəvəsisən? - dükançı soruşdu. - Məşədi Camaləddin qızı Tellinin dəmlədiyi çaydan olmaz. Ona görə də Misirin çayxanasına gedən yoxdu.

Sıra mənə çatmışdı. Ağzımı açmaq istəyirdim ki, Qurban dayı məni qabaqladı.

- Redaktorun oğlu, dədən qəzetində neftçi Qurbannan niyə yazmır, qələmi korşalar yoxsa? - soruşdu.

Mən nə cavab verəcəyimi bilmədim, imtahanın ən çətin sualı mənə düşmüşdü. Günahkarmış kimi, başımı sallayıb durdum. Fikrimdə olan buydu ki, dükançının gileyini axşam atama çatdırıar, deyərəm Qurban dayının şəklini qəzətə vursun.

Qurban dayı öz işiyə dənizin dərinliklərindən qara qızıl çıxaran neftçi peşəsi arasında bir bağlılıq görürdü. Biz də o cür düşünür, elə bilirdik hərdən radioda səslənən «Neftçi Qurban» mahnısını bu çopursifet kişisinin şəninə qoşublar.

Tanışlıqdan sonra Qurban dayı keçdi əsas mətləbə.

- Həə, deyin görüm bu gün nə öyrənmisiniz? - maraqlandı.

- Qurban dayı, bugünkü dərsimiz «T» hərfiyidi, - mən dilləndim...

- Lap yaxşı! - əlinin dalıyla kepkasını geri elədi. - «T» hərfiynən başlayan sözləri de görüm.

Eyni sualı sinifdə Həcər müəllimə də mənə vermişdi. Əlüstü sadalamışdım: tar, tütek, turp, top, tank, tūfəng... İndi, elə bil, başım işləmirdi, beynim-dəkilər silinib getmişdi. Ha illah elədimsə, yadıma sala bilmədim. Yaman pərt olmuşdum. Həyecandan gözlərim dolmuşdu.

- Gündəliyini bəri ver! - Qurban dayı amiranə tərzdə dedi.

Mən könülsüz-könülsüz çantamı açıb, gündəliyimi çıxardım. Qurban kişi ilan-qurbağa xəttiylə nəsə yazıb, altından da qol çəkdi. Valideynlərim onun xəttini tanıyırdılar, bir dəfə də mənə qeyri-kafi yazmışdı. Qurban kişi özünü hansı fənnin müəllimi sayırdı, bunu nə özü, nə də biz bilirdik.

Mənim gündəliyimə bənzər bir şagird dəftəri də dükanın girəcəyində, divardan asılmışdı. Nisye dəftəriydi. Pulu olmayanlar adlarını dəftərə yazır, ayın başında donluq alanda gətirib borclarını ödəyirdilər. Dövlətin belə qaya-da-qanunu yox idi, Qurban dayı bu dəftəri kasib-kusuba əl tutmaqdən ötrü açmışdı. Bu dəftərdə kimlərin adı yox idi: Dostməmməd kişi, toxumsatan Məmmərəzə, küçəsüpürən Xasa arvad, Kirli Gülü... Bu adamlar abırlarına qışılıb gəlir, adlarını dəftərə yazır, əllərində neft qabı ağır addımlarla çaylaqla üzüaşağı sallanırdılar, elə bil ciyinlərində bir dağ daşıyırdılar.

Payız tətilindən yenice qayıtmışdıq. Dərsdən çıxanda məktəb yolunun üstündəki dükan yenə açıq idi, amma qapının ağızındakı daşın üstündə Qurban dayı yox, Çapıq Xudam oturmuşdu. Onu tanımayan yox idi, şübhə qabların

qəbulu məntəqəsində işləyirdi, Bu tösmərək, qanısoyuq adamı burda görmək bizi təeccübəldəndirdi.

Yaxınlaşış qapıdan içəri boylandıq, Xudamın acıqlı səsinə geri çekildik.

Seyran dedi:

- Qurban dayını axtarıraq.

- Qurban dayınızı daha buralarda axtarmayın, - Xudam irişdi. - Tutublar onu. Dövlətin malını ona-buna nisye paylayırmış. Soruşan gərək, a zalim balası, bu neft dədənin malı dəyil ha, necə gəldi dağıdasan... Neftə boşuna qara qızıl demillər ey!

Bu xəbərdən sarsıldıq, təlaşla bir-birimizə baxdıq. Eşitdiyimizə inanmağımız gəlmirdi.

Mən qəhərlı səslə dilləndim:

- Yox! Qurban dayını tutmazlar! O, yaxşı adamdı!

Xudam yenə iyrənc-iyrənc irişdi. Üzünün çapığı dartılıb uzandı.

- Bala, yaxşılıarı tutmasalar, bu dünyada pislərə yer tapılmaz... - dedi.

O gün evə kefsiz, özümüzün də anlamadığımız, başa düşmədiyimiz özgə hissələrlə qayıtdıq...

1957-ci il yalnız bununla yox, həm də başqa bir hadisəylə yadımda qaldı. O il çox güclü sel gəldi. Qıjiltısı aləmi başına götürdü. Sel çaylağın qıraqlarını yuyub, qəsəbənin mərkəzini basmış, barama tədarükü idarəsinə ziyan vurmuşdu. Seldən sonra küçələrdə barama qozaları ağarırdı. Uşaqlı-böyük-lü adamlar o gün səhərdən axşamacan ipək qozalarını toplamaqla məşğul oldular. Selin qurbanı olmuş iki nəfərin meyiti isə ertəsi gün Araz boyundakı qamışlıqdan tapıldı. O hadisədən sonra qəsəbənin mərkəzindəki barama tədarükü idarəsinə Araz boyundakı stansiyaya köçürüdlər, yerində isə universitaq binası tikdilər. Ən əsası isə buydu ki, çaylağın sol sahili boyunca beton səddin çəkilişinə başladılar. Öz texnikaları, inşaat materiallarıyla səhərdən gəlmiş istehkamçılar yoruldum demədən çalışırdılar. Qəsəbə sakinləri onlara qayıq göstərir, yeri düşdükcə, öz minnətdarlıqlarını nəyləsə ifadə etməyə çalışır, yaxındakı evlərdən termoslarda çay, vedrə-vedrə mer-meyvə getiridilər. İnşaatçılar ikinövbəli işləyirdilər. Təbiətin işini nə bilmək olardı? Bəlkə, daha güclü, dəli bir sel gələcək, daha ağır fəsadlara səbəb olacaqdı. Biz uşaqlarda bir arxayıncılıq vardi, yeni çəkilən beton sədd məktəbimizi də sel-dən-sudan qoruyacaqdı.

* * *

1959 -cu il sentyabrın 1-də qəsəbənin yuxarısında, məktəblə üzbəüzdə yeni tikdiriyimiz evə köcdük. O gün mən üçüncü, qardaşım isə birinci sinfə getdi. Məktəb o qədər yaxın idi ki, zəng vurulanda bizim evdə eşidilirdi. Qəsəbədəki bu yeganə orta məktəb rus yazılıcısı Maksim Qorkinin adını daşıyırırdı. Elə bilirdik Qorki bizim qəsəbədə olub, ona görə məktəbimizə onun adını veriblər. Müəllimdən öyrəndim ki, o yazılıçının yolu Bakıya düşsə də, bizim tərəflərə gəlməyib, qəsəbəmizin heç adını belə eşitməyib.

Məktəbin binası ikimərtəbəli, geniş həyəti bağlı-bağatlıydı. Yazın çəğlayan çağrı ağacların budaqları bar-bəhərin ağırlığından əyilir, az qalırkı yerə dəysin. Bizə gəndən baxmaq qalırkı, kimin ağızı nəydi ağaclarla yaxın düşsün. Bağın qarovalucusu Niftalı kişi hətta yerə düşmüş meyvələrə toxunmağa belə icazə vermirdi. Qadağa yalnız şagirdlərə yox, müəllimlərə də aid idi. Bu varlı-barlı məkanda üzəkli, şəstlə dolaşan yalnız direktor İsmət müəllim idi. Gecələr də ayağını o yanlardan üzmürdü, guya onun ikinci işi

gecə qarovalçuluğuydu. İsmət müəllimin evi məktəbin otuz-qırx addımlığında, bazarla internatın arasındaydı. Amma onu bir dəfə də olsun dükən-bazarda görən olmamışdı, sanki heç nəyə ehtiyacları yox idi.

İnternat deyilən yataqxanada vur-tut iyirmi-iyirmi beş nəfər yuxarı sinif şagirdi qalırdı. Yaxın kəndlərdən oxumağa gələnlər idi. Yataqxananın məktəbə yaxın olmayı burada qalanlara yaxşı əl verirdi. Dərsdən çıxan kimi özlərini yataqxanaya çatdırır, aşpaz Qəmər arvadın bişirdiyi dadsız yeməyin «dadını» çıxarırdılar. Bu dad aylarla, hətta illərlə dəyişmirdi.

Yataqxananın ətrafi bizim oyun-əyləncə yerimiz idi. Qəmər xalanın bişirdiyi yeməyin iyi-qoxusu gələndə qalxbıb açıq pəncərədən gizlincə içəri baxır və həmişə də eyni mənzərənin şahidi olurduq. Aşpaz üstündə «kombijir» yazılımış dəmir qutunu bıçaqla açıb, iri qazana boşaldı, sonra üç-dörd kilo soğan doğrayıb atırdı. Bir balon tomat pastası əlavə edəndə isə ağızımız sulanırdı, yəqin bu halı içəridəkiler - yataqxanada qalanlar da yaşayırırdı. Qəmər xala əlində dolu vedrə açıq qapıdan onları haylayıb soruşurdu, uşaqlar, bu gün pervi olacaq, ya vtoroy? Uşaqlar «pervi» deyib cavab verəndə aşpaz bir vedrə suyu əndərirdi qazana, makaron, beş-altı da kartof atırdı. Uşaqlar hər gün eyni yeməyi yeməkdən bezsələr də, özgə əlacları yox idi. Elə bil qorxurdular ki, səslərini çıxarsalar, dövlətin ayırdığı bu paya da tamarzı qalarlar.

Bir dəfə məktəbə yoxlama gəldi. Yoxlamaya gələnlərə təqdim edilən kağızda yataqxanada qalanlara verilən gündəlik yeməklərin siyahısında nələr yox idi? Kərə yağı, süd, ət, toyuq əti, yumurta, pendir, ağ çörək... Yataqxanadakılar bu ərzaqların üzünü də görməmişdilər. Amma biz görmüşdük, o ərzaqların anbara, anbardan da harasa daşındığının şahidi olmuşduq.

Məktəb binasının qarşısında Stalinin iri heykəli ucalırdı. Yuxarı sinif şagirdləri bir vaxtlar bu abidəyə çiçək qoyduqlarını yaxşı xatırlayırdılar. Amma indi nə çiçək qoyan vardi, nə də o tərəfə baxan. Əksinə, məktəbin köhnə «ZIS-130» yük maşınıni elə saxlayırdılar ki, abidə çox da gözə dəyməsin. Maşın saz olmasa da, hərdən başına-gözünə döyüb işə salırdılar. Xırda-para işlərə yarayırırdı. Günün birində bu köhnə, taraqqqa maşın elə bir işə də yaradı ki, heç kəsin, hətta onun konstrukturunun da ağlına gəlməzdi.

O gün məktəbin həyətində başqa ab-hava vardi, uşaqlı-böyükü xeyli adam yiğilmişdi. Stalinin heykəlinin başına kəndir atıb, ucunu da bağlamışdılар «ZIS-130»-un - yük maşınının dalına. O vaxt bilmirdik ki, «ZIS» rus dilində «Zavod İmeni Stalina» anlamındaymış. Stalinin hökmranlığına son qoyulsa da, heykəlləri hələ də qalır, insanlarda xof-qorxu oyadırdı, guya bu tökmə heykəllər günün birində canlanacaq və o məşəqqətli günlər geri dönəcək, millətlərin həyatından yenə də soyuq Sibir küləyi əsəcəkdi. Adamların canındakı xofu çıxarmaqdan ötrü ölkədə Stalinin heykəlli də yiximalı, adı tarixdən silinməliydi. Kremlin göstərişi belə idi.

Mitinqə qəsəbə sakınlərindən də gələn çox idi. O adamlar da bir vaxtlar bu məktəbdə oxumuş, Stalinin abidəsinə çiçək dəstələri qoymuşdular. Rayon rəhbərliyinin nümayəndələri də təşrif buyurmuşdular.

Mitinqi məktəbin direktoru İsmət müəllim açıb, sözü rayon partiya komitəsinin nümayəndəsinə verdi. Ucaboy, eynəkli kişiyydi. Stalinin qarasınca dişinin dibindən çıxanı dedi. Danışmaqdə pərgar adama oxşayırdı. Onun odlu-alovlu nitqini tez-tez alqış səsləri kəsirdi. O isə bu alqışlardan daha da həvəslənir, cuşa gəlirdi, qınayan olmasayıdı, heç kəsə aman verməz, hamının adından danişar, hamının adından söyüb-söylənərdi.

Bir gözüm Bahadır müəllimdəydi, o, üzünü çıxışçıya yox, başqa səmtə tutmuş, sanki naşı artistin naşı oyununa baxmaqdan bezib zinhara gəlmişdi.

Yaxında dayanmış orta yaşı bir kişi heykeli sözüb, mənalı-mənalı başını buladı, astadan dedi:

- Atalar yaxşı deyib, hər gəlhagəlin bir gethagedi də var. Vaxt vardı... - sözünün gerisini getirmədi.

Yan-yörədəkilər dönüb kişiye baxdılar, onunla həmrəy olduqları üzlərindəki ifadədən bilinirdi.

Raykomun nümayəndəsindən sonra direktor özü, müəllimlər və bir neçə yuxarı sinif şagirdi danişdi. Onlar da raykomdan gələnin dediklərini dedilər, dişlərinin dibindən çıxanı söylədilər. Daha doğrusu, Stalini söydülər, itdən alıb, itə verdilər. Sakinlərdən də danişan oldu. Millət təpərə gəlmışdı. Hamının ağızından od töküldürdü. Hamı kişiləşmiş, hünərlü, ürəkli olmuşdu, nə gəldi çitəyirdilər xalqın keçmiş atasının tunc qabırğasına. Hər çıxışdan sonra gurultulu alqış səsləri yayılırdı. Amma bütün bunlar Stalinin üzündəki zəhmi zərre qədər də dəyişdirmirdi, sərt baxışları yenə də uzaqlara dikilmişdi.

Gözüm izdihamdan aralıda sakitcə dayanmış dəli Əbəni aldı. Uşaqlar da görmüşdülər, bir-birlərini dümsükləyib, him-cimlə başıçalmalı dəlini göstərirdilər. Əlli-altmış yaşlarındakı bu adam gecələr kabus kimi küçələri sessiz-ünsüz dolaşırırdı. Büyüklər dəcəl uşaqları bu başdanhavalıyla hədələyirdilər. Neçə uşaq qaranlıqda onunla rastlaşanda qorxudan sarılıq azarı tapmışdı, birinin isə az qalmışdı dili batsın. Qəsəbədə belə dəlinin varlığı yalnız bir adama əl verirdi - cindar Növrəstəyə. Qorxmuş uşaqları onun yanına aparırdılar ki, xofu onların canından çıxarsın. Qadağalara baxmayaraq, hələ də mövhumata, cadu-pitiyə inananlar vardi.

Əbə lal idi, danişmirdi, amma cini tutanda çığırıb bağırır, tükürpədən səslər çıxarırdı. O, adətən hüzr yerlərinə gələr, boynunu büküb kirimişcə durar, gözləyərdi ki, ona bir qarın yemək versinlər. Nədənsə toy-dügün məclisləri olan qapıya getmirdi, bəlkə də qulağı şənlik, çalğı-valığı götürmürdü, ona görə. Dəli Əbə, əlbət, məktəbin qarşısındaki bu yiğincağı da yas məclisi bilib gəlmışdı, ehsan payı gözləyirdi. Amma nə qazan asılmışdı, nə də samovar qaynayırdı.

Comalığın içindən əlində bel tutmuş bir kişi irəli çıxdı. Remkontoranın fehləsi Motor Məmiş idi. Motor ayamasını ona boşuna yaraşdırılmamışdılar, səhərdən axşamacan, dincini almadan motor təki çalışırırdı.

Hamının gözü əliqabarlı bu adama dikilmişdi, onun nə deyib, nə danişacağını gözləyirdilər. Amma Motor Məmiş dilinə yox, qoluna güc verdi, əlindəki çalov beli var-güçüyle heykəlin tunc baldırına necə cirpdısa, qığılçım qopdu. Mənə elə gəldi Stalin dəhşətli aşırıdan sizlayacaq, bükülüb ikiqat olacaq, durduğu yerdən düşüb camaatın qarşısında diz çökəcək, yalvarıbyaxaracaq ki, onun günahından keçsinlər. Amma yox, heykəlin cinqiri da çıxmadi, zəhmli qart üzünün bir əzası belə tərpənmədi. Motor Məmiş bundan ürəklənib, daha da təpərə gəldi. Bağırdı: «Bu da Sibirdə sümükləri çürüyən dədəm Gülməmmədin hayifi», - deyib, belin çanağıyla heykələ bir zərbə də ilişdirdi. Gurultulu alqış qopdu. Comalığın arasından kimsə qışkırdı:

- Əə Motor! Birini də vur, Dünyamalı dayımın hayfi çıxsın!

Motor Məmiş ovçuna tüpürüb, belin sapını döyənəkli barmaqlarıyla bərk-bərk sıxdı, Stalinin qıcıqına bir zərbə də endirdi. Toyda çalğıçıya sıfariş verirmiş kimi, hərə bir yandan səslənir, kimi dədəsinin, kimi əmisinin, kimi qardaşının hayfını almaq istəyirdi. Məmiş də sıfarişləri canla-başla yerinə yetirir, yoruldum demirdi.

Gözümü Əşref müəllimdən çəkmirdim, elə bilirdim atası qaçaq Ağayarın hayfını çıxmada ötrü o da nəsə eləyəcək, bir bel də o götürüb acıq çıxa-caq. Amma müəllim durduğu yerdəcə qalmışdı, kirimishcə baxırdı, fikri uzaqlardaydı.

Motor Məmiş usanmaq bilmir və getdikcə daha da coşurdu. Onun hər zərbəsi gurultulu alqışlarla qarşılanırdı.

Alqış içindən tükürpədən bağırtı qopdu. Əvvəl elə bildim bağırın Stalindi, ağrından-acıdan dilə gəlib. Amma yox, Əbənin bağırtısıydı. Dəlinin dəliliyi tutmuşdu. Yerdən yastı bir çarpanaq götürüb comalığa sarı vizildatdı. Uşaqlı-böyüklü hamı pərən-pərən düşdü. Əbə məktəbdəki yiğincəgi yas məclisi sanib gelmişdi və onun umusu bir qab ehsan payı idi. Əl-qolunu oynada-oynada, çıçıra-bağıra çaylaqla üzüsağı sallandı. Dəlinin bağırtısına sallaqxananın qabağında sülənən itlər boğuq hafiltiylə cavab verdilər.

Yiğincığın çıxardığı hökmü İsmət müəllim dilə gətirdi. Dedi ki, balalarımıza bilik verən təhsil ocağının qarşısında belə bir heykəlin qalması millətə göz dağıdı, yixılmalıdır.

Dəli Əbənin qayıdacağından qorxurmuş kimi, hökmü tələm-tələsik yerinə yetirmək istədilər. Məktəb direktorunun işarəsiylə şofer Xasay keçdi sükanın arxasına. Gözlər ona dikilmişdi. Amma sürücü nə illah elədisə də, motor işə düşmədi, elə bil tilsimləmişdilər. Şofer yoldaşları Xasayın köməyinə çatmaq istədilər, biri məsləhət verdi, digəri motoru qurdaladı.

Motor işə düşəndə hamı rahat nəfəs aldı. Xasay ovcuna tüpürüb, bərk-bərk sükandan yapışdı. Nə fikirləşdi, başını pəncərədən uzadıb, tərəddüdlə heykələ baxdı, elə bil günah iş tutub-tutmadığına əmin olmaq istəyirdi. Stalinin zəhəmli baxışı onu əzirdi. Sürücü gözlərini yumub, ayağını qaza basdı. Maşın dartındısa da, amma ondan bir kar aşmadı, heykəl dirənmişdi, yixılmaq istəmirdi. Xasay maşını bu dəfə yerindən hücmələ tərpətdi. Soyuq xırçılıtı eşidildi, heykəlin iri, ağır başı qopub yere düşdü, top təki diğirlandı bağçanın ayağına sarı. Bayaqtan heysiz işləyən motor boğulub susdu, sanki çərxi-fələyin lənətinə gəlmışdı. Elə bil mistik bir qüvvə köhnə maşının olan-qalan hünərini də almışdı. Motor sözə baxmadı, işə düşmədi. Adamlar əllərini üzdülər, dedilər Araz boyundakı stansiyadan buldozer gətirməsələr, xeyri yoxdu, işin öhdəsindən gəlsə, o gələcək.

Miting dağıldı, başsız heykəl yan-yörədən keçənləri daha çox qorxudur, üzəndirirdi. Adamlar elə biliirdilər ki, Stalin başsız-qafasız da hər şeyi görür, hər şeyi eşidir və o dirilib, kəsilən yerdən əjdaha kimi yeddi baş çıxaracaq. Yeddi başın yeddi ağızından da od püskürəcək, yenə aləmi alovə-atəşə yaxacaq.

Ayın aydınlığında başsız heykəl bizim evdən bir kabus kimi görünürdü. O səmte baxmaqdan xoflanırdım, özüm də bilmirdim niyə?

Çəpərin aşağısından hənerti gəldi. Səsi məndən əvvəl Culbars eşitmışdı, qulaqlarını şəkləyib zingildədi, darvazaya sarı qaçıdı. Köpəyin dalınca geddim, darvazanı açıb boylandım. Qonşumuz Məhəd dayı ağızı kəndirlə bağlanmış ağır çuvalı üzüyuxarı dartırdı. Nəfəsi qaralmışdı. Məni görüb, köməyə çağırkırdı. Cəld özümü yetirib kəndirdən yapışdım. Çuvalın içindəki nə idisə, zindan ağırlığındaydı. Culbars quyruğunu bulaya-bulaya yanımızca gəlir, yol göstərmək istəyirmiş kimi, gahdan təpərlə irəli qaçır, gahdan da qayıdır, it marağıyla çuvalı iyləyir, içindəkinin nə olduğunu bilmək istəyirdi. Çuvaldakı mənim də marağımı çekirdi, amma özümü o yərə qoymur, susurdum.

Çuvalı həyətin qıraqınan süründük. Məhəd dayı چovustana girdi və çox keçmədi əlində iki bel qayıdır, birini mənə verdi. Qoşalaşıb çala qazdıq. İşləməkdən məni tər basmışdı, amma hələ də səbrimi basıb, heç nə soruşturmurdum. Gözləyirdim ki, qonşum özü söz açar. Onsuz da qaradınməz adam olan Məhəd dayı isə ağızına su alıb susurdum.

O, belin uzun sapiyla çalanın dərinliyini ölçüb, aləti bir tərəfə atdı. Çuvalın ağızını açanda iri bir baş diyrənib, quyunun qıraqındakı torpaq qalağının yanında dayandı. Gördüyümdən dəhşətə gəldim - Stalinin başı idi. Ay işığında

onun tunc üzü əvvəlki kimi yenə də sərt və zəhmliydi, elə bil, indicə canlanacaq, hırsını-hikkəsini üstümüzə tökəcək, acığını bizdən çıxacaqdı. Donuxub qalmışdım. Gicgahımın guppultusu qulağıma vururdu.

Culbars gəlib cansız tunc başı qoxlamaq istədi, amma onun üzündəki zəhmdən xoflanıb duruxdu, çəkilib bir qırraqda şöngüdü. Gözünü başdan çəkmirdi, elə bil qorxurdu ki, indicə diriləcək. Bərayi-ehtiyat bir ağız kəsik başa hürdüsə də, daha dalını gətirmədi, deyəsən, it ağlıyla qandı ki, axşamın qaranlığında burada pünhan bir iş tutulur və bu sərr üçümüzün arasında qalmalı, qırğa çıxmamalıdi.

Məhəd dayı dönüb iti şəkli-şəkli süzdü, açıqca görünürdü ki, köpəyin şahidliyi qonşumu açmır. Belə baxanda, onun gümanı yersiz deyildi, it xisləti ayrıdı. Bu heyvan cinsi insana vəfasını nəyisə ört-bastır etməkdə yox, əksinə, gizlədilmiş iyləyib tapmaqda görür. Axtaran olsa, kim deyə bilər ki, Culbars itliyini bildirib, başın yerini göstərməyəcək?

Qazdığımız çuxur az qala qəbir dərinliyinə çatmışdı. Qəbir sözü qədər qorxduğum ikinci bir kəlmə bilmirdim və mən bu ifadəni heç vaxt dilimə gətmirdim. Tərs kimi, sinfimizdəki Pərinin də atası qəbirqazan idi. Təkcə mən yox, hamı o qızdan gen gəzir, heç kim onunla bir parta arxasında oturmaq istəmirdi. Elə bilirdik onun atası qəbir qazmasa, qəsəbədə ölen olmaz.

Bir dəfə valideynlər iclasına Pərinin atası Nəcəf də gəldi, ariq, bəstəboy, keçəl kişiydi. Əlindəki külüngü, gödək saplı beli qapının ağızında divara söykədi. Alətlər eyzen torpaq içindəydi, elə kişinin özünün də üst-başından torpaq iyi gəlirdi. Keçib ön sıradə oturdu və sinif rəhbəri Oruc müəllimdən xahiş elədi ki, mümkünsə, onu tez yola salsın, əlində işi var. Sinfə anı bir sükut çökdü, uşaqlar da, valideynlər də gizlice baxışdırılar, yəni yenə ölen var. Gözüm Pərini gəzdi, o, arxa cərgədə, bir gündə büzüşüb oturmuşdu, başını qaldırmırdı. Elə bil ürəyimin teli qopdu, ilk dəfə ona yazığım gəldi...

Stalinin başını ehtiyatla çuxura endirib, üstünü torpaqladıq. Məhəd dayının Stalinin başını nə illətlə gizlətdiyini bilmədim, özü demədi, heç mən də soruşmadım. Üzünü göyə tutub, piçiltıyla dua oxudu, nəsə günah iş tutubmuş kimi, Tanrıdan dilek dilədi.

O gecə yata bilmədim, elə bil yerimə qor dolmuşdu. Huş aparar-aparmaz, məni qaramat basır, diksinib ayılırdım. Gözümün qabağına gəlirdi ki, Stalinin başsız heykəli canlanır, postamentin üstündən enib, zil qaraqlıqda qəsəbənin Küçələrini dolaşır, oba-oba, ev-ev düşüb ağır, tunc yumruğuyla darvazaları, qapıları döyür, başını axtarır. Onun yumruğunun səsi pas atmış kilsə zəngi təki kal səslənir, gecənin gec vədəsi qəsəbəyə xof-xətər, əndişə yayır. Kimse divara sığına-sığına, xəlvətcə Kabusun dalınca düşüb, onu qarabaqara izləyir. Nəsə girəvə gəzir elə bil. Kabus gedir, o gedir, parkın tində arxadan yetib, əlindəki bıçağı var gücüylə Kabusun kürəyinə vurur. Amma zərbə Kabusun halına belə təfavüt eləmir. Bıçağın tiyəsi onun tunc belində sıñıb, yerə düşür. O oğlanı tanıyıram, bizim məktəbdə, onuncu sinifdə oxuyan Bəhramdır. Atasını bircə kəlmənin üstündə xalq düşməni çıxarıb gül-lələyəndə Bəhramın beş yaşı olub. Oğlan uzaqlaşan Kabusun dalınca baxır, səkinin qırğında oturub, başını əlləri arasına alır, hıçqırıb ağlayır.

Stalin bir-bir qapıları, darvazaları döyür. Onun yumruğunun səsi qəsəbə itlərinin qulağını cırmaqlayır, beyinlərini didir. Özlərindən çıxan köpəklər ağız-ağıza verib hürüşurlər. İt xılı Kabusun dalınca düşür, qapağan köpəklər cumuxur, onun uzunboğaz çəkmeli tunc baldırına ağız atırlar. Ağızlarını doldurur isti qanın tamından daha da qudurur, amma qanımlar ki, bu qan Kabusun baldırından yox, özlərinin qırılmış dişlərinin yerində fişqirir. Başsız Kabus nə onun tunc baldırında ovulan dişlərin ətürpədən xırçılıtsını, nə də it-

lərin açıqlı hafiltisini eşidir. Qabağına çıxan qapı-darvazaları döyməkdən yorulmur, ancaq ona qapı açan olmur. Əşrəf müəllim isə nə qapı-pəncərəni bağlayıb, nə də evin işığını qaraldıb, açıq darvazanın qabağında dim-dik dayanıb. Kabus müəllimin üstünə gedir, o isə durduğu yerdən tərpənmir, bircə addım da geriləmir. Kabuslar qaranlıqda hünerli olurlar və başsız heykəl də işıqdan yayınmaq istəyib, yolunu dəyişir, özünü vurur zülmətin bağına. Hər yanı dolaşır. İnsanlar səslerini içlərinə qışib havanın işıqlanmasını gözləyirlər ki, səhərin açılmasıyla, əlbət, Kabus qeybə çəkilər...

Dan üzü yuxu məni apardı, o fikirlə, o arxayınlıqla ki, Stalin heç vaxt öz başını tapmayacaq və başsız o hökmüsəzdü, gücsüz-qüdrətsizdi, heç kimdi.

Səhər məktəbə hamidan tez gəldim. Qəribə bir sakitlik bürümüşdü həyəti, eşidilən yalnız qaratoyuqların şirin-şirin ötməsiydi. Stalinin başsız abidəsinə kimsə bir dəstə tər çiçək qoymuşdu. Darvazadan sürüşüb çıxan qaraltını gözüm aldı, qızını çəkməyindən pinəçi Balaxana oxşatdım.

İkinci dərs başlayanda həyətdən buldozer səsi eşidildi. Pəncərədən həyətə boylandım, dünənki kimi qələbəlik yox idi, üç-dörd adam ora-bura vurnuxdur. Daha nə dərslərə ara verildi, nə də mitinq keçirildi. Deyiləsi nə vardi, dünən demiş, söyülsə nə vardi, söymüşdülər. Dəli Əbə də gözə dəymirdi.

Başsız heykəli yıldızlar, traktorun dalına qoşub, sürüyüb apardılar. Stalinin kəlləsini isə itirib-axtaran olmadı, guya heykəl yaranışdan başsız idi.

* * *

Axşam nə film göstəriləcəyi xəbərini sinifə Namiq gətirirdi. Səhərlər dərsə gələndə yolu mərkəzi küçədəki çinarın dibindən düşürdü. Bir qayda olaraq, kino afişasını o ağaçın yoğun gövdəsindən asırdılar. Namiq afişada yazılıları olduğu kimi bize çatdırırıdı. Bu dəfə dedi: «Onun böyük ürəyi»ni göstərəcəklər. Filmin adı marağımızı çekdi və biz axşamı gözləmədən görmədiyimiz kinonu təhlil eləməyə başladıq. Hərə ağlına gələni uydu-ruru, odur ki bir qənaətə gələ bilmirdik. Mübahisə elə qızışdı ki, böyük tə-nəffüsün nə vaxt bitdiyini belə hiss eləmədik. Cingiltili zəng səsi şagirdləri dərsə çağırırdı.

Zoologiya dərsi maraqlı olsa da, cığlanların fikri hələ də axşam göstəriləcək filmdəydi. Dalğınlığımız Sona müəllimənin də diqqətindən yayınmamışdı. Hərdən əlindəki karandaşı stola vurub, bizi diqqətli olmağa çağırırdı. Zoologiya fənnini uşaqların əksəriyyəti sevirdi. Dərsdə keçdiyimiz heyvanların, həşəratların çoxunu həyatda görmüşdük, ona görə də şüşə qutu içində saxlanılan qurudulmuş ilan-qurbağalar, əqrəblər, qırxayaqlar, bövlər bizdən ötrü elə bir maraq kəsb eləmirdi.

Bir dəfə zəhərli həşəratlardan bəhs edən dərsdə Seyran kibrit qutusundakı əqrəbi çıxarıb, partanın üstünə buraxdı. Sona müəllimənin gözləri ala-calındı, canını titrətmə tutdu, dizlərinin taqəti kəsildi, keçib stulda oturdu. Üzünün qanı qaçmış, bənizi ağappaq ağarmışdı. Zəng vurub, təcili yardım maşını çağırıldılar. Dərman-davadan sonra müəllime özünə gəldi.

Pioneerə yaraşmayan hərəkətinə görə direktor Seyranı möhkəmçə danladı. Bu azmiş kimi, üstəlik anasını da məktəbə çağırıdı, yəni hörmətli valideyn, görün sizin oğlunuz necə yaramaz işlərlə məşğuldur!.. Əslində, Seyran bunu yaramazlıq sanmırıdı. Müəlliməni qorxutmaq niyyətində də olmamışdı, əksinə, elə bilmışdı ki, sinfə əyani vəsait kimi diri həşərat gətirdiyinə görə «sağ ol» qazanacaq. Seyranın anası da söz alda qalan deyildi, oğlunu müdafiə eləməsə də, sözünü qıpçırmızıca dedi. Dedi ki, zoologiya müəllimi həşəratdan qorxursa, o fənni necə keçir, şagirdlərə necə

öyrədir. Direktor valideynin iradını haqlı bildiyindənmi, yoxsa nədənsə çox da bərkini tutmadı, dərinə getmədi.

«Onun böyük ürəyi» - filmin adı həqiqətən müəmmaydı. «Kimin böyük ürəyi?» - sualı yandaki partada oturan Zakirə heç rahatlıq vermirdi. Dərsin bitməsini gözləməyib, müəllim görməsin deyə, xəlvətcə mənə kağız uzatdı. Kağızda ağlına gələni yazmışdı, yazmışdı ki, filmdə nədən söhbət getdiyini təxmin eləyir. Sevgi məsələsi: bir oğlan bir qızə vurulur, o qızı başqası da sevir... Zakirin yazdıqları daha çox hind filmlərinə yaraşan idi. Bəlkə də dostum haqlıydı, amma mən ona qəti bir cavab vermədim, gəndən-genə işaretəylə bildirdim ki, düzünü axşam filmə baxanda bilərik.

* * *

Yay kinoteatrı qəsəbə parkında yerləşirdi. Yazda havalar qızandan ta payızın ortalarınadək filmlər burada nümayiş etdirilirdi. Yaxındakı kəhrizin bir qolu kinoteatrın içindəki hündür çinarın dibindən keçirdi. Əslində, bu ağacı kinoteatrın içində ekməmişdilər, kinoteatrı elə tikmişdilər ki, çinar onun ortasına düşsün. Ağacın yaşıni bilən yox idi, bilinən buydu ki, çinar pöhre tutanda bəşəriyyət kino adlı bir sənət kəşf eləməmişdi.

Yay kinoteatrında kinoya baxmağın özü bir kinoydu, iki göz istəyirdi, baxsın. Çınar yarpaqlarının piçiltisi, arxdan axan suyun həzin şırıltısı, qaranlıq səmada sayışan uluzların şöləsi, ayın aydınlığı ekranда gördüklərimizə bir canlılıq gətirirdi və mənə elə gəlirdi bəyaz ekran həyata açılan pəncərədi və bu pəncərədən boylanıb, dünyaya baxıram.

Kinomexanik köşkünün taxtapuşundakı reproduktordan yayılan musiqi sədasi qəsəbə sakınlarını kinoya çağırırdı. Öz filmimiz olduğundan gələn çox idi. Belə qələbəlik bir də hind filmləri göstəriləndə olurdu.

Adamlar «kassa» yazılmış, nəfəsliyi xatırladan pəncərədən bilet alır, girişə sarı yönəldilər. Goy rəngli bilet onlara tamaşaçı haqqı verirdi və elələri özlərini inamlı hiss eləyir, təkəbbülü görünürdülər. Belə baxanda, bilet baha deyildi, amma biz uşaqlardan ötrü ucuz da sayılmazdı. Dostlarım arasında kino azarlıları çox idi. Mən özüm isə hamidan betə idim, hətta beynimə girmişdi ki, böyüyəndə kinorejissor olacağam. «Kvars» kinokameram da vardi. «Azbuka kinolyubitelya» (red. «Kinohəvəskarların əlifba kitabı») kitabı əlimdən düşmür, oxumaqdan doymurdum. Filmlərin necə çəkildiyini, çəkiliş texnikasının sırlarını öyrəndikcə bu sənətə həvəsim daha da artırdı. Oxuyub öyrəndiklərimi uşaqlara danışanda, onlar ağızlarını açıb maraqla qulaq asır, mənim fikirlərimlə barışır, sözümüz qabağına söz çıxarmırdılar. Üzə vurmasam da, açığı, ürəyimdə bununla qururlanırdım... Rejissor olanda nələr çəkəcəyimi, nədən çəkəcəyimi bəribaşdan düşünmüştüm. İlk filmimdə qəsəbəmizdən, onun mehriban, zəhmətkeş insanlarından söhbət açacaqdım. Deyəcəkdəm ki, baxın, bu, kassir Abbas kişi, kino vurğunudu, bu el ağsaqqalları Zəkeriyyə dayıdı, Hüsüdür, bu qamətli, sarışın oğlan taksi sürücüsü Qarsalandı, bu isə Cığal Əliyi, yaxşı voleybol, nərd, şahmat oynayır. Qoy, bu sadə, işqli insanları hamı tanışın...

Kinomexanik köşkünün çardağından asılmış reproduktordan əvvəl xışılıtı səsi, dalınca da elan eşidildi: «Tamaşaçıların nəzərinə! Xahiş edirik biletlerinizi alıb içəri keçəsiniz. Üçüncü zəngdən sonra içəri adam buraxılmayacaq!». Qulağımız bu sözlərə alışmışdı, hər dəfə eşidirdik, amma deyilənə əməl edildiyini, yəni üçüncü zəngdən sonra tamaşaçıların zala buraxılmadığını indiyəcən görən olmamışdı. Müdir Həşimov tamaşaçıları əliciraqlı axtarırdı, qalmışdı onları kinoya buraxmasın.

Biz uşaqlar bir qırqaqda dayanıb işiqlarının sönməsini, filmin başlamasını gözləyirdik. Zalın işiqları qaralan kimi, ovcumuzda hazır tutduğumuz qəpikləri qapıda dayanmış, bileytoxlayan Cavadın cibinə atıb, içəri keçirdik. İçəri girmək hələ işin hamısı deyildi. Gözümüz ekranda olsa da, fikrimiz Cavadın yanındaydı. Bilirdik ki, belini əyib, sıraların arasıyla gəzışəcək, cibinə 20 qəpiklik yerinə 3 qəpik atanı qulaqlayıb, kinodan çıxaracaq. Kinodan yarımcıq çıxmadaqdan isə ağır cəza yox idi.

Bir dəfə Əhməd bir dəstə kino biletini gətirdi, dedi qonşudakı evin zirzəmisiindən tapıb. Əvəzsiz tapıntıydı. Biletlər göy rəngdəydi, indikilərdən seçilmirdi, bir fərqi vardı ki, üstündəki yazılar latin hərfliyələ yazılmışdı. İşimizə yaxşı yaradı - bu biletlərin hesabına beş-on gün filmlərə rahatca, zalda oturub baxdıq. Amma sevincimiz uzun sürmədi. Bilet göstərməyimiz qapıda dayanan Cavadı şübhəyə saldı. Bizi kino idarəsinin müdürü Həşimovun otağına gətirdi. Həşimov oyanıq, diribaş adam idi, əvvəl səsini qaldırdı ki, siz diversantsınız, deyin görüm, bu nemes biletləri sizdə hardandı? Bəlkə də fikirləşirdi ki, müharibə iştirakçılarından kimsə trofey kimi Almaniyadan gətirib. Dedi Dövlət Təhlükəsizlik Komitəsinə məlumat verəcək. Biz necə bir qəbahət işlətdiyimizi yalnız indi dərk elədik. Həşimov özü də çəşib qalmışdı, məsələdən baş aça bilmirdi. Alman biletləri əyalət qəsəbəsinə necə, hansı yolla düşmüşdü? Gözlərini qiyıb, göy biletəki yazıları höccələyəndə məlum oldu ki, bəs, bunun Almaniyaya heç bir bağlılığı yoxdu və biletlər 1936-cı ildə, kifil əlifbasına keçməzdən əvvəl buraxılıb, o vaxtdan da zirzəmидə atılıb qalıb. Xoşbəxtlikdən, Həşimov kişiyana hərəkət eləyib, məsələni şisirtmədi.

Yay kinoteatrında kinoya baxmağın bir yolu da vardi. Doğrudur, tikanlı əbrişim ağaçına dırmaşıb, ordan film seyrək elemək elə ləzzət verməsə də, başqa yolumuz qalmırı. Amma amfiteatrı xatırladan bu hündürlüyü də bizə çox görürdülər. Cavad aşağıdan hədə-qorxu gəlirdi, qarnının ağrısı ayrıydı. Deyirdi ya adambaşına 10 qəpikdən atın yerə, ya da sürüşün düşün, yoxsa drujinnikləri çağıracam. Yalnız uşaqlar deyil, böyükler də drujiinniklərdən çəkinirdilər, milislərlə dil tapmaq olurdu, onlarla yox. Cavadın təkidindən sonra yerə düşən qəpiklərin cingiltisi eşidilirdi. Hamamın ocaqçısı Qara Qədir də ağaca çıxırdı və hemişə də onun üst-başından mazut, his iyi gəlirdi. Cavadın hədəsinə məhəl qoymayan ocaqqı bilirdi ki, yay kinoteatrının çölündəki əbrişimin kino idarəsinə heç bir dəxli yoxdur, parka dəxli var və könlü istəyən hər kəs istədiyi vaxt ağaca dırmaşa bilər. Elə Cavadın da dili gödək, əməli əyriyidi. Topladığı qəpik-quruşlar onun öz cibinə gedirdi.

Paltarımızı didik-didik eləyən, əlimizi-qolumuzu sancan tikanların göynərtisinə tab gətirmək adamdan hüner istəyirdi. Amma biz canımızı dışımızə tutub döyürdük, kinoya olan sonsuz sevgimiz, marağımız ağrı-acını bize unutdururdu. Bu, hələ dərdin yarısıydı, ikiseriyalı filmlərə baxanda yuxulayıb, ağacdan yixılanlar da olurdu. Çox vaxt Cavad özünü yetirib, yixılanı göydə tuturdu, hirsindən ağızı köpüklənə-köpüklənə deyinir, deyirdi bunu ürəyiyanmışlıqdan eləmir, qorxur ki, yaxası qalar valideynlərin əlində. Onun boğazdanyuxarı dediyi sözlər beynimizə batmirdi, bilirdik ki, qarışqa basdamağa cürət eleməyen bu adam, birimizin də burnumuzun qanamağını istəməz. Diliacılıq eləməklə, sadəcə, bildirmək istəyirdi ki, o da hökm iyəsidi. Əslinə qalandan isə əsil hökm iyəsi müdir Həşimov idi, cavabdehliyi də o daşıyırdı - plan doldurmaqdan ta ki tamaşa zalının təmizliyinə və kinoaparatların sazlığınan. Amma elə işlər də vardi ki, onluq deyildi, təbiətlə bağlıydı. Həşimovdan olsayıdı, təbiətin də işinə qarışardı, ancaq buna əli girmirdi. Filmin şirin yerində bir də gördün elə leysan tökdü, yağışı tut, göye çıx. Seans yarımcıq qalırdı. Ağacın başında yuva salmış leylerin

rayon rəhbərinin - katibin şlyapasına zil salması da təbiət hadisəsiydi, ya yox, hər halda, buna görə də cavabdehliyi müdir daşıyırıldı. Həsimov yağışın qabağında gücsüz olsa da, ley quşları məsələsində baş işlədib tədbir tökə bilirdi. Katibin kinoya gələcəyi xəbərini alar-almaz, əl-ayağa düşür, Cavada uzun ağac verib dirmaşdırırdı çinarın təpəsinə ki, leyleri qovsun. Kino idarəsində quşqovan ştatı yox idi, Cavadın ağaca həvəslə dirmaşmasından, budaqları can-dildən çırpmasından görünürdü ki, nəsə marağı var. Əlavə işə görə Həsimov nə adlasa azdan-çoxdan ona pul mükafatı yazırıdı.

Katib kinoya gələndə Həsimov tumsatan Səkinə arvadı kinoteatrın həndəvərinə buraxmırıldı. Təkcə ona görə yox ki, tum çırtlamaq burjua əxlaqi, meşşanlıq sayılırdı, həm də ona görə ki, Səkinə arvad kinoteatrın qabağındakı Lenin heykəlinin qabağında otururdu və ona gözün üstə qaşın var deməyə heç kəsin hünəri çatmırıldı. Yalnız dəcəl uşaqlar dillərinə yiyelik eləmir, tumsatanı cırnatmaqdan ötrü oxuyurdular: «Səkinə, işin düşsün çətinə!..» İnsafən, Səkinə arvadın qovrulmuş tumu ləzzətli olurdu, qoxusu adamı uzaqdan vururdu, sallaqqarın Babaşın satlığından seçilirdi. Həsimovun icazəsiylə Babaş tamaşa zalına da girir, sıraların arasıyla gəzişə-gəzişə «semışka var, yağılı semışka, semeçki jarenniye» deyib, tumu balaca stekanla onun-bunun ovcuna boşaldırdı. Səkinə arvadı isə içəridə görən olmamışdı. Bu iki tumsatanın hər birinin öz ərazisi vardı, Babaş da Leninin heykəli tərəfə üzükmürdü. O səmtə üzükən milis serjantı Şahsuvarov olurdu. Şahsuvarov Səkinə arvadın günəbaxan tumu satmasını möhtəkirlik bilirdi. Hətta bir dəfə tumsatana xəbərdarlıq da eləmişdi. Rəsmi qaydada əlini gicgahına aparmış, «milis serjantı Şahsuvarov» deyib, özünü təqdim eləmiş, bildirmişdi ki, dünya proletariatının rəhbəri Leninin möhtəkirləri görən gözü olmayıb... Səkinə arvad da qayıtmışdı ki, heykəlin gözü görür ki? Demişdi, bala, cavanlıqda, gözəl-göyçək vaxtlarında səhnədə artistkaliq eləyəndə dədən Qüdrət dərdimnən dəliydi, mənə eşqnamə yazmaqdan barmaqları döyənək olmuşdu. Rəhmətlik dursayıdı, sənin bu qanacaqsızlığını görsəydi, basıb o göy gözlerini tökerdi... Həmin söhbətdən sonra serjant Şahsuvarov daha tumsatana ilismədi.

Səkinə arvad qalayıdı, o vədə Şuşadan köçənlərdən idi, yaxşı da qarmon çalırdı. Yerli adamlar qadının qarmon çalmasına birtəhər baxırdılar. Səkinə arvadın dediyinə görə, guya gəncliyində gözəl-göyçək olub. Amma buna adamın inanmağı gəlmirdi, gödək boyu, əyri qılçaları, suyumsuz yerişи başqa şeylər deyirdi.

Bizim qəsəbədəki yay kinoteatrının bəlkə də dünyada tayı-bərabəri yox idi. Elə tamaşaçılar da başqayırlılar. Afişada filmin adıyla yanaşı, iri hərflərle «Fərman müəllim də geləcək» yazılında bilirdik ki, axşamkı kino davalıdı. İkinci Dünya müharibəsindən illər ötsə də, dünyanın hər yerində olduğu kimi, bizim qəsəbədə də davalı filmlərin azarlısı çox idi. Elə filmlər göstəriləndə böyüklü-kiçikli çıxları Fərman müəllimə yaxın oturmağa çalışırıdı. Onun ekrandaki hadisələri şərh etməsinin özü bir kino idi. Havayı iş deyildi, kişinin oğlu döyüşə-döyüşə düz Berlinəcən gedib çıxmışdı. Top-tüfəngdən tutmuş, ta tanklaracan, qırıcı təyyarələrəcən hamısının adını əzberdən bilirdi. Film başlar-başlamaz, Fərman müəllim ekrandakı hadisələrin sonunu görür, qəhrəmanın taleyinin necə olacağını bəri başdan söyləyirdi, elə bil, bütün davalı kinoları onunla məsləhətləşib çekirdilər. Bu, işin yarısıydı, bizi heyrətləndirən həm də başqa məsələydi - bu çopursifət, tösmərək adam ekranda baş verənləri elə bil nizamlaya da bilirdi. Onun yüksək səslə rus dilində verdiyi əmrləri ekrandaki soldatlar sanki eşidir, canla-başla yerinə yetirirdilər.

Davalı filmlerin birində başısrıqlı, yaralı əsgər üstünə gələn «Bəbir» tankını görüb, ölümünü gözünün altına almışdı. Əsgər xilas yolu olmadığını bilirdi, odur ki, vidalaşmaq isteyirmiş kimi, ümidsiz-ümidsiz dönüb bize baxdı. Bir gözüm Fərman müəllimdəydi. Baxırdım ki, o da təşviş içindədi. Tank gurultu qopara-qopara soldatın düz üstünə gəlirdi. Zalda Fərman müəllimin amiranə səsi eşidildi:

- Qvardii serjant Orlov! Sluşay moyu komandu! Naydi neskolko qranat, svajji vmeste! Skaji za rodinu, za Stalina i brosay!

Yaralı əsgər bayaqdan bu əmri gözləyirdi elə bil, boş patron yesiklərini əlek-vələk eləyib, üç qumbara tapdı, bir yerdə bağlayıb, «Za rodinu, za Stalina!», - deyib, tankın tırtılları altına tulladı. Ekranda qulaqbatıran gurultu eşidildi, alman tankı tüstüldəndi... Zalda alqış qopdu. Əbrişim ağacından baxanlar da əl çaldılar. Bu alqışlar yaralı əsgərin ünvanınınaydı, yoxsa Fərman müəllimin, bilmək olmurdu. Bildiyimiz buydu ki, Fərman müəllim Orlov kimi coxlarının qanının arasına girib, onları ölümdən qurtarıb...

Adətən olduğu kimi, «Onun böyük ürəyi» filmindən əvvəl də kinojurnal göstərildi. Kremlin nehəng saatı fonunda əzəmetli musiqi sədalarıyla başlayan kinojurnal tamaşaçılarda bədii filmdən az maraq oyatmırıldı. Televizor olmadığından ölkədə baş verən yeniliklərdən on dəqiqəlik bu jurnallarda xəbər tuturduq.

Film başlandı. Ekranda gördüklerimiz bizim məktəbdə öyrəndiyimiz, kitablardan oxuduğumuz kimidi: insanlar yeni sənaye şəhərinin salınmasında həvəslə, canla-başla çalışır; sevir, sevilirlər. Amma gözlənilmədən başlayan müharibənin acı, soyuq küləyi onların da taleyindən əsir. Cəbhəyə yollanan kişilərin işini arxa cəbhədə qadınlar-qızlar görür. Həyat Səmayəni də ağır sınağa çekir, ancaq o, çətinliklərə qatlanaraq çalışır, işləyə-işləyə təhsil alır, qızı Laləni atasız böyüdür.

Filmdəki personajlar mənə rayonumuzun insanlarını xatırladırdı, elə bilirdim kinodakı Səmayə qəsəbəmizdəki Güzar xaladı. Güzar xala kinoteatrda xadime işləyirdi. Müharibə filmleri göstəriləndə bir qıraqda oturub baxırdı. Həmişə də ön sıradı, ekrana yaxın əyləşirdi, bəlkə də elə bilirdi ki, səngərdə ölüm-dirim savaşına qalxmış əsgərlər arasında ərini görəcək, ekrandanca çıxarıb aparacaq evlərinə.

Film onun dərdini təzeləmişdi. Başına örtdüyü saçaqlı çarqatın ucunu hərdən gözlərinə aparırdı. İçin-İNİN ağlasa da, ciyinlərinin titrəməsi onu ələ verirdi. Bir gözüm o zavalı qadındaydı. Doluxsunmuşdum. Gözlərim yaşardığından ekrandakıları bulanıq, sanki tor pərdə arxasından gördüm. Elə bilirdim eyni zamanda iki filme baxıram - bir ekrandakına, bir də yay kinoteatrının uzunsov zalında gördüklerimə...

Filmin sonuna yaxın başlayan çıskın birdən-birə gücləndi. İslanmasınlar deyə, tamaşaçılar yerlərindən qalxıb, çinarın yaşıl çətiri altında daldalandılar.

Dolu damlalar çinarın yarpaqlarını budarlayırdı. Arabir göy guruldayır, şimşek çaxırı.

«Filmin sonu» yazılmamış qəsəbənin işıqları qəfildən söndü, aləm qatı qaranlığa qərq oldu. Yay kinoteatrı bir andaca boşaldı. Küçədə əl fənərlərinin tək-tək işığı sayrıydı, sonra onlar da əriyib itdi.

Şimşəyin ani şöləsində gördüğüm mənzərəyə donub yerimdə qaldım. Rus qızı Jenya yağışa məhəl qoymur, kəhrizdə pal-paltar durulayırdı. Əyin-başı eyzən su içindəydi.

Jenya bizdən dörd sınıf yuxarı oxuyurdu, on dörd-on beş yaşı olardı. Bu gözəl-göyçək, sarışın qızı gecələr kəhriz başında görməyə alışmışdıq. Anası

Vera xala mehmanxanada işləyirdi. Mehmanxananın mələfələrini yuyur, axşam əl-ayaq yiğışanda Jenya onları gətirib kəhrizdə suya çəkirdi. Bir dəfə də olsun başını qaldırıb yoldan keçənlərə, kinodan çıxanlara baxmazdı, amma hamı xəlvətcə ona baxardı.

Nənəmdən eşitmışdım ki, gecələr kəhrizə getməzlər, qaramatı var, adamlı vurğun vurar. Zülmətə çulğanmış kəhriz başında Jenyanı yalnız qoymaq istəmirdim, qorxurdum ki, tək qalsa, onu vurğun vurar. O, tənha olmadığını elə bil duyur, amma yenə də başını qaldırıb baxmirdı. Hər dəfə şimşek çaxanda biçimli, titrək silueti anidən peyda olur, ağappaq çöhrəsi nurlanır və tez də əriyib itirdi. Dizəcən suyun içindəydi, su sonasıydı elə bil. Əlindəki bəmbəyaz mələfələr yelkən təki qabarındı və bir anlığa mənə elə gəldi ki, külək bu ağ əndamlı, ağıyanız qızı ağ yelkənə bürüyüb, harasa uzaqlara aparacaq.

Ara-sıra çaxan şimşek öz ani şəfəqiylə qızı qaranlığın bağlarından qurtarmaq istəyirdi elə bil. O isə təbiətin şıltaqlığından xəbərsizmiş kimi, əlini işdən soyutmurdu. Bu qızla indicə baxdığını filmdəki Lalə arasında bir tale oxşarlığı gördüm. Jenyanı da anası çətinliklə, ürəyinin yağını əridib böyütmüşdü. O vaxtlar Vera xalanı körpə qızıyla bizim yerlərə gətirib çıxaran da müharibə olmuşdu. Davadan sonra gəlmışdilər, Rusyanın harasından gəldiklərini isə bilən yox idi. Taniyan da, tanımayan da bu qərib ana-balaya ürək yandırır, qayğı göstərməyə çalışırı.

Mən kirimişcə durub, gözümü qaranlıq kəhrizdən çəkmirdim, gözləyirdim bir də şimşek caxsın, su sonrası bir də peyda olsun. Sanki «Onun böyük ürəyi» filmi bitməmişdi, ardı həyatda davam edirdi, əslində, bu məsum qızın da həyatı bir kinoydu, çəkiləmiş kino... Qəsəbə cavanlarının arasında onu gözaltı eləyənlər var idi, amma nədənsə heç kəs ürəyini açmağa cürət eləmirdi. İsgəndərov Fətəli hərdən gileyənir, deyirdi Allah nənəmə insaf versin, kaş məni dünyaya onca il gec gətirəydi, baxmazdım bu qızın dininə-məzhəbinə, urus olanda nolar, musurman kimi abırlı-həyalıdı.

Jenyanın məhəbbətini ürəyində yaşıdanlar olsa da, hamı bu sarişin, alagöz qızı daha çox Əkbərə yaraşdırırdı. Əkbər ucaboy, yaraşıqlıydı, xasiyyətcə də xoşqılıq, utancaq idi.

Qız orta məktəbi bitirib, Axundov adına Rus dili və Ədəbiyyatı İnstitutuna qəbul olundu. O, tətilə gələndə cavanlar bir-birlərini müştuluqlayırdı. Sarişin qızın gəlişiyə qəsəbənin ab-havası dəyişir, işıqlanırdı elə bil və yenə axşamlar əl-ayaq çəkiləndə kəhriz başında su sonrası peyda olurdu.

Tətil bitəndə Jenya qayıdıb gedirdi şəhərə. Getsə də, elə bilirdim onun müləyim, gülümsər çöhrəsi dupduru suların canına hopub və mən hər dəfə kəhriz başına gələndə sanki o ayuzlü qızın eksini görürdüm.

Jenya anasının yeganə ümidi-arzusu, yanın çıraqıydı. Bu çıraqın işığı qəfildən söndü. Hay düşdü ki, Jenya şəhərdə avtomobil qəzasında həlak olub. Qara xəber böyüklü-kicikli hamını sarsıtdı. Onun həyatda yoxluğuna inana bilmirdim. Dəfnə millət yığılmışdı. Jenyanı qəsəbədəki rus qəbiristanlığında - otuzuncu illərdə qaçaqlarla döyüslərdə həlak olmuş sərhədçilərin yanında torpağa tapşırıldılar. Ağ rəngli başdaşında qara hərflərlə yazılmışdı: «Sokolova Evgeniya Vasilyevna 1946-1966».

Vera xala bu ağır dərdə dözmədi, rayondan köcüb getdi, hara getdiyini bilən olmadı.

Bir il keçmişdi ki, Əkbər Rusiyadan istirahətdən qayıdanda özüyle bir sarişin qızı gətirdi. Toyları oldu. Əkbərin niyə rus qızına evləndiyinin səbəbini bilənlər vardısa da, amma heç kim bunun üstünü vurmurdu. Bəlkə də oğlan evləndiyi qızın simasında həyatdan nakam köcmüş Jenyanı görmək, onun

məhəbbətini yaşatmaq istəmişdi. Əlbət, bunu duyduğundan, rus qızı buralarda tutduq vermədi, qayıdır getdi vətəninə.

Axşamlar ay bədirlənib boylananda Əkbəri kəhriz başında tək-tənha görmək olurdu. Sakitcə dayanıb, susqun axan sudan gözlərini çəkmir, elə bil inanırdı ki, bax indicə dupduru suların qoynundan su sonası peyda olacaq...

* * *

1961 -ci il çox hadisələrlə yadda qaldı. O il insan ilk dəfə kosmosa uçdu, Stalinin nəşini mavzoleydən götürüb, Kremlin divarları önündə basdırıldılar, məşhur «Amfibiya adam» filmi ekranlara çıxdı. Həmin il ölkədə pul da dəyişdi. İnsanlar bu yeniliyi ümidiq qarşıladılar. Elə bilirdilər ki, innən sonra gün-güzəran kökündən dəyişəcək, bolluq yaranacaq. Amma pulun dəyişməyindən xeyir tapan olmadı, əksinə, insanların qayğısı çoxaldı, ərzaq dükanlarının qarşısındaki növbələr bir az da uzandı. Ən betəri isə çörək qılıqlı idi, necə deyərlər, çıxmışdı ceyran belinə. Dəyişikliyin bir faydası buydu ki, palazqulaq əskinasları kiçilmişdi, cibdə gəzdirmək asan idi. Büyülər deyirdilər: «Cibistan boş olannan sonra pul iri oldu, ya xırda, fərq eləməz. Köhnə pula şükür, az-çox bərəkətivardı».

Həmin il qəsəbəyə elektrikin gəlməsi isə bizdən ötrü o hadisələrdən heç də az əhəmiyyət kəsb eləmirdi. El arasında Mingəçevir işığı deyirdilər. Mingəçevir işığının gəlməyi ilə adamlar rahatlıq tapdılar. Qəsəbənin axşam mənzərəsini tanımaq olmurdu, küçələr nura qərq olmuşdu. Soyuducu, elektrik qızdırıcıları, elektrik ütüsü, tozsoran, paltaryuan əsil möcüzəydi. Məişət cihazlarının ixtirası müxtəlif dövrlərə, əsrin əvvəllərinə, bəlkə də ondan da qabağa gedib çıxırdı, amma bizdən ötrü bu möcüzə-texnikaların hamısı san ki bircə günün içinde icad edilmişdi. Elektriklə işləyən saçqırxan alətlərin gəlişi daha çox balaca uşaqların ürəyindən xəbər verirdi. İndi balacaların başını tovlayıb, dəlləkhanaya zorla aparmırdılar, özləri həvəslə gedirdi. Dəlləkdən qorxmaqları boşuna deyildi, ellə işləyən saç maşınkasının korşalmış bığaqları tükün beşini kəsəndə üçünü də dartıb dibindən çıxarırdı. Uşaqların ağrıdan zülüm-zülüm ağlamağı dəlləklərin daş ürəyini yumşaltmirdi. Balaca müşteriləri sakitləşdirmək üçün onlara verilən boş odekolon şüşələrinin isə heç nəyə köməyi olmurdu. Dəllək Məşədi Məmmədə saç kəsdirmək əsl cəhənnəm əzabıydı. Kişi yaşlı olduğundan maşınkanı hərəkətə gətirən barmaqları tez heydən düşür, alət tükü kökündən dartırdı. Boş odekolon şüşələri daha çox onun masasının üstündə olurdu. Yeni saçqırxan alətlərin gəlininə sevinməyən yeganə adam da Məşədi Məmməd idi. Yeni alətə öyrəşə bilmirdi, əli əsdiyindən, müşterilərdən birinin saçıyla birlikdə qaşını da qırılmışdı. Ona görə də hamı bu ustadan gen dururdu. İndi dəlləkhanada özgə ab-hava vardı, elektriklə işləyən alətlərin arı viziltisini xatırladan səmiri həzin bir ahəngi xatırladırdı. Qəsəbə sakinləri gec də olsa rahatlığa qovuşmalarının sevincini yaşıyır, dadını çıxarırdılar. Qaldı televizora, onun adını eşitsək də, amma üzünü görməmişdik, bu xoşbəxtlik bizə bir qədər gec - üç-dörd il sonra nəsib olacaqdı.

* * *

Sofer Məcnun lalə rəngli maşını günün altında can-dildən silib təmizləyir, öz işindən dünyanın həzzini alırı. Hərdən də «kontrolni qudok» deyib, düyməni basır, qırmızı maşını mələdiridi. Yamacın başından yayılan bu güclü, titrək səs Dəyirman dərəsiylə üzüaşığı yayılırdı.

Bu vaxtadək rayonda yanğından mühafizə idarəsi olsa da, amma yanğını maşını hələ gəlməmişdi. Belə baxanda, sanki bu maşına gərek də yox idi, çünki hamı diş-i-dırnağıyla qurduğu ev-eşiyinin, mal-mülkünün üstündə əsirdi, qoymazdalar nəyəsə od düşsün. Yanğınsöndürənlər bekarçılıqdan nə edəcəklərini bilmir, günlərini domino oynamaya sovurdular. Aylar ötsə də, lalə rəngli maşın hələ siftə eləməmişdi.

Məcnun əsgərlidən təzə gəlmişdi. Dörd-beş gün əsgər formasında gəzib-dolaşdı. Hərbi paltar ona yaraşındı, bunu özü də bildiyindən geyimini tez dəyişmək istəmirdi. Yanğından mühafizə dəstəsində işə düzəlməyi göydəndüşmə oldu, axtardığını tapmışdı. O, əzəldən tay-tuşları arasında seçiliirdi. Əsgərlidən sonra bir az da dəyişmişdi - mətinləşmiş, çıyinləri enlənmiş, qollarının əzələsi şışmışdı, hünərini göstərməyə meydan axtarırdı. Məcnunu darixdiran bir məsələ vardısa, o da işdəki bekarçılıq idi. Qırmızı maşını gündə neçə yol silib temizləmək olardı? Susqun həyatla arası yox idi. Bu zirək, diribaş oğlanın daxilində od-alovvardı elə bil və o, özünü dünya boyda yanğınıñ içində görürdü. Əlində əlacı olsayıdı, bütün yer üzünü oddan-alovdan qurtarardı.

İşçiləri bekarçılıqdan qurtarmaqdən, onların peşə sayıqlığını yoxlamaqdan ötrü rəis Həsən Quliyev yaxşıca baş işlətməşdi, fermadakı çobanlara tapşırılmışdı ki, Qaravin dərəsindəki zibilliyyə hərdən od vursunlar. O üzdən tüstü qalxanda adama elə gəlirdi ki, kolxozun ferması yanır. Yanğınsöndürənlər də buna bənd idilər. Lalə rəngli maşın fit verə-verə çaylaqla üzüyenmişə şütüyürdü. Təlim məşqi olsa da, Məcnun işə təpərlə girişir, hünəriyle seçilirdi və hamı yaxşı bilirdi ki, bu dəli-dolu oğlan həqiqi yanğında da qorxub-eləmədən özünü bax beləcə oda-atəşə atar, alovu ram eləyər. Adamlar arxayıñ idilər ki, onların Məcnun kimi eloğlusu var. O, hər yerdə, hər kəsin köməyinə yetişməyi, hər kəsə əl tutmayı özünə borc bilirdi.

Bir dəfə evdə dərslərimi hazırlayırdım. Baş otaqdan yanıq iyi duyдум, qapını açanda qatı tüstü yayıldı, az qaldı boğulam. Telefonə sarı qaçdım, yanğından mühafizənin nömrəsini yiğdim. Eşiyə çıxmışımla uzaqdan yanğınsöndürən maşının fitini eşitməyim bir oldu. Qonum-qonşular töküldüdülər. Açı tüstüdən içəri keçmək olmurdu. Yaxın olduğundan yanğınsöndürənlər tez geldilər, vaxt itirmədən uzun şlanqları uc-ucə qoşdular. Bir nəfər isə çardağı sökmək üçün binanın üstünə qalxdı. Məcnun onların arasında yox idi, o gün növbədə deyildi. Bir də gördüm qaranəfəs özünü yetirdi. Motosikletdən yere atılıb, həmkarlarına nəsə dedi, şəritdəki yaş dəsmalı alıb ağızına tutdu və cəld içəri kirdi. Təlaşlı baxışlar qapıya dikilmişdi. Həyəcandan əlim-qolum qic olmuşdu, tərpənə bilmirdim və o anda saniyələr belə mənə uzun-uzadı gəlirdi.

Bayırə çıxanda Məcnunun üz-gözü, üst-başı his içindəydi. Üzünü iş yoldaşlarına tutub dedi ki, əl saxlaşınlar, su vurub evi pis günə qoymasınlar. Kabinəyə qalxıb maşının motorunu söndürdü. Bildirdi ki, içəridə alov-zad yoxdur, radionun transformatoru yanıb, onun tüstüsüdü.

İş yoldaşlarıyla köməkləşib qapı-pəncərələri açıdlar, tüstülənən cihazı bayırə çıxardılar...

Məcnun elə oğlan idi və hər yanda yeri görünürdü. Xeyir-şerdən qalmır, hər işə-güçə əl tuturdu. Toyların da ki, yaraşıgyıdı. İş yoldaşları, tay-tuşları onun başına yiğisirdilər. Elə məclis olmazdı, tamada Məcnuna söz verməsin. Onun uzun-uzadı sağlıq söyləməklə arası yox idi, kəsəsinə danışındı. Utancaqlığı da var idi, rəqsə çağırılanın xatirini qırmasın deyə candərdi qolunu qaldırır, tez də qayıdırkı yerinə.

Toydan sonra, əl-ayaq yığışanda yolunu Çınar kəhrizdən salırdı, buz təki sudan içib ürəkdən elə «oxqay» deyirdi ki, onun gur səsinə ağacdakı quşlar

perikirdi. Deyirdi Çınar kəhrizin suyu min dərdin dərmanıdı. O, həyatı kəhrizin suyu təki dupdurum görmək istəyirdi. Qırmızılığı da var idi, ürəyindəkiləri gizləmir, sözünü şax deyirdi. «Bu camaata bir gün ağlayın, yazıqdılar!» - sözlərini kimə ünvanlaşdırıb bəlliyydi. Gecəylə baş-başa qalib, hayqırıb söylədiklərindən hər kəs öz payını götürsə də, özünü eşitməzliyə, karlığa-karsalalığı vuranlar da olurdu. Məcnun özü dürüst, qaydalı adam olduğundan hər yerdə, hər işdə insaf, düzgünlük axtarırdı.

Yazağzı havalar isinəndə rayonun idman həyatında bir canlanma yaranırdı. Futbol yarışları başlayırdı. Stadionun qəlbisində, yamacın qasındakı yanğınsöndürmə məntəqəsində də oyuna hazırlıq gedirdi. Belə baxanda, bu məntəqənin idman yarışlarıyla heç bir bağlılığı yox idi. Amma Məcnun bağlılıq tapırdı. Lalə rəngli maşını qarajdan çıxarır, cidd-cəhdə silib təmizləyir, əmrə müntəzir dayanırdı. Əslində, bu hazırlığın yanğına-zada dəqli yox idi. Bir də göründün yamacda tənha lalə təki qızaran maşın dilə gəldi, nalə-fəğan qopardı. Qırıq-qırıq fit səsi dərə boyu yayılır, dörd bir yanda eşidilirdi. Qəsəbə sakınları fiti ahəngində tuturdular: üç dəfə qırıq-qırıq çalınanda bilirdilər ki, ya yerli komanda qol vurub, ya da Məcnun yoldan keçən toy karvanına xeyir-dua verir. Yanğın xəbərini duy vuran səda isə başqaydı - uzun-uzadıydı, yanğılıydı, adamın canını üzüdürdü. İndiyəcən belə soyuq fit vur-tut ikicə dəfə eşidilmişdi - bir Mərkəzi xəstəxananın binası yananda, bir də Araz boyundakı pambıq tayalarına od düşəndə. Hər iki yanğını söndürəndə Məcnun xəsarət almışdı. Xasiyyətiydi, özünü oda-közə atmaqdan çəkinmir, qorxmurdur, əksinə, elə bil qorxunun özü bu dəli-dolu oğlandan qorxurdu. Məcnun ona verilən fərqlənmə nişanlarından imtina edəndə qalalı Fətəli az qaldı od tutub odlansın. Dedi, a zalim balası, sən istəmirsən, istəmə, o nişani alıb verərdin mənə, taxardım döşümə. Fətəli belə şeylərdən ötrü sinov gedirdi, qınayan olmasayıd, bu şöhrətbaz adam qayıdib orta məkdəbdəki «Okyabryat», «Pioner», «Gənc leninçi» nişanlarını indinin özündə də dösünə taxar, təşər-təşər dolaşar və deyərdi baxın, bu nişanlar mənə necə qəşəng yaraşır.

Fətəlini gözü-könlü tutduğu yer mərkəzi küçədəki şəref lövhəsinin qabağıydı. Rayonun tanınmış adamlarının, əmək qabaqcılarının şəkillərinə diqqətlə baxındı. Heç kim bunun səbəbini bilmirdi, bilən tək özüydü. Fətəli xəyalında öz şəklini də bu lövhədə görür, özünə baxındı. Şəref lövhəsindən Məcnunun da şəklini asmişdilar. Üzdən qəribə bir ifadəvardı, sanki deyirdi, axı, mən nə böyük iş görmüşəm?..

Bayram günləri yanğınsöndürənlərin qayğısı çoxalırdı. Məcnun bunu qayğı da saymırıd, əksinə, işdəki susqun həyatdan canını qurtardığına sevinirdi. Qəsəbənin küçə və xiyabanlarını yanğın maşınıyla yuyub təmizləyirdilər. Məcnun bu işi də həvəslə görür, ətrafa yayılan su şırnağının fişiltisi içindən onun həzin zülməsi eşidilirdi: «Küçələrə su səpmişəm, yar gələndə toz olmasın...». Əlində əlacı olsayıd, bütün Yer üzünə Çınar kəhrizin suyunu səpərdi, çünkü bu su göz yaşı təki təmiz, dupduruydu.

Həmin nəgməni sürücü Namaz da zülmə eləyirdi. Amma o, şərqinin sözünü dəyişib oxuyurdu: «Küçələrə qır səpirəm, yar gələndə toz olmasın». Yollara ciy asfalt salırdılar, əvvəl qır tökür, üstündən də qum səpirdilər. Qum qıra qarışib özünü tutanacan günlər keçirdi. Yol addayan balacalar milçək şirəyə yapışan kimi yapışib qalır, ağlayıb, analarını köməyə çağırırlılar. Asfalt çəkiləndə neftsatın Qurban dayının işi xod gedir, müştəriləri çoxalırdı. Qıra yapışmış uşaqların əl-ayağını, əyin-başını təmizləməkdən, toyuq-cucənin yapışmış qanadlarını yumaqdan ötrü litrlərə aq neft israf olunurdu. Valideynlər cana yiğilirdilər, ta o vaxtacan ki, asfalt bərkisiyir, yol təhərə

düşürdü. Nəqliyyat az olduğundan handa bir minik, ya da yük maşını ötfürdü. Birinci katibin «M-72» avtomobili görünəndə isə hər kəs özünü yiğisdirirdi: yoluñ qıraqında oturanlar ayağa qalxır; qadınlar başlarını aşağı dikirdilər. Uşaqların da qırımı dəyişirdi, ürəyimizdən olmasa da, düzülüb əl yelləyirdik. Arxada oturmuş şlyapalı ariq kişi sanki bütün bunları görmürmiş kimi, başını döndərmir, düz qabağa baxırdı, guya maşını sürücü yox, o idarə eləyirdi. Böyükler kimi biz də o adama «Birinci katib» deyirdik, elə bilirdik onun adı belədi. Amma dilimizə heç yatmadı. Bir dəfə «Birinci katib kimdi» - deyib Qaraş dayıdan soruşanda o, nəsə çox fərz bir sərr açılmış kimi, səsini qisib piçiltiyla dedi ki, Birinci katib rayonun ağasıdı. Əslində, «ağa» sözü də bizə heç nə demirdi. Hamının marağını Ədalət dilə gətirdi. «Qaraş dayı, Dadaşın oğlu boksyor Vahid döyər, yoxsa Birinci katib?» - soruşdu. Qaraş dayı diksindi, deyəsən belə sual gözləmirdi. Döyüküb sağa-sola boylandı. Nə cavab verəcəyini bilmirdi. Həyətdə domino çırpan böyükler də əllərini oyundan soyudub, gözlərini Qaraş dayının ağızına dikdilər. Əslində, Ədalətin bu sualına gərek yox idi. Vahid idmançıydı, çempion idi, enli ciyinləri vardi, qollarının əzələləri işmişdi. Qaraş dayı yaman çətinə düşmüşdü, çəşib qalmışdı. Bilmirdi nə cavab versin. Birtəhər özünü toparladı və bu dəfə səsini qisib-eləmədi, ucadan dedi: «Əlbəttə, Vəliyev döyər!». Vəliyev birinci katibin familiyasıydı. Nədənsə, Qaraş dayının üzü pörtdü, öz danışığından abıra boğuldı. Onsuz da biz onun dediyinə inanmirdiq, bilirdik ki, boksyor Vahid o çəlimsiz, şüyüm kişini bircə yumruğa yerə sərər.

* * *

Payız ağızydi. Xəber yayıldı ki, Məcnun stansiyada qatarın altına düşüb, onu ağır vəziyyətdə xəstəxanaya gətiriblər. Bu acı xəber hər kəsi sarsıdı. Qəsəbə camaati dəymışdı bir-birinə. Eşitdiyime inanmağım gəlmirdi, elə istəyirdim ki, xeyirdə-şərdə aqsaqqallıq eləyən Hüsü kişi daşın üstünə çıxıb car çəksin ki, ay camaat, belə hadisə olmayıb, yanlış xəbərdi.

Məcnun yeni yanğın maşını gətirmək üçün Bakıya gedirmiş. Qatar tərəpənəndə qapıdan asılı qalmış qadını qurtarmış, özü isə vaqonun altına düşmüş, beli qırılmışdı.

Xəstəxananın həyətinə millət yiğilmişdi, böyüklü-kicikli hamı ordaydı.

Qarşı yamacda yanğınsöndürən maşını çölə çıxarmışdılar. Bir gözüm o qırmızı maşındaydı, istəyirdim durduğu yerdəcə susub qalsın. Qorxurdum ki, dilə gəlsə, ətürpədən fiti-naləsiylə nəsə bəd xəbər yayar.

Məcnunun böyük qardaşı Məmməd Dövlət Təhlükəsizliyi Komitəsində işləyirdi. Həmişə tünd göy paqonlu hərbi geyimdə olurdu.

Xəstənin yanından çıxanda Məmmədin sifəti bulud təki tutulmuş, qapqara qaralmışdı. Bacıları onun xasiyyətini bildiyindən səslərini çıxarmadan, içün-için ağlayırdılar. Ortancı qardaşı Məsi də büzüşüb bir qıraqda dayanmışdı. Bu adamı belə belibükük görən olmamışdı. Rayonun futbol, voleybol komandasında oynayırdı, hamının sevimlisiydi. Voleybolda setkanın başına qalxanda Məcnun «Məssi!» - deyib hayqırardı. Məsi qardaşının gər səsindən ruhlanar və onun vurduğu top qayitmazdı.

Məmməd ailənin böyük oğlu olduğundan bacılarına-qardaşlarına atalıq eləmiş, əllerini çörəyə çatdırmışdı. Ucaboy, sərtsifət, tündxasiyyət adam idi.

Özünü elə almağa çalışsa da, içində nələr çəkdiyi bəlliyydi. Bir yerdə qərar tutmur, var-gəl eləyir, siqareti siqarete calayırdı. Fikri özündə deyildi. Bu həmişə başını dik tutan, belitapançalı, hökmü adəm heç vaxt özünü indiki təki ələcsiz, gücsüz hiss eləməmişdi. Mərkəzi xəstəxananın baş həkimi

Kamran doktor onu tək qoymurdu, yaxın dost idilər, orta məktəbdə də bir oxumuşdular. Çox hadisələrin şahidi olmuş baş həkim indi özündə deyildi, elə bil, səhiyyənin acizliyinin xəcalətini çekirdi.

Məcnun ağrından çatdayırımış. Qardaşına yalvarıb deyirmiş, Məmməd, insafın olsun, çıxar tapançanı, vur məni, canım qurtarsın, dözə bilmirəm!..

Məmməd yaxınlaşış Hüsü kişinin qoluna girdi, onu bir qırğa çəkdi. Öz aralarında nəsə danişdilar.

Gözüm onlardaydı. Qəsəbədə xeyir-şər məclislərini Hüsü kişi yola verirdi. Bu diribaş, zirek adam indi karıxb qalmışdı, nə edəcəyini bilmirdi. Cavanlardan birini səsleyib, onu kar Nəcəfin dalınca göndərəndə, dizlərim əsdi, elə bil dünya başıma firlandı. Kar Nəcəf qəbirqazan idi...

Dəfnə el yişilmişdi, rayonun hər yerində gəlmışdiler. Hava tutulmuşdu, göyün üzündə qaramtil, dolu buludlar gəzışirdi. Təkəmseyrək yağış damlaları düşürdü.

Məzarlığa aparan dolam-dolanbac yolla, cənazənin qabağında qırmızı maşın gedirdi. Məcnunun beş yaşlı oğlunu yanğınsöndürənlər kabinədə, öz yanlarında oturtmuşdular. Lalə rəngli maşının yanğılı naləsi ürəkləri parçalayıb, qırıq-qırıq dərəasağı yayılır, hardasa uzaqlarda əks-səda verirdi. İnsan axınının ucu-bucağı görünmürdü...

Məcnunu çaylağın o üzündəki Bəyallılar qəbiristanlığında dəfn elədilər. Məzarı elə bil nurla dolmuşdu, yamacda nişanətək sozalırdı.

* * *

Qəsəbənin susqun həyatından sanki təbiət özü də bezirdi. Yazın burnu açılandan ab-hava dəyişirdi: ara-sıra yağan şiravan yağışlar, göy gurultusu ünsüzlüyü pozur, sel-su qıjiltisi çaylaq boyu yayılırdı. Bu hal ta mayın ortalarınan çəkirdi.

May bayramlar ayıydı və bu ayın 1-i dünya zəhmətkeşlərinin həmrəylik günü kimi təntənəylə qeyd edilirdi. O gün bizim qəsəbənin adamları da dəyişir, daha mehriban, daha istiqanlı olurdular. Büyüklü-kicikli, qızlı-gəlinli hamı al-əlvan geyinib bəzənir, küçələrə çıxırı. Küçələr qırmızı qumaş şüərlərdən, transparantlardan alışb-yanırdı. Hər yanda musiqi səsi eşidiliirdi. Bu ehtisamdan həyat canlanır, insanların fərəhi yerə-göye sığmırıldı. Bayram şənliklərinə kəndlərdən də maşın-maşın insan gəlirdi. Məktəbliləri daşımaq üçün kolxozlar yük maşınları ayırdı.

Bayram təntənələri zəhmətkeşlərin nümayişiyə başlayırdı. Rayon rəhbərlərinin durduqları tribunanın qarşısından əvvəl idarə və təşkilatların işçiləri, kənd əməkçiləri, sonra isə məktəblilər keçirdilər. Əllərində şuar və plakatlar, gül-ciçək tutmuş adamlar tribunanın qarşısından keçəndə reproduktordan yayılan şüərlərə «ura-ura» qışqırıb cavab verirdilər. Tribunadakılar arasında atamı da görəndə ürəyim fərəhlə dolurdu və elə bilirdim yüzlərle usağın arasında atam da məni görür, mənə elə eləyir.

Qəsəbənin küçələrində və istirahət parkındaki ehtisam günortayaşan səngimək bilmirdi. Bayram tədbirləri yeyib-içməklə davam edirdi. Dükənbazarda şidirgi alver gedirdi. Ən çox satılan kikə, skumbriya konservləri, turş cəxir olurdu. Kəndlərdən maşın-maşın gələnlər dünya zəhmətkeşlərinin həmrəylik gününü dadını bu təamlarla çıxarırdılar. Mərkəzdəki «Perviklas» deyilən yeməkhanada və mehmanxananın bufetində müştəri əlindən yer tapılmırıldı. Çaylağın ortasındaki damı əyilmiş kiçik sallaqxananın da işi çoxalırdı, adı günlərdə olduğu kimi, bir yox, bir neçə cöngə kəsilirdi. Cəmi bircə ət dükəni olduğundan, uzun-uzunnamə növbə yaranırdı.

Günortadan sonra isə səhərki çal-çağırdan, ehtisamdan əsər-əlamət qalmırıldı, kəndlərdən gələnlər yüksəklərinə minib gedirdilər. Küçə-bazardan əl-ayaq çəkilirdi, həyat yenə öz əvvəlki halına-hənginə qayıdır, yenə hər yanı cansıxıcı ünsüzlük bürüyürdü. Bu ünsüzlüyü qəssab İbadullanın baltasının səsi pozurdu.

Ertəsi gün də aralıqda gözə dəyən olmurdu, dünəndən başlayan bayram əhval-ruhiyyəsi özgə şəkildə davam əleyir, insanlar təbiətin qoynuna üz tuturdular. Yeyib-içən, çalıb-oxuyanların səsi Məmmədbəy kəhrizi, Dəyirman dərəsi tərəfdən, Hasanlı yamacından gəlirdi. İnsanlar daha bir gün fikirdən, dərddən-qayğıdan uzaqlaşırdılar.

O böyük ehtisam, təntənə bitər-bitməz, növbəti bayrama hazırlıq başlayırdı - 9 May Qələbə gününü. Bu bayramı ələlxüsus müharibə veteranları gözləyirdi. Atam müharibə iştirakçısı olduğundan bayrama bizim evdə də xüsusi hazırlıq gedirdi. O gün mətbəxdə anamın qayğıları nisbətən azalırdı, biş-düşü atam özü əleyirdi. Düyü şiləsinə konservləşdirilmiş mal əti qatır, deyirdi dava vaxtının şah yeməyi... O xörəyi məxsusən alüminium qabda, alüminium qaşıqla yeyir, bir kiçik stekan araq içirdi. Atam şən görünməyə çalışsa da, baxırdım ki, o ağır illərin acı xatirələri hələ də onunlaşdır. Bunu anam da sezirdi, amma üstünü vurmur, heç nə soruşturmdu. Atam o vaxt cəbhəyə könüllü getmiş, orduya götürsünlər deyə, yaşını bir il artıq göstermiş, Moskva ətrafında gedən döyüslərdə vuruşmuşdu. Ordudan tərxis olunandan sonra rayon komsomol komitəsində çalışmış, Bakı və Moskva Ali Partiya Məktəbində oxumuşdu.

Qonşumuz Cümşüd müəllim də müharibə veteranı idi, bir qolunu davada itirmişdi. Cəbhədə aldığı orden və medalları tək əliyle sürtüb parıldadır, geyim-kecimini özü sahmana salırdı. Bu işləri elə can-dildən və qaydasında göründü, sanki əliliyindən xəbərsiz idi. Toyda-düyündə də onu tanımaq olmurdu. "Uzundərə" havasına elə şövqlə sözürdü, sanki başqaları kimi o da iki qolunu qaldırıb oynayırdı. Heç vaxt, heç yerdə özünü tayqol bilmirdi. Şikəstliyini ona xatırladan əlillik pensiyasıydı və mənə elə gəldi bu nurlu, ruhlu adamın dolanışığı olsaydı, o pulu almazdı. Belə baxanda, aldığı elə böyük pul da deyildi.

Bayramqabağı məktəbdə müharibə iştirakçılarıyla görüş keçirilirdi. Veteranlar şagirdlərlə görüşə həvəslə gəlirdilər. Cümşüd müəllim də onların arasında olurdu. Bir-bir durub cəbhə xatirələrini danışır, həlak olmuş əsgər yoldaşlarını xatırlayırdılar. Cümşüd müəllimin isə danışığından olmazdı, qan-qada görmüş bu adam cəbhədə başına gələnləri nağıl əleyəndə zala ölü sükkut çökürdü, milçək uçsaydı, səsi eşidilərdi. Tələsmədən, aramlı danışındı. Keçdiyi o ağır illəri xatırlamaq çətin olsa da, danışındı. Onun həlim səsi, maraqlı söhbəti bizi ovsunlayırdı və mən elə bilirdim eşitdiklərimin kino kimi təsvirini də görürəm. Gətirdiyi misallar da mənalı, maraqlı olurdu. «İnsanlar sayıq olmalıdır. Müharibəni keçmişə aid edənlər, gələcəyi müharibəyə yaxınlaşdırırlar» - deyirdi. Nə qədər təmkinli görünə də, amma içində bir əndişə, narahatlıq vardi. Elə bilirdim nə vaxtsa bir də müharibə olsa, Cümşüd müəllim yenə cəbhəyə yollanar, düşmənə qarşı tək qoluya vuruşardı.

Bir yol şagirdlərlə görüşdə yenə Cümşüd müəllimə söz verildi. O, yenə də qısa danışdı. Üzü bulud təki tutulmuşdu. İllərlə ürəyində saxladığılarını dilinə gətirdi. Dedi cəbhədə naxələflik, satqınlıq əleyənlər, qorxaqlar da vardi. Təəssüf ki, elələri arasında öz murdar keçmişini min bir hiylə və kələklə ört-basdır etməyi bacaranlar olub. Adamı yandıran budur ki, onlar da müharibə iştirakçısı adını daşıyır, veteranlara verilən imtiyazlardan yararlanırlar. Döyüşdə öz əlini qəsdən yaralayıb, əlil kimi qayıdanlar da

olub... Bu sözləri deyəndə Cümşüd müəllim sol əlinin barmaqlarını qatlayıb göstərdi. Eynən qəssab İbadullanın şikəst barmaqlarıydı. Evdən məni ət almağa göndərəndə, nədənsə, qəssabın qatdalı şikəst barmaqlarına baxırdım, özüm də bilmirdim niyə? O neybət adamdan heç kimin xoşu gəlmirdi, üzü zəhər tuluğuydu elə bil. Söz gəzirdi ki, İbadulla örüşdə murdar olmuş mal-qaranın da ətini camaata sıriyir. Xırdabuynuzu itən də qurd-quşdan çox, bu mənhus, qanımurdar insandan şübhələnirdi. Qişın oğlan çağında gecələr Añoğlan dağı tərəfdən yalquzaq səsi gəlirdi. Elə bilirdim qəssab İbadulladı, qurd olub ulayır, qoyun sürülərinə soxulur, parçaladığını parçalayıır, parçalamadığını da dalına alıb gətirir, ətini satır camaata. Amma ona gözün üstə qaşın var deyən yoxdur, ona görə ki, İbadulla oğurluq əti tək yemir, bəzi vəzifeli adamları da yedizdirir...

Cümşüd müəllim sözünü bitirib, zala göz gəzdirdi, bir qıraqda durmuş, əlində vedrə, xəkəndaz tutmuş Umut kişini kürsüyə çağırıldı. Umut kişi gözləmədiyi dəvətdən əsib qaldı, nə edəcəyini bilmədi. Nəzərlərini orabura dolandırıb ciyinlərini dardı, yəni mən nə deyim, nə danışım?

Umut kişi məktəbdə qulluqculuq eləyirdi, bağ-bağçaya baxırdı. Soyuqlar düşəndə işi-gücü çoxalırdı, sinif otaqlarındaki sobaları da o qalayırdı. Qabarlı əli-ovcu, nimdaş sırlısının ətəyi eyzən bulaşq olurdu, sanki daş kömürü həyətin o başındakı çardağın altından yiğmir, yerin təkindən qazib çıxarırdı. Sinif otaqları yalnız sobaların odundan-əlovündən qızdır, həm də Umut kişinin gəlişindən, maraqlı söz-söhbətindən isinirdi. Əlində kömür dolu vedrə, xəkəndaz, içəri ərkə, iznsiz-filansız girirdi. Lövhə önündə dərs izah eləyən müəllimə belə məhəl qoymur, keçib kirimişcə öz işiyələ məşğul olurdu. Sobanın qapağını açıb kömür tökürl, qalın məftillə qarışdırır, əlini yaxın tutub, ocağın hala gəlib-gəlmədiyini yoxlayırdı. Daş kömürün çirtltisi eşidilir, dalınca da otağa acı badam iyini xatırladan qoxu yayılırdı. Fikrimi dərsə cəmləsəm də, bir gözüm Umut kişidə olurdu. Başı işə qarışsa da, müəllimin danışdıqlarını qulağından ötürmürdü. Qəsdən ləngiyirdi və mənə elə gəlirdi, bu adamin getmək fikri yoxdur, istəyir ki, bizimlə birlikdə dərsə qulaq assın, bizimlə birlikdə tənəffüsə çıxsın, sonra yenə sinfə qayıtsın. Hərden müəllimin sözünə qüvvət vermək istəyib nəsə söyləyirdi. Biologiya dərsi verən Sona müəllimə Umut kişidən eşitdiklərini qulaqardına vurmurdu, dəftərcəsini çıxarıb, nəsə qeydlər aparırdı. Umut kişinin dilindən eşitdiklərimizi sırga edib qulağımızdan asırdıq. Hansı ağaçın calağı yaxşı tutur, bəhərinin dadi-tamı necə olur, peyvəndi nə vaxt aparmaq gərəkdi kimi məsləhətlər verəndə, şagirdli-müəllimli hamımız oturub sakitcə dinləyirdik. Bu ifallı, həlim adamin söz-söhbəti də bir dərs idi. Deyirdi ağaclar da canlıdı, qayıçı, qulluq istəyir... «Hə, nə təhər olmuşdusa, bağın ayağındaki armud ağacı fikrimdən yayınmışdı. Yanınnan keçəndə baxdım ki, gözümə bikef dəydi: budaqları əyilmiş; yarpaqları bürüşmişdü. Uşaq dəyildim ha, gördüm ki, ağaç küsüb. Hə, gerçəkcə mənnən kūsmüşdü. Dilə tutub könlünü aldım, qulluğunda durub nazını çəkdim. Heyləcə barışdıq. Dediym budu ki, ağacları kūsməyə qoymayın...» Umut kişinin sözləri məni tutmuşdu. O gün dərsdən qayıdanda, biologiya kitabını vərəqlədim, əlek-vələk elədim ki, bəlkə Umut kişinin dediklərinə rast gələrəm. Ancaq tapa bilmədim. Kitabı qaralamağı həmişə qəbahət saymışam. Necə oldusa, özüm də anlamadan qələm götürüb biologiya kitabının titul vərəqində səliqəylə yazdım: «Ağacları kūsməyə qoymayın! Umut Kişi». Elə istəyirdim ki, dünyanın hər yerində bütün kitablar bu epiqrafla açılsın...

Zala dərin sükut çökmişdü, müəllimli-şagirdli hamının gözü Umut kişidəydi. O, əlindəki vedrəni yerə qoyub ağır addımlarla xitabət kürsüsünə

sarı getdi, elə bil çiyinlərində dağ ağırlığı daşıyırıldı. Papağını başından alıb, əlində tutdu, çəşqin-çəşqin zaldakları süzdü.

Direktor söhbətə ayaq vermək istədi:

- Ağsaqqal, niyə çəkinirsen? Davada olmusan, döyüşmüsən, danış, qoy şagirdlər eşitsinlər, bilsinlər ki, müheribə nədi, nə deməkdi.

Zalda təəccüb bildirən uğultu qopdu, dalınca da alqış eşidildi. Qəribədi, Umut kişinin müharibə iştirakçısı olduğunu indiyəcən bilən yox idi.

Direktor yenə ona ürək-dirək vermək istədi:

- Sənin şəxsi işinə baxmışam, Belarusiya cəbhəsində döyüşmüsən, medalların var.

Umut kişi təpərə gələn kimi oldu.

- Bala, başaa dönüm, - dedi, - mən nə deyim, nə danışım? Gərək, bir qoçaqlıq göstərəsən ki, danışmağa da sözün olsun. Hamı nə təhər, mən də heyəl: vuruşduq, döyüşdük, qırılan qırıldı, qalan qaldı. Frontda ölüm gözlə qaş arasındaydı... İki dəfə yaralandım, doxturxanada yatdım. Üçüncüsündə kontuj (red. Kontuziya) oldum. Qəməndir məni çağırıb sinəmə üç-dörd nişan-medal bağladı. Dedi ki, tovarış Daşpoladov, bu halnan-halətnən ta sənnən frontda kar aşan dəyil, qayıt get kendinə-kəsəyinə... Hə, heyləcə məni çürüyə çıxartdılar. Qayıtdım gəldim. İncavara, başının ağrıları çəkildi. Gözümün ağı-qarası bircə qardaşımvardı, o da ki xəstəhal idi. Ağır gün görmüşdük, yetimlik çəkmişdik. Vaxt yetişəndə qardaşımı da davaya çağırıldılar. Cansız-cürəfəsiz uşaq idi. Fikirləşdim, bu kökdə yazılıq davaya çatmamış, yoldaca tələf olub gedər. Nə isə, qardaşımın yerinə durub dübare yollandım fronta. Beş-altı ay keçmişdi ki, dava qurtardı. Qayıdır gələndə qardaşımı sağ görmədim... Mənim də baxtım, qismətim belə gətirdi, ta nə deyim, nə danışım, başınıza dönüm?

Zala sükut çökdü. Umut kişinin söhbətindən hamı duyğulanmışdı, ələlxüsus da şagirdlər. Gözümün ucuya baxdım, yanımda oturmuş Əhməd də, Qurban da doluxsunmuşdu. Mən özüm də kövrəlmışdım, çırtma vursayıdlar, gözümün yaşı sellənib axardı.

Ani sukutu gurultulu alqışlar pozdu. Umut kişi alqış səsi altında kürsüdən enib, ağır addimlarla cərgələrin arasından keçdi. Nimdaş sıriqlisina yapışmış kömür qırıntıları işarır, sanki sinəsində saysız-hesabsız nişan və medal parlayırdı...

* * *

Rəsmi bayramlar məzmun və mahiyyətcə fərqlənsə də, tədbirlərin keçirilməsində bənzərlik var idi, elə bil hamısı bir dərzinin iynəsindən çıxmışdı. Küçə-meydanlardan eyni şüərlər asılırdı: «Sovet İttifaqı Kommunist Partiyasına eşq olsun!», «Yaşasın Lenin və onun ölməz İdeyaları!»... İlk baxışdan belə görünürdü ki, insanlara nəyi bayram etməyin o qədər də əhəmiyyəti yoxdur, təki bir yerə yiğilsinlar, deyib-gülüb şənlənsinlər, gündəlik qayılardan, fikirdən uzaqlaşınlar. Amma qaçan yerləri yox idi, qayğılar, problemlər hər vaxt, hər yerdə onlarlaydı. Qiymətli vaxtlarını çörək, ət-yağ növbələrində keçirməkdən bezsələr də, özgə yolları yox idi. Toxtaqlıq tapdıqları bir şey idi - ölkənin hər yeri belədir, tekçə bizim başımızda görünməyib... Haqlıydılar, ölkə ərzaq qılığı içinde batırıldı. Havası çatmırılmış kimi nəfəsini çiyinlərindən alırdı, həkiməz, dava-dərmənsiz xəstə kimi, düşmüşdü partlamaya. Onun tutulduğu azarın çarəsini bilənlər, bəlkə də vardi, amma dinmir, susurdular. Susurdular ki, ölkənin başbilənləri var, onların yanında biz nəkarəyik? Ağa deyir sür dərəyə, sürməliyik. Ağanın

dediyi dərə də bir dərə ola barı... Ürəyindəkiləri saxlaya bilməyib, dilinə gətirən Vịj-vịj Vəliyi. Deyirdi Kremlə oturanlar, bir dəfə də olsun kənd üzü görməyənlər durub kəndçiye dərs keçirlər. Soruşasan ki, a zalim balaları, siz torpaq şumlamamışınız, qoyun otarmamasınız, mal-qaranın altını kürüməmisiniz ha, durub kəndçiye dərs verirsınız. Vəli bu sözləri deyəndə Fətəli əlüstü onun yanlığını düzəldir, deyirdi Kremləkilərin tanıldığı donuzdur, uşaq vaxtı donuz otarıqlar. Ordakılar qoyunu əlifba kitabında, bir də zooparkda görüblər... Vəliylə Fətəlinin sözlərinin üst-üstə düşən vaxtları da olurdu. Amma Fətəli özünü Vịj-vịj Vəliylə bir tərəziyə qoymurdu. Vəli Dairiyyətta baş mühəsibi işləyəndə beş il iş alıb Sibirdə türmədə yatmışdı. Oralarda Leninin «Nə etməli» kitabını oxumuşdu. Oxumuşdu yox e, əzəberləmişdi, guya dünyadakı bütün işlərin-əməllərin, bütün sualların cavabı bu kitabdaydı. Bu azmiş kimi, üstəlik, sinəsinə Leninin şəklini də döydürmüştü. Biliyinin qıcqırlığını göstərmək istəyib, yeri gəldi-gəlmədi, oxuduqlarından sitat gətirməyi sevirdi. Deyirdi mən mühəsibəm, mənimki boş fərziyyələr yox, konkret faktlar, rəqəmlərdi. Öyündü ki, ölkənin pis günü düşəcəyini əzəldən bilirmiş, hesablayıbmış və hər şey də onun hesablaşığı kimi olub. Belə baxanda, Vəlinin dediklərində məntiq vardi. Ölkənin rəhbəri Xruşşov Amerikada qarğıdalı tarlalarını gəzəndə o bitkiyə necə vurulmuşdusa, qayidar-qayıtmaz əmr vermişdi ki, taxıl, üzüm, pambıq sahələrini çevirsinlər qarğıdalılığı. Qarğıdalıya yaxşı da ad qoymuşdu - Tarla gözəli. O bitkinin gözəlliyi ikicə aylıqdi, sonra quruyub bir günə düşürdü ki, adam o tərəflərə baxmaq istəmirdi. Bir yandan da ev heyvanlarına, quşlarına naloq qoymaqla işləri lap korlamışdı. Kəndli naloq ödəməsin deyə qapısının iri və xırdabuynuz nəyi vardısa, hamisini kəsib satmışdı. Dünən bazara məhsul çıxaran kəndlilin özü indi ət-süd dalınca dükən-bazara qaçırdı...

Vịj-vịj Vəlinin mülahizələri çoxlarının canına sarı yağı təki yayılırdı. Fətəli deyirdi, qağa, sənin yerin buralar dəyil, bircə illiyə səni aparıb oturtsunlar Kremlə, zatına lənət yalan deyənin, ölkəni saat kimi işlədərsən... Fətəlinin bu sözlərinə görə Vəli onu da özünə tay tutur, başlı-beyinli adam sayırdı.

Hər bayramda olduğu kimi, Qələbə gündündə də nümayiş mühəribə veteranlarının meydandan keçidiylə başladı. 9 May hamidən əfzəl onların bayramıydı. Alman faşistləri üzərində qazanılan zəfərdə veteranların hər birinin payı vardi. Sinəsi orden-medallı bu insanlar başlarını dik tutub şəstlə yeriyirdilər. Marş sədasi içindən orden-medalın cingiltisi eşidilirdi, sanki onlar da musiqi alətiydi, çalğıya dəm tuturdular. Millət gürrahı ürəkdən alqışlayır, şüarlar səsləndirirdi. Bu insanlar hər cür şərəfə-şöhrətə layiq idi və mənə elə gəlirdi ki, bizim qəsəbənin veteranları o vaxt davaya getməsəyidilər, mühəribə uzanardı.

Nümayışı seyr edənlər arasında gözüm Güzar xalanın oğlu Cəfəri, Həcər müəllimənin oğlu Fazili, Zabuta xalanın oğlu Cəmili aldı. Üçünün də atası davada həlak olmuşdu. Bu qədər insanın arasında bilərkədənmi, ya yox, yanaşı durmuşdular. Bu oğlanları yaxınlaşdırın, bəlkə də onların tale oxşarlığıydı. Digərlərindən fərqli, fərehlə əl yelləyib «Ura! Ura!» qışqırmırdılar, sanki onlardan ötrü mühəribə bitməmiş və bitməyəcəkdi, nə qədər ki, ataları qayıtmayıb.

Cəbhədə olsa da, burnuna barıt iyi dəysə də, Bəhmən kişi veteranlarının nümayişinə qatılmırdı. Deyirdi nə üzlə qatılım, dörd illik mühəribənin üç il doqquz ayını alman əsirliyində olmuşam... Dediyinə görə, əli tūfəng görə də, ancaq tətik çəkməyə macal tapmamışdı, bismillah eləməmiş, bir satqının güdəzinə getmiş, nemesin sözü olmasın, "həndi hox" eləmişdi. Elə o "həndi

hox"nan da Əvəzin keşməkeşli günləri başlamışdı. Bəxti onda gətirmişdi ki, əlində sənəti vardı, dəllək idi. Alman hər adama üz-baş etibar eləməsə də, amma Göyüşov Bəhmənə ürək qızdırmışdı. Onun qanının arasına girən də dəlləkliliyi olmuşdu. Başına gələnlərdən, olub-olmuşlardan nağılı eləyəndə cinqirrimizi çıxarmadan qulaq asırdıq. Dilindən eşitdiyimiz əhvalatlar bize kino təki maraqlı gəlirdi. Əslində, onun söhbətlərinin hərəsi bir film idi və elə bil eşitdiklərimizin təsvirini də görürdük. Bir də görürdün arada keçdi almancaya. «Lorelay» alman mahnisini elə oxuyurdu, sözlərini anlamasaq da, oturub heyranlıqla qulaq asırdıq. Ağziyava, hərzə adam deyildi, sözünün irəlisini-gerisini bilən idi. Amma şuxluğundan da qalmırıldı, deyirdi məni yaşıdan zarafatdı, deyib-gülməkdi, yoxsa çoxdan o dünyalıq olmuşdum. Şirin, məzəli danışığıyla adamı ovsunlayırdı.

Bir yol Araz boyunda yaşlı adamin hüzürünə gedibmiş. Yemək gələndə baxır ki, boğazından keçmir. Sürücüye deyir, bala, maşında bulaq suyu var, onnan bir parça söz, gətir əmin işsin. Sürücü kişinin nəyə işarə vurduğunu göydə tutur, tut arağından süzüb gətirir. Bəhmən kişi sərt içkini çəkir başına, sıfəti zərrəcə dəyişmir. Molla tamahını saxlamayıb, bulaq suyundan istəyəndə, Bəhmən kişi deyir olmaz, sizin yerin adamları kanal suyuna alışib, bulaq suyu qarnınızı pozar... Bir səhvi olmuşdu ki, «suyun» üstündən ayran içmişdi. Bunu da pambıq briqadırı Bayramın gözü almışdı. Demişdi, Göyüşov, suyun da yanğısı olur ki, üstünnən ayran içirsən? Bəhmən kişi baxmışdı yaman yerdə ilişib, amma söz altında qalmamışdı, qayıtmışdı ki, qardaşoğlu, görürəm gözüaçıq adamsan, yadında qalsın, kövşənə od düşəndə baxmırsan ayrındı, qatıqdı, dümləyirsən. Sizdərdə belə ayıq, gözüaçıq adam olmazdı, kime oxşamışan? Sənnən yaxşı «enkevede» işçisi çıxar. Dədən də beləydi, kənddə ona Malenkov (red. Stalinin silahdaşı, partiya və dövlət xadimi) deyirdilər...

Onun bu sayaq duzlu-məzəli söhbətlərini çox eşitmışdık.

Qonşuda hüzür düşmüşdü, cüməaxşamıydı. Bəhmən kişi başında buxara papaq məclisə girəndə, ona yuxarı başda yer göstərdilər. Qəsəbədə molla olmadığından, yas məclislərini quyuqazan Əziz kişiyə o yola verirdi. Heç biri nəinki ərəb dilini, heç ərəb əlifbasını belə bilmirdi. Bəhmən kişi Qurandan bir-iki surəni kiril əlifbasıyla yaşıllızlü dəftərcəyə köçürüb, oradan oxuyurdu. Kişi kimi boynuna alırdı, deyirdi biz əldəqayırma mollalarıq, elin adəti var, məclisi yola verməliyik, bəyənməyən getsin Ağdamnan oxumuş molla gətirsin... Qorxacaq tərəfi buydu ki, kimsə ona dindən, ilahiyyatdan sual verər. Əsil peşəsinin dəllək olduğunu bildiyindən, heç nə soruşan olmurdu. Hərdən Fətəli qımıldanmaq istəsə də, Bəhmən kişi ona him-cim eləyirdi ki, dinməsin, məclisi yola verəndən sonra «Perviklas»da ona araq alacaq. Fətəli də hövsələsiz idi, qərar tuta bilmir, deyirdi, molla Bəhmən, məclisi yekunlaşdır, camaatın işi-gücü var, elə hüzür yiyələri də yorulub. Əslində isə onu narahat eləyən başqa məsələydi, qorxurdu ki, axşama düşərlər, «Perviklas» bağlanar.

Divardan asılmış radio susmaq bilmirdi, pambıq yiğimi haqda şidirgi məlumat verirdi: «Bərdə rayonu 87 faiz, gündəlik artım 2,5 faiz. Cəbrayıl rayonu 73 faiz, gündəlik artım...». Bəhmən kişinin yadına nə düşdüsə, yüngülçə qımışdı.

- Məni qınamıyın, mən Şura hökumətinin svodkasına inanmırəm, - dedi.

Onun sözleri məclisdəkilərin marağını çəkdi, kişinin xasiyyətini bilirdilər. Bilirdilər ki, boşuna danışan deyil, sözünün nəsə canı var. Nəzərlər ona dikilmişdi, gözləyirdilər söhbətin gerisini gətirsin. Bəhmən kişi adamları çox da intizada qoymadı. Bu dəfə bəribəşdən and da içdi:

- Bir kəlmə o yan-bu yan deyirəmsə, sabaha sağ çıxmayıml! Söz vaxtına çəkər, elə bu vədələr olardı, payızın əvvəlləri. Alman davası təzə başlamışdı. Bizi Bilecəridə qaqlara mindirib, yola saldılar fronta. Kurdəmiri keçməyə macal tapmamışdı ki, dedilər, bəs, Stalinin prikazı var, Moskvaya svodka verilməlidid ki, nə qədər nemes qırılıb. Dedilər hər soldatın adına bir-iki nemes yazın. Mən də komandır idim, əlimin altında on-on beş adam vardi. Bu söhbətdən ağlım bir şey kəsmədi, dedim qoyun fronta çataq, burnumuza barit iyi dəysin sonra, dayna. Siyasi komissar üstümə bozardı ki, voyennidə prikazı obsujdat (red. Müzakirə) ələmirlər, yerinə yetirirlər. Bu sözün qabağında mən ta nə deyim? Ağa deyir sür dərəyə, sürməlisən. Bölməmdə öz rayonumuzdan iki nəfər də vardi: Hümbət Horovlu kendinnən idi; Cəfəralı isə Çərəkənnən. Hümbət cantaraq idi, onun adının qabağınnan yazdım beş nemes. Cəfəralıya gələndə, baxdım ki, bunun bir qarış boyu var, özü də qarışqa tapdamağa ürəyi gəlmir, bu necə nemes öldürüb ilər? Nəsə, dedim it aparan olsun, üç nemes də ona yazdım. Hə, taqqataq eşalonda yol gedirik, baxıram Cəfəralı nəsə mənnən ağızıəyri gəzir. Əvvəl məhəl qoymadım ki, toya-bayrama getmirik ha, fronta gedirik, kimin üzü gülür ki, onun da üzü gülsün. Amma gördüm yox e, burda nəsə özgə əngəl var, kişinin qaşqabağı yerlə gedir. Dedim, eloğlu, bu nə mismiriqdi sallamışan, olmuya saa nəsə bir pisdiyim keçib?.. Qayıdasan ki, bunnan betər nə pislik olacaq, Hümbətə beş nemes yazmışan, maa üç nemes... Cibimdən dəftəri çıxarıb, Cəfəralının adının qabağından yazdım yeddi nemes... Hə, odu-budu sovetin svodkasına etibarım yoxdu...

Bəhmən kişinin bir xasiyyəti də vardi, hər şeyə qulp qoymağə həvəsliydi, bunu əlməsə, ürəyi sərinlemirdi. Danışındı ki, müharibə veteranları, ovçuları, hamısı bir bezin qıraqıdlılar, başlarına gələnləri nağıl eləyəndə söhbətin yan-yörəsini bəzəməsələr, olmur... Rəhmətlilik İbad kişini də timsal gətirirdi, deyirdi qızıl adam idı, amma o da özündən toxumağa həvəsliydi, birinin üstünə beşini qoyub elə gop eləyirdi, guya davarı təkbaşına udmuşdu... İbad kişi Bəhmən Gøyüşovun söylədiyi kimi, müharibəni təkbaşına udmasada, ancaq döyüşmüdü, neçə dəfə yaralanmışdı. Məktəbdə veteranlarla keçirilən görüşlərin birindən də qalmırdı. Nümayişdə yeri həmişə irəlidəydi, başını dik tutub, şəstlə yeriyərdi. Ölənəcən ürəyinin başında qəlpə gəzdirdi. Həkimlər əməliyyat olmayı məsləhət bilməmişdilər. Veteranın ömrünü qısalan da o alman qəlpəsi olmuşdu, yoxsa top kimiymi. Vəsiyyət ələmişdi ki, öləndə ürəyini yarib o qəlpəni çıxartsınlar ki, özüyle qəbirə aparmasın. Bir vəsiyyət də dostu Bəhmən kişiyə ələmişdi, demişdi, Gøyüşov, məzarımın başında bir çappa stəkan tut arağı vurmasan, gorum çatlar...

- Pah! Assibalə Allahverdiyə bax! - Bəhmən kişi öndə gedən bəstəboy kişini göstərdi. - Elə yeriyir, guya davada Hitlerin anasını ağlar qoyan bu olub. Yavaş yeri, yixılarsan!

Allahverdi dayının oğlu Aftandilin üzü çuğundur təki qızardı. Aftandil bizimlə bir sinifdə oxuyurdu. Nəsə mızıldandı, amma marş çalğısı içindən onun nə dediyini eşidən olmadı. Eşitməsək də, nə dediyini mən özlüyümdə təxmin eləyirdim, əlbət, yene onu deyirdi ki, atası müharibə vədəsi milis rəisi olub, arxa cəbhədə hitlerçilər kimi qanxorlarla, canilərlə, cinayətkarlarla döyüşüb. Medalları da boş yerə yox, yaxşı işinə görə veriblər və hökumət də elələrini müharibə veteranlarıyla bir əldə tutur... Bilirdim ki, bu, Aftandilin öz sözü deyil, atası onu belə başa salıb.

Nümayişdən alay-alay keçən müharibə iştirakçıları arasında Qurbanın atası Zeyni dayı, Əhmədin atası Cəbrayıł kişi, Diliş xalamın həyat yoldaşı Qaraxan dayı da vardi. Mənim atam, Elmanın atası Sirac dayı, Vaqifin atası

Yaqub Hüseynov, kirvəmiz İltifat əmi isə digər rəhbər işçilərlə birlikdə nümayişçiləri tribunadan salamlayırdılar. Bundan qürur duyurduq.

Qələbənin qazanılmasında müharibə veteranlarının hər birinin payı vardı. Amma mən bu bayramda, bu nümayişdə qəssab İbadullanı görmək istəmirdim. Mayası haramlıqla tutulmuş bu ödsifət, bədxah adamın bükülü qalmış barmaqları gözümün qabağından çəkilmirdi. O, yalnız qırıldığı mal-heyvana yox, həyata da qəssab gözüyle baxır, qəssab meyarlarıyla yaşayırırdı, təki alib-satsın, təki kəsib-soysun. Elə bilirdim bu ətiacı adam satdığı ətlə bahəm imanını, vicdanını da tərəziyə qoyur...

İzdihamın içindən yenə Bəhmən kişinin gur səsi geldi:

- Yetim Zamanın vidinə-fasonuna fikir verin, siz Allah!.. Bir yannan baxanda, dostumun forsdanmağa haqqı var, davada döyüşüb, yaralanıb. Amma sinesindəki medallardan ikisini frontdan qayıdanda Rostov qatarında iki şüşə «Tri semyorka» çaxırıyla aldayış eləyib.

Bəhmən kişinin gerçəkmi söylədiyini, yoxsa zarafatmı elədiyini anişdırmaq olmurdu. Müharibə veteranlarından bəziləri Gøyüşovun iynəli zarafatına tuş gəlməsinlər deyə, nümayişə çıxmırdılar. Amma deyim ki, bu şən, xoşqılıq adamın şuxluğundan uşaqlı-böyüklü hər kəsin kefi durulurdu.

- Qəddinizi əymeyin, şax tutun!.. Raz, dva, levly!.. Ravneniye na tribunu!
- Bəhmən kişi nümayişdən keçənlərə rus dilində hərbçisayaq əmr verdi.

Qəribədi ki, veteranlar kənardan gələn əmrə itaat edib, qədlərini düzəldib, qədəmlərini dəyişdilər, üzlərini tribunaya sarı döndərdilər. Bəhmən kişi əmri vaxtında vermişdi.

Veteranların sırası seyrəlmiş, sayıları azalmışdı, əvvəllər onların sıraları daha six idi. Gözümün qabağına nələr gəlmir? Görürəm ki, illər ötüb, oddan-alovdan çıxmış, qan-qada görmüş o adamların hamısı dünyasını dəyişib, qalan yalnız Cümşüd müəllimdi və Qələbə günü veteran kimi nümayişdən keçən də tək odur. Bu adam yalnız bizim qəsəbədə yox, bütün Yer üzündə müharibənin sonuncu canlı şahididi. Cümşüd müəllim qocalıb əldən düşsə də, özündə hünər tapır, başını dik tutub yeriyir. Tribunanın tuşuna çatanda tay qolunu qaldırır, əlini gicgahına aparır, əsgəri təzim edir. Sinesini bəzəyən orden və medalların cingiltisi eşidilir və bu səs getdikcə çoxalır, güclənir, sanki meydandan böyük bir alay keçir...

Məni bir fikir əndişəyə salırdı, elə bilirdim Yer üzünün sonuncu veterani həyatdan köçəndən sonra insanlar İkinci Dünya müharibəsi deyilən bir faciəni unudacaq, yaddan çıxaraçaqlar. Yaddan çıxarsalar da, amma yenə də xof, təlaş içinde yaşayacaq, «atalar üçdən deyib» misalını xatırlayıb, dinclik, rahatlıq tapmayacaqlar...

* * *

Qəsəbənin ərazisi eləydi ki, burada ayrıca futbol meydançası qurmağa gərək yox idi, təbiət özü ürəyiyananlıq eləyib sakınları belə bir qayğıdan qurtarmışdı. Dəyirman dərəsi qədim Roma amfiteatrını xatırladırdı, bir fərqi buydu ki, oturacaqları yox idi, hərə altına kartondan, taxtadan, yastı daşdan qoyub otururdu. Dərənin aşağısını su tutduğundan meydança yamyaşlı olurdu. Hər oyundan sonra yaşılıq ayaqlanıb oləzisə də, suvarıldan sonra yenə əvvəlki şəklini alırdı. Yarışların arası çox çəkəndə isə ot dizə qalxırdı. Otbiçən texnika olmadığından bu işi Yarəhmədli kəndinin qoyun-quzu sürüsü görürdü. Qoyunlar xırphaxırp salıb, oyun meydançasını ikicə dəfə başdan-ayağa, ayaqdan-başa elə otlayırdılar, elə bil çayırlar otbiçən maşının ağızından çıxıb.

Futbol azarkeşləri çox idi, yarıslara baxmağa uşaqlı-böyüklü, arvadlı-kışili o qədər tamaşaçı yiğisirdi, gəl görəsən. Hər kəs də işini etibarlı tutur, təşnəsinə söndürməkdən ötrü özüylə kəhrizdən şüşələrə su doldurub gətirirdi. Böyüklər amfiteatrın qəlbisində özlərinə yer eləyirdilər, oyuna qəlbidən baxmağın həzzi-ləzzəti başqaydı. Meydançaya, oyuna-oyunculara yaxın olsunlar deyə, aşağıya enən uşaqlar, bir də ən qatı azarkeşlər idi. Kəndlərdən gələn də çox olurdu. Onları gətirən yük maşınları asfaltın qırığı boyu düzüldü. Kənardan gələnlər bəri üzə addamır, qarşı yaxada otururdular. Dəyirmən dərəsinin susqunluğu pozulur, canlanma yaranır, səs səsə qarışır. Azarkeşlərin çığır-bağırı içindən Babaşın boğuq, kal sədası da eşidilirdi: «Semişka var! Yağlı semişka! Semeçki jarenniye!» Sərhədçilər köçəndən sonra qəsəbədə şofer Salmanın arvadı Katydadan savayı bir rus yaşamasa da, tumsatan köhnə vərdişindən qalmır, rus dilində də müştəri səsləyirdi: «Semeçki jarenniye!..» Onu hərə bir yandan çağırırdı. Aşağı-yuxarı enib-qalxmaqdan bu ovurtdağ, göbəkli oğlanın dili ağızından bir qarış sallanır, sıfətini tər basırdı. Amma ondan tər iyi gəlmirdi. Bəlkə də gəlirdi, sadəcə, eyibini qovurulmuş tumun ləzzətli qoxusu örtürdü. Cənub mehi əsəndə isə bu ləzzətli qoxu dikdirin topuğundan qalxan at peyninin burundəşən iyinin qabağını ala bilmirdi. Hərbi hissənin köcməsindən illər ötsə də, çökəkdən hələ də kəskin iy yayılırdı və bu iy bir vaxt qəsəbədə sərhədçilərin olduğundan xəbər verən yeganə nişanəydi.

«Semişka var! Yağlı semişka! Semeçki jarenniye!» - Babaşın səsi gəlirdi. Özü futbol həvəskarı deyildi, yarıslar onun söküyünü də tikmirdi və hərdən mənə elə gəlirdi ki, bu oğlan meydançada yaritumançaq adamların top dalınca ora-bura qaçmağının mənasını belə anlamır. Amma yerli komandanın qol vurmasına hamı kimi, bəlkə də hamidan çox o sevinirdi. Fərəhdən atılıb-düşən tamaşaçılar əliaçıqlıq eləyib ciblərinin ağızını açır, stəkan-stəkan tum alırlılar. Babaş böyür-başdan, aşağıdan-yuxarıdan onu səsləyənlərin tumunu güclə yetirirdi. Bir yol qəsəbə futbolçuları Araz boyundaki kəndin komandasına böyük fərqlə qalib gələndə Babaşın torbasında bircə tum da qalmamışdı. Onu qınayanlara «ovcumu iyləməmişdim, hardan biləydim ki, hesab 13-1 olacaq» deyib cavab verdi, boşalmış sətin torbasını ciyinə atıb çıxıb getdi.

Bir qayda olaraq, ciddi yarıslara Qabil müəllim hakimlik edirdi. Köhnə idmançı olduğu boy-buxunundan bəlliyydi, tələbə vaxtı şəhərdə hansı klub komandasında oynamışdı. Qabil müəllim bu hünəriyle müəllimlikdən heç də az öymürdü. Hakim kimi yalnız oyunu deyil, tamaşaçıları, azarkeşləri də idarə eləyirdi: qapıya yaxın gələnləri uzaqlaşdırır, fit çalıb çığır-bağır salanlara, oyunu şərh edən Hüseynə də uzaqdan-azağa irad tuturdu. Nə oyunçular, nə də tamaşaçılar bu ciddi və tələbkar hakimin bir sözünü iki eləmirdilər. Yalnız bircə dəfə fasılədə tikinti idarəsinin mühəndisi ona iradını bildirmək istəmiş, yaxşı da cavab almışdı. Qabil müəllim hirsini boğmamış, demişdi: «Əə bala, sənin o cılfır dədən məni görəndə tülü kimi qaçıb kolluqda gizlənir, indi sən, yumurtadan dünən çıxmış cücə, mənim başıma ağıl qoyassan? Mən idmani bura gətirəndə sənin kimilər dağda-dərədə keçi otarırdı». Qabil müəllim orta məktəbdə ədəbiyyatdan dərs verirdi, hazircavab idi, necə deyirlər, söz dalınca qonşuya borca gedən deyildi. Hüseynin futbol şərhərini də bəyənmirdi, deyirdi o, radiodakı məşhur şərhçini yamsılayır, özü də ağıllıbaşlı futbol xəstəsidir. Qabil müəllim nəyə eyham vurduğunu bilirdi. Hüseyin Bakıya, universitetə qəbul imtahanı verməyə gedəndə İmişli stansiyasında baxır ki, uşaqlar dəmiryolun qırığında futbol oynayır. Vaqondan enib, onların oyununa hakimlik edir. Başı nə təhər qarışrsa, qatardan qalır. Oradan da qayıdır kəndə.

Bir hadisə isə azarkeşlərin heç yadından çıxmır.

Rayonun iri kəndlərindən olan Soltanlı futbolçularıyla yarış keçiriləcəyini bildirən afişə mərkəzi Küçədəki qocaman çinarın gövdəsindən asılmışdı. Bu kəndin komandası yerli idmançıların ciddi rəqiblərindən sayılırdı. Belə yarışlara baxmağa gələn də çox olurdu.

Dərsi olduğundan oyunun hakimi Qabil müəllim gecikmişdi. Azarkeşlər haldan olmuşdular. Ciğal Əli əlini ağızına tutub bağırırdı:

- Gözləməkdən gözümüzün kökü saraldo! Bəlkə, hakimsiz oynasınlar?! Əlinin sözlərini ciddiyə alan olmadı, yaxşı bilirdilər ki, dedikləri boğazdan-yuxarıdı. Onun özü də idmançıydı, rayonun yiğma voleybol komandasında oynayındı.

Qabil müəllimin yamacın qəşidə görününməyi ilə alqış səslərinin etrafı bürüməsi bir oldu. O, alqışları eşitmirmiş kimi, qaça-qaça meydana girdi. Saata baxdı, fit çalıb, oyuncuları meydanın mərkəzinə dəvet elədi. Amma nədənsə oyun başlamırdı. Baş və yan hakimlər özlərini itirmişdilər, ora-bura vurnuxdular, xətlər çəkilmədiyindən nəinki mərkəzi, hətta cərimə sahəsini tapmaq müşkül idi. Elə yan xətlər də görünmürdü və bu şəkildə futbol sahəsi daha çox yaşıl çəmənliyi, qoyun-quzu otlağını xatırladırdı.

Hakim oyuncuları meydançadan çıxarmaq məcburiyyətində qaldı. «Məhsul» İdman Cəmiyyətinin sədri əl-ayağa düşdü, uşaqlar da ona qoşulub ehənglə xətləri ağartdilar. Otlağı xatırladan sahə tamaşaçılarının gözü qabağında əsil futbol meydançasına çevrildi. Qabil müəllim yan hakimlərlə birlikdə mərkəzə gəlib, oyuncuları yenidən meydana çağırırdı. Baş hakim oyunun başlayacağını bildirən fiti çalmazdan önce oyuncuları duyuq saldı ki, bacardıqca topu sol künçə sarı vurmasınlar. Bu xəbərdarlıq boşuna deyildi, iranlı Fərmanın bağçasından sızan su o səmti sucuğa döndərmüşdi. Dəri top islananda ağırlaşır, oyunun ləzzəti qaçırdı. Hakimin göstərişiyələ sol künç zərbələri də qapının sağ küncünə keçirilir, o səmtdən vurulurdu.

Oyun çox nadir hallarda vaxtında-vədəsində başlayırdı. Bu daha çox yerli komandanın ucbatından baş verirdi. Oyunçular tək-tək gəlib çıxırdılar, gecikən də olurdu. Buna görə azarkeşlər onları qınamır, bilirdilər ki, iş-güt adamlıdalar, hərə bir yanda, bir sahədə çalışır. Qapıcı Talib kinomexanik işləyirdi, klubda kino göstərirdi. Mərkəz hücumçusu Nəsib milis leytenantıydı, pasport masa rəisiidi, müdafiəçi Ağaklı qəzet köşkündə satıcıydı, yan hücumçu Famil Nəcəfov orta məktəbdə müəllim işləyirdi, yarımmüdafieçi Polad dəlləklik eləyirdi... Həvəskar idmançıların futboldan özgə umacaqları yox idi, rayonun idman şərəfini qorumağı özlərinə borc bilir, hərdən yerli «Lenin bayrağı» qəzetində çıxan şəkillərini isə ən böyük mükafat sayırdılar.

Oyundan əvvəl meydan qalırdı Qələbə və Vaqif adlı cavanlara. Motorsuz motosikleti itələye-itələye girirdilər meydançaya. Nə hoqqadan çıxmırlılar? Biri motosikleti itələyir, digeri oturacağına üstündə ayaqüstü dayanır, at belindəymiş kimi, gedə-gedə motosikletdən sıçrayıb düşür, bir də minirdi. Qorxu-hürkü bilməyən bu canibərk, şümal cavanların göstərişi futboldan heç də az maraq çəkmirdi. Qol vurulanda, motosikletlə torsuz qapıdan o tərəf-bu tərəfə keçirdilər. Stadionu bürüyen alqış sanki qol vuran oyuncunun yox, onların ünvanınyayıdı. Əllərini havada yelleşərək tamaşaçıları salamlayırdı, baş əyib meydandan çıxırdılar. Yalnız bundan sonra hakimin fitiylə oyun davam edirdi.

Qonşu rayonların yiğma komandalarıyla keçirilən yarışların həzzi isə bir başqaydı. Elə matçlar daha maraqlı keçirdi. Oyunları Hüseyn şərh eləyirdi. Onun şərhi yarışa başqa rəng qatırdı. «Məhsul» Könülü İdman Cəmiyyətində şərhçi ştatı yox idi, bu işi Hüseyn özxoşuna görür, azarını öldürürdü. Özü

rayonun ucqar kəndində yaşayır, dükançı işləyirdi. Ərinmir, işini-güçünü atıb, o uzunuqda yolu durub gəldi. Onun duzlu şərhərindən olmazdı. Səhv buraxan oyunçulara elə loğaz qoşurdu, ayrı cür. Hərdən, yerli oyunçulara ayama qoşmaqdan da qalmır, onları dünyanın məşhur futbolçularının adıyla çağırırdı: «Budur, Qarrinça topla irəlileyir, birini aldadır, ikisini ötür, vurur! Ancaq top qapının üstündən keçir! Deyəsən, top müdafiəçinin qoluna toxunub. Bəli, elədir, yan hakim bayrağı qaldırır. On bir metrlik cərimə zərbəsi! Rəqib komandanın 10 nömrəli oyunçusu vuracaq. Özündən yaman razıdı, amma o yazıq unudur ki, qapıda dayanan Çitadır, hələm-hələm top buraxan deyil... Vurur! Həmişə olduğu kimi Çita yenə də öz yerindədi!»

Çita qapıcı Talibin ləqəbiydi, azarkeşlər bu ayamanı «Tarzan» filmindəki meymunun adından götürmüştülər. Adamların onu belə çağırması qapıcıının qəlbine toxunmurdu, əksinə, elə bil bundan fərəhələnir, şəşələnirdi. Talibda, doğrudan da meymun cəldiliyi vardı, bədənini gerir, yay təki açılır, atılıb topu göydə tuturdu. Qarabuğdayı, kələkötür sıfəti, qılı bədəni, əyri qıçları və uzun qolları onu həqiqətən meymuna bənzəirdi. Suyumsuz olsa da, uşaq təki təmiz, kövrək ürəyi vardi. Qoruduğu qapıdan top keçəndə bunu dərd eləyib ürəyinə salır, göz yaşlarını saxlaya bilmirdi. Hakim məcbur qalıb, oyunu saxlayırdı. Komanda yoldaşları, azarkeşlər, hətta rəqib komandanın oyunçuları belə Talibi dilə tutur, qoluna girib, qapiya qaytarırdılar. Hakimin fitiyle oyun mərkəzdən başlayırdı.

Talib müharibə iştirakçısıydı, müharibə iştirakçısı deyəndə, davaya on səkkiz yaşında getmişdi. Cəbhəyə çatmışdı, burnuna təzəcə barit iyi dəymışdı ki, müharibə qurtarmış, alman faşistləri «həndi hox» eləyib təslim olmuşdular, sanki Talibin gəlməyini gözləyirmişlər. Qalalı Fətəli ona sataşır, «Talib, sən davaya bir il qabaq getsəydin, müharibə də tez bitirdi» söyləyəndə, o sadədil adam eşitdiyini ciddi qəbul edir, deyirdi nağayırı, on altı yaşimdə ərzə verdim, amma məni aparmadılar. Cəmi-cümlətanı bircə döyüsdə döyüşmüş, iki yara almışdı. Biri göz qabağındaydı, sol əlinin çəçelə barmağı açılmırdı, o birini isə görən olmamışdı, Talibin özünün dediyinə görə, ikinci yarası ayıb yerindəydi, gülə gündəyməzindən tutmuşdu.

Hüseynin boğazı qovuşa-qovuşa verdiyi şərhər oyuna şirinlik gətirirdi. Bu şux, xoşqılıq oğlanın dilinə görə dilçəyi də vardi. Oyunun başlamasına bənd idi, kartondan dürmək büküb, səsgücləndirən düzəldir, boğazı qovuşsa da, şərhinə ara vermir, susmaq bilmirdi. Amma bəzən bu dilli-dilavər oğlanın reportajı yarımcıq qalırdı, qardaşı kolxozun yük maşınınında gəlir, Hüseyni kabinetə basıb qaytarırdı kəndə ki, getsin dükani açsın, camaat yiğışib narazılıq eləyir. Dairəittifaqın sədri Uzun İsmayıll dəfələrlə ona şifahi xəbərdarlıq etsə də, Hüseyni yola getirə bilmirdi. Deyəsən, sədr bərkini tutmurdu, cünki özü də futbol azarkeşiydi. Azarkeş nədi, kişinin oğlu əməlli-başlı futbol xəstəsiydi. Ondan ötrü idmanın başqa növləri sanki mövcud deyildi. Özgə bir qabiliyyəti də vardi, şeirə-sənətə meyilliydi, yazırıdı, özünün dediyi kimi, az-az uydururdu yeri gələndə.

Başının əsabəliyələ gəlir, dikin döşündə özünə hamar yer tapıb otururdu. Oyun başlar-başlamaz, qırımı dəyişir, haldan-hala düşürdü. Səsini ucaldıb oyunçulara bağırır, dilini saxlaya bilməyib, yaşına yaraşmayan atmacalar atmaqdan belə qalmırdı. Özü hal əqli, baməzə adam olduğundan onun sözlerini dərd eləyib ürəyinə salan olmurdu. Amma bu qatı azarkeşin dərdini çəkənlər tapılırdı, qırmızı xaç nişanlı təcili yardım maşını məxsusən ondan ötrü gəlir, stadionun on-on beş addımlığında lövbər atıb dururdu. Yerli komandanın qapısına qol vurulunda Uzun İsmayılin qanı qalxır, təbi fənalasırdı. Həkim və tibb bacısı özlərini yetirir, ona iynə vurur, dərman içirib

hala gətirirdilər. İsmayıllı kişi bu tövrüylə tibb işçilərinin qayğısını əməlli-başlı artırırırdı. Həkimlərinsə qınaq-tənə yeri xəstə yox, «Məhsul» Könüllü İdman Cəmiyyətinin sədri Məsi olurdu, yeni komanda niyə uduzur ki, bu zavallı da belə kökə düşür. Məsi qınağı haqlı bilirmiş kimi, günahkarcasına başını sallayıb, kirimişcə dururdu. Belə çıxırdı ki, qəsəbə sakınlərinin sağlamlığını qorumaqda tibb işçiləriylə yanaşı, idmançılar da cavabdehlik daşıyırlar.

* * *

Caylağın o üzündə yaşayanda bir qonşumuzvardı, İtsifət Allahqulu deyirdilər. Adamayovuşmazın biriymi, hamidan gen gəzirdi. Elə qonşular da onun it sıfətini görməyə can atmırdılar, sanki doğrudan da bu adamın içində it xisleti gizlənib və günlərin birində ağızını göyə tutub hürüb-ulayacaq, it olub adamları tutacaq.

Allah insanlara sur-suyum paylayanda elə bil bu qulunu yaddan çıxarmışdı. Bunu Allahqulunun özü də bilirdi. Çopur üzü elə kökdəydi, bir batman dari töksən, biri də yerə düşməzdi. Hər dəfə güzgүyə baxanda heç nəyə gücü yetməsə də, hünəri dilinə yetirdi, ürəyində dədə-nənəsini yamanlayırdı. Onların divardan asılmış qoşa şəklinə baxıb deyirdi: «Harda görünüb ki, sağsağan yumurtasından bülbül çıxsın. Bu rəhmətliliklər özləri nə kökdəydir ki, törendikləri də nə olaydı». Ələlxüsus da atasından yanıqlıydı. Kişi çox köntöy idi: şir-şəkli yönəmsiz, qaşları bigində qalın idi, elə bil Yaradan qaşa bigin yerini sehv salmışdı. «İlahidən çəkilən qələmdi, neynəmək olar?» - deyib Allahqulu özünü toxiadırdı.

Bu alaməzhəb insanın bir şakəri vardı, dünya dağılısa da, günorta bir saat yatmalıydı. Günorta yuxusunu ona çox görən qapılarındakı kəkilli fərə idi. Elə bil kişiylə şəxsi-qərəzliyi vardı, onun yatmağını gözləyirdi. Yumurtladığını aləmə duy vurmaqdən ötrü boğaza güc verib elə qaqqıldayırdı, deyirdin bəs, dağ aşırıb. Fərənin qaqqıltısı içindən Allahqulunun yuxulu kal səsi eşidildi. Arvadını haylayırdı: «Aaz Mahizer! O zəhrimara qalmışın yumurtasını ver qoltuğuna, qov rədd olsun qapıdan!» Fərənin qaqqıltısı həqiqətən zəhlətökən idi, səsi adamın başına düşdü. Qonşuları da bezdirmişdi. Allahquludan olsayıdı, kəkilli fərənin axırına çıxar, ətini soyutma bışırıb həzmi-rabedən keçirər, üstündən də araq içərdi, amma arvadı qoymurdu. Döşüxinalı kəkilli fərə toyuq-cüçələrin ərköyünyüdü, yerişi-duruşu da özgəydi. Allahqulu arvadını qınayırdı ki, onu sən qudurtmusan, yoxsa özünü qaldırıb dağın başına qoymazdı. Belə baxanda, kişinin sözlərində həqiqət də vardi, Mahizer toyuqlara dən verəndə arpanı xışmalayıb kəkilli fərənin qabağına səpirdi. Onun yumurtasını da ayrı qoyur, o birlərinə qatmirdi, guya qızıldan idi. Bəlkə də ağıldan keçirirdi ki, fərə nə vaxtsa qızıl yumurta yumurtlayacaq.

Allahqulu isə mehrini itə-küçüyə salmışdı. Qapısında saxladığı qancığın balalarını bəsləyib böyüdür, yaylağa gedən elat adamlarına verib, xırdbabaşa dəyişirdi. Bir yol itini həftə bazarına da çıxarmış, amma heyvanın üzünə baxan belə olmamışdı. Bu mahalda cəddi-babadan iti nəyləsə aldəyiş etsələr də, amma satmaz, buna xor baxarmışlar. Allahqulu da ələcsizliqdan köpəyi heçə-puça vermiş, iki ördəyə dəyişmişdi. Öz boğazından kəsib ördəkləri yemləyir, deyirdi hərəsinin bir toğlucan maliyyəti var. Onun hərzəliyinə fikir verən olmurdu, bilirdilər ki, malını mataha mindirir.

Bir dəfə ördəklər məhəllədən çıxıb uzaqlaşır. Çörəkxananın arxasındaki qırla dolu çalanı su gölməçəsi bilirlər, özünü çalaya atan fərə qırda batır. Xoruz işi şuluq görüb geri qayıdır.

O yer qalmadı Allahqulu ördəyi axtarsın, o çöl-çəmən, o bağ-bağat qalmadı gəzib soraqlamasın. Axırda, əlbət, hansısa süləngi itin güdazına gedib deyə düşünmüş, əlini üzmüdü. Cana gələn mala gəlsin deyib özünü o yerə qoymasa da, ürəyində nələr çəkdiyini bir özü bilirdi, bir də Allahi. Çardağın altında oturub araqdan dümələyir, həyətdə yalqız dolaşan yaşıldaşa baxıb, yanğılı-yanğılı bayati çağırırdı:

*Yaşıldı başın ördək,
Qaradı qaşın ördək.
Həməşə cüt gəzərdin,
Hanı yoldaşın, ördək?*

Allahqulu damarıboş, dəmdəməki adam idi, içkinin də dəlisiydi. Kefinə korluq vermirdi, deyirdi dünya beşgünlükdü. Onun necə adam olduğundan Şeytan da baş açmadı. Deyirdilər Şeytana papiş tikəndi. Bu sözlərin mənasını elə də anlamırdım, mənim aləmimdə şeytanlar nağıllarda yaşayırdılar, özü də papişsiz, ayaqyalın. Amma digər yandan da maraq məni boğurdu, hərdən barının başından onların həyətinə boylanır, elə bilirdim Allahqulunun papiş tikdiyi Şeytanı nə vaxtsa görəcəyəm. Gözümün qabağına gətirirdim: dikqulaqlı, caniqıllı Şeytan iri kötüyün ustundə oturub, Allahqulu ülgü çıxardır ki, ona papiş tixsin. İş görə-görə də piçhapiç danışır. Heyrətdən az qalır dilim batsın - qonşum Şeytanla şeytan dilində danışır. O, danışdıqca, Şeytan tüklü başını tərpədir, deyilənlə razılaşır. Gözükölgəliyim kimi, təbəəlik göstərir, hər buyruğa gedir. Allahqulu Şeytanı səhərecən qapısında işlədir, ona yer bellədir, lək düzəltdirir, bostan sulatdırır.

Gecələr o taydan bel, külüng səsi gələndə maraq məni boğur, ayağımın altına daş qoyur, qalxıb barıdan boylanırdım. Zülmətdə ağacların arxasından heç nə seçməsem də, səsdən-səmirdən bilirdim ki, vurhavur iş gedir. Elə bilirdim Şeytanın təri hopmuş torpaq iyi burnumu qıcıqlayır. İnanırdım ki, Allahqulu Şeytandan çox bilir. Nə deyim, bəlkə də şeytanın yekəsi elə Allahqulunun özüydü.

Xeyirdə-şərdə çay işinə də o baxırdı. Toyda-düyündə hallı-pullu, xətirli qonaqlara ikirəngli şirin çay göndərirdi. Elələri bu ayrı-seçkililikdən şərəf duyur, şirin çayı içib, çayçıya üçdən-beşdən şirinlik göndərirdilər. Şirin çayın şirinliyindən Allahqulunun cibləri şışirdi. Səhərisi yoxa çıxırdı, elə bil qəsəbədə bu adda adam yaşamırıdı. Onun hara getdiyini arvadı da bilirdi, qonşular da. Dadanmışdı, avtobusa minib yollanırdı qonşu rayona, toyda yiğdiği pulların başına daş salırdı. O rayon şəhər üstündə gedirdi, oradakılar lüləkabab yeyənda bizimkiler bu təamın yalnız adını eşitmış, şəklini «Milli xörəklər» kitabında görmüşdülər. Şəhər ab-havası oralaraçan gəlib çatır, bəri tərəflərə adlamırdı. Eşidirdik ki, o rayonda dondurma, şirəli su, bulka satırlar, parkda oğlanlar qızlarla gəzir, kinoya gedirlər, buna inanmağımız gəlmirdi. Qonşu rayonla bizim aramızda dağ silsiləsi ucalırdı və hamı da elə bilirdi ki, şəhər nəfəsinin bəri tərəfə adlamasının qabağını o dağ alır.

Bir yol Dairəittifaqın sədri Uzun İsmayıllı Allahqulunun cibinə xərclik qoyub demişdi ki, kababçı Qaytaranı da özüyle lüləkabab yeməyə aparsın. Kişinin qəsdi buydu ki, kababçı karagələndi, o təamın necə hazırlanığının fəndini öyrənər, yoxsa şəhərdən gələn qonaq-qaranın yanında üzüqara olurlar. Əvvəl fikri beleydi ki, kababçını iki-üç günlüyə Bakıya «Göygöl» restoranına ezam eləsin, o illətlə ki, çayçı Gülaranın oğlu Eldar orada bufetçi işləyir, nə qədər olmasa, eloğlu kimi köməyi dəyər. «Göygöl» paytaxtın bərkgedən restoranlarından idi və Eldarın dediyinə görə, tanınmış adamlar, şəhərin

qaymaqları onların müştəriləriydi. Amma sədr sonradan fikrini dəyişmiş, işin yüngülündən, əlcatanından yapmışmış, kababçını Allahquluya qoşub qonşu rayona göndərmışdı. Quliyev işini bilən, tədbirli adam idı, hər ehtimala qarşı, əmr verib, kababçıya ezamiyət vərəqəsi də yazdırılmışdı, yəni yola çıxır, hər hadisə ola bilər. İşçi əmri imzalamağa gətirəndə, sədr baxır ki, yazılıb: «Əmr nömr 41. «Perviklas» restoranının kababçısı Şəmiyev Q.K. lüləkabab bişirməyin sirlərinə yiylənmək məqsədi ilə bir günlüyə qonşu rayona ezam edilir». Cin vurmuşdu kişinin başına, işçini tənbəh eləyib demişdi, bala, savadın-səviyyən olsun, əvvəla, o yeməkxanaya «Perviklas» adını camaat yaraşdırıb, sənəddə, kağız-kuğuzda belə adda iaşə obyekti yoxdu. İkincisinə qalanda, əmrə lüləkabab-zad yazmazlar, yazarlar ki, təcrübə mübadiləsi məqsədi ilə ezam edilir. Söze bax - lüləkababin sirlərinə yiylənmək... Lüləkababı gətirib «Bir qalanın sırrı» kinosuna tay tutmusan ki... Burda nə sərr olacaq? Qaytaran gözüaqıldı, gördüyüni götürəndi... Cüt əllə öz başına qapaz salıb demişdi: «Yazıq İsmayıllı Quliyev! Gör, kimlərnən işləyirsən».

Onu qınamalı deyildi, il boyu idarənin qonaqları kəm olmurdu, biri gedir, o biri gəlirdi və gelənlərin hamısının da meylindən lüləkabab keçirdi. Şəhərdə dəb olan o yeməyin buralara gəlib çıxmadiğina heyvətlənir, bunun üstündə kababçı Qaytaranı qınayırdılar. Deyirdilər indi hansı dövrdü, hansı zamanadı, siz hansı əsrədə yaşayırsınız?.. Uzun İsmayıllı bu sözləri özünə götürdü, yəni qızım, sənə deyirəm, gəlinim, sən eşit. Lüləkabab məsələsi ona az pərtlik gətirməmişdi.

Kababçıya Fil Qaytaran deyirdilər, pəhləvan gövdəli, şir biləkliydi. Baxır ki, getdikləri rayonda Allahqulunu tanıyor, saya salırlar ki, bəs kişinin oğlu ağızının dadını biləndi, yoxsa ona nə düşmüdü bu uzaqlıqda yolu basa-basa gəlsin... Qaytaran lüləkababdan məzlayıb, araqdan necə gillətmışdı, nə tapşırıqla gəldiyi huşundan çıxmışdı.

Qayıdanbaş Uzun İsmayıllı kababçını çağırıb, hesabat istəyəndə, o heç nə xatırlaya bilməmiş, demişdi, müdür, məni çevir balalarının başına, huşumda qalan budu ki, avtovağzalın kababxanasında yerli adamlarnan davamız düşdü. Yoldaş Quliyev, demə ki, elədi-həbelədi, ölenlərimizin goru haqqı, bizdə bir diqqan da günah olmuyub. Oranın insanı irahat camaat dəyil, ağıziyavıldır. Dinməzca yeyib-içdiyimiz yerdə bize sataşdılar. Biri Allahqulunu göstərib dedi o kişinin başı şahmatdakı atın başına oxşuyur. Mən də yumruğumu göstərib soruşdum, bəs, bu, toğlu başına oxşuyur, ya yox? Elə bunu deməynən əlimi tovlayıb birinə nə təhər tutuzdurдумsa, az qaldı o dünyalıq olsun. Leşini sürüyüb apardılar... Bunu eşitcək, İsmayıllı kişini od götürdü. - Əə, bala, - demişdi, - mən səni iş dalınca göndərmişdim, yoxsa boks oynamaya? O rayonun idmançılarından bizimkiler yarışırlar, oranın artistləri gəlib bizdə konsert verir, teatr çıxardırlar. Dədim, biz də iaşə yönündə bir dostluq körpüsü qurarıq, get-gəlimiz olar. Siz də qas qayırmaq yerinə vurub göz çıxartmışınız, iki rayon arasına nifaq salmışınız. İndi o tərəflərə nə üzənən gedəcəyik?.. Yaxşı, sonra noldu?

- Noldu deyəndə, ta nolacaq, Quliyev? Damaqdan düşdük, çörəyin üstününə alaşarın qalxdıq. Hayifim lüləkababa gəldi, xına təki qızarmışdı, töküldü qaldı stolda... Müdür, qanlı qaraltma, babamın goruna and olsun, öyrənəcəm, elə lülə bişirəcəm, yeyən barmaqlarını yalayacaq... Həə, huşumda qalan bir də budu ki, gedəndə avtobusda getdik, gələndə taksidə qayıtdıq, taksi pulunu da Allahqulu verdi...

Taksi məsələsi Allahqulunun azarlı yeriyydi və bunu hamı bilirdi. Dorçunu-nu dartıb arxada oturur, dırşeyini pəncərədən bayırı çıxarırdı. Qırğı-a-bucağı gedəndə cibinin ağızını gen açsa da, amma hesabçılığı da var idi, taksi

pulunu əvvəldən ayırib, ayrıca qoyurdu. Evə kefikök, damağıçıq qayıdırdı. Arvadı Mahizər ərinin gəzərgiliyindən cana yiğilmişdi, onu maşından düşən görəndə top təki açılırdı, yumurdu gözünü, açırdı ağızını, kişisini burunna'yırdı ki, dədən-baban taksidə gəzib, sən də gəzəsən. Sənin işin-peşən öz canını bəsləməkdidi, qarın otarmaqdı, ev-eşik fikirləşən deyilsən... Allahqulu da arvadının xatirini almaq isteyib, onun sağına-soluna keçir, dil boğaza qoymurdu. Halını pozub-eləmədən deyirdi, arvad, Allahdan sağlamış istə, taksi nədi, bir də gördün nər kimi parovozda gəldim... Qəsəbədə dəmir yolu olmasa da, arvadı onun sözlərini qəribliyə salır, şəkkə düşür, xoflanıb xoylanırdı, guya əri, doğrudan da dediyini eləyəcəkdi. Haray təpir, daş atıb başını tutur, deyirdi səni görüm o parovozun odduğunda oddanasan. Arvadının qarğıışından Allahqulunun qulaqları dolmuşdu, birindən alıb, o birindən buraxırdı, yəni qəsəbədə parovoz var ki, o da onun odduğunda oddansın?

Bir dəfə Allahqulunun yenə dəmi gəlir, iştahından lüləkabab keçir. Ərin-mir, durub yenə yol ölçür. Avtovağzalda üç nəfər onu yad görüb, xamlamq isteyir. Kişinin oğlunu ədəb-ərkanla kababxanaya dəvət edirlər, bu illətlə ki, içib sərxoş olar, yemək-içməyin hesabını da o verər. Bir ucdn yemək gəlir, araq da ki, su yerinə axır. Allahqulu baxır ki, oğlanların ta tərpənməyə təhərləri qalmayıb, sərxoş başlarını stola qoyub huşdan olublar. Kağız götürüb öz adını, adresini yazır, onu da yazır ki, Allahqulu tavan altda qalan deyil, yolunuz bizim rayona düşəndə, mən də sizin qulluğunuzda duraram... Başına o qədər macəra gəlmüşdi, danişa, səhərdən axşamacan oturub qulaq asasan. Söylədiyinə görə, əsgərlikdə sekretni voyskada xidmət eləmişdi, Şimalda, ağ ayıların məskənidə. Deyirdi ordudan tərxis olanda belimizə iynə vurub, dilimizdən iltizam aldılar ki, düz iyirmi beş il hərbi sirləri ağızımızdan qaçırmamalıyıq. Deyirdi dünyada sərr saxlamaqdan zülüm iş yoxdu, qalırsan içinde qırıla-qırıla, partlamaya düşürsən... Maraq adamları da haldan eləyirdi, vaxtin hesabını aparırdılar ki, o müddət havaxt gəlib keçəcək ki, Allahqulu da Sovet Ordusunun nə sirri, gizlinci var, açıb töksün ortalığa. «O vaxtacan ya xan ölü, ya da eşşək», - deyib hövsələsizlik eləyənlər hər biçliyə əl atırdılar. Onu içirdib söz çəkməyə çalışsalar da, kəlekkləri baş tutmurdu, keçmiş soldatın dilindən bircə kəlmə də qopara bilmirdilər. Bir onu deyirdi ki, komandirimə söz vermişəm, mən tüpürdüyüümü yalamaram. Bu sözlər adamların marağını birə-beş artırır, onları haldan eləyirdi. İyirmi beş ilin tamamına hələ on il vardi. O yanların havası hələ də Allahqulunun başındaydı. Haradan tapirdisa, il-müdam xaki rəngli əsgər köynəyi geyirdi, deyirdi bu yaxşıdı, kirboğандı. Evlərinin kəllayıısı çökmüşdü. Divarın o tayını söküb yenidən tikməyə qolu qalxmırıdı, deyirdi nəyimə gərəkdi, onsuz da yenə cəng başlayacaq, Amerika bizə diş qıçayıր.

Özünü çıxbılmış göstərməyə həvəsliydi, amma baxırdı kimin yanında. Daha çox arvadının qabağında kişilənir, öyüñürdü ki, başqasının bir həftədə içdiyini mən bir həmləyə gillədirəm, özü də ağlım yerində, huşum başımda. Diluzunluq eləyib bir də bunu deyirdi: «Arvad, qədrimi bil, bil ki sənin ərin xırda-mırda adam dəyil, dəyirmanın boğazından ölü salsalar, aşağısından diri çıxar». Onun sözləri təsirsiz qalmırıdı. Arvadı bunun yuxusunu da görmüşdü, görmüşdü ki, Allahqulunu Qədimin su dəyirmanının boğazından ölü buraxırlar, o isə dəyirmanın donuzluğundan diri çıxır. Arvadı bir yuxu da görmək istəyirdi, elə bir yuxu ki, o röyada arzu və diləkləri çin olur, onların da evindən övlad-uşaq səsi gelir və bu səsdən soyuq mənzilləri isinir...

Səhərlər Allahqulugil tərəfdən seyrək tüstü qalxır, dalınca da qəribə bir iy-qoxu yayılırdı. Hamı bilirdi ki, Mahizər yenə üzərlik yandırıb, ərinin başına döndərir:

*Üzərliksən, havasan,
Min bir dərdə davasan.
Bizdə gözü olanın
Görüm gözü ovasan...*

Allahqulu üzərliyin mistik gücünə-qüdrətinə inanırdı, ya yox, amma qurudulmuş bitkinin qatı tüstüsü onun gözlərini acıtsa da, buna dözür, kirmişcə dayanırdı. Bir anlığa sifəti tüstü pərdəsi arxasında görünməz olurdu. Mən bu mənzərəni aralıdan maraqla izleyir və elə bilirdim bəyaz pərdə çəkiləndə Allahqulu böyüklerin dediyi kimi, şeytansifət yox, başqa çöhrədə, başqa halda-xasiyyətdə peyda olacaq. Amma heç nə dəyişmirdi. Qaldı kişinin oğluna nəzər dəyib-dəyməməyə, Gülüzənin oğlu Tələt buna yaxşı loğaz qoşurdu. Deyirdi bu parabeyin, nəlbəkigöz Qulunun nə təhər-töhrü var ki, arvadı hər səhər ona üzərlik yandırır. Üzərlik mənim kimisinə yaraşar, boy bir həştəd beş, ciyinlər Dərbənd darvazası, sifət də ki Rac Kapur... Tələt özünü Rac Kapura bənzətsə də, mən onu hansısa filmdən tanıdığım başqa bir artistə oxşadırdım.

Allahqulu köhnə çempionun sözlərini qulağından ötürürdü. Qonşusunun onu Qulu çağırmağını həzm eləməsə də, üstünə getmirdi. Tələt ona deyirdi sənin adının mənası Allahın köləsi, qulu deməkdi. Allah bilsə ki, onun sənin kimi qulu var, özünü göydən başısağdı buraxar yerə. Zarafata salsa da, məktəbdə aldığı ateizm təlim-tərbiyəsi çoxları kimi onun da davranışında, söz-söhbətində özünü bildirirdi və oxuyub öyrəndiklərini hər dəfə timsallarla sübuta yetirməyə çalışırı. Deyirdi İkinci Dünya müharibəsində bir başdan-xarabın - Hitlerin ucbatının milyonlarla uşaqlı-böyüklü insan qırıldı, şəhərlər, kəndlər xaraba qaldı. Uca Yaradan dediyimiz, bəs, hardaydı, niyə hökmünü göstərmədi? Bir dəli Hitlerə gücü çatmayan Allahı mən neynirəm? Onun belə danışığı rəsmi dairələrdəkilərin ürəyindən xəbər verirdi, yəni əsil kommunistdi, əsil allahsızdı. Amma onun sözlərindən ayılıb, başlarını qaldırıb, göyə şəkk-şübəhəylə baxanlar da olurdu. Gülüzə xala oğlunu tənbeh eləyib deyəndə ki, küfr danışma, Xudavəndi-aləm sənin əlini-qolunu qurudar, Tələtin tükü də tərpənmirdi. Deyirdi o vədə o alçaq, dəli Hitlerin əlini-qolunu qurudayı, niyə qurutmurdu? Tələtin ürəyi yaralıydı, atası davada qalmışdı. Düşmənli evin uşağı tez böyüyər. Tələt də ən böyük düşmən bildiyi Hitlerin acığına tez, həm də bütöv böyümüşdü. Başlı-beyinli, qabiliyyətliyi: gözəl tar, qarmon çalır; rus dillərdə bülbülb kimi ötürdü. Xəttinə də ki, söz yox idi, yazanda elə bil kağızda inci düzürdü. İdmançı olmuş, Bədən Tərbiyəsi İnstitutunu bitirmişdi. Yüngül atletika üzrə idman ustasıydı. Sonradan idmanın bu növünün daşını atdı, geçdi, özü demiş, başqa növə - içkiyə. Heyif silənirdi ki, araq içmək üzrə yarışlar keçirilmir, keçirilsəydi, bu növdə də birincilik qazanardı. Onun sözlərini qəribliyə salır, inanırdılar ki, Tələt elə yarışlarda da çempion olardı. İçdi-içmədi, boylu-buxunlu, yaraşlıqlı bu oğlanın səliqə-sahmanı həmişə qaydasında olurdu. Hələ onun dilindən yersiz bir kəlmə, nala-yiq bir söz eşitməmişdilər. Bu istiqanlı, mehriban oğlanın heç kimdən, heç nədən, heç dünyanan belə bir umusu-umacağı yox idi.

Allahqulu qozlanmağından qalmır, içki məsələsində Tələti özünə tay tutmurdu. Deyirdi bu keçmiş çempion nə matah olub belə? Turnikdə yellənmək nədi ki, onu nənəm də bacarar. Hünəri var, gəlsin içkidə mənnən yarışın, aşının suyunu verim. Onun kimilərinin çoxuna dərs keçmişəm... Məhəllədə yiğişib söhbətləşəndə Tələt, özü demiş, Allahın quluna sözarası toxunmuşdu ki, ona baş qosmaq istəmir. Amma baxmışdı yox ey, dedikləri kişinin oğ-

Iuna əsla əsər eləmir. Qonşusunun tikanlı atmacaları keçmiş çempionu cana yiğmişdi. Görk olsun deyə, Allahqulu qonşusunu evinə çağırmışdı, yəni gəl, gücümüzü sınayaq, bu meydan, bu şeytan. Təlet fəhmliydi. Alımını almışdı ki, Allahqulu, necə deyərlər, onu qonaqlığa yox, duelə çağırır və duelin silahı da araq olacaq. Boyun qaçırmadı ki, eləsinin üstünə getməsən, deyər bəs qorxur. Göstərmək istəyirdi ki, o, köhnə idmançı kimi, yarışda uduzmağa yox, udmağa alışib. Özünü ucuz tutmamış, qoltuğuna iki şüşə araq vurub getmişdi. Bircə yol çörək kəsib, içki içməklə tanıldığı Allahqulunu bir də tanımışdı, görmüşdü o adamın ipinin üstünə odun yiğmalı deyil, içəndə təhrini bilmir, sayır-bayır danışır. Əvvəl istəmişdi onun başına ağıl qoysun, görmüşdü yox, şüursuzun biridi, necə deyərlər, qozbeli qəbir düzəldər. Ayıq vaxtları olsun, ya içkili, sözləri-söhbətləri tutmurdu. Təlet spartakiadadakı iştirakını yada salıb, Moskvada «Metrostroy»un direktorunun qızıyla Krasni ploşadda qol-qola gəzdiyindən danışanda, «Metropol» restoranında akkardion çalıb, fransız turistlərini "Naz eləmə" rəqsinə oynatdığını nağıl eləyəndə, Allahqulu kal dana kimi key-key baxır, darixirdi. Giri və gözləyirdi ki, araya söz qatıb, söhbətin ağızını əysin. Ona da it-küçükden bəhs eləmək, uzaqbaşı, əsgərlik xatirələrini danışmaq həzz verirdi.

Allahqulunun fırı tez yatdı, daha Təleti içki yarışına çağırmadı, bildi ki, daş qayaya rast gəlib.

Allahqulunun höcətliyi, savaşqanlığı olsa da, elə üzüsüz adam da deyildi. İçib keflənəndə hərdən kövrəldi. Qəlbinqırq, ürəyidağlıydı. Deyirdi dərdimi daşa desəm, daş dağılar. Dilinə gətirməsə də, qonşular onun nələr çəkdiyini bilirdilər - sonsuz, züryətsiz idi. Elə bilirdim bu adamın çox yox, bircə övladı olsayıdı belə, halı-xasiyyəti tamam dəyişərdi. Bəlkə də bunu onun özü də istəyirdi, istəyirdi başqa qırımda, başqa qılıqda bir adam olsun. Öz günahlarını özü bilir, üzünü göyə tutub diləyirdi: «Allah, nə günahım var, hamisini yaz qayınatam Mürşüdün ayağına, onun bir qotur eşşəyi var, cullayar heyvanın belinə, aparar. Mənim özümə qalsa, daşmağa güc yetirmərəm...». Öz əliylə öz başına qapaz vurub deyirdi o vədə Bahadır müəllim Məcnunu, İlən Aydını, Qarsalanı, məni elə ha danlayırdı ki, oxuyun, adam olun, sözünə baxmırıq. Müəllimin öyüdüne baxıb oxusaydıq, indi həremiz bir alim idik...

Mən isə o adamları özgə cür təsəvvür edə bilmir, olduqları kimi görür-düm. Elə bilirdim Məcnun alim olsayıdı, yanğınsöndürmə məntəqəsində yeri boş qalar, heç kəs onun kimi özünü oda-közə təpərlə atmaz, gecələr arvad hamamının həndəvərində hərlənən havalı Bəhruba hədə-qorxu gələn ol-mazdı... İlən Aydınız nə voleybol, nə komanda?.. Xeyirxah, ürəyiuxa Qarsalanın taksisində yol getməyin yerini nə verərdi?.. Elə bilirdim Allahqulu da alim olsayıdı, elat adamları itsiz-köpeksiz qalar, canavarlar sürüyə soxulub qoyunları qırardı... Bu insanların da öz yeri vardi və hər biri həyat deyilən dünyaca nəhəng bir mexanizmin kiçik-kiçicik vinti, vintciyi idi. İstəyirdim ki, hər yerin, hətta Amerikanın da dəliqanlı yanğınsöndürən Məcnunu, kefnəqu lu Allahqulusu, İlən Aydını, şofer Qarsalanı, dodağıboyalı Anisiyası, südsatan Kirli Gülüsü, sudaşyan havalı Bəhruzu olsun. Həyat həm də belələriylə maraqlıdır...

* * *

Qatar səhərə sübh tezdən, vaxtında çatdı. Görünməyən iş, həmişə gecikərdi. Gecikməyən, vaxtında-vədəsində gələn bir də sərin yaz səhəriydi. Amma bu səhər adı səhər deyildi elə bil, səhər yatıb yuxuya qalmışdı, mürgü döyürdü. Xəfif dan yeli üzümü oxşayırdı.

Çantamı vağzaldakı saxlama kamerasına qoydum, şifrəni yiğib qapısını bağladım. Nə yiğdiğimi unutmayım deyə, özlüyümdə bir neçə dəfə təkrarladım. Sonu 13 rəqəmiylə bitirdi. Düymələri basanda buna məhəl qoymamışdım. Olsun, nə eybi var?

Biləcəridə, çağırışçıların toplanma məntəqəsində olmaliyam. Hələ xeylaq vaxtim var. «Görəsən, hara düşəcək, hansı qoşun növündə xidmət etməli olacağam?», - fikri məndən əl götürmürdü. Marağım yersiz deyildi. Ölkə o qədər böyükdü ki, ucu-bucağı bilinmir, bu başında gün çıxanda, o biri başında gün batır. Özümə qalsayıdı, fikirləşmədən hərbi dəniz donanmasını seçərdim. Amma bunu məndən soruşan olacaqdımı, bilmirdim.

Sahil tərəfdən qırıq-qırıq, boğuq gəmi fiti eşidildi, sanki şəhərin zəngli saatıydı, səs salıb onu qəflət yuxusundan oyatmaq istəyirdi.

Səs gələn səmtə üz tutdum. Yox, nağıllardakı kimi yeddi gün, yeddi gecə yol getməli olmayacağam, çünkü dəniz yaxındadı, əlimi uzatsam, çatar.

Bir-birlərini kəsib-doğrayan küçələr kimsəsiz, səssiz-ünsüzdü. Handa bir maşın ötür. Küçələr mənə dar gəlir, bu böyüklükdə şəhərə siğmırıam.

Yerişmə haram qatıram. Mağazaların iri vitrinləri önündən ötəndə addımlarımı yavaşıdır, aynada özümü süzürəm. Bir vaxtlar bax bu küçədən hərbi dənizçi formasında keçmişəm.

Ayaq saxlayıram. Gözlərimə inanmağım gəlmir, iri vitrinin aynasından bəmbəyaz dənizçi formasında gənc moryak susqunca mənə baxır. Günlüksüz furajkasının bir cüt lenti sağ çıynindən sinəsinə sallanıb. Tanıyıram, illərdi şüşənin canına hopub qalmış əksimdi. Göz-gözə dayanıb kirimişcə durmuşuq, o, gələcəyə - mənim bugünümə baxır, mənsə keçmişimə boylanıram. Bizi bir-birimizdən altı illik zaman kəsiyi ayırrı.

Şehrli aynada gözəl-göyçək sarışın qızın siması da canlanır, bu neçə ildə heç dəyişməyib. O vaxtkı təki yenə məni süzgün baxışla süzüb gülümsəyir. Mənalı baxışları deyir: «Mən səni tanıyıram». Sevinirəm, fərəhim köksümə siğmır. «Mən də səni tanıyıram, sarışın», - deyirəm. Qız gülümsəyir və bu şirin təbəssümədən onun çohrəsi daha da gözəlləşir. Dodaqları tərpənir, nəsə deyir, amma mən onun dediklərini eşitmirəm. Üzündəki iliq təbəssüm hovur-hovur əriyib itir.

Mən hələ də donuxub vitrinin qarşısında qalmışam, guya bu şəffaf iri şüşə sehrli bir ekran olub bu gündən, bu saatdan, lap elə bu dəqiqədən başlayan gələcəyimi mənə göstərəcəkdi.

Məni yolumdan eləməsin deyə, aynadakı moryak əlini gicgahına aparıb sağollaşır. Mən də eynən onun hərəkətini təkrarlayıram. O, buz parçası təki əriyib şüşənin canına hopur. Mənsə sağ əlim gicgahımda hələ də durduğum yerdə durmuşam...

Ağ önlüklü küçəsüpürən qadın məni təəccübəsiz süzür, əlbət, bayaqdan göz qoyurmuş. Mənə ürəyi yanırımsı kimi, nəsə mənalı-mənalı başını bulayır, işindən qalmır. Əlindəki uzun dəstəkli çalğu asfaltı cırmaqlayıb, qəribə fişilti çıxarıır. Mənim də qadına ürəyim yanır, deyirəm bu böyüklükdə şəhəri təkbaşına necə süpür?

Hökumət evinin qarşısındaki meydanı indiyəcən belə ertədən - sübh çəği görməmişdim. Elə bil o meydan deyildi, enə-boya verib böyümüş, daha möhtəşəm, daha əzəmətli olmuşdu. Bir yanı sahilə baxırdı və sanki dəniz olmasaydı, meydan onun da yerini tutar, dərya boyda olardı.

Gözə görünməyən güclü bir əl üfüqdə qızaran güneşi ehmal-ehmal mavi suların qoynundan səmaya sarı dartırdı. Qırmızımtıl şəfəqlər lacivərd sularda saymışdı. Dəniz sanki günəşin anasıydı və hər səhər bətnindən yeni bir günəş doğurdu.

Bu boyda nəhəng meydan mənə qalıb. Qəlbimdə bir həvəs oyanır, istəyirəm əsgəri yerişlə meydandan keçim.

Mətin addımlarımın səsi dalğa-dalğa yayılır. Addım səsləri getdikcə artıb çoxalır, yer titrəyir, sanki meydandan böyük bir ordu keçir. «Ura! Ura!» səsləri ucalır.

Tribunanın tuşunda başımı yüngülçə döndərirəm. Leninin heykəli yenə durduğu yerdəcə durur - hündür postamentin üstündə. Yenə sağ əlini irəli uzadıb, millətə yol göstərir. Qəribədi, birdən-birə heykəl gözümə başsız görünür, elə bil yaranışdan beləcə - başsız-qafasız qoyulub.

Meydanın ayağında küçəsulayan maşın güclü su şırnağıyla özünə yol açıb ehmal-ehmal irəliləyir. Narın çıskın günəşin qırmızımtıl şəfəqlərini içib əlvənlaşır, rənglərdən göyqurşağı hörrür. Maşın irəlilədikcə, göyqurşağı da yaxınlaşır. İstəyirəm yalnız bu nəhəng meydani deyil, bütün həyatı göyqurşağındakı kimi al-əlvən görüm. İstəyirəm bu yaz səhərinin sərini canıma-qanıma hopsun, çıskının altında ıslanım, cimib dupduru durulum.

Gözümü o rənglərdən ayırmır, sadalayıram: «Qırmızı, yaşıł, sarı... Fatma nənə xalça toxuyur...»

Üzümü öpən səhər mehi hovur-hovur yönünü dəyişib gilavara çevrilir. Şəhərdə hər küləyin öz səmti, öz adı və danışdığı öz dili var. Bu, təbiətin küləklər üçün çıxardığı əzəli-əbədi hökmdü, heç vaxt dəyişməyəcək hökm... Xəzri Gilavarın, Gilavar da Xəzrinin dilini anlamır. Mənsə elə bilirom küləklər başqa-başqa səmtə əssələr də, dilləşir və günün hansı vədəsi əsəcəklərini də özləri öz aralarında düzüb-qoşur.

Külək özündən çıxır, onun titrək viyiltisi getdikcə güclənir. Bayaqdan susqun-susqun uyuyan dənizin göyümtül mənzərəsi bir andaca dəyişir, üzü bomboz bozarır. Uçuşan qağayıların təlaşlı qiyəssi eşidilir. Lal sular təlatümə gəlir, dillənib hayqırır, ağ köpüklü dalğalar sahilə çırpılıb ciliklənir.

Bu səhər dənizi yuxudan Gilavar oyadır...

Fevral-avqust 2018

SON

◆ D ü ş ü n c e l ə r

Vaqif BƏHMƏNLİ

İŞARTILAR



Salam, hörmətli İntiqam müəllim!

Oxucunun gözünü yormamaq xatirinə, düşünürəm, hərdən janrı dəyişmək olar. Əslində, təqdim etdiyim bu cümlələr axınının elə bir janrı da yoxdur. Bu fikirləri on il ərzində, müxtəlif vaxtlarda, daha doğrusu, gəldikcə kağıza köçürmişəm. Gələcəkdə yenə belə cümlələr işarib üzə çıxacaq, ya yox, bilmirəm. On ilin nişanələrini bir yerə topladım, yeni gözlə nəzərdən keçirib üzərində işlədim.

Buradakı fikirlər insan düşüncəsinə dəxli olan hər şey barədədir - həyat, ölüm, Tanrı, cəmiyyət, insan münasibətləri, təbiət, sənət... Bir az dərindən baxılsara, həyat yeni təkrarlardan ibarətdir. Bu baxımdan cümlələrdə tanış məzmunlar da gözünüzə dəyə bilər və həm də ona görə ki, insan yaddaşı mütəhərrikliyi səbəbindən digər yaddaşları büsbüüt təkzib edə bilmir. Bu heç lazımlı deyil. Hər halda işaretlərdəki ifadə şəklinin, deyim tərzinin tam fərdi olmasına inana bilərsiniz.

Düzü, lap uzaq illərdən atalar sözlerinin, xalq deyimlərinin, yazıçı, filosof və alimlərin düşüncələrindən süzülən hikmətli kəlmələrin vurğunuuyam. Bəzən bir cümlənin balaca canında bütöv bir roman gücü çalxalanır.

Heç vaxt məhz işaretü cümlələr, yaxud əksinə, cümlə işaretləri yazım deyə yazı masası arxasına keçmədim. Daha ciddi saydıgım yazılar işləyərkən, mütləci vaxtı, musiqi dinləyəndə... gəldi bu cümlələr. Deyim, biləsiniz, onlar elə sürətlə parlayib-sönüri ki, az qala sizə göndərdiyim həcmində deyimləri tutub yazıya almayı vaxtin aniliyi baxımdan çatdırı bilməmişəm. Ola bilsin onlar yenidən işaracaqlar, amma bəs yenə də ilk dəfə göründükləri kimi təsirli, yazıya alınmaq səviyyəsində əhəmiyyət kəsb edəcəklərmi? Bəli, janrin miqyasından asılı olmayaraq, söz işi həmişə müəmmadır.

Səmimiyyət üçün onu da deyim ki, buradakı işaretlərin bəziləri şeir toplularının ara-bərəsində, iki-iç səhifə həcmində yer alıb. Lakin həmin o az qismi də yenidən nəzərdən keçirmişəm.

Nəhayət, yazılarımı həssas münasibətinizə arxayın olub seçilmiş "İşartilar"ı diqqətinizə yetirirəm.

Qərar sizindir!

Hörmətlə, müəllif

2008-2009

Ona görə yazmırıam ki, sözlər məni yaşadacaq. Ona görə yazıram ki, sözlər məni yaşıdır.



Zaman keçəcək, sən olmayacaqsan. Amma pəncərən önündə dikələn tut ağaçı bir az da böyüyəcək, yenidən yarpaqlanacaq, yenə də əsən yellər onun budaqlarını bəzən şiddətlə, bəzən ehmal-ehmal tərpədəcək... Bizim xoşbəxtliyimizin ən mükəmməl mənzərəsi budur... həm də kədərimizin!



Bir ara şeir yazarkən qəliblərdən çox qorxurdum. Sonra anladım ki, kainatda qəlibsiz heç nə yoxdur. Sonsuzluğa qədər kiçilən zərrəcik də qəlib içindədir. Azərbaycan şeirində isə qəliblər, həm də mənanı diqtə edir. Qəlibdən gələn mənanı tutmağa qadir olan yazıçını heç tərəddüd etmədən sənətkar adlandıra bilərsiniz. Sənətkar dünyanın unudulduğu ən emosional yaradıcılıq anlarında belə, qəlibin içindədir. Əks halda, yaradılan əsər atri-butlardan birini, bəlkə də ən əsasını itirər. Bu, düşüncənin harmoniyasıdır. Bu, estetik paroldur. Qəlib və onunla bağlı burada deyilənlər həqiqətdir. Fəqət, xəstə "peşəkarları" dərhal ayırd etmək gərək. Onlar qəliblərin düşmənidirlər. Onlar qəlibləri rüsvay edirlər. Onların sanki bir məqsədləri var; alaqlar kimi dörd yanı bürüyüb nadir çiçəkləri görünməz etmək!



İstərdim ki, bu dünyadən köçəndə boş-boşuna havaya sovurduğum vaxta görə mənə halallıq verəsiniz. O vaxta görə ki, həyatın dərin gerçeklərini və böyük kitabları oxumağa sərf olunmalıydı... Bağışlanması təmənna olunan ayrı bir günahım yoxdur!



Orta məktəbdə, Allah qoymasa, bizə rus və alman dilini öyrədirdilər. Alman dili müəllimim almanca, rus dili müəllimim rusca bilmirdi. Təbii ki, heç bir şey öyrənmədim. Azərbaycan dili və ədəbiyyatını isə, demək olar ki, bütün məktəb üzrə ən yaxşı mən bilirdim. Ona görə yox ki, müəllimim güclü idi. Ona görə ki, onları mənə anam öyrətdi. Anam mənə həm də mərhəmətli olmayı öyrətdi.



Mən divi anamın südü qədər müqəddəs sayıram. Çünkü div olmasa, nağıl olmaz. Yəziq o dünyanın halına ki, div sizdən ağılsızdı.



Lap əslinə qalanda, maddidən başqa yerdə qalan hər şey... yaddaşdır.



Elə də böyük fərq etməz ki, şahlar şairi və şairlər şahı Şeyx Nizami Gəncəvi bir fərd olaraq milli mənsubiyyətçə farsdır, yaxud türkdür... Əsas olan budur ki, o, bütün bəşəriyyət üçün qənimət bir şəxsdir. Çünkü böyük ustاد, dərin düşüncəli Nizami Gəncəvi... DAHIDİR! Nizami Gəncəvi farsın olsa da, olmasa da fars Nizami Gəncəvinindir... Nizami Gəncəvi türkün olsa da, olmasa da türk Nizami Gəncəvinindir... Bu söz sıralamasını dünyada mövcud olan bütün xalqların sayı qədər artırmaq olar. Nizami Gəncəvi elə böyükdür ki, onun təfəkkürünün geniş miqyaslı aynasında əsasən ferasətli, elə o qədər də fərasətsiz hökmardarların müdaxiləsi ilə əmələ gələn çoxsaylı sınır təhrifləri, sərhədləri haşiyələyən girintilər, çıxıntılar, kəsintilər... nəinki dərhal ifşa olunur, həm də öz hökmünü, təsir gücünü itirir. Minlərlə səbəblər içində həm də buna görə nadir maddi, mədəni, mənəvi və əlbəttə ki, ədəbi hadisələr panoramasında Nizami Gəncəvi ayrıca və çox əhəmiyyətli bir hissədir. Və nəhayət, Nizami Gəncəvinin milli mənsubiyyətinin müəyyənləşdirilməsinə sərf olunan enerji və dərişmalar onun sənətinin fövqəladə qüdrətinin açılmasına, digər dillərdə, heç olmasa orijinala yaxın ifadəsinə sərf edilsəydi, onda biz zaman-zaman insanı ucaldan, kamilləşdirən söz sənətinə həqiqi xidmət etmiş olardıq. Nizami Gəncəvi elə böyükdür ki, onu təkbaşına hər hansı bir xalq çəkib apara bilməz. Nizami nə farsın, nə türkün övladıdır, Nizami Yer planetinin övladıdır. Elə buna görə də bu tükənməz xəzinədən külli-aləmdə yaşayan hər bir kəsə pay düşür.



Həmişə söz mənə kömək eləyir. Hərdən də mən sözə kömək eləyirəm... Görəsən, oxucu bunu duyurmu?

2010

Pəncərədən baxıram. Qarşı yoldan bir qadın gəlir. Arvadıma bənzəyir. Amma o deyil. Çünkü əlində yükü yoxdu.



Birdən elə olur ki, hər şey mənə şeir kimi görünür, hətta mətbəxin eyvanında küləyin ehmal-ehmal tərpətdiyi sarı soğan qabığı da...



Cümlənin sadəliyinə baxma. Çox zaman onu yazmaq üçün ömrün bütün əzablarını (lap olsun sevinclərini) təkrar yaşamaq lazım gəlir.



Həqiqət bir kimsədən asılı deyil; sonsuzluğun da sonunda həqiqət var, onsuz da o, nə zamansa üzə çıxacaq. Bizim vəzifəmiz imkan daxilində həqiqətin mümkün qədər tez üzə çıxmاسına xidmət etməkdir. Amma üzə çıxan həqiqət adı bir qara qarışqanın məhvini səbəb olacaqsası, mən o həqiqətə düşmənəm!



İstisnasız olaraq bütün fövqəladə işlər fövqəladə vəziyyətdə - iki daşın arasında görülür... Sadə dillə desək, beşiklə məzar arasında...



Ən qədim misra: getməyə nə var ki, qayıtmaq olmur!



Həyatda bir dəfə yaşamaq çətindi! ...İki dəfə yaşamaq - mümkün deyil!



Canın-qanın bahasına yaratdığını on sarayın olsa da, ehtiyac yarandığı vaxtda əlin yetməyən evin bir kərpici də sənin deyil.



Qardaşın səni saymırsa, əmin oğlundan nəsə ummaq caizmi?



Mən insanlara nifrət edə bilmirəm. Çünkü buna vaxtim yoxdu.



Uşaq ölümü - işıq ölümü...



Elə adam tanıyıram; adam olmayına adamdı, amma eşşək adamdı...



Elə adam tanıyıram; doğulub, bilmir; hətta ölüb, onu da bilmir...



Bəzən insan ağılına elə qəribə fikirlər gələr, onları ifadə etmək üçün mövcud olmayan, daha doğrusu, qeyri-ənənəvi iki yoldan birini seçmək lazımlı; ya ölüb yazmalı, ya da yazıl bölməlisən!



Mən sağlığında Allahına qovuşan yeganə şairəm, başqalarında necədir, bunu onlar özləri və təbii ki, bir də uca Allah bilir!..



Qorxma, gözün kor olunca oxu, ayrı bir gözün açılacaq.



Siz necə yarısınız - yazın, mən ənənələrin yolunda şəhid olacağam. Ədəbiyyat qurban sevir!



Əgər şair digər dilə tərcümə olunarkən misralarının necə səslənəcəyini və nə məna verəcəyini düşünərək yazırsa, artıq bu andan onun yazdığı tərcümədir.



Mən hamı üçün yazıram... Hamı susur... Axı niyə hamı susur? Axı mən hamı üçün yazıram...



Elə tərcüməçi tanıyıram, tərcüməsi tərcümə deyil, özü tərcümədi...

2011

Allahdan qorxan adam ən qorxmaç adamdır.



Allaha qovuşmağın ən nagüman və uzun yolu din, ən mütləq, ən qısa yolu elmdir.



Namaz o müsəlmanlara lazımdır ki, Allahla öz ürəyinin dilində danışmağa qüdrəti çatmır.



Dinlər insana mane olur, çünkü onlar Allahı sevməyi yox, Allahdan qorxmağı möizə edir.



Allah “ol” deyir, Ana doğur, İnsan özü özünü yaratır...



Ağır xəstəyə baxın! Çünkü onun gücü baxmaqdan savayı heç nəyə çatmır!



Aydan sadiq aşiq yoxdu. Milyard illərdir ki, Yerin tamaşasına durub...



Mənə elə gəlir sonda dünyani qarışqalar yeyəcək. Bəlkə ona görə ki, bu ən balaca və ən güclü heyvanlar nə zamansa xırda olmaqlarının qisasını almaq fikrinə düşəcək. Belə final ədalətlidirmi? Son sözü nəhənglər deyəcək.



Görünür, soğan acısının cövhərində izaholunmaz bir şirinlik var. Başqa halda onu sürünenlər sinfinə aid olduğumuz mifik-bioloji çağlardan bu günə qədər beləcə şirin-şirin yeməzdik. Nə biləsən, bəlkə arılar ilk şirin balı acı soğanın çiçəklərindən çəkiblər.



Hər gün səhər-axşam dişini fırçalamadan beş rükət namaz qılan möminin imanını kamil saymaq olar, olmaz?



Qarabağı - içini dərd çüründən Vətən torpağını nə ATƏT, nə BMT... Azərbaycan xalqının biri-birinə olan sevgisi xilas edəcək!



Azadlıq çox şirindi, böyüklərdə şəkər yaratdır, kiçiklərin dişini çüründür.



Ay işığı iki halda daha çox fərəh verir; bir sevən ürəklərə dolanda, bir də taqlar arasında quzu balası kimi yatişan ala-bula qarpişların üstünə düşəndə...



Həyat, sözün mütləq mənasında göz yaşlarından başqa bir şey deyil. Bəlkə buna görə insan, bədbəxtlik bir yana, xoşbəxtlikdən də ağlayır...



Bütün xidmətlərdən üstün olan tək bir xidmət var: vətənə xidmət! Bu, tək olan Allaha xidmətə bərabərdir!



Hər ögey qürbətin bitdiyi yerdə doğma və qəhərli bir vətən var...



Heç insafdan deyil ki, eyni dəyərli əzik və çirkənmiş pula da, bankdan bu gün tədavülə buraxılan şax-şax əskinasa da eyni dəyərdə əmtəə verirlər; burada nəsə bir ədalətsizlik var!



Kimin xatirəsi yoxdursa, deməli, həyatı da olmayıb.



Müdrik insanın vəzifəsi yaratmaq və yaratdığını yaşatmaqdır. Çətin vəzifədir... Əslində, müdrik insanın əzablarının səbəbi də yaratmaq və yaşatmaqdır. Zəhmət çəkməyə dəyərmi? Müdrik insanın bu suala cavabı-çox-çox qədim və birmənalıdır: HƏ!



Tək qalmaq ən azı özünlə qalmaqdı, deməli, tək qalmaq mümkün deyil.



Allaha min şükür ki, balalarım şan-şöhrət və pul dalınca qaçmadılar, yoxsa onların bu sayaq davranışını məni də korlayardı.



Öz evində, eləcə də ayaq basdığı bütün digər evlərdə özünü xoşbəxt sayan insan ideal insandır (Həkimdən dəlilik kağızı olmamaq şərti ilə).



Siz ey qara gözlü, qonur gözlü, ala gözlü dostlar, siz nədən həqiqəti görmürsünüz? Axi siz baxırsınız!



Mənim pəncərəmdən baxanda şəhər yatır. Sənin pəncərəndən baxanda nə baş verdiyini bir Allah bilir, bir də sən.



Özünəvurğunluq qarşılığı olmayan sevgidi, bir növ qız evində toydu, oğlan evinin xəberi yox!



Mənə görə ən əsas adın təmizliyidi... Məsələn, süfrəmin çıxarını da elə kisəyə yihib atıram ki, zibilimin nədən ibarət olduğunu görən və buna görə məni qınayan olmasın!



Bir şair deyib: valideynlərin istedadı övladlıarda dincəlir... Mənsə deyirəm: valideynlərin istedadı övladlıarda türmə çekir. Hətta o övlad bütün ömrü boyu bircə dəfə də olsun məhkəmə binasının dəhlizinə ayaq basmasa belə...



Yaxşı kitabı bu gün oxu, sabah vaxtın olmaya bilər.



Oxuduğun barədə düşünməmək yeyib həzm etməməyə bənzəyir.



Həqiqi şair Şirinin eşqinə qaya çarpan Fərhad kimidi. Onun korşalmış düsərdən (çapacaqdan), qayanın sərtliyindən və hava şəraitindən incimək haqqı yoxdur...



Şeir mənim götürmə usağımdı. Onu bir mənsəbə çatdırmasam, gorum çatdayar. Bəlkə də bu səbəbdən tanrı mənə yaşamaq izni verir...



O şair xoşbəxtidir ki, anlayanı var və yaxud olacaq...



Ana dili də daxil ən azı iki dili mükəmməl bilən, başqa dildə yaradılmış ciddi əsəri bir başqa dildə, olduğu kimi yenidən yaradan sənətkara tərcüməçi deyilir.



Yəqin ki, başqalarında başqa adlar var, amma mən ilk dəfə sözün canlı olduğunu, nəfəs alıb çırpındığını anamı dinləyərkən, Seyran Səxavətin və Məmməd Arazın şeirlərini birinci dəfə oxuyarkən hiss etmişəm. Bədii sözün canlılığından daha vacib olan atributu yoxdur. Bütün canlılılar kimi canlı söz də təbii vergidən doğulur.



Əksər hallarda çətin yazılan əsər rahat oxunur. Əlbəttə, istisnalar da var.



Başqasının söz bostanına oğurluq girən şairin dili topuq çalar...



Mən özümü nə 60-ci, nə 70-ci, nə də 80-ci illərin ədəbi nəslinə aid edirəm, sadəcə Qarabağ nəslindənəm, tərbiyəcim Azərbaycan ədəbiyyatıdır.

DAVAMI VAR

◆ Tənqid və ədəbiyyatşünaslıq ◆

Qorxmaz QULİYEV

Mirzə Cəlil yaradıcılığı: xaos və kosmosun cazibə sahəsi



C.Məmmədquluzadənin əsərlərində həm xarici, həm də daxili hərəkətin formaları son dərəcə rəngarəngdir: onlar gah bir-birilə ziddiyət təşkil edir, gah da bir-birini tamamlayır, çulğalaşır, virtual səciyyə kəsb edir. Bəzən göz-lənilmədən xarici və daxili hərəkət bir-birini növbəli şəkildə əvəzləyir. Bu, şübhəsiz ki, müəllifin yaratdığı nəşr və dram nümunələrində xaosdan və kosmosdan istifadəyə təsir göstərir. Hər şeydən əvvəl, qeyd etmək lazımdır ki, Məmmədquluzadənin bütün əsərləri bu və ya digər dərəcədə oturuşmuş kosmik durumun təqdimi ilə başlanır. Sonra bu durum xarici amillərin təsiri ilə xaotik səciyyə kəsb edir.

Yazıcıının “Danabaş kəndinin əhvalatları” əsərində kosmik “qara dəlik” təsiri bağışlayan durğunluq hökm sürür: kənd “Yaxın Şərq” adlanan durğunluğun eyni zamanda həm simvolu, həm də mərkəzidir (Hamletin təbirincə de-sək, “Yaxın Şərq nəhəng durğun məkan, onun ən durğun nöqtəsi isə Dana-baş kəndidir”), onun sərhədlərini müvəqqəti tərk edən “güclü” Xudayar bəy durğunluğu daha da kəsifləşdirməkdən ötrü dərhal geri qayıdır. Zəif Məhəmmədhəsən əmi isə, bütün səylərinə baxmayaraq, kəndin orbitindən kənara çıxa bilmir: kənd Xudayar bəydən bir alət kimi istifadə edərək onun Kərbəla səfərinə imkan vermir. Kənddən kənardı, şəhərdə yaşayan “nəçərnik”, qazi, qlava, karvansara sahibi Kərbəlayı Cəfər bütün fəaliyyətləri ilə Danabaş kəndinin maraqlarına xidmət edirlər: Danabaş kəndinin durğunluğu - anti-kosmosu cazibə dairəsində olanların hamısını udur, öz qanunlarına tabe edərək özünükküləşdirir. Deməli, cismən kənddən kənardı olsalar da, ru-hən onun içindədirler və əslində, şəhərin də “danabaşlaşması” üçün, kənd-də mövcud olan qayda-qanunun, düşüncə və fəaliyyət tərzinin şəhərə də nəql olunması üçün əllərindən gələni əsirgemirlər.

Əsərdə hökm sürən bu durum müəllifin təhkiyə probleminə yanaşmasında da özünü büruzə verir. Povestin “Bir yüngülvari müqəddiməsi”ndə Məmmədquluzadə əvvəlcə qəzetçi Xəlili və onun dostu Lağlağı Sadıqı əsərin “qoşalaşmış” təhkiyəçisi kimi təqdim etmək istəyir: Lağlağı Sadıq nəql etməli, Qəzetçi Xəlil isə, onun dediklərini qələmə almalıdırlar. Bu iki nəfərin təh-

kiyəçi qismində seçilməsini təsadüfi hesab etmək olmaz: onlar Danabaş kəndi ilə münasibətdə, bir növ, ikili statusa malikdirlər. Qəzetçi ilə Lağlağı, bir tərefdən, kənd sakinləridir, burada baş verənləri hamı ilə bir yerdə yaşayırlar, digər tərefdən, bütün təvazökarlıqlarına baxmayaraq (bu cəhətdən Qəzetçi Sadığın “Doğrudur, mən bir az incimisəm kəndimizdən; amma bu kəndimizin pisliyinə dəlalət eləməz ki! İki yüz mənim kimi dılğır adam incisin bizim kənddən, bundan belə bizim kəndə genə pis demək haqqdan kənar olar” sözleri səciyyəvidir), müstəqil düşüncə sahibləri kimi, kənddə cərəyan edən hadisələrin fövqündədirler. Məmmədquluzadədə bu niyyətin yaranmasının və onu həyata keçirmək cəhdinin bir sıra səbəbləri mövcuddur. Bəzi-lərinə toxunaq: birincisi, müəllif təhkiyəsinə obyektiv xarakter vermək və onun kənddə cərəyan edən hadisələri bütün təfərrüatları və ince çalarları ilə təqdim etmək üçün həm cismən [Qəzetçi Xəlil dostu ilə özünü müqayisə edərək deyir: “Onun (Lağlağı Sadığın - Q.Q.) boyu ucadı, mənim boyum alçaqdı, amma mən doluyam. O, çox qaradı və kosadı, amma mən ağımtıl və topsaqqalam”], həm də dünyaduyum və kənddə cərəyan edən hadisələrə münasibət baxımından (Qəzetçi Xəlil üzləşdiyi hadisələri fiksə edib qələmə almaqla kifayətlənir və onları dəyərləndirməkdən, şəxsi münasibətini ifadə etməkdən imtina edir; Xəlil ilk baxışdan real şəxs kimi təqdim olunmasa da, faktiki olaraq anonim təhkiyəçi funksiyasını icra edir. Halbuki, Sadıq “ayaması”na uyğun olaraq, baş verənləri özünün “lağlağı” süzgəcindən keçirir və istehza vasitəsilə hadisələrin dərin faciəvi qatına nüfuz etməyə nail olur) təhkiyəçilər cütlüyü vasitəsilə həyata keçirməyi planlaşdırır və sonra da qəribə şəkildə onların “xidməti”ndən imtina edir. İkincisi, müəllifin iki şəxslə təhkiyəçidən imtina etməsinin, daha doğrusu, onları tədricən “əridib” şəxssiz təhkiyəçi instansiyaya müraciət etməsinin əsas səbəbi Danabaş kəndinin özünün kireçləşmiş “kosmik” strukturunun və burada cərəyan edən hadisələrin həqiqətlərini anonim təhkiyəçi vasitəsilə adekvat şəkildə ifadə etməyə can atması ilə bağlıdır. Belə ki, əger C. Məmmədquluzadə öz ilkin proyekti həyata keçirseydi, yəni təhkiyəçi qismində Qəzetçi Xəlil və Lağlağı Sadıq çıxış etsəydi, müəllif onların hadisələrə müdaxiləsinin və dəyərləndirməsinin qabağını ala bilməzdi. “Qəzetçi” nə qədər “obyektiv olsa da, kənddə cərəyan edən hadisələrə ən azı implisit səviyyədə öz münasibətini bildirməyə məhkumdur. Lağlağı Sadıq da kənd sakinlərinin sərgüzəştlərini adı, ciddi şəkildə nəzərdən keçirə bilməz; o istər-istəməz onları “adamllayan”, “ələ salan” lağlağaçı süzgəcindən keçirməyə məcburdur. Bu iki “yarımkənar” (Xəlil və Sadıq Danabaş kəndində yaşasalar da, burada cərəyan edən hadisələrdə nə birbaşa, nə də dolayı ilə iştirak etmirlər) şəxs bu və ya digər şəkildə kəndin dərğün kosmosuna xaotik element daxil edə bilərlər. Buna görə də məhz Danabaş kəndinin həqiqətlərinin adekvat şəkildə təsvir olunmasının zəruriliyi müəllifi öz şəxslə təhkiyəçilərinin xidmətindən imtina etməyə sövq edir. Lakin bu o demək deyildir ki, müəllif bu iki “kənarlaşdırılmış” təhkiyəçinin ifadə edə biləcəkləri prinsiplərdən tamamilə imtina etmişdir. Müəllif kəndin özünü təhkiyəçiyə çevirmişdir: Danabaş, bir növ, özü öz təhkiyə-güzgüsunə çevirilir və Xudayar bəyin siması kimi qroteskvari həqiqətlərini tamaşaçı-oxucularına çatdırır. Bu kontekstdə qəzetçi ilə lağlağı da yoxa çıxmırlar - onlar aramsız şəkildə C. Məmmədquluzadənin məşhur və tekrarolunmaz sintaksisi vasitəsilə hadisələrin gedisində boylanıb özlərini bürüzə verirlər.

“Eşşeyin itməkliyi” - məlum/naməlum səbəblərdən çıxınan Kərbəlaya ziyyarət etmək həsrətində olan Məhəmmədhəsən əminin və bu niyyətin həyata

keçirilməsi üçün yeganə nəqliyyat vasitəsi olan eşşeyin yoxa çıxması Danabaş kəndində bərqrər olmuş kosmosda (mənfi kosmosda!) təbəddülatın əmələ gəlməsinə səbəb olur. Düzdür, bu hadisə kənddə hökm sürən, sakinlərin böyük əksəriyyətinin mənəvi-ruhi və psixoloji xüsusiyyətləri sayəsində kireclənmiş durumu köklü şəkildə dəyişdirmək gücündə deyil, lakin kəndin üç nöqtəsində - Məhəmmədhəsən əminin, Zeynəbin və “eşşeyin itməkliyi”nin təşkilatçısı Xudayar bəyin evində xaos qasırğasının əsməsinə səbəb olur.

Danabaş kəndinin mövcud kosmik durumu onun mənfi dəyərlər üzərində təşəkkül tapması ilə bağlıdır. Müəllif Məhəmmədhəsən əminin taleyinin, “indi və burada” üzləşdiyi problemlərən timsalında yiğcam şəkildə kəndin mənəvi durumunu “rekonstruksiya” etməyə çalışır: “Vəssalam ki, ruzgar bu kişinin üzünə gülmüyübüdü. Məhəmmədhəsən əmi olardı on-on iki yaşında ki, atası Hacı Rza vəfat elədi. İki il keçməmişdi anası öldü. Yaxşı dövlət qalmışdı mərhum atasından: neçə zəmilər, neçə ixlər, nə qədər fərş, çoxlu pul. Amma çox heyif! Elə ki, Hacı Rza və övrəti öldülər, Məhəmmədhəsən əmi qaldı başsız-paraxsız. Əmiləri dövləti bir ilin içində dağıtdılar, axırda bir barmaq hesabı göstərdilər.”

Danabaş kəndinin ən sadəlövh, ən səmimi, ən üzüyola sakiniñə qarşı edilən haqsızlıq bu məkanda antiharmoniyanın, antimənəviyyatın, antikosmosun (antikosmos kosmosun əksidir, lakin xaos deyil, xaos hərəkətdir, nə ilə nəticələnəcəyi bilinməyen çılgın hərəkətdir, xaos yeni kosmosa hamilədir; antikosmos hərəkətsizlikdir, durğunluqdur, qısırıdır; Danabaş antikosmosun ideal təcəssümüdür) oturuşmasına təkan verir. Antikosmos prinsiplərinin hökm sürdüyü məkanda Xudayarın “katda” vəzifəsinə təyin olunması, “Xudayar bəy”ə çevriləməsi təbiidir.

Danabaşda sakinlərin gözü qarşısında Məhəmmədhəsən əmiyə qarşı edilmiş haqsızlıq və onların biganə seyrçi münasibəti gələcəkdə bu məkanda antikosmosun bərqərar olmasına münbit zəmin hazırlamışdır. Əsil antikosmos Xudayarın Danabaşda aparıcı figura çevriləməsi, “meydan sulaması” ilə təşəkkül tapır. Təhkiyəçilər bu “çevrilmə”nin dəqiq tarixini də göstərirlər: iki il əvvəl “adətə görə” camaatın seçdiyi “katda” bu dəfə yuxarılar tərəfində əhalinin reyi nəzərə alınmadan təyin olunmuşdur. Buna səbəb günü bu gün də - XXI əsrin əvvəllərində də Azərbaycan cəmiyyətində insanlararası münasibətləri səciyyələndirən qohumbazlıqdır: “...iki il bundan əqdəm Xudayar bəy qlava yanında çavuş idi. İş elə getirdi ki, qlava Xudayar bəyin anasını siğə elədi. Aşkardı ki, qlava öz səmtini qoyub, özgəni katdalıqda saxlamayaçaq. Bir həftənin içində katdanı qısnayıb, qulluqdan kənar elədi. Bir neçə vaxt kənd qaldı katdasız. Xülaseyi-kələm, camaat bir vaxt gözünü açdı görüdü ki, Xudayar bəy katdadı ki katdadı”.

Xudayar bəy təkcə “Danabaş” adlı antikosmosun mərkəzi figuruna çevriləmir, o, həmçinin öz cismani eybəcərliyi ilə, bədheybətliyi ilə onu “əyanılışdırır”, simvolizə edir: “Boyu ucadı, saqqalı, qaşları tünd qaradı. Üzü də qaradı, çox qaradı, gözləri lap qaradı, bir tikə aq yoxdu gözlərində... Burnu əyridi, amma pis əyridi. Əyri də var, əyri var... Burnunun yuxarı tərəfindən bir sümük dikəlib. Sümük düzdü, amma aşağısının eti xoruz pipiyi kimi düşüb sol yana”. Əsərdə son dərəcə konkret, realist ştrixlərlə təqdim olunmuş bu təsvir paradoxal şəkildə irrasionallaşır, rəmzə çevrilir, Danabaşın bütün insanlarına, təbiətinə sirayət edir: Xudayar bəyin siması ilə bağlı israrla dəfələrlə təkrar olunmuş “qara” sıfəti simvolik məna kəsb edir; “qara” katdanın sıfətin-dən, gözlərindən ayrılib Danabaş kosmosunu tutqun boyalara qərq edir.

Heç də təsadüfi deyildir ki, povestdə təbiət təsviri qətiyyən yoxdur; burada ağaç bitmir, ot göyərmir, günəş çıxıb-batmir, gecəylə gündüz bir-birini əvəz etmir, fəsillər dəyişmir - burada tam durğunluq hökm sürür... Povestdə təbiət təsviri yoxdur; katdanın ayağı dəyən yerdə ağaç bitmir, ot göyərmir: "Xudayar bəyin girdiyi yer əsla həyətə oxşamırı, çünki burada dörd divardan savayı bir şey yox idi... Bəlkə bura qazinin dal həyətidir; çünki bu şəhərdə ev yoxdur ki, onun bağçası olmasın." C.Məmmədquluzadə Danabaşda antikosmosun bərqərar olmasının iki günahkarının - müəllifinin - Xudayar bəyin və qazinin görüş yerinin "alçaldılmış", "aşaqlanmış" naturalist səciyyəli, boz rənglərə boyanmış təsvirini verir: "Həyətin bir səmtində var idi əngənək, yanında çoxluca yuyulmuş paltar qalanmışdı; ərov, yəni paltarnın çirkli suyu axıb gəlib, qapının yanında göl durmuşdu." Sanki müəllif bilərəkdən təbiətin rəngarəngliyini, hərəkətini Danabaşda və şəhərdə bərqərar olmuş antikosmosun hüdudlarından uzaqlaşdırır, çünki təbiətin dinamikası ilə Danabaşın durğunluğu bir-birini inkar edir; onların uyuşması qeyri-mümkündür.

Danabaş kəndində antikosmosun bərqərar olması da, burada müəyyən nöqtələrdə xaosun meydana gəlməsi də Məhəmmədhəsən əminin ömür ilə - ona qarşı edilən haqsızlıqlarla bağlıdır: Xudayar bəy yeddi manatdan ötrü onun eşşəyini girova qoymaqla Danabaşda xaosun əsasını qoyur. (Bu kontekstdə Xeyirə - mələk təbiətli Məhəmmədhəsən əminin arzunun gerçəkləşməsinə xidmət etməli olan eşşək obrazı Şərin bərqərar olmasına, bir neçə ailənin dağılmışına, Məhəmmədhəsən əminin niyyətinin ürəyində qalmışına, onun oğlunun vaxtsız ölümünə, kosmik vüsət kəsb edən faciəvi hadisələr silsiləsinə səbəb olur. Eşşək obrazı ilə bağlı azərbaycanlı düşüncə tərzinə xas olan yüngül apriori humor acı sarkazma çevirilir. Müəllif bunu əsərin adının - "Eşşəyin itməkliyi" söz birləşməsinin sintaksisi ilə vurğulayır).

Paradoksal şəkildə kənddə hökm sürən durğunluğu nəinki ləğv etməyən, müəyyən mənada onu daha da dərinləşdirən və vurğulayan bu xaos bir neçə məkanda lokal faciələrə meydan açır: "Məsəla, indi bu saat burada Xudayar katda ləzzətnən yixilib yatdı. Amma elə bu saat Danabaş kəndində üç yerdə matəm qurulubdu... biri Məhəmmədhəsən əminin evində, biri Xudayar bəyin öz evində, biri də Xudayar bəy istəyən övrətin, yəni Zeynəbin evində. Deməli, birincisi, Məhəmmədhəsən əminin arzusu xəyalə dönür, sonralar onun kiçik oğlu "eşşəyin itməkliyi"nin dərdinə dözməyib dünyasını dəyişir; ikincisi, Xudayar bəyin arvadı boşanmaq, küçəyə atılmaq təhlükəsi ilə üzləşir; üçüncüsü, Zeynəb bütün varlığı ilə nifrət etdiyi Xudayar bəyə ərə getməyə məcbur olur, sonsuz mənəvi və cismani məşəqqətlərə məruz qalır.

Eşşəyin itməkliyi ilə bağlı yaranmış xaos paradoksal şəkildə Danabaş kəndində bərqərar olmuş antikomosu nəinki ləğv etmir, əksinə, onun möhkəmlənməsinə səbəb olur. Bu, Danabaş antikosmosunun "nüvəsi" olan Xudayar bəyin kənddə mövqeyinin möhkəmlənməsinə - "çəkisi"nin artmasına, bir sözlə, antikosmosun bərqərar olmasının əsas şərti olan mərkəzəqəcəmə meyillərinin güclənməsinə səbəb olur.

Danabaş kəndinin antikosmosa çevriləməsi prosesi Xudayar bəyin Zeynəb ilə evlənmək sevdasına düşməsindən xeyli əvvəl - atası rəhmətə gedəndən sonra Məhəmmədhəsən əminin var-dövlətinin doğma əmiləri tərefindən əlindən alınmasının doğurduğu xaosla başlanmışdır. Lakin təbii ki, bütün ümumbəşəri dəyərləri inkar edən bu xaosun zəminində təşəkkül tapmış antikosmos öz strukturu etibarilə kosmosu xatırladır. Lakin onun nizami harmoniya yox, harmoniyanı təqlid edən, onun surroqatı olan antiharmoniya

əsasında qurulmuşdur: yetimin var-dövlətinin əlindən alınmasına şərait yaradan durum harmoniya kimi dəyərləndirilə bilməz.

Məhəmmədhəsən əminin eşşeyininitməkliyinin təkan verdiyi yeni xaos - Kərbəlayi Heydər dünyasını dəyişəndən sonra Xudayar bəyin onun arvadı Zeynəbi almaq iddiasını bəyan edəndən sonra başlayır. Bu yeni xaos köhnə xaosun davamıdır, süreklidir, mərhələ-mərhələ artıq Danabaşda bərqərar olmuş antikosmosun möhkəmlənməsinə səbəb olur.

Kərbəlayi Heydərin vəfati ailəsi üçün ağır sarsıntı olsa da, ilk dövrlərdə onun üzvlərini birləşdirən bağların qırılmasına səbəb olmur: Zeynəblə oğlu Vəliqulu arasında qarşılıqlı anlaşılma aile daxilində harmoniyanın qorunub saxlanmasına şərait yaradır. Lakin Xudayar bəyin ailənin həyatına son dərəcə kobud və təcavüzkar müdaxiləsi insanlararası münasibətlərdə daxili ruhi təlatümə, çaxnaşmaya - xaosa səbəb olur. Əsərdə bu təlatüm kompleksi müəllif tərəfindən incə və lakonik ştrixlərlə təsvir olunmuşdur. Xudayar bəyin bu ailəyə vurduğu zərbəni onun hər bir üzvü həm bir yerdə, həm də ayrı-ayrılıqda yaşıyır: "bir yerdə" bu kontekstdə birləşdirici deyil, təcridəcisi faktor rolunu oynayır və mərkəzdənqəçmə meyillərinə meydan açır: ilk dəfə Danabaşda hökm sürən şər qüvvələr yırtıcı Xudayar bəyin timsalında qarışışınmaz xaotik gücə - qüdrətə çevrilib, Zeynəbin ailəsini ağır faciəyə düşçə edirlər və ailənin bütün üzvləri ləyaqətli gələcəkdən məhrum olurlar. Zeynəbin oğlu, dünyada yeganə dayağı olan Vəliqulu ömründə ilk dəfə real mənəvi-ruhi əngəllə üzləşir: o ya evin yeganə kişisi kimi ailəsinin, anasının ləyaqətini qorumağı, ya da primitiv instinktlərin qurbanına çevrilməlidir. Vəliqulu bu sınaqdan alniaçıq çıxa bilmir, Xudayar bəyin təzyiqinə tab gətirə bilmir. Deyiklisini itirmək tehlükəsi onu anasından imtina etməyə məcbur edir; o, bir tərəfdən, cəmiyyətin bütün təsisatlarının ardıcıl şəkildə təlqin etdikləri köləlik ideologiyasının qurbanıdır, digər tərəfdən, hələ bir şəxsiyyət kimi yetişməmişdir.

Əsərdə cərəyan edən bütün sonrakı hadisələr - Məhəmmədhəsən əminin "nəçerniy" in divanxanasına getməsi, Xudayar bəyin fırıldaq işlədib istəyinə nail olması, Vəliqulunun ilk baxışdan heç bir məntiqə sığmayan hərəkətləri (əvvəlcə Xudayar bəyin qızı ilə evlənmək naminə öz ailəsini dağıtması, sonra isə, "könlülli" olaraq öz deyiklisindən imtina etməsi), əslində, anti-kosmosun insanlarda formalasdırıldığı kölə psixologiyasının məntiqinə uyğun gəlir. Xudayar bəyin planlarının həyata keçməsində həlledici rol oynayan "eşşeyinitməkliyi" ilə xaosa məruz qalan Danabaş kəndində, nəhayət, anti-kosmos yenidən bərpa olunur. Eşşeyin tapılması ilə bağlı hətta oğul itkisini belə unudub Xudayar bəyin canına dua oxuyan Məhəmmədhəsən əmi antikosmik durumu təsbit edir.

Kafkanın "Qəsr" romanında olduğu kimi, C.Məmmədquluzadənin "Danabaş kəndinin əhvalatları" povesti də Şəhər və Kənd tərkib hissələrindən təşkil olunmuş antikosmosdur. Lakin bu kosmos konsepsiyaları arasında iki principial fərq mövcuddur: birincisi, əgər Kafkanın əsserində Şəhər aparıcı, kənd tabe instansiyadırsa, azərbaycanlı yazılığının povestində Kənd antikosmosun mərkəzidir; ilk baxışdan Kənd "nəçerniy" in, qazinin, qlavanın timsalında Şəhərin dedikləri ilə durub-oturur. Lakin bu, əslində, imitasiyadan başqa bir şey deyildir - Danabaş kəndi insanlararası münasibətlərin prinsiplərini Şəhərə diktə edir, o da bu prinsiplərə uyğun hərəkət edir. İkincisi, Kafkanın antikosmosu özünə qapalı, daralan məkandır, onun qanunları yalnız burada işləyir; Yerölçənin bu məkana daxil olmasına imkan verən körpü geriyə qayıtmaga "icazə" vermir - yalnız bir tərəfə daxil olmağa şərait yaradan "os-

mos”dur. C.Məmmədquluzadənin antikosmosu genişlənən məkandır; Danabaş genişlənən antikosmosdur; Kənd Şəhəri fəth etməklə kifayətlənmir, özünün antikosmik, antimənəvi ideologiyasını bütün dünyaya yaymaq istəyir. Bununla yanaşı, bir paradoksal məqamı da qeyd etmək lazımdır - prinsiplərini dünyaya yayan Danabaş ayrı-ayrı fərdlərin öz hüdudlarından kənarra çıxmasını əngəlləyir. Bu baxımdan “eşşeyin itməkliyi” rəmzi xarakter dası'yır. Təmsilcisi Xudayar bəy vasitəsilə Məhəmmədhəsən əmini nəqliyyat vasitəsindən məhrum etməklə Danabaş kəndi kənardan ruhi-mənəvi dəyərlərin öz məkanına sırayət etməsinin qabağını almağa çalışır: Xudayar bəy paradoksal şəkildə lokal xaoslar yaratmaqla, Danabaşın durğunluğunun təminatçısı rolunda çıxış etməklə yanaşı, həm də bu məkana girişə-çıxisa nəzarət edən keşikçi-osmosdur. Bir cəhət də “Qəsr” ilə “Danabaş kəndinin əhvalatları”ni bir-birindən fərqləndirir: Kafkanın yarımcıq romanında Qəsr də bərqərar olmuş durumun zamanı və məkanı mistikaya bürünmüştür; onun mənşəyi haqqında nə müəllifin, nə də personajların bir məlumatı var. Halbuki, C.Məmmədquluzadənin bitkin povestində hadisələr Rusiya imperiyasının ucqar guşəsində XIX əsrin sonlarında cərəyan edir və müəllif burada oturuşmuş antikosmosun yaranmasının səbəblərini kifayət qədər ətraflı və inandırıcı şəkildə izah etmişdir. C.Məmmədquluzadənin “Danabaş kəndinin əhvalatları” (1894) və F. Kafkanın “Qəsr” (1921) əsərlərinin məkan strukturu baxımından oxşarlığı özgələşmə prosesinin təkcə fərd (mikrokosmos) səviyyəsində deyil, həmçinin məkan (makrokosmos) müstəvisində bürüzə verməsindən, onların qarşılıqlı şəkildə bir-birini şərtləndirməsindən xəbər verir.

“Poçt qutusu” hekayəsində, “Danabaş kəndinin əhvalatları”ndan fərqli olaraq, xaos durğunluğun “doyması”nın nəticəsi kimi yox, iki müxtəlif səciyyəli kosmosun - şəhərin və “İtqapan” kəndinin dünyaduyum və dünyagörüş səviyyəsində hərəki münasibətlər kimi meydana gelir. Bu iki kosmos arasında ağa (şəhər) - qul (kənd) münasibətləri mövcuddur: mikrokosmos səviyyəsində Novruzəli virtual olaraq Xana, gerçəklilik baxımından katdasına, makrokosmos səviyyəsində isə, kənd şəhərə tabedir: Novruzəlinin Xandan asılılığı “burada və indi” hökm sürən və insanlararası münasibətləri nizamlayan qanunvericiliklə deyil, vaxtlə mövcud olmuş, indi də ətalət qanunu ilə davam edən münasibətlər sistemi ilə müəyyən olunur; Vəli - xan itqapanlıdır, lakin rus müstəmləkəcilik idarə üsulunun bərqərar olması ilə bağlı köhnə xan - kəndli münasibətlər sistemi ləğv olunmuşdur və onun doğma kosmosla əlaqələri birtərəfli xarakter kəsb etmişdir: yerliləri əvvəlki kimi Xanın yaxına gəlib-gedir, onun qulluğunda dururlar - əvvəlki kimi onu ağaları hesab edirlər. Novruzəlinin hər dəfə Xanın yanına “əlidolu” gəlməsi, onun hüzurunda ikiqat əyilib salam verməsi İtqapan kosmosunun artıq real həyatda qüvvədən düşmüş, lakin insanların şüurunda hökm sürməkdə davam edən qanunlarla yaşamasından xəbər verir. Xan isə, psixoloji ovqat baxımından yerlilərinə “ağa” münasibəti sərgiləməklə yanaşı, həm də “şəhərliləşib”, şəhər kosmosunun qanunlarına uyğun yaşayır və hərəkət edir. Deməli, şəhərkənd münasibətlərində keçmişlə indi çulğalaşır, bir-birini tamamlayıır, Xanın timsalında keçmiş feodal münasibətlər sistemi müasir rus müstəmləkəcilik idarə üsulu ilə birləşib üzvi vəhdət təşkil edirlər. Lakin paradoksal şəkildə Novruzəlinin bilməyərəkdən həyata keçirdiyi kobud müdaxiləyə qədər şəhərlə kənd arasında “dinc yanaşı yaşamaq” prinsipi hökm sürür; şəhər xoatik meyillərin meydana gəlməsindən ehtiyat edib itqapanlıların dünyagörüşündə köklü dəyişikliklərin həyata keçirilməsində maraqlı deyil,

itqapanlılar da faktiki olaraq “doğma” Xanın və yad “nəçerniy”in idarə etməsi arasında principial fərq görmürlər; sadəcə olaraq, əger undan, toyuq-cucədən gətirib Xanla təmasa girmək mümkünürsə, Nəçernik Kafkanın “Qəsr” əsərindəki Qraf kimi əlçatmaz olub - o özgədir. Amma bütün bunlara baxmayaraq, Kənd özünün yaşam tərzini, üstün tutduğu dəyərləri qoruyub saxlaya bilir və bu baxımdan Şəhərin müdaxiləsi ilə üzləşmir.

“Poçt qutusu” əsəri mahiyəti etibarilə iki oturuşmuş kosmosun toqquşması nəticəsində hər iki tərəfdən fərdlər səviyyəsində (Kənd tərəfdən Novruzəlidə, Şəhər tərəfdən poçt məmurunda) xaotik meyillərin yaranmasına və yaşanmasına həsr olunmuşdur. İlk baxışdan avam kəndlilə ilə adi məmur arasında olan münaqışə lokal xarakter daşıyır (Xan məktubunu vaxtında gəndərə bilmir, günahsız poçt məmuru əzişdirilir, bu “epoxal” toqquşmanın əsil qurbanı Novruzəli həbsxanaya düşür) və məlum kosmosların durumuna, onların arasındaki münasibətlər sisteminə köklü təsir etmək iqtidarında deyil.

“Ölülər”də hökm sürən durumla bağlı əsərin ümumi kontekstində çıxış edərək belə bir nəticəyə gəlmək olar ki, vaxtılı “İrəvan şəhərlərindən biri”nin sakini, Hacı Həsənin oğlu xaricə təhsil almağa getmiş, vətənə dönəndən sonra doğma şəhərinin kosmosunu fərqli prinsiplər əsasında yenidən qurmağa cəhd göstərmişdir. Lakin onun təklifləri qəbul olunmamış və şəhər özünün kosmik nizamına uyğun yaşamaqdə davam etmişdir. Şəhərin təcavüzkar müqavimətinə tab gətirməyən İsgəndər daxilən sinnmiş, öz qayda-qanunları ilə yaşamaqdə davam edən şəhərin lazımsız, toplum tərəfindən tənqid hədəfi olan Kefli İsgəndərə çevrilmişdir. Müəllimin Cəlala öyündə verməklə bağlı xahişinə cavabında onun özü toplumla aralarında mövcud olan uçurumu aşağıdakı kimi ifadə etmişdir: “Baş üstə, baş üstə, nəsihət edərəm. Amma bunu de ki, mənim sözümə qulaq asan kimdi? Odu, Allahın iti də mənim sözümə baxmir.”

Əsər İsgəndərin kiçik qardaşı Cəlalin “müəllimlə qabaq-qabağa oturub dərs oxuması” ilə başlayır; bu, şəhərdə “sarsılmaz” nizamın hökm sürməsindən, indi və burda həyatın axarında heç bir köklü dəyişikliyin baş vermədiyindən xəbər verməyə xidmət edir. “Ölülər” də şəhərdə bərqərar olmuş özünəməxsus sabit durum hökm sürür. Bütün fərqlərinə baxmayaraq, bu durum “Danabaş kəndinin əhvalatları”nda əks olunmuş durğunluğu xatırladır: burada İsgəndər əbədi araq içməyə, rastına düşənləri ələ salmağa, hacılar mövhumatə köklənmiş durumun müəyyən etdiyi prinsiplər əsasında fəaliyyət göstərməyə məhkumdurlar. Şəhər kosmosunda heç bir köklü dəyişikliyin baş verə bilməyəcəyini İsgəndər qardaşının labüb şəkildə vaxtılı özünün keçdiyi yolu təkrar edəcəyinə əminliyi ifadə etməklə bunu vurğulayır: “...and olsun Qara ağac pirinə ki, sən də mənim kimi dərs oxuyub qurtarandan sonra, başlayacaqsan İsgəndər dadaşın kimi küplərin dibində yatmağa.” Son dərəcə güclü və sarsılmaz təsiri bağışlayan mövhumat bu əbədi “kosmos”un zəmanəti qismində çıxış edir. İlk baxışdan insanlararası münasibətlərdə harmoniya hökm sürür: insanlar can deyib can eşidirlər, eyni dəyərlərlə yaşayırlar.

Lakin əsərdə əvvəlcə kimliyi dəqiqləşdirilməmiş “bir kişi”nin tövşüyü-tövşüyə içəri girməsi və ucadan Hacı Həsən əmini xəbər alması naməlum səbəblər ucundan şəhərdə nizamın pozulması ərefəsində olmasına işarədir. Hacı Həsənin “çox havalı və ləhləyə-ləhləyə” gəlməsi, müxtəlif adamların Hacı Həsənin evinə tökülmüşəsi “mögüzə”nin - Xorasanda dünyasını dəyişmiş Kərbələyi Fətullahın, onunla birlikdə həmin diyarda bütün ölmüşlərin “dirilməsi”nin təkan verdiyi xaotik meyillərin meydana gəlməsinə, şəhərin ruhi

iqlimini tamamilə dəyişdirməsinə dəlalət edir. Dünyanı lərzəyə salan yenilik cəmiyyətdə güclü çaxnaşmaya səbəb olsa da, insanları bir-birindən ayırmır, əksinə, "ölülərin dirilməsi" möcüzəsinin ətrafında daha da sıx birləşməsinə səbəb olur. Bircə İsgəndər açıq-aydın bu möcüzəyə rişxəndə köklənmiş inamsızlıq ifadə edir. Lakin onun reaksiyası qətiyyən nəzərə alınmir - insanlarda şübhə hissi doğurmur; o, araq şüşəsi ilə toplumdan təcrid olunmuşdur - özgələşmişdir.

Toplumun İsgəndərdən başqa bütün üzvləri (Hacı Həsənin ötərgi şübhəsi nəzərə alınmasa) Kərbəlayının dirilməsini həqiqət kimi qəbul edirlər; bu qeyd-şərtsiz inam din xadimlərinin uzun müddət insanların şüuruna yeritdikləri mövhumata əsaslanan zehniyyətin apogey nöqtəsi və ani çöküşü - iflasıdır. Xaos Kosmosun içinde formalasdır, absurd formada özünü bürüzə verir və kosmosun nizamını kökündən sarsıdır: İsgəndərin maarifçilik prinsiplərindən istifadə edərək həyata keçirmək istədiklərini, lakin bacarmadığını "Xorasan vaqisi" gerçəkləşdirmişdir. Düzdür, burada cəmiyyətin dünyagörüş mövqeyində hansı isə müsbət dəyişikliklərdən danışmaq mümkün deyil, lakin cəmiyyətin islahı üçün meydən təmizlənir - seksual manyak Şeyx Nəsrullahın yaratdığı xaos birmənalı şəkildə "İrəvanın şəhərlərindən biri"ndə əvvəlki zehniyyətin bərpasını istisna edir.

İsgəndər paradoksal şəkildə Şeyx Nəsrullahın "əməlləri" nəticəsində yaranmış xaotik durumun həm içinde, həm də xaricində - fövqündədir; o bir tərəfdən bütün varlığı ilə qızının dirilməsi illüzor ümidi ilə yaşayan anasının halına acıyr, onun yaşıdaqlarını yaşayır (Kərbəlayı Fatma xanım... Ay Kərbəlayı Fətullahı dirildən Allah, mənə rəhmin gəlsin, mənim gülüzlü qızımı dirilt! Allah! Allah! İsgəndər (içəri girir, yavaş-yavaş gəlib durur anasının yanında və başını aşağı salıb qəmgin deyir). Yaziq ana!"), digər tərəfdən ağı qaradan, düzü əyridən fərqləndirməyi bacarmayan həmyerlilərini, o cümlədən anasını rişxənd hədəfinə çevirir: "İsgəndər (qəh-qəh çəkib yapışır anasının çiyindən). Daha bundan sonra ölsən də yaxanı qurtara bilməyəcəksən... Sən ölürsən, şeyx genə səni dirildər."

"Ölülər"lə bağlı tədqiqatlarda qeyd olunduğu kimi, firıldaqcı Şeyx Nəsrullah həm də bir psixoloqdur; o, çox gözəl başa düşür ki, üzdə bir-birinə can deyib can eşidən adamlar arasında dərin ziddiyətlər, bir-birinə nifret mövcuddur. Sosial gerçəkliyin üst qatında ilk baxışdan harmoniya hökm sürür. Mövhumatın "sistemli" şəkildə dönyanın adekvat dərki qarşısında yaratdığı əngəllər, cəmiyyətin üzvünə aşılılığı kortəbii qorxu insanlararası münasibətlərdə "kosmik" nizamın atributlarının meydana gəlməsinə səbəb olmuşdur. Lakin bu, kosmos yox, onun imitasiyasıdır. Mövhumatın ərsəyə gətirdiyi nizam fərdə xas olan mənfi cəhətləri üst qatdan sıxışdırır, maksimum daxilişdirir. Mövhumatın prinsipləri ilə "durub-oturan" fərd rəhbər tutduğu mənəvi-əxlaqi dəyərlərin alılıyinə səmimi tərzdə inanır. Lakin onun təbiətinə xas olan eqoizm, başqasının əzab-əziyyətinə biganelik sıxışdırılsa da yoxa çıxmır, yay kimi sıxlır və bütün gücү ilə açılmaq, fərdin daxili eybəcəriyini üzə çıxarmağa fürsət gözləyir. Asudə durumun maskaladığı daxili eybəcərlik və mənəviyyatsızlıq ekstremal məqamlarda, məsələn, "ölülərin dirilməsi" zamanı üzə çıxır, yalançı nizamı bir anın içində darmadağın edir. Məlum olur ki, mövhumat zahirən bir-birini dəstəkləyən, eyni dəyərlərdən çıkış edən, bir sözlə, sıx toplum formalaşdırıran insanlar daxilən atomlaşmışlar, öz qınlarına çəkilmişlər, dönyanın bütün işığını udmağa hazır mikro qara dəliyə çevrilmişlər. Onlar implisit şəkildə toplumun dünəni, bu günü və sabahı ilə

bağlı kəskin fərqli mövqelərdə dayanmışlar və ölülərin dirildilməsi ilə bağlı onların eyni mövqedən çıxış etmələri qeyri-mümkündür. Məlum olur ki, insan münasibətlərinin üst səthində müşahidə olunan harmoniya, toplumun dini-ideoloji birliyi imitasiya imiş, iç aləmin xaosunu - eybəcərliyini ört-basdır etməyə xidmət edirmiş, şəhərdəki nizam kosmik yox, antikosmik səciyyə daşıyırmış. İsgəndərin ölülərə müraciəti öz pafosu etibarilə şəhərdə hökm sürən nizamın antihumanist mahiyyətindən xəbər verir. Öz istəyinə nail olmaq üçün Şeyx Nəsrullah məharətlə insanların içindəki xilti yerindən tərpədir və gəlişi ilə yaratdığı xaosun yeni burumunun bərqərar olunmasına nail olur; əger o, əvvəlki fırıldaqları nəticəsində ifşa olunmasaydı, hələ uzun müddət şəhərdə öz əməllərini həyata keçirməkdə davam edə bilərdi.

“Ölülər”də cəmiyyətin durumu vaxtilə Yaxın Şərqi kosmosunda mənəvi-əxlaqi dəyerlərin formalaşmasında həlleddici rol oynamış dinin müsbət yaradıcı potensialının tükənməsi ilə bağlı cahilliyin baş alıb getməsi, mövhumatın son dərəcə təcavüzkar qüvvəyə çevrilməsi, daxilişərək xaotik stixiya qismində yırtıcı xarakter kəsb etməsi, təkcə İsgəndər kimi cəmiyyətin köklü islahatlara möhtac olduğunu dərk edənlərə qarşı deyil, həmçinin, yaxılara diş qıcaması ilə səciyyələnir. Cəmiyyətin belə bir durumu labüb şəkildə mənəvi-ruhi boşluqların meydana gəlməsinə səbəb olur, Təbiət isə, məlum olduğu kimi, boşluğu sevmir. Mövhumatın yaratdığı boşluqlar, təbii ki, bütün əxlaqi prinsiplərdən məhrum Şeyx Nəsrullah kimi fırıldaqçılara geniş meydən açır.

“Ölülər” C. Məmmədquluzadənin əsərlərinin poetikası üçün səciyyəvi olan bir durumda - Şeyx Nəsrullahın əməlli əsərində cəmiyyətin fərd-fərd atomlaşması, bunun nəticəsində insanların, bir tərəfdən, nəsnələşməsi, digər tərəfdən, həmin bu nəsnə-fəndlərdə xarici xaosun daxilişəməsi məqamında (sənətkar bu daxili xaosu təsvir etmədən - bəreks, toplumun donub nəsnələşməsi vasitəsilə təcəssüm etməyə nail olmuşdur: “Kişi gəlib yapışır qızının əlindən... Yenə bir kişi gəlib yapışır qızın əlindən. Bu minvalla üçüncü və dördüncü qızı İsgəndər yola salır. Qızlar başlarını aşağı salıb alçaqdan ağlaya-ağlaya musiqinin səsili çıxıb gedirlər. Camaat da başını aşağı salıb, məyus durur”) başa çatır. Bu, bifurkasiya - ikileşmə durumudur. Lakin bu durum əbədi qala bilməz; əvvəl-axır özünütəşkil meyilləri meydana gəlib cəmiyyəti yeni dəyərlər ətrafında birləşdirməlidir. Müəllif toplumun yeni birliliyinin hansı konkret prinsiplər və dəyərlər əsasında həyata keçirilə biləcəyini müəyyən etməkdə tərəddüd edir. Təbii ki, Şeyx Nəsrullahın “eksperimenti”ndən sonra köhnə durumun bərpası qeyri-mümkündür. Amma cəmiyyətlə vuruşmaqdan yorulmuş, həyat enerjisini faktiki olaraq tamamilə itirmiş, “kübüñ dibində yatan” İsgəndərdən də hansısa radikal addımlar gözləmək əbəsdir. Bu, hər şeydən əvvəl, onunla bağlıdır ki, İsgəndər Firəngistanda təhsil alması ilə bağlı yeni dəyərlərə yiyləndiyi və toplumun onun dəyərlərini qəbul etmədiyi üçün mövhumatda qərq olmuş mühitlə münasibətdə xaricidir. Firəngistandan qayıdanda o, boynuna düşən missiyani həyata keçirmək istəyir, icbari transformasiya faktoru qismində çıxış etməyə cəhd edir. Lakin bu qeyri-mümkündür; bu yalnız daxili imkanlar hesabına, iç aləmdə gedən, xariciləşib kosmosu xaosa və xaosu yenidən kosmosa çevirən proses nəticəsində mümkündür. Lakin hələlik toplum buna hazır deyil.

“Ölülər”də olduğu kimi, “Anamın kitabı”nda da əsərin başlanğıcı oturuşmuş kosmosun dağılması ərefəsi ilə üst-üstə düşür. Lakin əger birinci dramda müəllif təşəkkül prosesini yaşıyan Azərbaycan cəmiyyətinin - kosmosu-


nun bütövülüyü üçün *dini* mövhumatın yaratdığı fəsadlardan danışırsa, ikinci əsərdə *elmi*, daha doğrusu, elməbənzər mövhumatın təhlükəsi probleminə toxunur.

Artıq əsərin giriş remarkında iştirakçıların geyimləri ("Rüstəm bəy - rus intelligenti libasında... Mirzə Məhəmmədəli - İran ürəfəsi libasında... Səməd Vahid - ... Başında qırmızı fəs") paltar sahiblərinin hansı kosmosa məxsus olmalarını əyani şəkildə nümayiş etdirən atributlar rolunu oynayır. Eyni zamanda, personajların mütləq şəkildə öz geyimlərinə müncər olunmaları Azərbaycan cəmiyyətində, daha doğrusu, onu ruhi-intellektual baxımdan idarə etmək iddiasında olan ziyalı təbəqəsində kifayət qədər güclü mərkəzdənqazma meyillərinin mövcudluğundan xəbər verir. Bu personajlardan hər biri Azərbaycan gerçəkliyində simvolik, mən həttə deyərdim, emblematik şəkildə təhsil aldığı ölkəni - Rüstəm bəy Rusiyani, Mirzə Məhəmmədəli İrəni, Səməd Vahid isə Türkiyəni təmsil edirlər. Üç müxtəlif (fərqli!), bir-birilə təmas nöqtələri olmayan sivilizaiya (kosmos!) qardaşları həm dünyaduyum, həm də dünyagörüş baxımından bir-birindən təcrid edir. Bu üç qardaş əsərdə bilavasitə öz əksini tapmamış səbəblər ucbatından öz doğma-təməl dünyaduyumlarından məhrum olmuş, onların dünyagörüş mövqeləri faktiki olaraq yad anlayışlar, dəyərlər əsasında formalasmışlar.

C. Məmmədquluzadənin remarklarda öz personajlarının geyimlərinə əlahiddə diqqət verməsini təsadüfi hesab etmək olmaz; bu, müəllifə qarşısına qoyduğu bir neçə yaradıcılıq problemini həll etmək imkanı verir. Hər şeydən əvvəl, tamaşaçıda belə bir təsəvvür yaranır ki, geyimin əsas funksiyası personajın "ayıbı"nı örtməkdən, onu isti-soyuqdan qorumaqla yox, onun iç aləmini, xilqətini "xariciləşdirmək"lə bağlıdır; fərd paltarı seçmir, geyim fərdin ona uyğun gəlib-gəlməməsini müəyyən edir - kitablarla yanaşı, geyim də insani istiqamətləndirir, onun düşüncə tərzini, dünyaya münasibətini müəyyən edir. Hiss olunur ki, qardaşlar ali təhsil almalarına rəğmən, təmsil etdikləri və idarə olunduqları mədəniyyətlərin intellektual zənginliklərinə yiylənə bilməmişlər, üst qatda nəzərə çarpan biliklər kifayətlənmişlər. Rüstəm bəyin "lügətçilik"lə məşğul olması, Mirzə Məhəmmədəlinin "xüsuf və küsuf" "elm"ini, Səməd Vahidin "elmi-qafiyə"ni tədris etmələri buna əyani misaldır. Təmsil etdikləri mədəniyyətlər - kosmoslar haqqında səthi biliklərinə baxmayaraq, qardaşlar onların prozelitləri - qızğın tərəfdarlarıdırılar.

Azərbaycan mədəniyyəti - kosmosu Gülbaharla, ana Zəhra bəyimlə və "çoban-çoluq"la təmsil olunmuşdur. Maraqlıdır ki, müəllif əsərdə azərbaycançılıq ideologiyasının əsas təmsilçisi Gülbaharın geyimini, qardaşlarının dan fərqli olaraq, konkretləşdirmir və "ümumi müsəlman qızları libasında" yazımaqla kifayətlənir. C. Məmmədquluzadə Azərbaycan kosmosunun təmsilçilərinə rəğbətini Gülbahar haqqında "surətdə gözəl" və "çobanlar"ın nümayəndəsi Qənbərlə bağlı "sifətdə göyçək" epitetlərini işlətməklə ifadə edir. Bu baxımdan digər personajlar müəyyən olunmurlar; yad libas geyimmiş, yad düşüncə tərzinə malik insanın siması yaddaşda həkk olunmaz, o, ümumiyyətlə, gözəl ola bilməz! Azərbaycançılıq ideologiyasının cəmiyyətin həyatında söz sahibi olmayan qadınlarla və ən aşağı təbəqənin nümayəndələri ilə təmsil olunması Azərbaycan kosmosunun mövcudluğunu son dərəcə təhlükəli fazaya daxil olmasına dəlalət edir. Pafosu etibarilə əsər xəbərdarlıqdır.

◆ P o e z i y a



İnqilab İSAQ

KİMSƏ YOX BARIŞIQDA...

Yenə sirli ağrılar...
Yuxu kimi dərində.
Quyulanan vaxtdımı
Gah gündə, gah sərində?

Yenə darmacal bəxtin
Dadına yetən mənəm.
Elə üzüyolayam
Dərd qovur yetən mənə...

Yenə ümid dərbədər
Hardasa göz yaşı var.
Uşaqlaşan səbrimin
Bir dünyalıq yaşı var.

Yenə sözə gəlmışəm
Qaranlıqda, işıqda.
Könüllə davam düşüb...
Kimsə yox barışıqda.

ƏL TUTA BİLMƏSƏK DƏ...

Sən qaçaqaç adamı,
Mən yorğun can iyəsi.
Hər gün çölə qovuram
İçimdə batan səsi.

İkimiz də yoldayıq,
Nə fərqi asta, qaçaq.
Sənə fürsət, mənə qəm
Çoxdan açıbdı qucaq.

Yaşamaq - o nədirse,
Nəfəs dərmək işidi.
Daş üstə daş qoyana-
Bu ki, ürək işidi.

Gəl oturaq üz-üzə
Bölək olan-olmazı.
Bu könül toxluğunda
Kimsə düşməz narazı.

İndi bir-birimizdən
İncimək nə deməkdir?
Yolsuz yola, bu bəxtə
Əl tutmaq çox gərəkdir...

SƏN BU GÜN...

Sən - bu gün, mən - keçmişəm,
Eh, sənə gecikmişəm.

Susub dilim, lal olub,
Cavabsız sual olub.

Bilməmişəm bəxt nədi,
Uçurduğun taxt nədi?

Elə əlim üzümdə,
Elə dərdim dizimdə...

Xəyalın yuxu olub,
Yuxuma qorxu dolub.

Ayılıb nə görüşəm?
Diri-diri ölmüşəm.

Ağlama, göz yaşıñ yox,
Ta yarın, yoldaşın yox.

...Sən - bu gün, mən - keçmişəm,
Eh, sənə gecikmişəm.

YUVA QURDUM...

Yolları itirər yanlış addımım,
Ümidlər çırpınar yenə dalanda.

Özümü o qədər aldatmışam ki,
Qovur qapısından məni yalan da.

Gerçəkmi xəyaldı, xəyalmı gerçək?
Necə sonalıym ağı qaradan?
Əriyər şam kimi istəklərim də,
Səbrimin çökdüyü ocaq - qara dam.

Tale sərr saxlayar sonu, əvvəli
Yırtar pərdəsini işiqda duman.
Mənim zərrələrim gərəksiz deyil,
Ümman tufanıdı qəlbimə daman.

Əyridə əyilməz fikrim, taqətim,
Heyranam köksündə uca qamətə.
İçimdə davalı sözüm uzanır,
Barışiq aparır o qiyamətə.

Mən ki beşiyimdən dincliyə yadam,
Ayağa düşmədim, ayağa durdum.
Yolları daradım, qayani yardım,
Yuva uçurmadım, yuvamı qurdum.

GEDƏK KƏLBƏCƏRƏ ...

Qələm dostum Adil Cəmilə

İşığım sozialib aran köcündə...
Fikrimdə bir atlı elə dağ çıxır.
Dizim bükülməsə ana torpağa
İnanma ümidim sübhə sağ çıxa.

Cənnəti xəzanlı, arısı küsən,
Bilmir hara töksün qanını indi?
Ucuz ölümündən qarısı küsən
De necə ağlasın canını indi?

Dəlidəğ havalı dağ səbirindən,
Başımız nə çəkdi ağıla gəlməz.
Dərdini çəkdikcə yurd əldən gedər,
Buludu söhbətə, nağıla gəlməz...

Mən görən o dağlar nur topasıydı,
Könül gənəşirdi günəşə onda.
Sevgi xəyalları bahar çöhrəli...
Gül-çiçək yağırkı görüşə onda.

Oldu... olacağa çarə yoxdumu?
Bircə tikanım da pay olmaz yada,
Ömürdən, zamandan umacağım var

Analar müştuluq paylayan günü...
Gedək Kəlbəcərə payi-piyada.

MƏNİ İŞİĞA TUTUN

İşıqlarla tutaşan
Zülmətin içindəyəm.
Bu işiq zolağında
Bir gör nə biçimdəyəm?

Çoxdu sual-cavabım,
Dolu dənə, boş dənə.
Alın tərimi sildim,
Tərim cürcədi yenə...

Bu gecəm, bu gündüzüm...
Bəxt bitirən əkindi.
Anamın dizi dincim,-
Söz halalca ərkimdi.

İşıqların zülmətə
Borcu, əzabı bumu?
Sətirlərim bəmbəyaz
Görmədiyim yuxumu?

Mən ki, əkinçi baba...
Demərəm ha, unudun.
Zülmətləri qorxudan
Məni işığa tutun.

KİLİDLƏNMİŞ YUMRUĞUM

Yumruqlarım mürgülü
Soyudumu qəzəbim?
Milyon ilin tufanı-
Lağım atan bu təbim.

Adamı dərdə qovur
Həqiqət cəhənnəmi.
Göz yaşımı suvarır
Torpaq bitirən qəmi.

Daş yola hamar yalan
Nə yaman sığal çəkir.
Uduzduğum bu ömrü
Səbrə yozmayın qəti...

Son nəfəsdə silahım
Açılsa da özümə.
İnanma ki, susmuşam

Kilidlənmiş yumruğum
Səngər qazırmiş demə.

BAYIRDA BİR KƏSİM YOX

Əbədi ayrılıqdı
Günü gündə itirmək.
Ömrü mənzil başına
Əliboşmu yetirmək?

Torpaq ətrini udub
Nə xoşdu dənə dönəmək.
Bir qərib baxışında
Xəbərsiz qəmə dönəmək.

Bir gün qapımı döysən,
Gözləmə, keç içəri.
Bayırda bir kəsim yox,
Göz yaşam da nə vaxtdı
Düşübü köç içəri.

NƏFƏSƏ SİĞİN

Bir də yoxusu sına,
Bir də nəfəsə sığın.
Bitişməz ümidləri,
Bu qisməti sınığın.

Buludu qapı döyən...
Oyan, səsdədi yollar.
Qılincina qın olan,
Qollar, bağlıdı qollar.

Cığırı düyün olan
Düyünə bax, düyünə.
Gözümə ağ gətirən
Göyümə bax, göyümə.

Yeriş enir yenişə
Boy-buxun qamət bumu?
Səbrini yuxu tutan,
Budu, qiyamət budu...

Ürəkmi yorğun səsə?
Yığın-yığın fürsətin
Əlacıdı dağ aşmaq...
Bir də yoxusu sına,
Bir də nəfəsə sığın.

DARIXMA

Bir də yadına düşsəm,
Oyanacaq yuxular.
Tüstüsüz bacalara,
Sönmüş ocaq sözü var.

Hardasa qürbət yolu
Göz yanında tapdanıb.
Vətəndə doğulmayan
Qürbətəmi aldanıb?

Gözlərim yol çəkir, bax,
Buluda durna yolu.
Ömür məni apardı,
Düz saxla, durma, yolu.

Bir də geri qayıtsam,
Bir də yanılsam, nəsə...
Bir də yadına düşsəm,
Susa-susa gülümşə...

YAD, DOĞMA

Onsuz da qorxu, ürkü
Çoxdan keçibdi başa.
İnandığım ağrıya
Üz vurub demə boşla.

Daha sözə, duaya
Aldanmaq da hünərdi.
Bu çək-çevir zəhməti
Düşünmə ki, hədərdi.

Heç özüm də bilmədən
Kəndirbazam taleyə.
Özümü ağlayıram
Gözümü döyə-döyə.

Dost-tanış ümidləri
Necə yaxına çəkim?
Qoca yerisindədi
Utancaq uşaq ərkim.

İnanaq, inanmayaq,
Yoxsa zaman gecikib?
Güzgütə baxa-baxa...
Bu yad-doğma adama
Kimsə gözünü dikib.

MƏNDƏN SONRA

Məndən sonra ayrılığa,
Bol-bolluca zaman düşər...
Xatırələr achiğına,
Təsəllilər yavan düşər...


Nə payızda, nə qışdayam,
Çox çəkmeyin fikrə məni.
Göylər gəlsə harayıma,
Bəlkə söküb-tikə məni.

Hər ağaçın pöhrəsində
Açacağam çiçək kimi...
Yad qapını döyəcəyəm
Bir darıxan ürək kimi.

Ruhum aşkar xəbər tutar
Dostlar məndən incik olsa.
Qanadlarım qəbrə enməz
Yuvalarda cik-cik olsa.

Xatırəyə sükut enər,
Görən hardan xəbər gələr?
Bir ömürün yoxluğuna
Görüş üçün səhər gələr.

Elə burda, lap yaxında...
Kimsə məni nəfəs bilər.
Heç kəs məni tapa bilməz,
Mən hardayam - o səs bilər.



Rahil MƏMMƏD

İNSAN ÖMRÜDÜR

Səni kövrəldirsə yadın da qəmi,
Dinirsə könlünün duyğular simi,
Boğa bilirsənsə içində kini,
Demək, yaşadığın insan ömrüdür.

Demə, Haqq yolunda yolçuluq çətin,
Həqiqət uğrunda mətin ol, mətin.
Zülmə: "Dur!" - deməyə varsa qeyrətin,
Demək, yaşadığın insan ömrüdür.

Daim qulağında sırgadır bu səs,
Namərddən kişilik gözləmək əbəs.
Sənə ümid kimi baxırsa bir kəs,
Demək, yaşadığın insan ömrüdür.

Yol vermə əyriyə, qahmar çıx düzə,
Qaranlıq talelər çıxsın gündüzə.
Əgər dayaqsansa bir köməksizə,
Demək, yaşadığın insan ömrüdür.

Ağac kəsən deyil, sən əkən olsan,
İşiqda Günəşə, Aya tən olsan,
Dərdə məlhəm olsan, şərdən gen olsan,
Demək, yaşadığın insan ömrüdür.

İKİ PAYIZ

İki payız düşüb bəxtimə mənim,
Biri təbiətin, biri özümün.
Sanki buludlarla yarışa girib,
Yağışı səngimir bir an gözümün.

Təbiət payızı, sarını sevir,
Mənim payızımın rəngi ağ boyası.
Bir payız tənhalıq, təklik axtarır,
O biri geyinib tələsir toya.

Açıb sərgisini rəssam təbiət,
Hər yanı boyayıb sarı rənginə.
Üzümü ağarda bilməyib, fəqət
Ağ saçlar bəxş edib payızım mənə.

DÜZƏLƏR

Baş-ayaqdır bu dünyanın işləri,
Nə gecəsi, nə gündüzü düzələr.
Düz əyriyə, əyri düzə bənzəyir,
Xəyal etmə, astar-üzü düzələr.

Çoxdan bitib "Məlikməmməd" nağılı,
Yer üzündə divlər gəzir - qorxulu.
Çəpgöz fələk baxır göydən yuxulu,
Bu minvalla çətin gözü düzələr.

Nəfsimiz qurd, dünya evi barama,
Günahkarı ayrı yerdə arama.
Nə qədər ki, qul olmuşuq harama,
İnsanlığın, sanma, nəfsi düzələr.

Kin - ürəkdə canavartək ulayan,
Əlimizi şər işlərə bulayan.
Dünyadaşım, əsrdaşım, bir oyan,
Biz düzəlsək, dünya özü düzələr.

SƏNİ TANIMADIM...

Səni tanımadım, tanımadım mən,
Bu, mənim ən böyük qəbahətimdir.
Bax ki, bu görüşə sevinməliyikən
Təəssüf duyğusu, qəm qismətimdir.

Səni tanımadım, məni bağışla,
Bu boyda səhv olar, nə deyim mənə?!

İstəsən, məni söy, qına, qarğışla...
Bilmədən bir günah işlədim yenə.

Səni tanımadım, məni bağışla!
Səninlə yad kimi bu gün danişdim.
Səni tanımayaya bilməzdim əsla,
Səni ki heç zaman unutmamışdım.

Necə tanımadım səni, bilmirəm,
Bəlkə də, illərin tozu qoymadı?
Bəlkə də, taleyin hökmü beləymiş,
Əzəldən yazılmış yazı qoymadı?

Bədgüman olmusan indi özündən,
Gözlərin nə yaman yaşla dolubdur.
Sən ki əvvəlkitək yenə gözəlsən,
Bir az gözəlliyyin yaşa dolubdur.

Səni tanımadım,ancaq, gülüm,sən
Salma ürəyinə bunu,sən Allah.
Sən həmin günəssən,yenə gülümsə,
Açılsın qəlbinin donu,sən Allah.

Mənim bu səhvimi bədinə yozma,
Səni bir unutqan unutsun təki.
Huşumdur korşalan, kefini pozma,
Mənim tanınmalı nəyim qalıb ki?

Mən həyata vəfasızdır, demərəm,
Gedən bizik, əbədidir bu həyat.
Əgər yoxsa yaxşı işin, əməlin,
Nə xeyri var, səksəni öt, yüzə çat.

"Allah verən qəm nemətdir, döz", - dedim,
Ocağının külünə də köz dedim.
Rüsxət oldu, beş-üç kəlmə söz dedim,
Əzizlərim, sözüm sizə əmanət.

Dünya ki var, nəf gətirən bazardı,
Könlüm bəzən işlərindən bezardı.
Namərdə kef, yaxşılara məzardı,
Bu bazarda sevinci al, qəmi sat.

Fələk məni əzizləyib taparsa,
Hücum çəkib canı təndən qoparsa,
Əcəl məni son mənzilə aparsa,
Qoca dünya, salamat qal, salamat!

* * *

Ömrümün son fəslinə mən qış dedim, sən yaz dedin,
Ey sənəm, bəs vəslinə yetmək nədən: "Olmaz!" - dedin?

"Hə!" deyib öz yarına dünyani bəxş et, - söylədim,
Çox vəfəsizdir bu dünya, kimsəyə qalmaz, - dedin.

Doldur eşqin bu calanmış camını bir də,- dedim,
Qafil olma, dağilan cam hər dəfə dolmaz, - dedin.

Yeddi qat aləmlərə pərvaz üçün ruh istədim,
Hər yetən quş o məqamlarda qanad çalmas, - dedin.

Söylədim ki, üzmərəm əl damənindən, ey pəri,
Bəni-Adəm bir pəriyə meylini salmaz, - dedin.

Mən dedim ki, ey pərивəş, öldürür nazın məni,
Şair olmazdın cahanda, olmasayı naz, - dedin.

Rahili kimsən ki, məftun etmisən? - Bu sorğuma
Endirib kirpiklərin: "Son qismətin Solmaz," - dedin.

Sabirabad



Xalıq RƏHİMLİ

* * *

Heç vaxt görmədiyim fələk,
Söylə, atın nə rəngdədi,
Ora burdan çoxmu fərqli,
Suyun, otun nə rəngdədi?

Yerdə gəzən ejdahalar
Məni udmamış, gəl apar,
Nakam sevgilərin ahi
Məni tutmamış, gəl apar.

Məni də götür tərkinə,
Bu yerdən üzülüüm gedim,
Sevənlərimin gözünə
Yaş olum, süzülüüm gedim.

Arxamca həsrətim güldü,
İçimdə səsim darıxdı.
Nə durmusan,- yüyəni çək,
Tez ol, nəfəsim darıxdı...

* * *

Havayı xərclədim ömrün çoxunu,
Bu da bir həyatdı, bu da bir gündü.
Vaxt vardı döşümə döyürdüm mən də,
Oturub başıma döyürmə indi.

Gör neçə fürsətlər əlimnən getdi,
İndi lap göyə də çıxsam, görünmür,
Gözümün ucuya baxmadığım pul,
İndi dörd gözlə də baxsam, görünmür.

Bu belə həyatdı, neynək, a gülüm,
Azına, çoxuna dözüb gəlmışik,
Əlim çatanı da, çatmayanı da,
Hər şeyi qismətə yozub gəlmışik.

Yetirdi özünü ömrün yoxusu,
Asta-asta, addim-addim qalxıram,
Daha tutmağa da bir yer qalmayıb,
Sənin ürəyinnən tutub qalxıram...

* * *

Gül bilim dərim səni,
Könlümə sərim səni,
Arabir görüm səni,
Gözüm yadırğamasın.

Bir az qərib eyləyim,
Sözü zərif eyləyim,
Səni tərif eyləyim,
Sözüm yadırğamasın.

Sözünü üzülmə de,
Mənə bax, özümə de,
Neyin var üzümə de,
Üzüm yadırğamasın.

Əynimdə sarı köynək,
Ürəyim göynək-göynək,
Toy yoxdu, yoxdu, neynək,
Dözüm yadırğamasın...

* * *

Elə susduq, danışmağa söz qalmadı,
Elə söndük, alışmağa köz qalmadı,
Elə küsdük, barışmağa üz qalmadı,
Boşa çıxan ümidlərdi başımda.

Leyli-Məcnun sənə quru addisa,
Hər közerti ürəyində oddusa,
Duyğuların məhəbbətə yaddisa,
Nə ağılla gəlib durdun qarşısında?

Bu qismətə, bu taleyə gülmürəm,
Kədərimi mən sənilə bölmürəm,
Bu günümnən sabahima, bilmirəm
Nə qalacaq yaddaşımda, huşumda?

Sən bilirsən necə keçib əzəlim,
 İndi mənim öz başımdı, öz əlim,
 İnnən belə xeyri yoxdu, gözəlim,
 Axtarsam da, səni mən bu yaşimdə...

* * *

İnanmırıam bir də səni görəm mən,
 O da bir fırsatçı, gəldi də getdi,
 Bəxtim tez özünü yetirdi mənə,
 Üzümə bir dəfə güldü də getdi.

Nə tez gəldi keçdi ömürdən illər,
 Yığılıb üst-üstə, bu yaş hardandı?
 Deyirlər, ağlamaz özü yixilan
 Mən ki ağlamırıam, bu yaş hardandı?

* * *

Həyatın dəyişib, başın qarışıb
 Deyəsən, o köhnə bağlar qırılıb,
 Bir dəfə görməyə həsrət qalmışam,
 Kiminsə baxmaqdan gözü yorulub.

Hərəyə bir cürə verilir sevgi,
 Kimiyə əzabla, kimiyyə hazır,
 Görünür, dünyanın işi belədi,
 Kimlərsə qovuşur, kimsə şer yazır...

* * *

Nə gətirdim dünənimnən bu günə,
 Bu yükümə kim ağlayar, kim gülər,
 Yetim uşaqlartək düşdü dalımcı,
 İçimdə islanmış nəm xatirələr.

Qarşılayıb əl versə də gələn gün,
 Ötən günü oxşamaqdı çətini,
 Beş-on əşya ordan-ora nə var ki,
 Xatirələr daşimaqdı çətini.

Bu günümnən sabahıma nə qalır,
 Nədi görən taleyimin gərəyi,
 Nə çətin olurmuş ömür daşimaq,
 Kimin əli qabar, kimin ürəyi...

◆ Tənqid və ədəbiyyatşünaslıq ◆

Lalə HƏSƏNOVA

Obrazlaşan talelər və ictimai-siyasi reallıqlar

(Müasir Azərbaycan bədii-sənədli nəsri)

XX əsrin 80-ci illərindən başlayaraq, milli istiqlal hərəkatı, Qarabağ müharibəsi müasir Azərbaycan ədəbiyyatında bədii-sənədli nəsrin aktuallaşmasına səbəb oldu. 1990-ci illərdən artıq yazıçı gündəlikləri çap olunur, mühacirət ədəbiyyatının tədqiqi aktuallaşır.

Son dövrde memuar kitablarının sayının durmadan artması «...ötən epoxanın, XX əsrin ikinci yarısının soyumamış nəfəsini olduğu kimi çatdırmaq əzmi ilə» (T.Əlişanoğlu) əlaqələndirilir. Bu illər ərzində tanınmış ədəbiyyatşünaslardan - Qəzənfər Paşayevin onlarla ədib, ziyalı, siyasi xadim haqqında ocerklərinin toplandığı «Borcumuzdur bu ehtiram» (Bakı, 2010), Nizami Cəfərovun «Bir dilçinin xatirələri» (Bakı, 2010), Tehran Əlişanoğlunun «Ömrümdə insanlar» kitablarından parçalar çap edilib. 2000-ci illərdə Sabir Əhmədlinin «Yazılmayan yazı» (2010), Şövkət Zərin Horovlunun «Açılmamış zərf» (2010), Ağarəhim Rəhimovun «Yaddaşda yaşar xatirələr» (1997-2007), Tahire Cəfərovanın «Köhne Bakının rəvayətləri və Suomiye aparan yol» (2016) əsərləri kimi onlarla avtobioqrafik roman, bir çox şair və yazıçılarımızla bağlı xatirə topolları çap olunmuşdur: Xalq yazıcısı, görkəmli dramaturq İlyas Əfəndiyevin 90 illik yubileyi, Süleyman Rəhimovla bağlı “Dədə Süleyman dünyası”, Nigar Rəfibəyliyə həsr olunmuş xatirə topolları və s. kimi kitablar bu qəbildəndir.

XX əsrin ikinci yarısından memuarların daha mürəkkəb formaları - roman-xatirə, roman-povest, gerçək-roman kimi yeni janrlar formalşmaqdadır. Ənənəvi janrlar üzrə təsnifat ilə kifayətlənməyən müəlliflər özleri roman janrlarına aydınlıq gətirməyə çalışmışlar (Natiq Rəsulzadənin «Qolfstrim» (roman-kardioqram), Vüdadi Babanlıının «Gizlinlər» (gerçək-roman), Sabir Azərinin «Tələbə məhbusun xatirələri» (bioqrafik-roman) və s.).

Sənədli əsərlərin bədii əsərlərlə yaxınlaşması nəticəsində yaranan memuar-romanlarda «konkret insanlar dövrün xarakterik cizgilərini ifadə edən fiqurlara çevirirlər» (1, s.61). Bu əsərlərdə yazıçı özünün və müasirlərinin personajları vasitəsilə müəyyən epoxani, fərdi taledə bütöv bir nəslin taleyini əks etdirməyə çalışır. Rusiyada 60-cılar nəslini haqqında memuar-romanın müəllifi V.Aksyonov memuar-roman janrını bu cür qiymətləndirir: «Real insanlara və hadisələrə oxşarlığına baxmayaraq, memuar-romanlarda şərti mühit və qismən şərti xarakterlər təsvir edilir. İnkar edilməsi mümkün olmayan bədii həqiqət canlandırılır» (2). «Memuarlarda personajın gerçəkliyə uyğun canlandırılması üçün obraz xarakterik xüsusiyyətlər məcmusu şəklində təsvir edilirsə, memuar-romanlarda şəxsiyyətin konseptual təsviri yer alır» (3).

Əsasən sovet döneninin faciələri eks olunan bu əsərlərdə yazıçılar sovet insanının ağrı-acısını təsvir etməyə çalışmış, tarixin mühüm bir mərhələsinin yenidən, tam fərqli mövqedən dəyərləndirilməsinə cəhd edirdilər.

Avtobioqrafik nəsrde sosial tematika: fərd və cəmiyyət qarşidurması

Müasir mərhələdə yazılı bədii-sənədli əsərlər sovet dövrü nümunələ-rrindən fərqlənir. Bu gün ədiblərimiz daha çox «xatırlamağa» deyil, «anlamağa» çalışırlar. Çünkü sovet dönenində baş verənləri anlamağa, araşdırmağa lüzum yox idi. Buna görə də, postsovet dövründə yazılmış əsərlər xüsusi önem daşıyır. Vidadi Babanlıının «Gizlinlər» gerçək-romani, Balaş Azəroğlunun «Ömürdən öten illər» avtobioqrafik romani, Tofiq Abdinin «Dövlət çevrilisi» sənədli povesti, Anarın və digərlərinin bədii-sənədli əsərlərində sovet-postsovet zamanının qarşidurması, müəlliflərin əvvəl dilə gətirə bilmədikləri, gizlətməyə məcbur olduqları hadisələr eks olunmuşdur.

Yaradıcı insan və hakimiyyət münasibətlərinin gərginliyi, çərçivələrə salınmış yaradıcılıq stixiyası, klassik sovet ədəbiyyatı nümayəndələrinin fərqli obrazlarının canlandırıldığı bu əsərlərdə mürəkkəb, ziddiyətli, faciəvi bir dövrün mənzərəsi canlandırılmışdır.

Avtobioqrafik əsərlər müəllifin özünün hiss və düşüncələrini ifadə etmək tələbindən yaranmışdır. Bu əsərlərdə yazıçılar özünüdərkə can ataraq ömür yollarına nəzər salmağa çalışırlar. *Avtobioqrafik nəsr müəllifin özü yolu haqqında təhkiyə olduğundan, retrospeksiya hadisələrə ikili yanaşmanı ehtiva edir. Baş verənlərin dünən və bu gün müstəvisindən qıymətləndirildiyi əsərlərdə əsasən aşağıdakı tematik-blokların təkrarı yer alır: əsas personajın uşaqlıq, yeniyetməlik, gənclik dövrü, məktəb illəri, əmək fəaliyyətinə başlaması, ictimai fəaliyyəti, ailə həyatı, «avtocoğrafi mühit»in təsviri (4, s.39)* və s.

Təsvir olunan ömrün mərhələsindən asılı olaraq əsərlərdəki personajlar sistemi da dəyişir. Uşaqlıq dövründən bəhs edən hissələrdə hadisələr əsasən ailə mühiti - valideynlər, qardaş və bacı, yaxın qohumlar təsvir edilir, məktəb yoldaşları, dostlar yer alır. Yeniyetməlik, gənclik illəri eks olunduqda məktəb, universitetdə təhsil illəri canlandırılır. Müəllif yaradıcı insan olduqda, onların ilk qələm təcrübələrindən bəhs olunur, dövrün ədəbi-mədəni mühiti təsvir olunur.

Bir çox tədqiqatçıların qeyd etdiyi kimi, bu əsərlərdə əsas olan personajın «daxili» yaşantılarının təsviri, onun mənəvi-psixoloji portretinin canlandırılmasıdır. Bu məqamlara diqqət yetirən S.Sapojnikova yazır: «Avtobioqrafik nəsrin əsas məzmunu şəxsiyyətin daxilən yetkinləşməsinin təsviridir. Müəllifin şüurunda hadisələr dərk edilərək onun bioqrafiyasının faktına, onun daxili yaşantisına çevirilir» (5, s. 55). Təhkiyədə «müdrik» və əvvəlki gənc (S.Sapojnikova) qarşılaşır, baş verənlər və xatırlananlar arasında «konflikt» yaşanır. «Müdrik» müəllif, «gənc» personajdan fərqli olaraq hadisələrə analitik, tənqidi münasibət bəsləyir. Zənnimizcə, məhz bu konflikt avtobioqrafik əsərlərin əsas xüsusiyyətidir. Müəllif baş verənlərə münasibətini ifadə etməlidir. Müəllif mövqeyi zəiflədikdə, faktların sadalanması yer alır, hadisələrin bədii dəyərləndirilməsi ikinci planda qalır. Beləliklə, tədqiqatçılar avtobioqrafik əsərlərdə müəllif tərəfindən öz həyatına kənardan baxışın vacibliyini vurğulayır. Təəssüf ki, bu yanaşma eksər əsərlərdə gözlenilmir.

Sovet dövrünün təsvir olunduğu əsərlərdə öz həyat yolundan bəhs edən müəlliflər hiss və düşüncələrini bölüşməkdən çəkinərək, yalnız baş verənləri xatırlamaqla kifayətlənir. Müasirlərinin portretlərinə geniş yer verən yazıçılar, əsasən şəxsi məqamlardan yayınmağa çalışırlar. Bu baxımdan, bioqrafik tə-

virin avtobioqrafik materialı üstələməsi nəticəsində avtobioqrafik personaj dəlğun təsvir edilmir.

Sabir Azərinin «Tələbə məhbusun etirafları» bioqrafik-sənədli romanı oxuculara ünvanlanmış müraciətlə başlanır: «Bəri başdan məqsədimi bildirirəm: bu roman-etiraf vasitəsilə həyatımın, taleyimin, ailəmizin, yaşıdlarımın və bütövlükdə müasirlərimin rast gəldiyi, indiyəcən qaranlıq qalan, qaranlıq qaldığına görə də ürəyimizi daha çox sixan sirləri hamiya açıqlamağı qərara almışam» (6, s.6).

1956-ci ildən başlayaraq 1991-ci ilə qədər olan dövrün təsviri edildiyi əsərdə avtobioqrafik xətlə yanaşı publisistik təsvir yer alır. Müasir insan, zaman, dövrün problemləri haqqında düşüncələrini bölüşən yazıçı baş verənlərlə bağlı birbaşa münasibətini bildirməkdən çəkinmir. Sovet hakimiyyətini «Totalitar və Avtoritar» rejim adlandıran müəllif yazır: «*Sosializm özünün siyasi-fəlsəfi mahiyyəti barədə ən dəqiq fikri - prinsipi özü açıqca müəyyənləşdirmişdi - Demokratik mərkəziyyət! Söyü başa düşən hər kəsə dərhal bəlli olur ki, demokratiya ilə mərkəziyyət bir-biri ilə qətiyyən uyuşmur, çünkü demokratiya təfəkkürün, qəlbin, təxəyyülün müstəqiliyi, azadlığı deməkdirse, mərkəziyyət isə hər şeyin, o cümlədən də cəmiyyət üzvlərinin düşünmək haqqının bir nöqtədən, konkret desək - Moskvadan idarə edilməsi idi... - ideoloji-inzibati gücünü, hətta iqtisadi siyasetinin də müstəqil, azad düşüncənin, yəni Şəxsiyyətin əleyhinə yönəltmiş bir siyasi qurumda mənliyi, qüruru, daxili bütövlüyü, milli dəyərləri qorumaq nə qədər çətin, ağır, müşkül bir iş idi!*». «*Orada heç vaxt düşünənlər cəmiyyəti yaratmaq barədə fikirləşmirdilər, əksinə, düşünən beynləri sevmirdilər, nədən ki, müstəqil düşünmək azadlıq əlamətidir. Sosializmə isə kütlə, yəni mütilər cəmiyyəti lazımlı idi*» (6, s.7).

Görkəmli siyasi xadim, şair Balaş Azəroğlunun həyatının son illərində qələmə aldığı «Ömürdən ötən illər» avtobioqrafik romanında ömrünün əlli ilə yaxın dövrü, 17 aprel 1947-ci ildən 20 fevral 1996-ci ilə qədər olan mərhələsi əks olunmuşdur. Əsərdə şairin ömür yolu ilə birgə, cənubluların Azərbaycandakı taleyindən geniş bəhs olunmuş, dövrün ədəbi həyatı ilə yanaşı Şimali və Cənubi Azərbaycanın görkəmli nümayəndələrinin obrazları canlandırılmışdır. Şairin Pişəvəri ilə görüşləri, ölümü ilə bağlı şübhəli məqamlar əks edilmiş, cənubdakı milli-azadlıq hərəkatı və Azərbaycan rəhbərliyinin bu mübarizəyə münasibəti (M.C.Bağirov və Səməd Vurğunun yanaşması kontekstində) əks edilmişdir. Romanın özəlliyi ondadır ki, bu mövzuda qələmə alınmış əvvəlki əsərlərdən fərqli olaraq burada cənub nisgili aradan qalxır, şair sərhədi aşaraq öz vətəninə döne bilir.

Vidadi Babanlı "Gizlinlər" romanında ömrünün gizlinlərindən bəhs etmək istədiyini bildirse də, əsəri roman-etiraf olaraq qiymətləndirmək olmaz. Burada onun həyatının bəzi gizlinləri yer alsa da, müəllifin müasiri olduğu dövrün, mühitin təsviri üstünlük təşkil edir.

Seyran Səxavətin «bir əlcə kənd uşağının bu qəliz dünyada özünü necə axtarmasından, tapmasından və təsdiq etməsindən səhbət» açmağa çalışdığı «Qaçhaqaç» avtobioqrafik romanında koloritli və yaddaşalan obrazlar sistemi yer almışdır. Son illərdə qələmə alınan avtobioqrafik əsərlərdə sovet illəri əsasən ağrı ilə anılırsa (Vidadi Babanlı "Gizlinlər", Sabir Azərinin "Tələbə məhbusun etirafları", Sabir Əhmədlinin "Yazılmayan yazı" və digər əsərlər), Seyran Səxavət həmin ağrını ironiya ilə təsvir etməyə üstünlük vermişdir.

Ictimai-siyasi proseslərin əksi

1980-ci illərin sonlarından başlayan Azərbaycan xalqının müstəqillik uğrunda mübarizəsində Azərbaycan ziyalıları, şair və yazıçılar ön sıralarda olaraq, xalqla birgə azadlıq uğrunda mücadiləyə

qalxdılar. Müstəqillik dövrü Azərbaycan ədəbiyyatının əsas mövzusuna çevrilən bu hadisələr müasir poeziyada, publisistikada, bədii nəsrədə olduğu kimi bədii-sənədlə nəsrədə de yetərinçə əks olunmuşdur.

Fikrət Qocanın qanlı yanvar hadisələrinə həsr olunmuş «Şəhidlər» silsiləsinə «Ölüm ayrılıq deyil» (1990), «Hələlik, qiyamətəcən...» (2000) povestləri və «Qarlı, qanlı qərənfillər» gerçek-povesti (2003) daxildir. Müəllifin janrını gerçek-povest olaraq müəyyən etdiyi povestdə meydan hadisələri insan-cəmiyyət qarşıdurması fonunda təsvir edilmişdir. 1990-ci ilin Yanvar şəhidləri İlhamla Fərizənin Leyli və Məcnun, Romeo və Cülyetta kimi əbədi sevgi dastanının personajları olaraq canlandırıldığı əsərdə, bədii təsvir publisistik üslubla növbələşir. 20 yanvar hadisəsini bəşəriyyəti bürüyən şər kimi qələmə almış şair, Fərizənin məhəbbətinə sadiqliyini, İlhamın Vətən sevgisini, meydan hərəkatını bədii şəkildə təsvir etməyə çalışmışdır: «Dəfn gündündə şəhərdə insan bir az da artmışdı. Bakı boyda şəhərdə insanlara yalnız ayaq üstə durmağa yer tapılırdı. Bütün insanlar bir kimi idi, hərəkət edəndə hamı hərəkət edirdi, dayananda hamı dayanırdı. Həmişə Lenin meydanı adlanan yer indi Azadlıq meydanı adlanırdı. Şəhərin hər tərəfindən bu meydana qırmızı bəzənmiş tabutlar gəlirdi. ...Qərənfil yağışının altında gedən qırmızı tabutlar qatarının önündə iki tabut gedirdi, bu, Fərizənin, İlhamın tabutu idi. Ötən min illərin sonuncu Leyli-Məcnununun tabutu idi. Heç kəsin ağlına gəlməzdə ki, bu iki tabutda üç insan gedirdi - Fərizə ilə İlhamın hələ dünyaya gəlməmiş iki aylıq balası da gedirdi» (7, 37).

Başqa bir əsərdə, Xəlil Rza Ulutürkün 1998-ci ildə çap olunmuş «Lefortovo zindanında» kitabında şairin «siyasi-ideoloji fəaliyyətinin əsasları... ifadə edilmişdir» (9, s.378). Musa Cəlilin «Moabit dəftəri», Mir Cəfər Pişəvərinin «Zindan xatırəleri dəftərindən» əsərləri silsiləsindən olan bu qeydlər, «zindan ədəbiyyatı» nümunələrinə aiddir. Yazılardan müəllifin bəzi hissələri həbsxanada olarkən ayrı-ayrı qrankalarda yazımiş olduğu, sonradan bir-birinə yapışdırmaqla gündəlik şəklində saldığı bəlli olur (8, s.127). Milli istiqlal hərəkatının feal üzvlərindən olan Xəlil Rzanın gündəlikləri tarixi faktografiq materiallarla zəngin olub, multidissiplinar təhlil baxımından maraq doğurur. Bu qeydləri qələmə almaqda şairin əsas məqsədi mürəkkəb tarixi şəraitini canlandırmaq, şahidi olduğu hadisələri gələcək nəsillərə ötürməkdir. Həmçinin qeydlərə əlavə edilən sənədlər (çıxışlar, irəli sürülen tələblər və s.) müstəqillik mübarizəsində ziyalıların rolunun qiymətləndirilməsi baxımından xüsusi əhəmiyyət kəsb edir. Cəmi iki ili əhatə edən bu qeydlər qisamüddətli gündəliklərə aid edilə bilər. İsti izlərlə qələmə alınmış qeydlərdə çox zaman emosiya rasional yanaşmanı üstləyir, həyəcan, narahatlıq əks olunur.

Gündəliklərdəki qeydlər iki dövrü əhatə edir. 21 noyabr 1988-ci tarixindən etibarən qələmə alınan ilk hissədə, meydan hərəkatının aktiv nümayəndəsi olan şairin fəaliyyəti, Azərbaycan Milli Azadlıq hərəkatının formallaşması dövrü, çıxışlar, qətnamələr, qanlı Yanvar hadisəsinə qədərki proseslər təsvir edilmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 67-ci maddəsi («Xalqlar arasında milli ədavəti qızışdırmaq») ilə günahlandırılan şair 26 yanvar tarixində həbsə alınmışdır.

İkinci hissədə şairin Lefortovo həbsxanasında keçirdiyi günlər əks olunmuşdur. Bu hissələrdə məhbus həyatını təsvir edən, dindirilmələrdən, ünvanına səslənən ittihamlardan bəhs edən Xəlil Rza xalqımıza qarşı aparılan məkli siyaseti ifşa edərək, xalq hərəkatının kortəbii xarakter daşıdığını qeyd etmişdir.

Gündəlik bitkin kompozisiyaya malikdir. Belə ki, milli azadlıq hadisələrinin ilk günlərinin təsviri ilə başlayan qeydlər, hadisələrin inkişafı nəticəsində şairin tutulması, həbsxanaya salınması, həbsxana həyatının təsviri, son olaraq azadlığa çıxmazı ilə yekunlaşır.

Müasiri olduğumuz qanlı faciənin eks olunduğu bu əsərlərdə tarixin bədii salnaməsi, unudulmayan yaxın keçmişimiz qələmə alınmışdır. İnsanlığa qarşı töredilən qətlialmlardan bəhs edən hər iki şair qanlı Yanvar hadisəsi qismində şəri, insana qarşı yönəlmış vəhşilikləri pisləmiş, bəşəri dəyərlərdən çıxış edərək xalq faciəsini qabartmağa çalışmışdır.

Uşaqlıq haqqında avtobioqrafik romanlar

Son illərdə memuar-avtobioqrafik əsərlərdə sosial tematikanın zəiflədiyi, Janın ənənəvi xüsusiyyətlərini eks etdirən etiraf xarakterli əsərlərin də yarandığı müşahidə olunur (Əli Əmirli «Ağdamda nəyim qaldı?», N.Rəsulzadə «Qolfstrim» və s.). Öz aile şəcərəsindən bəhs edən bir çox yazıçılar 1990-2000-ci illərdə yazmış olduqları əsərlərində uşaqlıq illərini «itirilmiş cənnət» kimi təsvir etmişdir. Sovet illərində təqib olunan soy-köklərindən bəhs edən İlyas Əfəndiyev, Tahirə Cəfərova və digər müəlliflərin əsərlərində uşaqlıq nostalji ilə xatırlanmış, həmin illərin keçdiyi məkanlar xüsusi sevgi ilə təsvir edilmişdir. Bu əsərlərdə zaman sovet hakimiyyətinin bərqərar olmasına qədərki dövr və sovet dövrü olaraq iki mərhələyə ayrılır. İkinci hissədə ilk mərhələdə mövcud olan «cənnət məkanı»nın deformasiyası, dağılıması təsvir edilir.

2000-ci illərdən başlayaraq qələmə alınmış uşaqlıq haqqında avtobioqrafik əsərlərdə yazıçıların daha çox həyatlarının ağırılı dövrlərindən bəhs etdikləri müşahidə olunur. Natiq Rəsulzadənin rus dilində qələmə aldığı «Qolfstrim» (2015) əsəri də avtobioqrafik əsərdir. Uşaqlığa qayıdış müəllifin özünü daha dərindən dərk etmə cəhdii olaraq yer alır. İç dünyasına baş vurmağa çalışan müəllif, şəxsiyyət kimi formallaşmasında rol oynayan həyat faktlarına yenidən nəzər salmağa çalışmışdır.

Müasir ədəbiyyatşunaslığda yeni avtobioqrafizmə bağlı mübahisələr çox olsa da bu ədəbiyyatın konkret sərhədlərini müəyyənləşdirmək qeyri-mümkündür. Mətndə müəllifin öz həyatı ilə yanaşı yaradıcılığı haqqında düşüncələrə geniş yer ayırması, mətnin filoloji terminlərlə yüklənməsi bu əsərlərin əsas xüsusiyyəti olaraq götürülür.

Son illər ədəbiyyatşunaslığda bədii-sənədli nəsrin janrlarının modifikasiyalardan geniş bəhs edilir, «yeni avtobioqrafizm» (M.Lipovetski), filoloji roman (V.Novikov) kimi istilahlar gündəmə gəlir. Filoloji romanda «elm»lə (ədəbiyyatşunaslığı) «bədii ədəbiyyat» arasındaki sərhədlərin aradan qalxdığı görünür (9, s.75). V.Novikov yazır: «bu cür romanda filoloq qəhrəman olub, onun yaradıcılığı süjetin əsasını təşkil edir» (10). Stepanova isə romanın strukturunda yer alan bədii yaradıcılıqla, dillə bağlı nəzəriyyələrin «bədii yaradıcılıqda yeniliyə» səbəb olmasının zəruriliyini qeyd etmişdir (9, s.76).

Müasir dövrdə qələmə alınmış bir çox bədii-sənədli əsərlərdə bədii və elmi yanaşmanın sintezi yer alır. Bioqrafik roman - rekonstruksiyalarda müəllif mövqeyinin tədqiqatçı mövqeyi ilə yaxınlaşması, zənnimizcə, bu prosesin təzahür-lərindəndir.

Uşaqlıq illərindən xatirələr, yaradıcılıq prosesi haqqında düşüncələrin yer aldığı "Qolfstrim" romanı da filoloji mətn xüsusiyyətləri ehtiva edir. Əsərdə yazıçının xatirələri ilə birgə, bədii yaradıcılıq haqqında düşüncələri də eks olunmuşdur. Bədii və filoloji fikir, düşüncələrin xaotik ortamda təqdim edildiyi əsər həm yeni janr yaradıcılığı sahəsində eksperiment, həm də uşaqlıq illəri ilə bağlı orijinal əsər olaraq maraq doğurur.

Əli Əmirlinin «Ağdamda nəyim qaldı?» əsərində balaca personajın yaşadığı mənəvi disharmoniya eks olunmuşdur. Yaxınları tərəfindən mənəvi zərbə alan uşaq uzun illər sonra, altmış yaşa varınca bu haqda bəhs etməyə qərar vermişdir.

Müasir nəsrədə bioqrafik roman

Bioqrafik elementlər ədəbiyyatımızda qədim zamanlardan mövcud olsa da, müstəqil janr olaraq formallaşma tarixi o qədər də qədim deyil. V.Lopatina elmi bioqrafiyalardan fərqli olaraq «tədqiqatçı yanaşmasının bədii formada təqdim olunduğu bədii bioqrafiyaların» məhz XX əsrə yarandığını iddia edir (11, s.120).

Bədii bioqrafiyaların inkişafını tarixi kontekstdə öyrənən Y.Lotman artıq XVIII əsrənən başlayaraq bioqrafiyalarda müəllifin «passiv, öz mövqeyi olmayan həqiqət daşıyıcısından yaradıcı şəxsə» çevrildiyini qeyd etmişdir (12). Tarixi təsvirçiliyin yer aldığı bioqrafiyalardan fərqli olaraq bədiliyin əsas amil hesab olunduğu «yeni bioqrafiya»ların yaranması Litton Streçinin adı ilə bağlıdır.

Bioqrafik əsərlərdə sənədlərdən müxtəlif şəkildə istifadə olunur. Məsələn, bəzi kitablar yalnız xronoloji ardıcılıqla verilmiş memuarlardan, məktublardan, sənədlərdən ibarət olduğu üçün müxtəlif mövqeyi yer almırsa, digər əsərlərdə eksinə, müəllif ümumiyyətlə sənədlərdən istifadə etmir.

Sovet dövrünün eks olunduğu bioqrafik əsərlərdə sənədin ön plana çıxması baş verir, sənədlər süjetin əsas komponentinə çevirilir. Əsər əsasən sənədlər, sitatlar, müxtəlif fikirlər ilə polemika üzərində qurulur. Müxtəlif yanaşmaları qarşılaşdırılan yazıçı mövcud fikirləri təzkib və ya təsdiq edərək, yeni mövqedən çıxış edir. Əldə olan materialı ümumileşdirən müəllif, eyni zamanda öz subyektiv münasibətini ehtiva edən obrazı canlandırmaya çalışır.

XX əsrin sonu, XXI əsrin əvvəlində bioqrafik janrin yeni modifikasiyalarını tədqiq edən İ.Savenko bioqrafik roman-axtarışı (*roman-poisk*) «bədii ədəbiyyat, elm və publisistikanın sintezindən yaranmış», müasir ədəbiyyat və incəsənətin janr və üslub xüsusiyyətlərinin sintezini eks etdirən janr olaraq qiymətləndirir, bu zaman «sənədə əsaslanmanın əsas xüsusiyyət olduğunu vurğulayaraq «təhkiyənin sənədin tədqiqi» üzərində qurulduğunu yazar. Kompozisiyasının quruluşunda montajdan istifadənin sənədlə filmdən, jurnalist janrlarından (oçerk, mühakimə, tədqiqat), sitat və sənədlərdən istifadənin publisistikadan, hadisələrin retrospektiv təsvirinin isə memuaristikadan gəlmə olduğunu yazar (13, s.11). Zənnimizcə, roman-axtarış deyil, roman-tədqiqat formulirovkasının işlənməsi daha dəqiq olardı. Müasir dövrdə yazılın bioqrafik əsərlərdə «miflərin» dağıdılması əsas şərt olduğundan, yazıçının artıq mövcud konsepsiyaları saf-cürük edərək, yeni mövqedən çıxış etməsi məhz tədqiqatçı yanaşması tələb edir. Müəllif özünə qədər yazılmış digər əsərlərə istinad edir, öyrənir və müqayisəli yanaşma əsasında yeni baxış ortaya qoyaraq, məlum hadisələrin fərdi interpretasiyasını verməyə çalışır. İ.Savenkonun fikirlərini dəqiqləşdirərək qeyd etmək istərdik ki, memuarlar «müəllifin gördükleri, şahidi olduğu, yaxud iştirak etdiyi keçmiş hadisələr haqqında yazılarıdır» (14, s.130). Bu təsiri yalnız retrospektiv məqamla bağlamaq düzgün deyil. Bu səbəbdən də memuaristik məqamlar yalnız müəllifin müasiri olduğu insanlar haqqında olan bioqrafiyalarda yer alır. İkinci halda, bioqrafin qəhrəmanı ilə şəxsi tanışlığı yoxdursa memuaristikadan bəhs etmək düzgün deyil. Həmçinin müasiri olduğu personajdan bəhs etdikdə, müəlliflə personaj bir-birinə daha bağlı olur, eyni hadisələri birgə yaşadıqları üçün, oxşar hissələr yaşadıqlada müəllifin təsvir etdiyi mühitə bələdliyi təsvirin dolğunlaşmasına zəmin yaradır.

Müasir romanlarda janrların qarşılıqlı təsirindən bəhs edən tədqiqatçı Salidə Şərifova roman-tədqiqat istilasını işlədərək (15, s.289), Elmira Axundovanın «Heydər Əliyev. Şəxsiyyət və zaman», T.Əlinin «Dənizçi-İdris» əsərlərini bu nümunələrə aid etmişdir.

Mürəkkəb mətn strukturu, obrazlar sisteminin yer aldığı bu əsərlərdə iki yaradıcı şəxsin obrazı yer alır: bioqrafiyanın müəllifi və bioqrafik personaj. Hər bir obraz əsərdə müxtəlif şəkildə canlandırılır. Birinci şərhəri, mühakimələri, xatirələri, sonuncu isə əsasən məktubları, xatirələri, əsərlərindən, haqqında yazılmış tədqiqatlardan parçalar vasitəsilə özünü ifadə edir. Bioqraf bu iki materialın ümumiləşdirilməsi, qarşılaşıdırılması nəticəsində öz mövqeyini ortaya qoyur.

1980-ci illərdən başlayaraq, Azərbaycan ədəbiyyatşunaslığında bioqrafik janrı yeni modifikasiyalarından bəhs olunur. Xalq yazıçısı Anarın, xalq şairi Xəlil Rza Ülütürkün Rafael Hüseynovun «Vaxtdan uca» kitabı haqqında yazılarında bu məsələyə xüsusi diqqət yetirilir. Rafael Hüseynovun əsərini yüksək qiymətləndirən şair janrda baş verən yenilikləri xüsusi qeyd etmişdir: «Bu romanlarda nə adət etdiyimiz mənada geniş əhatəli peyzajlar, nə yorucu etnoqrafik məlumatlar, nə uzun-uzadı təfsilata malik zahiri portretlər, təbiət və fəsil təsvirləri, nə də xronoloji ardıcılıqla malik müəllif təhkiyəsi var». Müəllifin çağdaş bədii nəsrin və publisistikanın imkanlarından maksimum istifadə etdiyini vurgulayan şair, kitabı yalnız ədəbiyyat deyil, ədəbiyyatşunaslıq aləmində mühüm hadisə adlandırmış, «elmi və bədii təfəkkürün» məhsulu olaraq meydana çıxdığını qeyd etmişdir (16, s. 217).

Siyasi liderin obrazı

Son illər post-sovet məkanında bir çox tarixi şəxsiyyətlər haqqında siyasi bioqrafiyalar yazılmışdır. Məlumdur ki, bioqrafik əsərlərin qəhrəmanları dövrünün tanınmış, seçilmiş insanları olur. Müəllif qəhrəmanı olacaq şəxsə xüsusi simpatiya və ehtiramla yanaşır. Bu heyranlıq bəzən bioqrafik qəhrəmanın təsvirinə mənfi təsir göstərir, sxematik obrazın yaranmasına səbəb olur. Bu səbəbdən də son illər yazılan, əsasən rekonstruktiv yanaşmanın yer aldığı əsərlərdə sənədin öne çıxması baş verir. Öz xatirələrinə geniş yer ayırmadan, faktlara istinad edən yazıçı materialları şərh edərək ümumiləşdirmələr aparır, əsasən başqa insanların fikirlərinə istinad edir.

XX əsrin 90-cı illərindən başlayaraq siyasi memuaristikada bir çox siyasi xadimlərin obrazlarına maraq yaransa da, bəzi liderlərin portretlərinə az təsadüf edilir. Bu əsərlərin müvəffəqiyyəti yazıçı səriştəsindən asılı olmaqla yanaşı, həm də canlandırılan obrazın zənginliyi, şəxsiyyət olaraq maraqlı insan olması ilə bağlıdır. Siyasi liderlərin xəsiyyətindəki qapalılıq, insanlardan, ünsiyyətdən uzaq olmaları onların bədii portretlərinin yaranmasına əngel olur. Heydər Əliyevin həyatı və siyasi fəaliyyəti bədii təsvir üçün çox zəngin material verir. Ulu önder ünsiyyətcil xəsiyyəti, xarizmatik görkəmi, natiqlik qabiliyyəti ilə seçilən, mətbuata açıq, cəmiyyətlə temasdan zövq alan insan olduğundan daim insanların maraq dairəsində olmuşdur.

Ümummilli liderin ədəbiyyata, sənətə xüsusi münasibəti, ədəbiyyatın dostu, himayədarı olaraq çıxış etməsi ədəbiyyat insanlarında ona qarşı xüsusi bağlılıq yaratmışdır. Bu səbəbdən də o, son illər yazılan yazıçı xatirələrinin əsas obrazına çevrilmişdir. Xalq yazıçıları - Anarın, İsa Müğənnanın, həmçinin Vüdati Babanlıının, Mark Verxovskinin və başqa bir çox insanların bədii-sənədli əsərlərində Heydər Əliyevin obrazı ehtiramla anılmışdır.

Beynəlxalq arenada yaxşı tanınan Heydər Əliyevin obrazı yalnız yerli yazarların əsərlərində deyil, həm də xarici müəlliflər tərəfindən rəğbətlə canlandırılmışdır. Hüseyin Adıgözəlin «Zirvə. Heydər Əliyevin həyatı», Nikolay Zenkoviçin «Heydər Əliyev. Tale yolları», Ülkü İrfan «Qızıl ulduzdan hilala doğru. Heydər Əliyevin firtinalı həyatı» və s. müəlliflərin kitabları bu təkrarsız insanın siyasi fəaliyyətinə, həyatına yeni baxış ehtiva edir.

Bu kitablar sırasında həm həcmi, həm sanbalı ilə seçilən, bir çox müasirlərimiz tərəfindən yüksək qiymətləndirilən romanlardan biri yazıçı-publisist, ictimai xadim, millət vəkili Elmira Axundovanın 6 cildlik «Heydər Əliyev. Şəxsiyyət və zaman» bioqrafik roman-tədqiqatıdır.

Qəhrəmanın siyasi fəaliyyəti haqqında yazılınları araşdırın, haqqındaki mifləri aradan qaldırmaqla liderin gerçek portretini canlandırmaya çalışın Elmira Axundova «...mətbuatda və siyasi memuaristikada hələ də səhifədən səhifəyə adlayan bir sıra stereotipləri puç» (18,3) etməyə, «...obrazı onun əzəmətini artırmağa yönəlmış süni «əlavələrdən» təmizləyib oxuculara mümkün qədər yaxınlaşdırmağa» çalışdığını qeyd etmişdir (18, s.6).

Müəllif tarixi şəxsiyyətin həyat və fəaliyyətini sənəd və faktlar əsasında öyrənərək «sonradan həmin materialları öz dünyagörüşünə uyğun olaraq şərh və təsnif» edir (13, s.13). Bioqrafik roman-tədqiqatlarda obrazın «sənədlərin elmi-analitik, bədii təhlili» vasitəsilə yarandığını qeyd edən tədqiqatçı, bu əsərlərdə özünəməxsus semantik cərgənin yer aldığı yazır: Sənəd-axtarış-sənəd-hipoteza-yeni versiya.

Tarixi əsərlərə xas qeyri-adi kompozisiyadan istifadə edildiyi «Heydər Əliyev. Şəxsiyyət və zaman» əsərində «hadisələr birbaşa təsvir edilmir, müxtəlif personajların təəssüratları verilir; eyni hadisə və ya hadisələrdən doğan bu cür təəssüratların eyni zamanda verilməsi, romana xüsusi stereoskopik effekt qatır, bununla da illuzor olaraq həyatın gerçəkdən hələ də davam etməsi təəssürati yaranır... Romanda hadisələr bir baxış bucağından göstərilmir; təhkiyə gerçəklilikin özü kimi çoxplanlı olsa da, eyni zamanda məhdud zamanla bağlıdır. Hər an, hadisə uzun zaman hüdudunda göstərilir, çünkü müxtəlif insanlar tərəfindən xatırlanan hissələrdə həmin insanın öz qayılarını, maraqlarını eks etdirən anların məcmusunu yaratmaq lazımdır» (19). Məlumdur ki, bədii-sənədli nəsrədə bədii əsərlərə xas tipik qəhrəman obrazı deformasiyaya uğrayır. «Zaman və dövr üçün tipik obraz kütłəvi deyil, xarakterik, tək olandan seçilir». Bu zaman «canlı prototipi ... bədii cəhətdən dərk etmək, müvafiq stilistik kontekstə uyğunlaşdırmaq vacibdir» (19).

Əsərdə tarixi-sənədli, bioqrafik və xronikal təhkiyə bəzi hissələrdə lirik-romantik (əsasən birinci kitabda, Heydər Əliyevin ailəsindən, uşaqlıq illerindən, Zərifə Əliyeva ilə münasibətlərindən bəhs edən hissələrdə), epik, publisistik təsvirle növbələşir. Cildlərdə hadisələr xronoloji ardıcılıqla verilsə də kompozisiyanın xronologiya üzrə düzülüşü yalnız zahirən qorunur (kitabların ayrı-ayrı illər üzrə bölünməsi), müxtəlif insanların xatirələrinin, sənədlərin yer aldığı fəsillərdə çox zaman xronoloji ardıcılığın pozulması baş verir. Lakin bu məqam əsərin bütövlüyünə xələl gətirmir, müxtəlif tipli materiallər bir şəxsiyyətin bədii obrazının yaradılmasına xidmət edir.

Romanda Heydər Əliyevin özü, müasirləri haqqında yazılmış bir sıra xatirələrdən, memuarlardan, şəxsi arxivindən istifadə edilmiş, demək olar ki, Ulu öndərlə bağlı qələmə alınmış əsas tədqiqatların məcmusu cəmlənmişdir. Heydər Əliyev haqqında yazılmış əsərlərə müraciət edən Elmira Axundova, həmin əsərlərdə yer alan bəzi yanlış məlumatlara aydınlıq getirməyə çalışmışdır (20, s.106).

Ulu öndərin ömrünün xronoloji ardıcılıqla eks olunduğu kitabda, müxtəlif illərdə onunla çalışmış onlarla insanın obrazı yer almışdır: Sovet Azərbaycanının siyasi xadimləri, 1980-ci illər Moskva mühiti, 1990-ci illərdə doğma Naxçıvan və müstəqil Azərbaycan. Romanın son iki cildi milli tariximizin ən mürəkkəb illeri olan müstəqillik dövrünə (üç kitab, altıncı cild iki kitabdan ibarətdir) həsr edilmişdir. Müəllif kitabının əsas məqsədinin «XX əsrin fonunda Heydər Əliyevin siyasi bioqrafiyasının yaradılması və insani taleyiinə güzgü tutulması» olduğunu qeyd etmişdir. «Kitabda iki bərabərhüquqlu qəhrəman var - Heydər Əliyev və onun zəmanəsi. Eləcə də onun böyüdüyü, püxtələşdiyi

ab-hava, yaşadığı və çalıştığı mühit, ünsiyyətdə olduğu, dostluq etdiyi, təmasda olduğu adamlar. Belələri isə yüzlər, minlərlə idi - sadə fəhlə və kolxozçulardan tutmuş dünya səviyyəli siyasetçilərədək. Onların canlı səsləri, düşüncələri, şərhəri, hadisələrin yozumları kitaba polifoniklik gətirərək, dəyərləndirmələrdə birmənali və qərəzli hökmərdən çəkinməyə imkan verir» (20, s.11.)

Romandakı hər bir epizod, çoxsayılı sənədlər, xatirələr - rəhbər, siyasi lider, ailə başçısı - Heydər Əliyevin obrazını yeni xüsusiyyətlərlə tamamlamağa xidmət edir. Onun siyasi fəaliyyətini ilk gündən son zamanlara qədər təsvir edən müəllif Heydər Əliyevin zirvədə olduğu illərlə yanaşı çətin günlərini təsvir edərək qismətinə düşən sevinc və acını göstərməyə çalışmışdır. Müxtəlif xatirələrə istinad edən yazıçı Heydər Əliyevin həyatı və ictimai fəaliyyətinə yeni mövqedən yanaşmış, siyasi liderin ömrünün az tədqiq olunmuş illərinə xüsusi diqqət yetirmişdir.

Sənətkar taleyi

Bir çox bioqrafik əsərlərdə həmkarlarının obrazlarını canlandıran yazıçılar məlum sovet sənətkarı haqqında mifləri aradan qaldırmağa, yaxın keçmişimizlə bağlı gerçəkləri təsvir etməyə can atmışlar. Xalq yazıçısı Anar tanınmış yazıçı və şairlər haqqında bir çox portret ocerklerin, bioqrafik povest və romanların müəllifidir. Yazıçının Ənvər Məmmədxanlıya həsr etdiyi «Həyatım ağırrıyr» xatirə-povestində sovet yazıçısının tragik obrazı canlandırılmışdır: «Həyatsevər insan id... Amma bu nikbin təbietli insanın ömrü boyu «həyatı ağırmışdı» (21, s. 248). Xatirələrdə Ə.Məmmədxanlıının tənhalığının səbəblərinə aydınlıq gətirə biləcək epizodlar təsvir edilmişdir. Anarı məşğul edən əsas mövzu sovet yazıçısının daxili narahatlığı və nigarançılığını doğuran səbəblər, yaradıcı insanın daxilində tüğyan edən üsyandır.

Anar Ənvər Məmmədxanlı haqqında şəxsi görüşlərinin təəssüratları, yaxınlarının onun haqqında xatirələri ilə birgə yazıçının bədii əsərlərindən, məqalələrindən, mübahisələrindən parçalara geniş yer vermiş, yaradıcılığı haqqında yazıları tam mənimşəyərək xatirələrini yazmağa başlamışdır. Müəllifin müxtəlif mənbələri öyrənərək, öz mövqeyini bu məlumatlara əsasən formalasdırmağı, qəhrəmanı olan yazıçının əsərlərindəki avtobioqrafik məqamlara aydınlıq gətirməyə çalışması müəllif-təhkiyəçi mövqeyinin tədqiqatçı mövqeyi ilə yaxınlaşmasına səbəb olur. Mətin strukturu mürəkkəbləşdikcə, müəllif mövqeyi də mürəkkəbləşir. Xatirələrə xas «mən belə xatırlayıram» ifadəsi «açıqlamağa çalışacağam», «açıqlayacağam» ifadələri ilə əvəzlənir.

Xatirələrdə Ənvər Məmmədxanlıının daxilində yaşanan qarşıdurma, sovet dövründə normaya çevrilmiş yaşam tərzi, hakimiyyətin insanlara qarşı amansızlığı, daimi təqiblər və məhrumiyyətlərə zəngin dövrün ağır siyasi mənzərəsi canlandırılmışdır. Həmin illəri yazarın birbaşa qiymətləndirməsində göstərməyə çalışan Anar, Sultan Məcid Qənizadəyə olan münasibəti xatırlayan Ə.Məmmədxanlıının dövrünü «...bu bir dövr idi ki, onun faciəsiniancaq Şekspir qələminə sahib olan sənətkar yarada bilər...» (21, s. 298), Stalini «...şineli rəngdə boz bir həyat qoyub getdi bizə...» (21, s. 298) deyə xarakterizə etdiyini yazar.

Müasirlərinin Sovet sisteminin Macarıstanı, Çexoslovakıyanı işgal etməsinə etirazından bəhs edən müəllif, keçirdikləri hissələri Ə.Məmmədxanlıının simasında bu cür ifadə edir: «İçindəkiləri, düşündüklərini, duyduqlarını yazılarında demək imkanına malik olmaması da onu bir tərəfdən sıxırdı, boğurdu, həyatını ağırdırdı» (21, s. 299). Ənvər Məmmədxanlı obrazı vasitəsi ilə Anar, sovet sistemində dövrün qurbanlarına çevrilən, təqib edilən, nəzarət altında yaşayıb ya-

ratmağa məcbur olan sovet yazıçılarının həyat faciəsini əks etdirməyə çalışmışdır.

Yazığının daha bir bədii-sənədli əsəri «Kərəm kimi romanıdır. Əsərin yazılımasında müəllifin əsas məqsədi Nazim Hikmət obrazı ətrafında formalasılmış mifin aradan qaldırılması, yaradıcılığına, haqqında yazınlara istinad əsasında şair ömrünün gerçək cizgilərinin bərpa edilməsidir. Romanın əsas məzmununu təşkil edən Nazim Hikmətin siyasi fəaliyyətinin, qadınlarla münasibətinin əhatəli təsviri yazığının obrazı ideallaşdırmaq istəyindən uzaq olduğunu, bu mürəkkəb taleli insanı, dövrünün böyük şairini oxucuya olduğu kimi təqdim etməyə cəhd etdiyi bəlli edir.

Romanda Nazim Hikmət obrazı mifdən reallığa doğru canlandırılır. Əsərinin janrını «Nazim Hikmətin həyat və yaradıcılığı haqqında düşüncələr romanı» kimi müəyyənləşdirən müəllif, əsərin indiyə qədər şair haqqında yazılmışlardan fərqli olacağını qeyd edir. Nazim Hikmət onun üçün «XX yüzilin və bəlkə də bütün gələcək dövrlərin ən böyük şairlərindən biri olmaqdan başqa», bəlkə də ən əsası «keçən əsrin bir çox mühüm problemlərini öz yaradıcılığında və mübarizəsində, ... mürəkkəb, ziddiyətli, dramatik, bir çox məqamlarda faciəvi taleyində əks etdirmiş zəngin dolğun şəxsiyyətdir. XX əsrin rəmzi olan şəxsiyyət... keçən əsrin düyünlərinin obyektiv, qərəzsiz, ədalətli və insaflı açılması üçün də həyatı və yaradıcılığıyla misilsiz örnəklər verən insandır» (22). Müəllif dövrün xüsusiyyətlərinin öyrənilməsinin vacibliyini xüsusi ilə vurgulayır. Bu səbəbdən, bioqrafiyaların «üçüncü şəxs tərəfindən bir insanın taleyinin rekonstruksiyası deyil», bir fərdin taleyi çərçivəsində bütöv bir epoxanı, dövrü canlandırma cəhdini kimi qiymətləndirilməsi daha doğru olardı.

Beleliklə, müstəqillik illərində qələmə alınan bioqrafik bədii-sənədli əsərlərdə müəlliflərin sovet liderləri, yazıçıları haqqında mövcud mifləri aradan qaldıraqla, onların yeni, gerçək bioqrafiyalarını yaratmağa çalışdığı, eyni zamanda sovet dövrünün sosial-mənəvi mənzərəsinin təhlilinə və müasir zaman müstəvisindən dərkinə çalıştığı bəlli olur. Təhlillərdən aydın olduğu kimi, müasir dövrde bioqrafik janrda ciddi dəyişikliklər baş vermişdir - müəllif mövqeyinin onə keçməsi, xatirələrin yer alması ilə əsərdə zaman konsepsiyası mürəkkəbleşmiş, hadisələrin müəllif tərəfindən şərhəndirilməsi, mühakimələri onə çıxmışdır. Yazığının məqsədi yalnız tanınmış insanın həyat və yaradıcılığı haqqında əsər yaratmaq deyil, daha çox müasiri olduğu dövrü miflərdən azad etmək, öz subyektiv münasibətini ortaya qoymaqdır.

Döyüşü obrazı

1980-1990-cı illərdə Azərbaycan xalqının müstəqillik savaşı, Qarabağ müharibəsi ədəbiyyatda qəhrəman obrazının aktuallaşmasına səbəb oldu. Mustafa Çəmənlinin milli qəhrəmanlarımızdan bəhs edən «Fred Asif», «Mübariz» əsərləri də bu zəmində yazılmış bioqrafik əsərlərdir.

Müəllifin janrını sənədli roman olaraq müəyyənləşdirdiyi «Fred Asif» əsəri əsasən qəhrəmanın döyüş yoldaşlarının xatirələri əsasında yazılmışdır. Azərbaycanın Milli Qəhrəmanı Asif Yusif oğlu Məhərrəmovun həyatından bəhs edən əsərdə, qəhrəmanın həyatının əvvəlki mərhələlərini canlandıran müəllif, onun şəxsiyyət olaraq səciyyəvi xüsusiyyətlərindən bəhs etmiş, boy-a-başa çatlığı mühiti canlandırmışdır. Sonradan bu xüsusiyyətlər döyüşü obrazında bütövləşir: «Fred! O, bu adı ömrünün ən gözəl çağında qazanmışdı. Bu ad ona fərəh, məhrumiyyətlər, qəm dolu aylar, illər və nəhayət, şöhrət gətirmişdi. O, öz dözümüz, iradəsi, şəxsi keyfiyyətləri hesabına Fred Asif fenomenini yarada bilmişdi» (23, 9).

Qəhrəmanının seçilmişliyini, insanpərvərliyini göstərən müəllif, onu fitri biliyə, qabiliyyətə malik, duyğusal, şair təbiətli biri olaraq göstərmış, sonradan vətən uğrunda mübarizənin ön sıralarında təsvir etmişdir. O, komandir, hökumət tərəfindən Milli qəhrəman adına qədər yüksələn döyüşü olaraq canlandırılır. Ömrünün mühüm hissəsi Qarabağ müharibəsi ilə bağlı olan Asifin həyat hekayəsi müharibə haqqında süjet xətti ilə paralel şəkildə təsvir edilmişdir.

Obrazın psixoloji tamlığına çalışan yazıçı onu müxtəlif rakurslardan - döyüş bölgəsində silahdaşları arasında, düşmənlə üz-üzə və ailədə, yaxınları ilə birgə təsvir etmişdir. Asifin şəxsi həyatından, məhəbbətindən və oğlundan bəhs olunan hissələrdə realistik üslub, romantik təsvirlə əvəzlənir. Onun müharibə meydanında cəsarətini, qətiyyətini göstərən müəllif, Asifi güclü strateq olaraq xarakterizə edərək, ictimai-siyasi vəziyyətlə bağlı sayıqlığını, düşmənə qarşı mərdliyini («Biz kişilərlə vuruşur, qadınlarla yox. Qadın müharibə etmir», «Ya Seyidlazım ağanın cəddi. mənim atdığım mərmilər nə uşağa, nə qadına dəyməsin!...»), döyüş yoldaşlarına, ailə üzvlərinə qayğı ilə yanaşmasını xüsusi qabartmışdır.

Avtobioqrafik əsərlərdə bəzən qəhrəmanın taleyində rol oynamayan məkanlar sadalanaraq yer alsa da (sadəcə hadisələrin baş vermə ardıcılığının qorunması üçün), bioqrafik əsərdə yer alan insanlar və məkanlar birbaşa qəhrəmanla bağlı olur. Bioqrafik romanın obrazlar sistemindən bəhs edən M.Baxtin yazır: «Baş verənler qəhrəmanın özünü deyil, həyatını formalaşdırır... burada təsvir olunan dünya qəhrəman üçün sadəcə fon deyil» (24). Qəhrəman sona qədər əvvəlcədən göstərilən xüsusiyyətlərin daşıyıcısı olaraq verilir «dəyişməz qalır» (24). Personajın uşaqlıqdan ahil yaşlarına qədər təsvir edildiyi avtobioqrafik əsərlərdə özündən bəhs edən müəllif, mənən yetkinləşməsini göstərə bilirsə, bioqrafik əsərlərdə yazıçı, əsasən qəhrəmanın cəmiyyətə bələd olan bir xüsusiyyətini qabardır. Belə demək mümkünsə avtobioqrafik əsərlərə xas özünütəhlil obrazın mürəkkəbliyini tam şəkildə əhatə edirə, bioqrafik əsərdə obrazın kənardan baxış yer alır, qəhrəmanın əsasən cəmiyyətə bəlli xarakterik xüsusiyyətləri qabardılır.

İlk olaraq hadisələrin müəllif-təhkiyəçi tərəfindən nəql edildiyi «Fred Asif» romanında sonradan bədii təsvirin sənədli üslubla əvəzlənməsi ilə, müxtəlif qəzetlərdən sitatlara, Asifin döyüşü dostlarının xatirələrinə, müxtəlif illərdə Asifdən alınmış müşahibələrə geniş yer verilir.

Müharibə dövrünə xas sosial ziddiyyətləri, xaosu göstərməyə çalışan yazıçı, Fred Asifə qarşı aparılan kampaniyalar, 366-ci polkun fəaliyyəti kimi məqamları xüsusi diqqətlə qələmə almışdır.

Mustafa Çəmənli Azərbaycanın daha bir Milli qəhrəmanı Mübariz İbrahimov haqqında da əsər qələmə almışdır. «Mübariz» əsərində yazıçı ilk olaraq qəhrəmanın soy-kökü haqqında rəvayətlə təhkiyəyə başlamış, Mübarizi türk elinə xas müsbət xüsusiyyətlərin daşıyıcısı olan nəslin nümayəndəsi olaraq təsvir etmişdir. Ayrı-ayrı başlıqlar altında verilmiş hissələrdə Mübarizin ailə üzvlərindən («İmanını itirməmək üçün oğlunu itirmiş»), sovet imperiyası tərəfindən Mübarizin doğma yurdunda aparılan siyasetdən bəhs edən, atasının rus əsgərləri ilə qarşıdurmasını təsvir edən müəllif, Mübarizin boyabaşa çatdığı ailə haqqında məlumatlardan sonra təhkiyəni konkret faktlar üzərində qurmuş, qəhrəmanın doğma yurd-yuvasının təsvirinə geniş yer vermişdir.

Mübarizin uşaqlığı xalqımızın fəlakət dolu illərinə təsadüf etmişdir. Dövrün siyasi ab-havasını publisistik üslubda təsvir edən Mustafa Çəmənli, tariximizin ağır illərinə diqqət yönəltmişdir. 20 yanvar, Xocalı faciəsi, Şuşa şəhərinin tarixi, bu günü haqqında konkret faktların yer aldığı əsər informativ xarakterli məlumatlarla zəngindir.

Povestin əsas qayəsi vətənpərvərlik hissinin aşılanmasıdır. Bu səbəbdən, müəllif, bu məqamlara xüsusi diqqət ayırmış, Mübarizin vətənin tarixinə, bu gününə olan bağlılığını, işgalda olan ərazilərlə bağlı ürək ağrısını canlandırmaya çalışmışdır.

Mətnə daxil edilən Azərbaycan haqqında şeirlər, əsgər marşı və himnimizdən parçalar bu baxımdan maraqlıdır. Əvvəlki əsərdən fərqli olaraq povestdə hadisələr sona qədər müəllif tərəfindən nəql edilir, Mübarizin həyatı bədii şəkilde təsvir edilmişdir. Mübarizin qətiyyətini, vətənə bağlılığını lirik, emosional çalarlarla canlandıran yazıçı, povestdə onun daxili çəkişmələrini, düşüncələrini əks etdirmişdir.

Beləliklə, təhlillərdən göründüyü kimi, Mustafa Çəmənlinin Azərbaycanın Milli qəhrəmanlarına həsr etdiyi bioqrafik əsərlər janrıñ maraqlı örnəkləri olaraq maraq doğurur. Azərbaycanın ərazi bütövlüyü uğrunda həlak olan qəhrəmanların döyüş yolundan bəhs edən əsərlərin müasir ədəbiyyatımızın aparıcı mövzularından birinə çevrilməsi zəruridir.

Beləliklə, 1990-ci illərdə qələmə alınan bədii-sənədli nəşr əsərlərində sosial mündəricə, yaradıcı insan və sistem qarşıdurması əks olunurdusa, zaman keçdikcə etiraf məzmunu əsərlərin sayının artdığı görünür. Avtobioqrafik nəsrədə sosial mündəricə, uşaqlığın təsviri üstünlük təşkil edirə, bioqrafik nəsrədə dövrün tanınmış insanları haqqında miflərin aradan qalxdığı əsərlər yaranır, müasir qəhrəmanlar, ictimai-siyasi gerçekliklər əks olunur.

Ədəbiyyat

1. Симонова Т. Новые тенденции в современной художественной документалистике. Славянскія літаратуры у кантэксце сусветнай: да 900-годдзя Кірыла Тураўскага і 200-годдзя Тараса Шаўчэнкі. Мінск: РІВШ, 2013, с.58-62. <HTTPS://ELIB.GRSU.BY/DOC/10806>
2. Аксенов В. Таинственная страсть. Роман о шестидесятниках. М.: Семь дней, 2009. <http://booksonline.com.ua/view.php?book=100631>
3. Симонова Т.Г. Мемуарная книга В. Аксенова "Таинственная страсть" как жанровый "неформат" // Славянскія літаратуры ў кантэксце сусветнай: матэрыялы X міжнароднай навуковай канферэнцыі, Мінск, 6-8 кастрычніка 2011 г. Мінск: Выдавецкі цэнтр БДУ, 2011, с.311-315 <http://mognovse.ru/xzr-kniga-v-aksenova-tainstvennaya-straste-kak-janrovij.html>
4. Черкашина Т.Ю. Основные тематические блоки в структуре жанра автобиографии // Вестник Оренбургского государственного университета. 2014, Выпуск №1 (162), с.36-40
<https://cyberleninka.ru/article/n/osnovnye-tematicheskie-bloki-v-strukture-zhanra-avtobiografii>
5. Сапожникова Ю.Л. Жанр автобиографии: понятие и особенности // Ученые записки Забайкальского государственного университета. Серия филология, история, востоковедения, 2012, с.54-56. <https://cyberleninka.ru/article/n/zhanr-avtobiografii-ponyatie-i-osobennosti>
6. Azəri S. Tələbə məhbusun etirafları. Bakı, Çaşıoğlu", 2007, 256 s.
7. Qoca F. Qarlı, qanlı qərənfillər // Azərbaycan, 2003, №1, s. 19-37
8. Ulutürk X.R. Lefortovo zindanında. Bakı: Azərbaycan nəşriyyatı, 1998, 240
9. Степанова И.М. Филологический роман как "промежуточная словесность" в русской прозе конца XX века // Вестник Томского Государственного Педагогического Университета, 2005, вып. 50, КиберЛенинка: <https://cyberleninka.ru/article/n/filologicheskiy-roman-kak-promezhutochnaya-slovesnost-v-russkoy-proze-kontsa-xx-veka>
10. Новиков В. Филологический роман. // Новый мир, 1999, № 10, http://magazines.russ.ru/novyi_mi/1999/10/novik.html

11. Лопатина В.Д.Литературная биография в современной английской прозе (писатели о писателях). Москва, Автoreферат кандидата филологических наук 1989. <http://cheloveknauka.com/literaturnaya-biografiya-v-sovremennoy-angliyskoy-proze-pisateli-o-pisatelyah#ixzz5ZmMxh3wK>
12. Лотман Ю. Биография - живое лицо <http://www.gumer.info/bibliotek>.
13. Савенко И. Л. Жанрово-стилевые особенности биографического романа - поиска. Автoreферат дисс. На соис. Уч.ст. к.ф.н., Тернополь, 2008 http://www.br.com.ua/referats/dysertacii_ta_autoreferaty/89064-12.html.
14. Ədəbiyyatşunaslıq terminləri lügəti (Tərtibçi Ə.Mirəhmədov), Bakı, 1978, 268 s.
15. Шарифова С. Жанровое смешение в романе: коммуникативно-социокогнитивный подход). Москва, 2011, 340с.
16. Ulutürk X.R. Mənim tanrıım gözəllikdir... Bakı: Elm, 2009.
17. Axundova E. Heydər Əliyev. Şəxsiyyət və zaman. Bakı: Ozan, 2007 II, 784s.
18. Axundova E. Heydər Əliyev. Şəxsiyyət və zaman. Qayıdır. VI (1) cild, Bakı: Ozan, 2013, 480 s.
19. Axundova E. Heydər Əliyev. Şəxsiyyət və zaman. Bakı: Ozan, I cild 2007, 352 s.
20. Anar "Həyatım ağıriyır" // Anar. Əsərləri. III cild, Bakı: Nurlan, 2004, s.260-321
21. Anar. "Kərəm kimi" (Nazim Hikmətin həyat və yaradıcılığı haqqında anılar, düşüncələr romanı) // Anar. Əsərləri. Bakı: Nurlan, 2015, VII cild, 416s.
22. Çəmənli M. Fred Asif (sənədli roman). Bakı: Təhsil, 2010, 224 s.
23. Baxtin M. K istoričeskoy tipologii romana. <http://lit-prosv.niv.ru/lit-prosv/bahtin-roman-ego-znachenie/istoricheskoy-tipologii-romana.htm>

OXULARIN NƏZƏRİNƏ!

2020-ci İL ÜÇÜN

“AZƏRBAYCAN”

jurnalına abunə yazılışı başlamışdır.

“AZƏRBAYCAN”

jurnalının bir nüsxəsinin qiyməti 1 manat 50 qəpik,

illik abunə qiyməti 18 manatdır.

İNDEKS: 76300

Yaqub BABAYEV

FÜZULİNİN İMTAHANI



Miladi tarixlə 1537-ci ildə (hicri ilə 943-cü sənədə) Azərbaycan ədəbiyyatı və bədii-felsəfi fikir tarixində müstəsna dərəcədə əhəmiyyətli bir hadisə baş verdi. Dahi şairimiz M.Füzulinin məşhur "Leyli və Məcnun" poeması ərsəyə gəldi. Milli dildə meydana çıxan bu poema yalnız Azərbaycan və Şərq bədii təfəkkürünün deyil, ümumiyyətlə, dünya ədəbiyyatının nadir, əvəzsiz, bənzərsiz incilərindən, bəşəriyyətin bizə (bugünkü insanlığa) məlum tarixinin təkrarsız poetik-felsəfi məhsullarından biri idi. Bu təkrarsızlıq, istər əsərin ideya-bədii qatında, istər dil-üslub, istərsə də poetik semantikasında, məcazlar və obrazlar aləmində özünü bürüze verirdi.

Bəlliidir ki, elə Füzuliyə qədər də "Leyli və Məcnun" Şərq ədəbiyyatı meydanında ənənəvi, çox işlənmiş süjetlər sırasına daxil idi. Dahi şairimizin qüdrəti və məharəti burasında idi ki, bu "çeynənmiş" mövzuya yeni nəfəs, yeni can, yeni ruh, yeni ideya vermiş, onu tamamilə təzə libasda, təzə və daha ecazkar forma-məzmun qiyafəsində ortalığa çıxarmışdı. Ənənəvi mövzuya bir təqlidçi kimi yox, orijinal bir sənətkar fəhmi və bacarığı ilə yanaşmışdı. Yəni türk alimi Məhəmməd Cəlalın çox doğru olaraq söylədiyi kimi: "Hətta mərhumun (yəni Füzulinin - Y.B.) ruhi-letifi nitqə gəlib bizə bu babdə (yəni bu poemanın təqlidi bir əsər olması barədə - Y.B.): "Bən də müqəllidəm!" - demiş olsa, inanmayız. Ehtimal ki, bu böyük şairin zehninə fikri-təqlid gəlmış olsun. Fəqət, "Leyli və Məcnun" təqlid olmaq üzrə yazılın asardan deyil".

"Leyli və Məcnun" yarandı və son nöqtəsi qoyulan kimi anadilli şeirimizin və həm də türkdilli poeziyanın iftixarına, ən dəyərli sənət örnəklərindən birinə çevrildi. Bu, məlum məsələdir. Bizi isə maraqlandıran problemin başqa bir tərəfidir. Yəni Füzulinin "Leyli və Məcnun"u niyə yarandı və necə yarandı? Daha dəqiq şəkildə desək, poemanın yaranma səbəbi nə ilə bağlı idi? Bu, bir istedad sahibinin - Füzulinin fərdi istəyindənmi, şəxsi həvəsindənmi, mövzuya sevgi və marağındanmı qaynaqlanır mı? Yoxsa, bunun bir başqa və həm də daha əsaslı, daha ciddi, daha vacib səbəbi var idi?

İstər XVI əsr ictimai-siyasi mühiti, milli-estetik düşüncəsi, qövmiyyətçilik şüuru, istərsə də əsərin əvvəlində poemanın yazıılma səbəbi barədə Füzulinin dedikləri ilə tanışlıq bizə ikinci fikrin üzərində dayanmağa əsas verir. Bəlli olur ki, belə bir süjet əvvəller bir qələm sahibi kimi Füzulini nə cəlb etmiş, nə də o, türk dilində belə bir nəzm əsəri yazmaq fikrində olmuşdur. Mövzunun şairin maraq dairəsindən kənarda olmasının (əlbəttə,

bir oxucu kimi yox, bir qələm sahibi kimi) səbəblərini də Füzuli izah edir. Belə ki, bu qəm dastanının sövdası uzun, bəhri "kütahdır", yəni qıсадır (Həqiqətən də, poema əruz vəznində həcəz bəhrinin qısa növündə - naqis həzəcdə yazılmışdır). Məzmunu fəğan, nale və ahla doludur. Əvvəli qəm, sonu fənadır. Nə badəsində sevincdən rəng, nə nəgməsinde fərəhdən ahəng vardır. İdrakı xəyalala azar verər, məlali düşüncəni pərişan eylər. Ona rəğbət münasib olsayıdı, rəğbət göstərəni çox olardı:

*Sövdası dirazü bəhri kutah,
Məzmunu fəğanü naləvü ah,
Bir bəzmi-müsibəti-bəladır
Kim, əvvəli əqm, sonu fənadır.
Nə badəsinə nişatdən rəng,
Nə nəgməsinə fərəhdən ahəng.
İdrakı verər xəyalala azar,
Əfkarı edər məlali əfkar.
Olsayıdı təvəccöhü münasib,
Tövcihinə çox olurdu rağib.
Olsayıdı təsərrüfündə rahət,
Çox kamil ona qılırdı rəğbət.*

Göründüyü kimi, şair özü israrla bəyan edir ki, bu qıssə bir sənətkar kimi onun mövzu axtarışı sferasından, maraq dairəsindən, cəzibə meydanından kənardadır. Amma belə bir mövzunu qələmə almaq, həm də türk dilində (!!!) qələmə almaq məcburiyyətində qalmışdır. Bütün ruhu, məzmunu və siqləti Füzuli üçün "bir bələyi-can" olan bu qəm dastanını "təqrirə getirməyi", "bu əski bustanı" təzələməyi ağır, şərəfli bir "yük", çətin bir imtahan kimi onun üzərinə qoymuşlar. Türk dilində onu "nəzmi - nazik"ə çevirmək tələbi ilə şairi imtahan oxuna ("tiri-imtahanə") nişanə etmişlər.

İndi gələk bu "yükün" Füzulinin çiyinlərinə qoyulma səbəbinə. Belə bir missiya təsadüfdənmi, yoxsa zəruretdənmi doğmuşdur? Daha doğrusu, bu missiya sənətkarın "Rum zərifləri" adlandırdığı iki şəxsin fərdi istəyi iləmi gercəkləşmişdi, yoxsa, bu istəyin və tələbin arxasında başqa daha mühüm səbəbmi var idi? Əsil məsələ həmin səbəbin aşkar edilməsində, müəyyənləşdirilməsindədir. "Leyli və Məcnun" kimi möhtəşəm bir ədəbi abidəni bize bəxş edən də (Füzulinin istedadı və qələmi ilə) həmin səbəbdür. Bəs, bu səbəb hansıdır, nədir və onun mahiyyətində nə dayanır?

Poemanın yazılmış səbəbini şair əsərin əvvəlində "Bu səbəb-nəzmi kitabdır və baisi-irtikabi-əzabdır" bölməsində izah edir. Onu bu "əzab günahına" sövq edənlərin Osmanlı məmləketindən gəlmİŞ "Rum zərifləri" olduğunu söyləyir. Şair onların adlarını çəkməsə də, biz həmin şəxslərin adlarını bilirik. Bunlar elmdə və fəzilətdə görkəmli ziyalı kimi tanınmış Yəhya bəy və Xəyalı bəydir. Füzuli onları hər işdə həqiqət axtaran, elmdə incə mənalar bilən, dəqiqiliyi sevən, söz danışmaqda incilər saçan adamlar kimi tətənəli epitetlərlə vəsf və təqdim edir. Sənətkar onun şəxsi qonağı olan həmin ziyalilarla müxtəlif məsələlərdən söhbət açır, fikir mübadiləsi edir. Onların söhbətinin mövzu hədəfində XIV-XV əsrlərdə türk dilində yazıb-yaratmış Şeyxi, Əhmədi, Cəlili, Nizami (bu, Nizami Gəncəvi yox, XV əsrдə yaşamış osmanlı şairi Nizamidir ki, türk dilində divan yaratmışdır) və s. kimi şairlər də vardır. Nəhayət, söhbətin məcrası gəlib "Leyli və Məcnun" mövzusu üzərinə çıxır. Söhbət zamanı "Rum zərifləri" bu məşhur mövzunun "əcəmdə" daha çox yayıldığı, yəni fars dilində bu mövzuda daha çox əsər

yazıldığını, türklərdə ("ətrakdə") bu əfsanənin bədii fikir meydanında işlək olmadığını nəzərə çatdırır, Füzulinin bu sujeti qələmə almasını israr edirlər. Şairin oxucuya verdiyi məlumat və izahatından bəlli olur ki, onlar türk dilində bu mövzuda əsər yazmağı, mövzunu "təqrirə gətirməyi" xahiş etmirlər, israrla tələb edirlər, bu əzab yükünü, "can bəlasını" onun üzərinə qoyub onu "tiri-imtahanə" nişanə edirlər. Bununla da onun nəşəsini, məstlik sevincini pozub sənətkarı ağır bir imtahan "qəziyyəsinə" düçər edirlər. Şairin öz dili ilə desək:

*Mən xəstəyi etdilər nişanə,
Bir rəng ilə tiri-imtəhanə.
- "Lütf eylə! - dedilər, - ey sükənsənc!
Faş eylə cahənə bir nihan gənc!
Leyli-Məcnun əcəmdə çoxdur,
Ətrakdə ol fəsanə yoxdur.
Təqrirə gətir bu dastanı,
Qıl tazə bu əski bustanı".
Bildim bu qəziyyə imtəhandır,
Zira ki, bu bir bələyi-candır.*

Füzuli müxtəlif bəhanələrlə bu dastanı qələmə almaqdan boyun qaçırmış istəsə də, "Rum zərifləri" bu "yükü" onun boynuna qoya, daha dəqiqi, şairi bu sənət cəfasını çəkməyin zərurətinə inandırı bilirlər. Yəni onu inandırı bilirlər ki, bu bir fərdə aid adı, yüngül, çəkisi, sanbalı məhdud olan şəxsi yaradıcılıq işi deyil. Etnik-ictimai səciyyəli, qövmi "yükə" malik, milli kimliyin ucalığına və təsdiqinə xidmət edən şərəfli bir məsələdir.

İndi gələk belə bir vacib mətləbin şərhinə. "Rum zərifləri" Füzuliye niyə məhz "Leyli-Məcnun" mövzusunda əsər yazmağı məsləhət bildilər? Həmin əsəri niyə məhz türk dilində yazmağı tövsiyə (əslində tələb) etdilər? Niyə bu sifarişi türk dilində yazan başqa bir şairə deyil, məhz Füzuliye verdilər? Axi, Füzulinin ömür sürdüyü XVI əsrin I yarısında, istər Osmanlı səltənətinin, istər Səfəvilər xanədanının geniş coğrafiyasında, istərsə də Orta Asiyada (Turanda) türk dilində yazib-yaradan çoxlu sayda istedadlı söz ustadları, belə demək mümkünsə, şairlər ordusu var idi. Elə Füzulinin özünün yaşadığı Bağdad çevrəsində münbit bir ədəbi mühit, çoxlu sayda "Türk zəban" şairlər yaşayırıdı.

Birinci sualın cavabı: Mənşəcə ərəb əfsanəsi olan "Leyli və Məcnun" sujeti islam coğrafiyasında əsrlərcə ömür sürmüş, populyarlaşmış, şöhrət qazanmış, tutumlu, sanballı mövzularlardan idi. Fars dilində bu mövzuda bir sira dəyərli, səviyyəli, oxucu zövqünü oxşayan, yüksək sənətkarlıq siqlətinə malik, fars dilinin poetik qüdrətini və səviyyəsini nümayiş etdirən əsərlər meydana gəlmişdi. Süjet, istər dünyəvi, istər bədii-fəlsəfi, istərsə də ilahi mətləbləri ifadə etməkdən ötrü əlverişli imkanlar yaradırdı. Bu ənənəvi, "çeynənmiş" kimi görünən mövzuya yeni ruh və nəfəs vermək lazımlı gəldi. Mövzunun tutumu və xarakteri buna imkan yaradırdı.

İkinci sualın cavabı: Füzulinin "Leyli və Məcnun"unun ərsəyə gəlməsi bir ədəbiyyat və sənət hadisəsi olmazdan əvvəl milli-etnik hadisə idi. Qövmi özündərk şürurunun sifarişi və məhsulu kimi ortalığa çıxmışdı. Əsəri türk dilində yazmaq tələbi yalnız iki nəfər osmanlı ziyalisinin tələbi deyildi. Bu, bütövlükdə türk milli-etnik məkanında yaşayan, öz qövmi kimliyini dərk edən türk ictimai mühitinin və toplumunun sifarişi idi. Rudəki, Firdovsi, Xəyyam, Cami, Sədi, Hafiz (biz təəssüflə milli-etnik mənsubiyyətinə görə Azərbaycan

türkü olan gəncəli Nizamini də bu siyahıya əlavə etməli oluruq) və s. kimi söz ustadları fars dilində, həqiqətən də, gözəl bədii əsərlər, dünya poeziyasının şedevr nümunələrini yaratmışdır. Bununla da onlar fars dilinin poetik əzəmətini nümayiş etdirmişdilər. İndi isə ümumtürk qövmiyyətçilik şüuru, milli özünədək missiyası başqa sahələrdə (ilk növbədə, qılıncda və qəhrəmanlıqla) olduğu kimi, söz sənəti və bədii təfəkkür meydanında da türk ictimai-mədəni varlığı qarşısında fatehlik missiyası qoyurdu. Öz milli dilinin poetik əzəmətini, ədəbiyyatının, mədəniyyətinin zənginliyini, yüksək keyfiyyətini ortalığa qoymaq, nümayiş etdirmək vəzifəsini meydana çıxarırdı. Bu əzəmətin isbatı üçün, təbii ki, fars və ərəb dillərində yaranmış mükəmməl, bəyənilən, yüksək seviyyəli sənət abidəsi kimi qəbul edilən bədii nümunələri yaradılmalı idi. Deməli, Füzulidən "Leyli və Məcnun"u türk dilində yazmaqlı tələb edən Yəhya bəy və Xəyalı bəy Azərbaycan şairinə (əslində, "Türk zəban" şairlərin başçısına) təkcə öz istəklərini çatdırımdırlar. Onlar bununla türk ictimai şüurunun, qövmiyyətçilik düşüncəsinin elitar sifarişini və tələbini ortalığa qoyurdular.

Üçüncü sualın cavabı: Dedişimiz kimi, XVI yüzillikdə Balkanlardan Çin sərhədlərinə qədər bütün türk-Turan arenasında türk dilində yazan çoxlu sayda poetik istedad sahibləri var idi. Ancaq ümumtürk ictimai toplumunun sözünü Füzuliye çatdırıran "Rum zərifləri" verdikleri sifarişin çekisini, məsuliyyətini, mahiyyətçə sanbalını yaxşı dərk edir, belə bir ağır "yükün" öhdəsindən gələcək şair kimi ilk növbədə Füzulini göründürülər. Onlar müqabil tərəfə demək istəyirdilər ki, indiki "Türk zəban" şairlər ordusunun sərkərdəsi sən deyilsən? Allah-teala bu vəzifə üçün səni görəvləndirməyib? Madam ki belədir, bir türk şairi kimi farsdilli poeziyaya ("əcəm" şeirinə) cavabı da sən verməlisən! Türkçə "nəzmi-nazik" yaratmağın həm ağır, həm də şərəfli yükünü, məsuliyyətini sən öz üzərinə götürməlisən. Rudəki, Firdovsi və onların digər farsdilli poeziya xələflərinə də cavab verən türk hünərvəri sən olmalısan!!!

Əslində, Füzuli ona verilən sifarişin, daha dəqiqli, onun qarşısında qoyulan tələbin (!) ağırlığını, mürəkkəbliyini, məsuliyyətini (və şərefini!) hamidan yaxşı dərk edirdi. Elə buna görə də müxtəlif bəhanələrlə bu işi görməkdən boyun qaçırmak istəyirdi. Gətirilən bəhanələrdən biri də bu idi: gəncəli Nizami mayası qəm, kədər olan bu mövzuda əsər yazmaq istəməmişdir. Ustadın şikayət etdiyi bir mövzuda əsər yazmaq şagirdə zülm olar.

Axi, bu poetik abidəni yaratmaqla Füzuli həm də ümumtürk sosial toplumu qarşısında cavab verməli idi. Ümumiyyətlə, o, mövzunu türk dilində qələmə almaqla bir neçə mənada "tiri-imtahanə" hədəf olduğunu yaxşı anlayırdı. İmtahanın əsas detal və ştrixləri isə bunlar idi: Mövzunu qələmə almaqla Füzuli, ilk növbədə, Nizami də daxil olmaqla, "Leyli-Məcnun" mövzusunda fars dilində yazan sənətkarların qarşısında intahan verməli, öz istedadının heç də onlardan aşağı olmadığını göstərməli idi; ikincisi, farsdilli poeziyanın həm bahadırlarına, həm də təessübkeşlərinə sübut etməli idi ki, sizin ögey (bəzən də lap aşağı nəzərlə) baxdığınız, bəyənmediyiniz türk dilində də qənirsiz, nadir, möhtəşəm, sizinkinə bərabər (və hətta ondan üstün) söz sənəti abidəsi yaratmaq olar. Nəticə etibarı ilə sənətkar türk dilinin fars dilindən daha letif, daha incə, daha zəngin və obrazlı, daha poetik bir dil olduğunu sübuta yetirməli idi; Üçüncüsü, Füzuli deyilən qüssəni qələmə almaqla bütün türkdilli şairlərə yaxşı mənada ideal bir örnek, bayraqdar və yolgöstərən olmalı idi, yəni "Türk zəban" şairlərin

karşısında imtahanı verməli idi; Dördüncüsü, bizim qəzəl ustadımız türk dilinin zərif, incə, zəngin, poetik bir dil olduğunu ortalığa qoymalı idi. Bütün bunlar nəticə etibarı ile türk dilində verilən çətin bir imtahan idi. Füzuli bu "məşğələdə" türk dilinə aid hər cür "düşvari asan" etməli idi; Beşincisi, belə bir mövzunun qələmə alınması yalnız sənət karşısında deyil, həm də Allah karşısında böyük imtahan idi. Çünkü Füzuliye qədər bu mövzuya müraciət edən qələm sahibləri ona, əsasən, dünyəvi, məcazi eşq prizmasından baxmışdır. Ən uzağı, ilahi (həqiqi) eşqin bəzi əlamətlərini süjetdəki bəzi əhvalatlara çı�meye bilmışdır. Azərbaycan şairi isə, süjetin ideya-məzmun axarına, obrazlar aləminə, poetik anlayış və istilahlar sisteminə, ümumi ahəng və ritminə ilahi eşqin, irfani-fəlsəfi düşüncənin əsas hikmət və gözəlliklərini hopdurdu. Həm də dahiyanə bir bacarıqla məcazi eşq (İbn Səlamin eşqinin timsalında) həqiqi eşqin (Məcnunun eşqinin timsalında) poetik-fəlsəfi müqayisəsini verdi. İkincinin birincidən dəyər və hikmətdə çox-çox üstün olduğunu sübuta yetirdi. İlahi eşqin arxasında getməyin hikmət, zərurət və fəlsəfəsini, faydasını, cəfasını və səfasını anlatdı. Bəşər övladının həm Haqqı, həm də onun yaratdığılarını sevməli olduğunu, bunun həm kədər və əzabını, həm də sevinc və nəşəsini, oxucu zövqünü bədii dillə (sözlə) oxşayacaq bir məharətlə, meydana qoydu.

Nəticə etibarı ilə dahi şairimiz verməli olduğu imtahanın bütün mərhələlərini, bütün "fənlərini" inanılmaz bir uğurla dəf etdi. Bu ərəb əfsanəsinə türk bəzəyi ilə bəzədi, bu ərəb gəlininə bənzərsiz, füsünkar türk libası geyindirdi. Tanrıının və onun yaratdığılarının gözəlliyi, Tanrı eşqinin hikməti, ecazkarlığı bu əsərdə türk dilində təkrarsız, bənzərsiz vəsf obyektiñə cevrildi. Poema təsəvvüf ədəbiyyatımızın, irfani-fəlsəfi poeziyamızın və bütövlükde bədii fikir tariximizin həmişəyaşar incilərindən biri kimi tarixə düşdü.

Beləliklə, Füzulinin "Leyli və Məcnun"u sıradan yazılmış bir əsər deyil. O, ümumtürk etnokulturoloji gerçekliyinin, qövmiyətçilik düşüncəsinin, milli-ictimai özünüdərk həqiqətinin sosial sıfarişi kimi meydana çıxmışdı. Allah-təalanın yardımı və köməkliyi ilə həm Füzuli (fərdi mənada), həm türk qovmü (qlobal mənada), həm də türk dili və türk poeziyası bu imtahandan zəfərlə çıxdı. "Leyli və Məcnun"un çəki və dəyərini artırın ümdə məziyyətlər sırasında mütləq bu cəhətləri də nəzərə almaliyiq.

◆ İ s t i - i s t i

Allahverdi EMİNOV

Yusif Həsənbəyin «Siziflərin qiyamı» poemasının fəlsəfi yükü

Azərbaycan şeirində öz fərdi üslubu ilə seçilən, şeirlər silsiləsində və poemalarında həyat həqiqətlərinə sadıq qalan şair Yusif Həsənbəyin «Siziflərin qiyamı» poeması ("Azərbaycan" jurnalı, 2019, № 3) onun yaradıcılığında yeni bir hadisədir. Yüz illərlə davam edən erməni - Azərbaycan münaqışəsi mövzusunda xeyli əsərlər yazılıb, xüsusiylə, poeziyada belə nümunələrin sayı az deyil. Hər bir şair bu mövzuya öz fərdi poetik prizmasından yanaşır. Yusif Həsənbəy də tamam başqa bir yol seçib: fuqurantlığa, empirizmə, pafosa uymadan fəlsəfi ruhlu bir əsər qələmə almışdır. Məncə, poeziyada fəlsəfəçiliyi terminoloji şüurda axtarmaq yox, əsərin ümumi ruhunda görmək daha məqsədəuyğundur.

İkinci dəfədir Yusif Həsənbəy poeziyasına müraciət edirəm, əlbəttə, fərqli rakurslardan. Və istər-istəməz bəzi suallara cavab axtarmalı oldum - fikrimi az-çox əsaslandırıram:

İnsanda İdrak nəyə qadirdir və harada uduzur? İdrak hər bir hərəkətin meyari rolunu oynamamaq qadirdimi?

Bu «triada»nın mahiyyətində təbii və qeyri-iradi instinktlər mövcuddur: hansı ki, bu instinktlər insan şüurunu ifadə edir: «sağa» və «sola», «xeyirə» və «şərə», «fəzilətə» və «fəsada». «Sağlar» insanı daha artıq çalışmağa, faydalı iş görməyə yönəldir. «Sollar» insanı ölümə, fəlakətə, bədbinliyə istiqamətləndirir.

İnsan iki həyatını yaşayır: qeyri-adi, amma normal həyatdır və canlılara (heyvanlara) məxsus xüsusiyyətləri özündə ehtiva edən, idraka əsaslanmayan qeyri-insanlılıkdir - o ali məqama, o yüksək mərtəbəyə yüksəlməkdən məhrumdur. Vaxtılı İmam Əli ibn Əbi Talib (ə) buyurmuşdu ki, insan öz ağlı sayesində insandır.

Demək, ağılinı itirən bir millət varlığını da itirmək təhlükəsində qalır; yoxsa:

*Qarabağın Xan kəndində,
«Daşnak»ın bir damcısı
Alının çəpərinə bir daş atdı!
Çiyninə səpələnmiş saçları
Xarlanmış gümüş,
Üz-gözü armud qaxı kimi bütüşmüş
Ali kişi dinmədi -
Cin atına minmədi!*

Haşıyə çıxmaga və düşünməyə dəyər ki, Ali kişilərimiz o qədər susdular, insanı hissələrinə sıçınlılar - erməni daşnakları üstümüzə yeridilər, çün bizlər «Lenin tərbiyəsi görmüş humanistlər» olmuşuq. Bu azmiş kimi, ermənilər qızışında bəzi başbilənlərimiz, «ev-ev gəzib quş təfənglərini», hətta

«Novruz» gecələrini nurlandıran bayram fişənlərini, uzaqdan tapançaya oxşadılan paslı çıraqları yiğisdirmaq əmri verdilər. Belə ki:

*Oraqları da yiğib, Sovetliyin həyətində
Bir tonqal qatdilar.
Amma daş atanlar bu dəfə
Lülələrin, güllələrin ucunda
Daş atmadılar, yox.
Kopa-kopa, bomba-bomba
Atəş açıb Şuşanın divarlarını partlatdilar.
Anamızı ağlatdilar!*

Şair Yusif Həsənbəy poetik deyimində anladır ki, insan(lıq) öz idrakı və qavrayışı ilə insandır, instinktləri ilə yox. Əgər bu təbiətinə sadıqdırsə (daşnak xarakterli) heyvandır. İnsanın ən üstün cəhətlərindən biri də ağılna və idrakına əsaslanan əməlidir. Bu yoxsa, tarixə nə zor gələ bilər, nə də dəyişdirə bilər! Mənsub olduğu din faktorunu əlində bayraq edən millətin taleyi fənaya uğramış olar.

«Siziflərin qiyamı» poemasında bir mətləbə işiq salmaq məqsədə uyğundur; bu, əsasən Qərb ideoloqlarının hakimiyyət hərisliyi ilə əlaqədar problemdir.

Hakimiyyət psixologiyası Qərbən (Avropadan) qaynaqlanırsa, erməni ideoloqlarının ovqatına haradansa təbii baxmağa dəyər, ona görə ki, onlar heç bir zamanda Qafqazda yaşamamışlar. Lakin hakimiyyət hərisliyi, başqa dövlətin, xalqın torpağını zəbt etməyin fəsadları azadlığın yolunu kəsmişdir, bu məsələdə sadəlövh düşünmək olmaz. Məşhur fransız ədəbiyyatşunası, strukturalizmin tanınmış nümayəndəsi Rolan Bart (1915-1981) yazmışdır ki, bu gün sadəlövh adamlar hakimiyyət mövzusundan çox danışırlar: bir tərəfdən əlində hər cür hakimiyyət olanlar, digər yandan isə əli ona çatmayanlar bu fikri öz gündəlik hərəkətlərilə ifadə etməkdən belə utanırlar.

Hakimiyyət həm də ideoloji hadisədir, sosial yalanın ən incə mexanizminə yuvarlanmaqdır. Bu fikir başqa formada, incə poetik deyimdə erməni vəhşətini, qeyri-əxlaqi davranışını əks etdirir.

*Pilot baxmadı aşağıda çığırışanlara
Böyükdü, yoxsa uşaqqdı.
Bir bomba viyildadi,
Məktəb səmasında şimşəklər çaxdi.
Az sonra çərçivələri yanmış pəncərələr
Gözlərinə qara eynəklər taxdı.
Neçə-neçə «füqas» düşdü -
Dalğası dağidıcı rəqqas düşdü -
Məscidə - Allah evinə!*

Əgər bir millət öz siyaseti müqabilində Allah evini bombalayırsa, günahsız körpələri, məktəbləri yandırırsa, hansı bədbinlikdən söz açaq, pessimizmə qapılıaq, «bədbin hiss» keçirək, bombalanan ağacların, uşaqların qədri bilinmirsə, o xalq başından dırnağınan faciəli xislətə maliksə, fəlsəfi baxımından bu hərəkəti idrak edəndə ermənilərin Qarabağa soxulması, «Böyük Ermənistən» iddiası və sair fəlakətlərin «ağlın şışirdilməsi»nin (hipertrofiya) ayağına yazmamaq mümkün süzdür. Onlar

«işgalçılıq virusuna»na tutulmuşlardır. Onlar daha dərin böhrana yaxınlaşdıqlarını az sonra başa düşəcəklər! Anlayacaqlarmı? Mübaliğəsiz deyərdim ki, şair Yusif Həsənbəy öz poetik felsəfəsində «ağlın repressivliyi» ideyasını real tarixi şərait kontekstində görür, hansı səbəbdənsə, hansı subyektiv niyyətindənsə «özgələşmənin» faciəsini sezdirir; bu isə ağlın antixrisliyidir - xalqın məhvini şərtləndirir.

*...Bir körpənin dəfn olunduğu bir anda
Titrəyir torpaq.
Daşların arasından
Sıçrayır bir zanbaq.
Ah! Nə əcəb, nə gözəldi, İlahi!
Dəfn olunan o körpə indən belə
Zanbaq ömrü yaşayacaq!
Kəpənəklər yuyunacaq şəhlərində
Arılar ləçəklərindən
Bal şəhdi daşıyacaq!*

Bax, şairin nikbinliyi! Və:

*Dünya sabahdı!
Dünya Allahdı! -*

çağırışı və inamı? (Mən poetik əlvanlığı, obrazlılığı, fikrin çevikliyini vurğulamaya bilmediim).

Poemada Allaha müraciətin məntiqini iki yolla idrak edə bilərik: qəlbən, fitri hissərlə, ağıl və dəllillərlə! Birinci, əlbəttə, daxili hissərlə, ruhla bağlıdır, ikinci idrakla. İslamiyyətin fəlsəfəsində maraq hissi, xeyirxahlıq hissi, gözəllik hissi və dini hiss dayanır. Göründüyü kimi, bəşəri səciyyəlidir və bu hissələrin leytmotivində əxlaq durur, insan fəzilətlə, ruhu ilə yaşamalıdır. Xoş davranış və təmənnasız səxavət fitri olmalıdır. Bu dəyərlər hansı millətdə yoxsa, «olum» və «ölüm»də ikincini seçir. Ermənilərin tarix boyu müsəlmanlara qarşı aqressivliyi dinlərin bəşəriliyini - sekulyarizasiyalığını kölgə altına salır. Erməni ideoloqları - başçıları anlamaq istəmirler ki, «fitrilik» insana, «təbiilik» heyvanlara xasdır. Lakin heyvanlarda müsbət şeylər yox deyil. Arılar (bal arısı) güllərin şirəsini çəkmək, altı guşəli yuva qurmaq missiyasını yerinə yetirir və insanlara bol məhsul verirlər.

Yusif Həsənbəyin «Siziflərin qiyamı» poeması son on ilin ən yaxşı, poetik ovqatla fəlsəfi fikrin qovuşması kontekstində dədə-baba torpaqlarımıza illərdən bəri göz dikmiş erməni daşnaklarının, şovinistlərin, böhtançıların psixologiyasından, xarakterində bəhs edən maraqlı bir əsərdir. Müəllif oxunaqlılıq xətrinə lirik ricətlərə, həzin mənzərələrə, analoji dialoqlara yol verməmişdir. Lakin Y.Həsənbəyin yaradıcılığına xas poetik dilin çoxmənalılığı, simvolik səciyyəliliyi orijinaldır. Aktual bir mövzunun təsvirində ifadə aydınlığı ideyanın kifayət qədər dərin, emosional səslənməsini şərtləndirir. Elə detallar var psixologizm əhvalı yaradır, düşünməyə bilmirsən:

*Göydə uçan bir qaranquş
daş kimi düşdü yerə.
Quşun nəfəsini kəsmişdi
Qocanın nəşindən qalxan*

*Qaynar qanlı buxar!
Dolan bulud boşalacaq -
O buludun hər çicəyi odlu
qurmuşun olacaq!*

Poemada bəşəri çağırış motivlərində, həqiqətən, Sizif qəzəbi səslənir, qiyama çağırış hayqırtısı eşidilir. Uzaqda deyil «əsəbləri daş-daş mişar Siziflər»in qiyamı. Xatırladır şair:


*Tikanlı məftillərə sarıldilar
Çəkildilər!
Qopardılar beton dirəkləri özülündən.
Sizif Spartaklar,
Uçuldu hasar!*

Bax, beləcə, intiqam hissi qiyama çevrilir, ürək-ürəyə, kürək-kürəyə söykənəndə. İnsanlar birləşəndə «dağ bədənlər» qiyamında qəlebə qazanır, «Baş bir yana, leş bir yana dağılır» - Koroğlunun igidləri də belə etmişdi!

Yusif Həsənbəyin obrazı Alı kişinin çəperinə daş və bomba atanların aqibəti necə ola bilərdi? Poema «bədbin ruh»la yox, nikbin ovqatla oxucu ilə vidalaşır. Budur, «Siziflərin» qiyam fəlsəfəsinin mahiyyəti, sonuclanır.

*Alı kişini gülünçə qoyan
O qansız zabitin
Ayaqlarından yanlara çəkib
Böldülər ikiyə!
Düşərgə bürcündə titrəyən bayraqı da
Döndərdilər ayaqaltı silgiyə.*

◆ K i t a b r ə f i



FƏRDA ƏSƏDOV

“Xəzərlər və Azərbaycan”

Bakı, “Elm və təhsil”, 2018

Kitab VII-X əsrlərdə Xəzər türklərinin Azərbaycan tarixindəki roluna həsr edilib. Əsərdə ərəb işğallarından önce xəzərlərin Cənubi Qafqazda baş verən hərbi-siyasi nüfuzuna qiymət verilir, yazılı tarixi mənbələrin müqayisəli təhlili əsasında ərəblərə qarşı müqavimətin təşkilində Qafqaz Albaniyası və Xəzər xaqanlığı arasındaki münasibətlərə yenidən nəzər salınır.

Əsər Azərbaycan və xəzər türklərinin tarixini öyrənən tədqiqatçılar, tələbələr və Cənubi Qafqaz tarixi ilə maraqlanan geniş oxucu auditoriyası üçün nəzərdə tutulmuşdur.

Kitabın elmi redaktoru akademik Ş. M. Mustafayev, rəyçisi AMEA-nın müxbir üzvü, prof. Fəridə Məmmədova və prof. Tarix Dostiyev, redaktoru Fikrət Süleymanoğlu ludur.



AYGÜN CƏFƏROVA

“Nəsimi yaradıcılığında folklor izləri”

Bakı, “CBS-PP”, 2019

Aygün Cəfərovanın bu monoqrafiyasında klassik Azərbaycan şairi İmadəddin Nəsiminin yaradıcılığı folklor müstəvisində tədqiq edilib. Magistr dissertasiyası olaraq yazılmış araştırma respublikada “Nəsimi ili” elan olunması ilə bağlı tədqiqatçının ədəbiyyatşunaslığımıza bir qatqısı kimi də dəyərləndirilir.

Kitab “Avrasiya Beynəlxalq Araşdırma İnstitutu” İB və “Regional Hüquqi və İqtisadi Maarifləndirmə” İB-nin dəstəyi ilə çap olunub.



SABİR RÜSTƏMXANLI

“Ədəbi qeydlər”

Bakı, “Elm və təhsil”, 2019


Kitabda çağdaş şair, nasir və alimlərimizin əsərlərinə həsr olunmuş resenziyalar yer almışdır. Müəllif bu yazılarında nəzərdən keçirdiyi məsələləri ədəbiyyatşunaslığın bugünkü ədəbi-estetik fikrin tələbləri səviyyəsində, eləcə də ədəbi proses və sənətkarlıq problemləri ilə əlaqədar səpkidə incələmişdir. Kitab bütün oxucu kütləsi üçün nəzərdə tutulub.



GƏNC QIRĞIZ ŞEİRİ ANTOLOGİYASI

Bakı, "Zərdabi LTD" MMC, 2019

Kitab 35 gənc qırğız şairinin şeirlərini Azərbaycan oxucularına təqdim edir. Kitab DGTYB-nin təşəbbüsüylə çap olunub. Layihə rəhbəri və ön sözün müəllifi millət vəkili Cavanşir Feyziyev, nəşrə məsul və baş redaktoru Əkbər Qoşalıdır.




YUSİF HƏSƏNBƏY

"Göy qurşağı-Cənnət körpüsü"

Bakı, "Şirvannəşr", 2019

Kitabda şair Yusif Həsənbəyin "Karvan" poematı və "Əbdül dayı" povesti yer alıb. Hər əsərdən sonra akademik Nizami Cəfərovun müəllifin əsəri haqqında yazdığı məqalələr təqdim olunub.



MƏNZƏR NİYARLI

"Vətəndən vətənə"

Tehran, 2019

Yazıcı Mənzər Niyarlıının "Vətəndən vətənə" povesti Araz çayıyla ikiyə bölünmüş bir vətən haqqındadır. Əsərdə iki vətən arasında qalmış böyük bir ailənin mürəkkəb peripetiyalara zəngin iztirablı taleyi oxuculara təqdim olunur.



İLHAM İNAM

"Ömür deyilən budurmu"

Bakı, "Elm və təhsil", 2018

"Ömür deyilən budurmu" adlı kitab İlham İnamın oxucularıyla dördüncü görüşüdür. Şairin bu kitabındakı şeirlər insan cəmiyyətinin ümumi problemlərinə, qarşılıqlı münasibətlərə, vətən və yurd sevgisinə həsr olunub. Kitabda yer alan "Təəssürat" poeması Rusiyada yaşayan azərbaycanlılardan bəhs edir.